



A collage background featuring a close-up of green leaves, a 3D model of a DNA double helix, and several colorful sticks (green, orange, yellow, blue) arranged in a fan-like pattern.

9

Biologiya

LANIH
DORSLIK



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Əhməd Cavadındır.*

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

LAYIH



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMÜMMİLLİ LİDERİ

LAIİH

LAYIH

YAŞAR SEYİDLİ
NAİLƏ ƏLİYEVA
XUMAR ƏHMƏDBƏYLİ

Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün

BİOLOGİYA

fənni üzrə

DƏRSLİK

Bu nəşrlə bağlı irad və təkliflərinizi
bn@bakineshr.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B A K I



N E S S R

LAYİH

Biologiya

Mündəricat

1. Canlıların əsas həyatı xassələri	10
2. Canlıların quruluş səviyyələri	14

I bölmə

HÜCEYRƏ VƏ ORQANİZM CANLI SİSTEMİN ƏSASIDIR

Fəsil 1

CANLI ORQANİZMLƏRİN KİMYƏVİ TƏRKİBİ

3. Hüceyrənin kimyəvi tərkibi	18
4. Hüceyrənin qeyri-üzvi birləşmələri	21
5. Hüceyrənin üzvi birləşmələri: karbohidratlar, lipidlər	24
6. Hüceyrənin üzvi birləşmələri: zülallar və onların quruluşu	28
7. Zülalların xassələri və bioloji funksiyaları	31
8. Nuklein turşuları	33
• Layihə	36
• Ümumiləşdirici tapşırıqlar	37

Fəsil 2

HÜCEYRƏ CANLININ QURULUŞ VƏ İNKİŞAF VAHİDİDİR

9. Hüceyrənin öyrənilməsi. Hüceyrə nəzəriyyəsi	39
10. Hüceyrəsiz orqanizmlər. Viruslar	42

LAYİHƏ

11. Hüceyrə strukturları və onların funksiyaları	45
12. Canlı orqanizmlərdə maddələr mübadiləsi və enerji çevirilmələri	48
13. İrsi məlumatlar və genetik kod	51
14. Zülalların biosintezi	54
15. Avtotrof orqanizmlərdə maddələr və enerji mübadiləsi	57
16. Heterotrof yolla qidalanan orqanizmlərdə maddələr və enerji mübadiləsi	61
17. Hüceyrənin həyat dövriyyəsi. Nüvə və xromosomlar	63
18. Hüceyrənin bölünməsi. Mitoz	67
19. Hüceyrənin bölünməsi. Meyoz • Layihə	73
• Ümumiləşdirici tapşırıqlar	74

Fəsil 3

ORQANİZM TAM BİR SİSTEMDİR

20. Orqanizmlərin çoxşəkilliliyi.	76
21. Orqanizmlərin çoxalma formaları	79
22. Cinsi hüceyrələrin yaranması və mayalanma	82
23. Bitkilərdə cinsi çoxalma	85
24. Orqanizmlərin fərdi inkişafı • Layihə	89
• Ümumiləşdirici tapşırıqlar	92

LAYİHƏ

II bölmə ÜZVİ ALƏMİN TƏKAMÜLÜ

Fəsil 4 POPULYASIYA. NÖV

25. Növ və onun kriteriləri	95
26. Populyasiyanın quruluşu və müxtəlifliyi	98
27. Üzvi aləmin təsnifatı və təkamülü. Təkamül təliminin yaranması	101
28. Darwinin təkamül təlimi	104
29. Yaşamaq uğrunda mübarizə	106
30. Təbii seçmə və orqanizmlərin mühit şəraitinə uyğunlaşması	110
31. Mikrotəkamül. Yeni növlərin əmələ gəlməsi	113
32. İnsanın formallaşmasına sosial amillərin təsiri	116
• Layihə	119
• Ümumiləşdirici tapşırıqlar	119

Fəsil 5 ALİ SİNİR FƏALİYYƏTİ

33. Ali sinir fəaliyyəti. Şərtsiz refleksler	121
34. Şərti reflekslər. Reflekslərin tormozlanması	123
35. Düşüncəli fəaliyyət. Nitq. Təfəkkür	126
36. Emosiyalar. Yaddaş	129
37. Yuxu	132
38. Ali sinir fəaliyyətinin əsas tipləri	135
39. Xarakter və qabiliyyət	139
• Layihə	141
• Ümumiləşdirici tapşırıqlar	142

LAYİHƏ

III bölmə

EKOLOJİ SİSTEMLƏR. İNSAN VƏ ƏTRAF MÜHİT

Fəsil 6

CANLILAR VƏ ƏTRAF MÜHİT

40. Orqanizmin yaşayış mühiti. Ekoloji amillər	145
41. Təbii birliliklər və ekoloji sistemlər	149
42. Bioloji ritmlər.	154
43. Ətraf mühitin çirkənməsi	157
44. Bioloji müxtəlifliyin saxlanması. Azərbaycanda ekoloji problemlər	161
• Layihələr	164
• Ümumiləşdirici tapşırıqlar	169

Fəsil 7

İNSAN SAĞLAMLIĞINA ƏTRAF MÜHİTİN TƏSİRİ

45. İnsan orqanizminə ətraf amillərin təsiri. Stress	171
46. İnsan irsiyyəti və onun formallaşmasında mühitin rolü	175
47. İnsan irsiyyətinin öyrənilməsi üsulları	178
48. İrsi xəstəliklər	182
49. Cinsiyyətin xromosom təyini. Cinsiyyətlə ilişikli irsiyyət	186
50. İnsanın həyat tərzi	190
51. Reproduktiv sağlamlıq	193
• Layihə	195
• Ümumiləşdirici tapşırıqlar	196
• Terminlər və bioloji anlayışlar	198

LAYİHƏ

Dərsliyinizi tanış olun!

5 HÜCÜYRENİN ÜZVİ BİRLƏŞMƏLƏRİ.
KARBOKSİDLƏR, LİPİDLƏR

— Hanai karbohidratın təqribən?
— Cəhət organizmında karbohidratlar və yağların etməyiyyəti nədir? İbaarətdir?

1

Motivasiya (maraqiyatma). Əvvəlki biliklərlə əlaqə yaratmaq üçün məlumat, yaxud suallar verilir.

- Hanai karbohidratın təqribən?
- Cəhət organizmında karbohidratlar və yağların etməyiyyəti nədir? İbaarətdir?

Cəhət organizmimiz əvi hibquşmazlıqları, yağlar, karbohidratlar, nuklein turşuları, ATP və vitamindən iddir. Üzvi hibquşlar əzəm kiçik, bucaq no məməkən — polivərş şəklinde olur.

Biopolimerlər. Polimerlər gosul aşağıda kicikmolekullu bifissadalar — müttəfiqlerdən təşkil olunur. Öğər polimer uzun bir təcəür kimi löşevir cəmək, emet və hər hissəsi menecər olur. Biçə polimerlər cəmi, digərləri isə müttəfiq məmərəndən təşkil olunur. Cəhət organizmının tərkibinə dəsil olaraq polimerlər dayanışdır adlanır. Uşalar bütün cəhətlər həziyyətindən səssiz hissəsi təşkil edir.

Mütəxəbisin Ucılılı

- Ne üçün Nüceyərinin həyatında karbohidratlar mütəxəbis rol oynayır?

Faaliyyət

Praktik iş

Yağları və karbohidratları təbii etməli

Təpşirklərdən birini yoxla yetirin.

Işin gedidi: 1. Yodlu mültəri təndi çay təngi aranı qədər küsa həl edin və çəngili çıxın. 2. Qızılıbəzən toxumlarını lağızın arəncin içyicibən. 3. Kağız atla və işləyin töküd.

Işin gedidi: qızılıbəzən toxumu, lağız dəməsi, rapsa, şəker tozu, 2 dəstek sərgüt su, şərəf lampası.

Işin gedidi: 1. İçərisində təkədək su olan stekveni birincə 3 çay qəşqi nişasta, ürənən isə 3 çay qəşqi şəker təzə idəmələr qarışdırın. 2. Oşunra üzümə bir dərəcə yod mətbətə edin. 3. İçərində mənimmiş olaraq hər iki stekveni qəzəbin.

— Nə nüsxəni előni? Bu növ işlər edir?

Karbohidratlar. Hücuyunnun əzi və hibquşmazlıqlarından bəndir. Bu hibquşmazlıqların tərkibinə karbon, hidrogen və oksigen daxildir. Karbohidratlar suyu (əməməsənlər və əməmənlər) və müttəfiklər (polisəmənlər) qruplaşdırılır.

Əməmənlərdən asan həll olar və şirni dəyişdirə bilərlər. Təbii idarəcə və idarəcənin mikroorganizmlər qılıqları, fruktosu, galaktosu; nuklein turşuları və ATP-nin tərkibinə dəsil olaraq dəyişirə bilər və aktivliyi.

— Cəhət organizmının tərkibindən.

25

Müzakirə üçün. Nəzəri materialın daha yaxşı qarvanılması məqsədilə nəzərdə tutulur.

3

Faaliyyət. Laboratoriya işləri, praktik iş və müxtəlif təpşirklər əsasında əvvəlki öyrənilmiş biliklərlə yeni təlim materialı arasında əlaqə yaradır.

4

Izahalar. Fealiyyət zamanı keşf edilən faktlərlə bağlı bəzi açıqlamalar verilir. Əsas anlayışlar, mövzü ilə bağlı izahlar, təriflər, qaydalar, bir sözlə, darsın əsas məzmununu burada əks olunur.

5

Bu maraqlıdır. Dünyagörüşünü genişləndirən və biliklärini zənginləşdirən faktlar.

Büyük dərəcədən: 1. İçərisindən təmiz su... 5-1000 OR...
2. sudan istənilən həşti və böyük hücuyərlərinin qurulmasına səbəb olduğuna yüksəldidil.

Büyük dərəcədən

- İçərisindən təmiz su... 10-150 OR...
2. Sudan istənilən həşti və böyük hücuyərlərinin qurulmasına səbəb olduğuna yüksəldidil.
- Adəmən, biki və hərbiyən hücuyərlərinin ölçüsü 5-20 mm-ə sazınca davlıdır. Lakin böyük nazik əmək lətişlərinin və sənir hücuyərlərinin üzərindən təsiri 1 mənəvə qatı bəzər: bəzər in həsəni — bu yumurtağızlı, massiv, devşərmişən yumaqda səməniñiñ kütəsi 0.5 kg-n qatı bəzər.

Bəzər — 0.5 kg-n

dərəcədə. ATP-universal enerji... rəsədi hesab olunur, 10-150 OR-dən...
Böyük dərəcədən. Onun tərkibinə adenin adını daşıyan ribon (karbohidrat) və 3 citozofat turşusun qılıqı təşkil edir. ATP-dən enerji, asenin, məmərəndən turşusun qılıqlarının arasında olaraq və mikroorganizmlərin idarəcə və idarəcənin tərkibində təqibləndirir. ATP-dən həm makromətrik tərkibin qılıqları zamanı bir fosfat turşusun qılıqı dopur və minəndə 40 kCal-sağdır enerji ayrılır. ATP-dən bir fosfat turşusun qılıqının qopması mikroorganizmlərin idarəcə və idarəcənin ATP-sindən...
Hücuyərlər bəzərən təmiz bi... hücuyərlərin idarəcə və idarəcənin ATP-sindən təmiz bi... məlumatları.

49

Yadda saxlanılması təsvirdə edilən material. Müvzunu təmiz yaxşı başa düşmek üçün zaruri olan məlumatlar.

6

LAYİHƏ



1 CANLILARIN ƏSAS HƏYATI XASSƏLƏRİ

Canlı və cansız təbiət bir-biri ilə sıx bağlıdır və bu səbəbdən də canlılara xas olan xüsusiyyətləri ayrıca qeyd etmək bir qədər çətindir.




- Canlıları hansı əlamətinə görə fərqləndirmək olar?
- Nə üçün bitkiləri canlı orqanizm adlandırırlar?



LARİH

Fəaliyyət

Həşəratın sürfesinin böyüməsini əks etdirən qrafikə diqqətlə baxın.
Hansı iki gün ərzində heyvanın ölçüsünün maksimum artımı müşahidə olunur?



Təklif olunan mülahizələrdən həşəratın sürfesinin inkişafının 14–22-ci günlərini düzgün əks etdirəni müəyyənləşdirin:

- A) ölçüsü əvvəl kəskin, sonrakı günlərdə isə tədricən artır.
- B) bütün dövr ərzində tədricən ölçüsü artır.
- C) ölçüləri dəyişmir.
- D) ölçüsü əvvəl kəskin artır, sonra böyüməsi dayanır.

Canlılar üçün əsas səciyyəvi əlamət mövcuddur:

1. Kimyəvi tərkibin xüsusiyyətləri. Canlı və cansızlarda eyni kimyəvi elementlərə rast gəlinir. Canlı orqanizmləri təşkil edən maddələrin tərkibində 4 element – oksigen, karbon, azot və hidrogen üstünlük təşkil edir.

2. Maddələr və enerji mübadiləsi. Canlılarda maddələr mübadiləsinin əsasını qidalanma, qazlar mübadiləsi və ifrazat kimi proseslər təşkil edir. Maddələr mübadiləsi zamanı orqanizmdə üzvi maddələrin sintezi – *assimilyasiya* və üzvi maddələrin parçalanması – *dissimilyasiya* prosesləri baş verir. Dissimilyasiya nəticəsində ayrılan enerjinin müəyyən hissəsi assimilyasiya proseslərinə sərf olunur.

Məsələ

Məsələni həll edin. Fərz edək ki, 20 Kolorado böcəyi 1 ay ərzində ümumi sahəsi 4000 sm^2 olan yarpaqla qidalanır. Fərdi inkişafında bir sürfə təqribən 50 sm^2 sahəsi olan yarpaq yeyərsə, 1000 Kolorado böcəyinin 1 ay ərzində yediyi yarpaq sahəsini neçə sürfə yeyə bilər?



LAYİHƏ

...

Müzakirə üçün

- Canlı orqanizmlər üçün səciyyəvi olan xüsusiyyətlərdən hansılarına cansız təbiətdə rast gəlmək olar?

3. Çoxalma. Orqanizmlərin özünütörətmə qabiliyyəti nəticəsində Yer üzərində həyat fasiləsiz olaraq mövcuddur. Valideynin özünəoxşar nəsil törətməsi *irsijiyət* sayəsində mümkün olur. Lakin orqanizm daim mühitin təsirinə məruz qaldığı üçün bu oxşarlıq bəzən tam olmur, yəni *dəyişkənlilik* yaranır.

4. Böyümə və inkişaf. Böyümə orqanizmin kütłə və ölçülərinin artmasıdır. İnkişafla müşayiət olunan böyümə sayəsində orqanizmdə yeni keyfiyyət dəyişikliyi yaranır.

Məsələ

Məsələni həll edin. Adətən, Xəzər suitisinin yeni doğulan balasının kütłəsi təxminən 4 kq olur. Balanın südə bəslənmə dövründə kütłəsi hər gün təqribən 0,5 kq artır. 30 gün davam edən bu müddətin sonunda Xəzər suitisinin kütłəsi nə qədər olar?



5. Hərəkət. Canlıların fəzada yerdəyişmə qabiliyyətidir. Orqanizmlərdə aktiv və ya passiv hərəkətlər müşahidə edilir. Hətta müəyyən substrata yapışmış orqanizmlər də zəif hərəkətətmə qabiliyyətinə malikdirlər.

6. Qıcıqlanma. Canının ən başlıca xüsusiyyəti olub xarici mühitin təsirinə qarşı orqanizmin cavab vermə qabiliyyətidir. Amöbüñ qidaya doğru hərəkəti və ya duz kristallı qoyulmuş sahədən uzaqlaşması, bitkilərin günəş işığına, rütubətə qarşı verdiyi cavab reaksiyası qıcıqlanmaya misaldır.

7. Yaşayış mühitinə uyğunlaşma. Həyat tərzi ilə əlaqədar orqanizmin quruluşunda, funksiyalarında, davranışında dəyişikliklər baş verir. Nəticədə canlı sistem müəyyən mühit şəraitində fəaliyyət göstərməyə uyğunlaşır.

8. Tarixi inkişaf xüsusiyyəti. Canlı aləmin sadədən mürəkkəbə doğru tarixi inkişafıdır. Belə inkişaf prosesi *təkamül* adlanır.

1. Cədvəli iş vərəqinə çəkin və tamamlayın.

Canlıların əsas həyatı xassələri	İzahı
Kimyəvi tərkibin xüsusiyyətləri	
Maddələr və enerji mübadiləsi	
Tarixi inkişaf xüsusiyyəti	
Yaşayış mühitinə uyğunlaşma	

2. Canlıların əsas xassələrinə əsaslanaraq verilmiş orqanizmlərin canlı olduğunu sübut edin.

inək, palid ağacı, kərtənkələ, arı, milçəkqırın

3. Canlıların əsas həyatı xassələri ilə onları səciyyələndirən xüsusiyyətlər arasında uyğunluğu müəyyən edin:

Canlı orqanizmlərin xassələri	Onların səciyyəvi xüsusiyyətləri
1. Maddələr və enerji mübadiləsi	A. Xarici mühitin təsirinə cavab vermək
2. Qıcıqlanma	B. Bədən ölçülərini böyütmək qabiliyyəti
3. Hərəkət	C. Tənəffüs, qidalanma, ifrazat
4. Çoxalma	D. Öz növünə aid olan fəndlərin sayının artırılması
5. Böyümə	E. Yerdəyişmə qabiliyyəti

LAYİHƏ

2 CANLILARIN QURULUŞ SƏVİYYƏLƏRİ

Canlı təbiət bir-biri ilə əlaqədə olan müxtəlif bioloji sistemlərdən – hüceyrə, toxuma və s.-dən təşkil olunmuşdur. Bu sistemlər bir-birindən ölçülərinə, quruluşlarına və digər xüsusiyyətlərinə görə fərqlənir.




Açar sözlər

- biosenoz
- biosfer
- populyasiya
- histologiya

- Toxumalar nədən təşkil olunmuşdur?
- İnsan organizmində hansı toxuma qrupları var?
- Bu toxumalar hansı orqanları əmələ gətirir?

Fəaliyyət

A, B, C şəkillərində nəyin təsvir olunduğunu müəyyənləşdirin. Şəkildə göstərilən obyektlərin xüsusiyyətlərini qeyd edin.



- "?" işarəsinin yerində ne təsvir olunmalıdır?
- Sxem nəyi göstərir?

Canlıların öyrənilməsi aşağıdakı *quruluş səviyyələrində* aparılır:




Molekulyar səviyyə. Quruluş dərəcəsində asılı olmayaraq bütün canlılar zülallardan, nuklein turşularından, polisaxaridlərdən və digər moleküllardan təşkil olunmuşdur. Maddələr mübadiləsinin, irsi məlumatlarının ötürülməsi kimi bir çox bioloji proseslərin öyrənilməsi məhz *molekulyar səviyyədən* başlanır. Canlı organizmlərin kimyəvi tərkibini və onların həyat fəaliyyətinin əsasında duran kimyəvi prosesləri *biokimya* elmi öyrənir.



Hüceyrə səviyyəsi. Canlinin ən kiçik quruluş və inkişaf vahidi hüceyrədir. Hüceyrənin quruluşunu, kimyəvi tərkibini, çıxalma və inkişafını *sitologiya* elmi öyrənir.

LAYİT H

Toxuma – orqan səviyyəsi. Çoxhüceyrəli orqanizmlərin mənşəcə eyni olan, oxşar quruluşlu və eyni funksiya yerinə yetirən hüceyrələr və hüceyrəarası maddə qrupu toxumaları əmələ gətirir. Toxuma səviyyəsində canlıları *histologiya* elmi öyrənir. Toxumalar birləşərək müəyyən quruluşlu olan və müəyyən funksiyaları yerinə yetirən orqanları əmələ gətirir.



Orqanizm səviyyəsi. Ayrı-ayrı fəndlərin quruluşu, həyat fəaliyyəti və s. xüsusiyyətləri orqanizm səviyyəsində tədqiq olunur. Bu tədqiqatlar fəndlərin mayalanma anından ölənə qədər olan inkisaf dövrünü əhatə edir.



Populyasiya-növ səviyyəsi. Bu səviyyənin struktur-funktional vahidi növdür. Eyni növə aid olan və tarixən müəyyən ərazidə yaşayan fəndlər cəmi *populyasiyalar* yaradır. Növü təşkil edən ayrı-ayrı populyasiyalar qismən təcrid olunmuş ərazilərdə məskunlaşırlar. Populyasiya-növ səviyyəsində baş verən tarixi inkişaf prosesləri yeni növlərin yaranmasına səbəb ola bilər.



Müzakirə üçün


– Növün populyasiyaları arasında hansı qarşılıqlı münasibətlər mövcuddur?

Biogeosenotik səviyyə (biogeosenoz səviyyəsi). Müəyyən ərazidə birgə yaşamağa uyğunlaşan müxtəlif canlı qrupları və onların yaşayış mühitinin birgə cəmi *biogeosenoz* əmələ gətirir. Bu səviyyədə orqanizmlərin bir-biri ilə və ətraf mühitlə qarşılıqlı təsiri öyrənilir.



Biosfer səviyyəsi. Yer üzərində olan bütün biogeosenozlarının cəmi *biosferi* əmələ gətirir. Biosfer Yer kürəsinin canlılar yaşayan sahəsidir. Bu səviyyədə canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar maddələr dövranı və enerji çevrilmələri öyrənilir.

Atmosfer



Hidrosfer



Litosfer



B I O S F E R

LAYİHƏ

...

1. Cədvəli iş vərəqinə köçürün və tamamlayın.

Nö	Quruluş səviyyəsi	Təşkil olunduğu komponentlər	Əsas proseslər
1			
...			
7			

2. Cədvəlin xanalarına uyğun gələn quruluş səviyyələrinin nömrəsini qeyd edin.

1. Molekulyar

- a) Həyatın ən ali quruluş səviyyəsi
- b) Orqanizmin həyat fəaliyyəti proseslərinin sinir-humoral tənzimi
- c) Sitoplazmanın hərəkəti müşahidə olunur
- d) İrsi məlumatın ötürülməsi başlayır
- e) Şimal marallarının miqrasiyası
- f) Nüvənin bölünməsi həyatın bu quruluş səviyyəsində özünü bürüzə verir
- g) Yazda alma ağaclarının çiçəklənməsi müşahidə olunur
- h) Zülalların quruluşunu və funksiyalarını öyrənirlər
- i) Qaraciyərin öd ifraz etməsi

a)	b)	c)	d)	e)	f)	g)	h)	i)

3. Canlıının quruluş səviyyələrini göstərən rəqəmləri sadədən mürəkkəbə olmaqla düzün.

1. İnsan orqanizmi


2. Hüceyrənin tərkibinə daxil olan zülallar, yağlar və karbohidratlar

3. Neyron

4. Dərrakəli insan

5. Ürəyin quruluşu

6. Vəzili epiteli



4. Əlavə mənbələrdən istifadə edərək sitologiya, histologiya və biokimya elmlərinin tədqiqat üsulları və müasir dövrdə nailiyyətləri barədə elektron təqdimat hazırlayın.

I bölmə

HÜCEYRƏ VƏ ORQANİZM CANLI SİSTEMİN ƏSASIDIR



1

I fəsil

- Canlı orqanizmlərin kimyəvi tərkibi •

II fəsil

- Hüceyrə canının quruluş və inkişaf vahididir •

III fəsil

- Orqanizm tam bir sistemdir •

LAYİH

CANLI ORQANİZMLƏRİN KİMYƏVİ TƏRKİBİ

3 HÜCEYRƏNİN KİMYƏVİ TƏRKİBİ

Cansız təbiətlə müqayisədə hüceyrədə canlı təbiət üçün səciyyəvi olan hansı bir xüsusi kimyəvi element yoxdur.

Bu səbəbdən də atom səviyyəsində canlı və cansızlar arasında heç bir fərq yaranmır. Bu, canlı və cansız təbiətin vəhdətini göstərir. Onlar arasında fərq yalnız molekulyar səviyyədə meydana çıxır.



- Kimyəvi element nədir?
- Canlı orqanizmdə hansı kimyəvi elementlərə rast gəlinir?

Fəaliyyət

1

Cədvəli nəzərdən keçirin. Suallara cavab verin.

Element	Canlı orqanizmlərdə, kütłə payı, %-lə	Yer qəbiğində, kütłə payı, %-lə	Dəniz suyunda, kütłə payı, %-lə
Oksigen	65–75	49,2	85,8
Karbon	15–18	0,4	0,0035
Hidrogen	8–10	1,0	10,67
Azot	1,5–3,0	0,04	0,37
Fosfor	0,2–1,0	0,1	0,003
Kalium	0,15–0,4	2,35	0,04
Kükürd	0,15–0,2	0,15	0,09
Xlor	0,05–0,10	0,2	0,06
Kalsium	0,04–2,00	3,25	0,05
Maqnezium	0,02–0,03	2,35	0,14
Natrium	0,02–0,03	2,4	1,4
Dəmir	0,01–0,015	4,2	0,00015

- Canlılarda olan hansı elementin miqdarı digərləri ilə müqayisədə dəniz suyunda daha çoxdur?
- Nə üçün canlı orqanizmlərdə oksigen və hidrogenin miqdarı dəniz suyundakına yaxındır?
- Cədvəldə verilmiş hansı iki elementin miqdarı canlı orqanizmlərdə digərlərinindən daha çox dəyişir?

Hüceyrənin element tərkibi. Dövri sistemdə olan təxminən 118 elementdən 80-ə qədəri hüceyrədə rast gəlinir. Lakin bunlardan yalnız 27 elementin hüceyrədə müxtəlif funksiya yerinə yetirdiyi müəyyən edilmişdir. Hüceyrədə kütłə payı

LAYİHƏ

0,001%-dən çox olan elementlər *makroelementlər*, 0,001%-dən 0,000001%-ə qədər olanlar isə *mikroelementlər* hesab olunur.

Fəaliyyət

2

Cədvəli diqqətlə nəzərdən keçirərək hüceyrənin tərkibini elementlərə görə səciyyələndirin.

Elementləri hüceyrədə faizlə miqdarına və əhəmiyyətinə görə qruplaşdırın:

- Makroelementlər (0,001%-dən çox)
- Mikroelementlər (0,001%-dən 0,000001%-ə qədər)

– Canlı orqanizmlərdə makroelementlər hansı maddələrin tərkibində rast gəlinir və onlar canlıların fəaliyyətində hansı rol oynayır?


Hüceyrədə kimyəvi elementlərin kütłə payı

Element	İşarəsi	Kütłə payı (%-lə)
Oksigen	O	65–75
Karbon	C	15–18
Hidrogen	H	8–10
Azot	N	1,5–3,0
Fosfor	P	0,2–1,0
Kalium	K	0,15–0,4
Kükürd	S	0,15–0,2
Xlor	Cl	0,05–0,10
Kalsium	Ca	0,04–2,00
Maqnezium	Mg	0,02–0,03
Natrium	Na	0,02–0,03
Dəmir	Fe	0,01–0,015
Sink	Zn	0,0003
Mis	Cu	0,0002
Yod	I	0,0001
Fluor	F	0,0001

Makroelementlərə *oksigen*, *karbon*, *hidrogen*, *azot*, *fosfor*, *kalium*, *kükürd*, *xlor*, *kalsium*, *maqnezium*, *natrium* və *dəmir* aid edilir. Bu elementlər hüceyrədə vacib rol oynayır. Məsələn, maqnezium xlorofilin, dəmir isə hemoqlobinin struktur komponentidir. Kalsium və fosfor sümük toxumasının hüceyrəarası maddəsinin yaranmasında iştirak edərək sümüklərə möhkəmlik verir. Bundan başqa, kalsium qanın laxtalanmasında iştirak edən amillərdən biridir. Sink, mis, yod, fluor, kobalt, selen və bu kimi elementlər *mikroelementlər* adlanır. Mikroelementlərin miqdarda az olmasına baxmayaraq onlar hüceyrədə baş verən maddələr mübadiləsində mühüm rol oynayır. Belə ki, sink mədəaltı vəzi hormonunun – *insulinin* tərkibinə daxildir. Yod isə orqanizmin maddələr mübadiləsini və böyüməsini tənzimləyən qalxanabənzər vəzi hormonunun – *tiroksinin* əsas komponentlərindən biridir.

Hüceyrədə kimyəvi elementlər ionlar, yaxud maddələr şəklində orqanizmin qurulmasında iştirak edir. Məsələn, karbon, hidrogen və oksigen karbohidrat və yağların tərkibinə daxildir. Zülallarda bu elementlərdən əlavə, azot, kükürd, dəmir, maqnezium, yod və s. elementlər də olur. Su və natrium-xlorid kimi qeyri-üzvi maddələrə həm canlı, həm də cansızlarda rast gəlinsə də, üzvi birləşmələr, əsasən, canlı təbiət üçün səciyyəvidir.

Hüceyrənin kimyəvi element tərkibi



Açar sözlər

- makroelement
- mikroelement



Bəzi canlı organizmlər toxuma və orqanlarında müəyyən kimyəvi elementləri topladığı üçün ətraf mühitin kimyəvi şəraitinin indikatoru rolunu oynayırlar.

Bədəninə bəzi kimyəvi elementlər toplayan heyvanlar. Soldan-sağ: şüalılar (radiolarilər, kalsium, stronsium), kökayaqlılar (barium və kalsium), assidilər (vanadium)




Bədəninə bəzi kimyəvi elementlər toplayan bitkilər. Soldan-sağ: yosun (yod), qaymaqcıçayı (litium), sugülü (radium)




ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Sxemi tamamlayın.



2. Biologiya kabinetində və ya evinizdə olan otaq bitkilərini nəzərdən keçirin. Onların yarpaqlarının forma və rənginə diqqət yetirin. Şəkil-dən istifadə edərək bitkida hansı elementin çatışmadığını təyin edin.



3. Uyğunluğu müəyyən edin:

- A. Maqnezium ...
- B. Sink ...
- C. Kalsium ...
- D. Yod ...
- E. Dəmir ...

- 1) qanın laxtalanmasında iştirak edir.
- 2) xlorofillin struktur komponentidir .
- 3) hemoqlobinin struktur komponentidir.
- 4) insulinin tərkibinə daxildir.
- 5) tiroksin hormonunun əsas komponentlərindən biridir.

4. Düzgün cavabı seçin:

- a) Üzvi və qeyri-üzvi aləm arasında əsas fərqlər atom /molekul səviyyəsində müşahidə olunur.
- b) Hüceyrədə olan mikroelementlərə J, F, Cu/O, H, C, N aididir.
- c) Qalxanabənzər/Mədəaltı vəzinin hormonu olan tiroksinin komponentlərindən bili yoddur.
- d) Züllələrin/Yağların tərkibində karbon, hidrogen və oksigenlə yanaşı, maqnezium kimi element də ola bilir.

4

HÜCEYRƏNİN QEYRİ-ÜZVİ BİRLƏŞMƏLƏRİ



Hüceyrənin həyat fəaliyyətində onun tərkibində olan qeyri-üzvi və üzvi birləşmələr xüsusi rol oynayır.



- Hüceyrənin hansı qeyri-üzvi birləşmələrini tanıyırsınız?
- Onlardan hansılarına canlı orqanizmlərdə rast gəlmək olar?

Müzakirə üçün

- Su hansı xassələrə malikdir?

Fəaliyyət

Praktik iş

Maddələrin suda həll olması.

Təchizat: içərisində otaq temperaturunda olan su ilə dolu 5 stekan, xörək duzu, etil spirti, şəker tozu, bitki yağı, ciy yumurta ağı (zülalı).

İşin gedisi:

Təklif olunan maddələri ayrı-ayrılıqda su ilə dolu stekanlara tökərək müşahidə edin.

- Nə müşahidə edirsiniz? Suda həllolma qabiliyyətinə görə maddələri necə qruplaşdırmaq olar? Nə üçün bəzi maddələr suda həll olur, digərləri isə yox?

Hüceyrənin qeyri-üzvi birləşmələrinə *su* və *mineral duzlar* aiddir. Su – hüceyrənin tərkibində ən çox olan maddədir. Onun hüceyrədə miqdarı orqanizmin növündən, yaşayış şəraitindən, hüceyrənin tipindən və funksional vəziyyətindən asılı olaraq müxtəlidir. Məsələn, su insanın sümük toxumasının 50%-ə qədərini, baş beyinin hüceyrələrinin 85%-ni təşkil edir.

Hüceyre maddələri

Qeyri-üzvi birləşmələr

Su: 70–80%

Mineral duzlar:
1–1,5%

Üzvi birləşmələr:

18,5–29%



Hüceyrədə olan suyun miqdarı maddələr mübadiləsinin intensivliyinə təsir edir.

Müzakirə üçün

- Nə üçün hüceyrədə suyun miqdarının azalması onun məhv olmasına ilə nəticələnə bilər?

LAYIHƏ

Su hüceyrənin həcmini müəyyən edir və ona möhkəmlik verir. Hüceyrədə baş verən kimyəvi reaksiyalar su mühitində gedir. Su hüceyrənin həyat proseslərinin gedişini və mühitin sabit qalmasını təmin edir. Maddələr hüceyrəyə suda həll olunmuş şəkildə daxil olur və ondan xaricə çıxarılır. Suda yaxşı həll olan maddələr hidrofil (yun. “*hidor*” – su, “*fileo*” – sevirəm), suda həll olmayanlar isə hidrofob (yun. “*hidor*” – su, “*fobos*” – qorxu, nifrət) adlanır. *Hidrofil maddələrə* – bəzi duzlar, sadə karbohidratlar, *hidrofob maddələrə* isə yaqlar, mürəkkəb karbohidratlar və bəzi zülallar aiddir.

Açar sözlər

- hidrofil
- hidrofob



- Bu maraqlıdır “Canlılarda rast gəlinen 4 əsas elementdən (O, C, H, N) sonrakı yerlərdən birini kalsium tutur”. Yaşlı insanda sutka ərzində sümük toxumasından 700 mq kalsium çıxarılır və bir o qədər də yenidən toplanır. Bu səbəbdən sümük toxuması dayaq funksiyasından başqa, həm də kalsium və fosfor deposu rolunu oynayır. Qida bu elementlər çatışmadıqda orqanizm həmin elementləri sümük toxumasından alır. Məsələn, atmosfer təzyiqi aşağı düşdükdə organizmin öz müvazinətini saxlaması üçün adı hala nisbətən daha çox kalsium tələb olunur. Qanda kifayət qədər kalsium ehtiyati olmadığından o daha çox sümüklərdən çıxarılır. Proses normadan kənarə çıxarsa, yaşlı insanlarda patologiya başlayır. Onlar mütəmadi olaraq sümük ağrılarından şikayətlənir və bunu pis hava şəraiti ilə əlaqələndirirlər.

Mineral duzlar. Hüceyrənin qeyri-üzvi maddələrinə mineral duzlar da aiddir. Onlara hüceyrədə, adətən, ionlar (Na^+ , K^+ , Ca^{2+} , Mg^{2+} kationları və HPO_4^{2-} , H_2PO_4^- , Cl^- , HCO_3^- anionları) və ya birləşmələr şəklində rast gəlinir. Bəzi bitkilərin, məsələn, əncirin, beqoniyanın, soğanın hüceyrələrinə mikroskopla baxdıqda kristallar şəklində, bərk halda, suda həll olmayan kalsium duzlarını görmək mümkündür.

Duz kristallarının toplanması



Əncir yarpağının
hüceyrələrində



Beqoniya yarpaqlarının
hüceyrələrində



Soğan qabığının
hüceyrələrində

Duzlar orqanizmdə bir sıra vacib funksiyaları yerinə yetirir. Məsələn, kalium və natriumun xlorid duzları insanın sinir və əzələ toxumalarında elektrik impulslarının yaranması və ötürülməsində iştirak edir. Hüceyrənin həyat fəaliyyəti prosesində daim müxtəlif maddələr yaransa da, onun daxili mühiti, demək olar, sabit qalır.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Düzgün cavabı seçin:

- 1) Hüceyrənin tərkibində 27/80 kimyəvi elementə rast gəlinir.
- 2) Suda yaxşı həll olan maddələr hidrofil/hidrofob maddələr adlanır.
- 3) Hidrofob maddələrə bütün duzları/yağları aid edirlər.
- 4) Hüceyrədə su enerji mənbəyidir/kimyəvi reaksiyalar üçün mühitdir.
- 5) Su 4°C / 90°C temperaturda maksimal sıxlığa malikdir.

2. Suallara cavab verin:

Bitkilər və heyvanlar suyun çatışmazlığına necə uyğunlaşırlar?

3. Dərslik və əlavə mənbələrdən istifadə edərək su və digər qeyri-üzvi birləşmələr haqqında aşağıdakı məlumatları toplayın:

- 1) Suyun kimyəvi tərkibi və quruluşu (strukturu, rabitə növü və s.) haqqında.
- 2) Suyun sıxlığı, istilik tutumu və istilik keçiriciliyi haqqında.
- 3) "Canlıların həyatında qeyri-üzvi birləşmələrin rolü" mövzusunda təqdimat hazırlanması üçün.

4. Orqanizmdə mineral maddələrin çatışmazlığı ilə əlaqədar bioloji proseslərdə baş verən dəyişikliklərə aid təqdimat hazırlayın.

LAYİHƏ

5 HÜCEYRƏNİN ÜZVİ BİRLƏŞMƏLƏRİ: KARBOHİDRATLAR, LİPİDLƏR



- Hansı karbohidratları və lipidləri tanıyırsınız?
- Canlı orqanizmlərdə karbohidratlar və yaqların əhəmiyyəti nədən ibarətdir?

Canlı orqanizmlərin üzvi birləşmələrinə zülallar, yaqlar, karbohidratlar, nuklein turşuları, ATF, vitaminlər və s. aiddir. Orqanizmdə üzvi birləşmələr bəzən kiçik, bəzən isə iri molekul – *polimer* şəklində olur.

Biopolimerlər. Polimerlər kiçikmolekullu birləşmələrdən – *monomerlərdən* əmələ gəlir. Əgər polimeri uzun bir zəncir kimi təsəvvür etsək, onun çoxlu sayıda təkrar olunan hər bir halqası monomerlərə uyğun geləcək. Bəzi polimerlər eyni növ, digərləri isə müxtəlif növ monomer halqlarından təşkil olunur. Canlı orqanizmin tərkibinə daxil olan polimerlər *biopolimerlər* adlanır. Onlar bütün canlıların hüceyrələrinin əsas hissəsini təşkil edir.

Fəaliyyət

Praktik iş

Yaqların və karbohidratların təyin edilməsi.

Tapşırıqlardan birini yerinə yetirin.

I **Təchizat:** bir parça aq çörək, günəbaxan toxumları, yodun spirtdə məhlulu, filtr kağızı.
İşin gedisi:

1. Yod məhlulunu tünd çay rəngi alana qədər suda həll edin və çörəyi onunla isladin.
2. Günəbaxan toxumlarını kağızın arasına qoyub əzin.
3. Kağızı açın və işığa tutub baxın.

II **Təchizat:** nişasta, şəker tozu, 2 stəkan soyuq su, yodun spirtdə məhlulu, spirt lampası.

İşin gedisi:

1. İçərisində soyuq su olan stəkanın birinə 3 çay qaşığı nişasta, digerinə isə 3 çay qaşığı şəker tozu tökərek qarışdırın.
2. Onların üzərinə bir damcı yod məhlulu əlavə edin.
3. İçərisində məhlul olan hər iki stəkanı qızdırın.

– Nə müşahidə etdiniz? Bu nəyi sübut edir?

Karbohidratlar. Hüceyrənin əsas üzvi birləşmələrindən biridir. Bu birləşmələrin tərkibinə karbon, hidrogen və oksigen daxildir. Karbohidratlar sadə (*monosaxaridlər* və *disaxaridlər*) və mürəkkəb (*polisaxaridlər*) quruluşda olur.

Müzakirə üçün

- Nə üçün hüceyrənin həyatında karbohidratlar mühüm rol oynayır?

LAYİHƏ

Monosaxaridlər suda asan həll olur və şirin dada malikdir. Təbiətdə ən çox yayılan monosaxaridlər *glukoza*, *fruktoza*, *qalaktoza*, həmçinin nuklein turşuları və ATP-in tərkibinə daxil olan *dezoksiriboza* və *ribozadır*.

Açıq sözlər

- **biopolimer**
- **monosaxarid**
- **disaxarid**
- **polisaxarid**

Monosaxaridlərin ikisi birləşdikdə *disaxaridlər* əmələ gəlir. Disaxaridlər də xassələrinə görə monosaxaridlərə oxşar olub suda asan həll olur və şirin dada malikdir. Disaxaridlərə çugundur və ya qamış şəkəri (*saxaroza*) və süd şəkəri (*laktoza*) aiddir.

Polisaxaridlər çoxsaylı monosaxarid halqlarından təşkil olunmuşlar. Polisaxaridlərdə monomer halqların sayı artıqca onların suda həllolma qabiliyyəti azalır və şirin dədi itir. Polisaxaridlərə bitki hüceyrəsində üstünlük təşkil edən *nişasta*, *sellüloza*, heyvan hüceyrəsində olan *qlikogen*, həşəratların xarici skeletini təşkil edən *xitin* və s. aiddir.



- **Sellüloza** ilə zəngin qidalarda bağırsağın, öd yollarının işinə müsbət təsir göstərir, mədə-bağırsaqda qida keçməzliyinin qarşısını alır. Belə qidalara kələm, çugundur, noxud, kəpəkli un və s. aiddir.
- **Pektin maddəsi** də polisaxariddir. O, əsasən meyvə lətinin tərkibində olur. Pektin maddəsi bəzi zəhərləri, o cümlədən ağır metalları özünə adsorbsiya edə bilir. Bu maddə ilə zəngin olan bitki balqabaqdır.



Karbohidratların bioloji rolü. Karbohidratlar orqanizmdə, əsasən, *enerji mənbəyi* rolunu oynayır. Hüceyrənin hərəkət, sekresiya, biosintez, işiqlanma və bu kimi hər hansı bir fəaliyyəti enerji hesabına baş verir.

Bu enerjini, əsasən, karbohidratlar verir. Onlar hüceyrədə oksidləşərək karbon qazı və suya qədər parçalanır. 1 q karbohidrat tam parçalanarkən 17,6 kC enerji ayrılır.

Karbohidratlar həm də *inşaat* funksiyasını yerinə yetirir. Bitkilərdə hüceyrə divarını, əsasən, sellüloza təşkil edir. Məsələn, pambıq lifi tamamilə sellülozadan ibarətdir. Gobələk və heyvan hüceyrələrində xitinə rast gəlinir.

Müzakirə üçün

- Nə üçün heyvan hüceyrələri ilə müqayisədə bitki hüceyrələrində karbohidratların miqdarı daha çox olur?

Lipidlər. Suda həll olmayan üzvi birləşmələrdir. Bütün heyvan və bitki hüceyrələrinin tərkibinə daxildir.

Lipidlərin ən geniş yayılanı yaqlardır. Yaqlar hüceyrədə quru kütlənin 5–15%-ni təşkil edir. Piy toxuması hüceyrəsində onun miqdarı hətta 90%-ə çatır. Belə hüceyrələr heyvanlarda dəri altında, süd vəzilərində və piyliklərdə olur. Bütün məməlilərin südündə yağ vardır. Bitkilərdə yaqlar, əsasən, toxumlarda və meyvələrdə toplanır. Günəbaxanın, qozun, kətanın, kənafin, pambığın, zeytunun və başqa bitkilərin toxum və meyvələrində yağıن miqdarı daha çoxdur.

Bu maraqlıdır...

Yaqlar spesifik xüsusiyyətlərə malikdir. Belə ki, onlar müəyyən temperatur həddində qızdırıldığda kanserogen maddələr əmələ getirir ki, bunların da orqanizmdə toplanması qaraciyəri zədələyir və xərcəng şışlarının yaranmasına getirib çıxarır.

Cədvəldə bəzi yaqların böhran temperaturları* verilmişdir. Bu temperaturda yaqlar daha təhlükəli olur. Hər bir yağı öz böhran temperaturu olur.

Bəzi yaqların böhran temperaturu	İstilik və işığın təsirinə həssas yaqlar
Qarğıdalı yağı – 140°C	Kətan yağı
Küncüt yağı – 150°C	Balqabaq toxumu yağı
Üzüm toxumundan alınan yağı – 150°C	Qoz yağı
Günəbaxan yağı – 170°C	
Zeytun yağı – 210°C	



*Böhran temperaturu o temperaturdur ki, yanmış materialların dağılması baş verir (ərimə, kömürləşmə və s.)

Yaqların bioloji rolü. Yaqların bioloji rolü çoxcəhətlidir. Onlar hər şeydən əvvəl enerji mənbəyidir. 1 q yağı tam parçalanarkən 38,9 kC enerji ayrılır. Yaqlar bədən temperaturunun tənzimlənməsi prosesində iştirak edir. Quşlar və məməlilərdə dəri

altında piy qatının olması onların bədən temperaturunun sabit saxlanması təmin edir və bu heyvanların qış mövsümündə də aktiv olmasına şərait yaradır.

Yağlar həm də ehtiyat su mənbəyi rolunu oynayır: 1 kq yağı oksidləşərkən, adətən, 1,1 kq su alınır. Yağlar inşaat funksiyasını da yerinə yetirir. Onlar hidrofob xassəli olduğu üçün membranın tərkibinə daxil olmaqla maddələrin bir çoxunun hüceyrə daxilinə keçməsinin qarşısını alır.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Cədvəli tamamlayın.

Karbohidrat qrupları	Misallar	Harada rast gəlinir	Xassələri
Monosaxaridlər			
Disaxaridlər			
Polisaxaridlər			

2. Düzgün cavabları qeyd edin.

(1)

- Karbohidratların orqanizmdə yerinə yetirdiyi 2 funksiyanı seçin:
- a) katalitik
 - b) inşaat
 - c) nəqliyyat
 - d) müdafiə
 - e) siqnal
 - f) energetik

(2)

- Lipidlərin orqanizmdə yerinə yetirdiyi 3 funksiyani seçin:
- a) inşaat
 - b) fermentativ
 - c) energetik
 - d) siqnal
 - e) ehtiyat toplayıcı
 - f) nəqliyyat

3. Məsələni həll edin.


- Yağın oksidləşməsi zamanı 5,5 q su alınmışdır. Oksidləşmədən əvvəl bu yağın parçalanmasından alınan enerji neçə qram karbohidratın parçalanmasından alınan enerjiyə bərabərdir?

4. Lipidlərə aid düzgün mülahizələri müəyyən edin.

- 1 q-nın tam parçalanması zamanı daha çox enerji ayrılır.
- Heyvanlarda bədən istiliyinin tənzimində iştirak edən qat əmələ gətirir.
- Bitki və heyvanlarda ehtiyat halında toplana bilir.
- Bəzi heyvanlarda əlavə su ehtiyatı yaradır.
- Həşəratların bədən örtüyünün tərkibinə daxildir.

6

HÜCEYRƏNİN ÜZVİ BİRLƏŞMƏLƏRİ: ZÜLLALLAR VƏ ONLARIN QURULUŞU




- Nə üçün zülalları biopolimerlərə aid edirlər?
- Hansı zülalları tanıyırsınız?
- Hansı qida məhsullarında zülallar var?

Zülallar mürəkkəb üzvi birləşmələr – *biopolimerlərdir*. Onların monomerləri *aminturşulardır*. Təbiətdə 150-dən çox aminturşu növü olsa da, onlardan yalnız 20 növü zülalların tərkibinə daxildir.


Fəaliyyət

Bəzi aminturşuların quruluşu ilə tanış olun. Suallara cavab verin:


- Bu aminturşuların quruluşunda oxşar və fərqli cəhətlər nədir?
- Hər aminturşunun nadir xassəyə malik olması tərkibindəki hansı qrupla müəyyən olunur?



Valin (val)




Sistein (sis)



Tirozin (tir)

Aminturşular karboksil ($-\text{COOH}$) və amin qruplarının olmasına görə ($-\text{NH}_2$) bir-birinə oxşasalar da, onlarda həm də oxşar olmayan *radikalalar* vardır. Aminturşuların ümumi formulu belədir:



LAYİHƏ

Müzakirə üçün

– Zülalın quruluşu onun xassələri və funksiyaları ilə necə əlaqəli ola bilər?

Zülal molekulunun quruluşu. Aminturşular bir-biri ilə peptid rabitələri hesabına birləşmə əmələ gətirə bilir. Bir-biri ilə birləşən aminturşu qalıqları *polipeptid zəncir* deyilən zülalın *ilkin (birincili)* quruluşunu yaradır. Müxtəlif aminturşuların belə birləşmə ardıcılığından asılı olaraq zülələr müəyyən xüsusiyyətlərə malik olurlar. Zülal molekulları təkcə birincili deyil, ikincili, üçüncüülü və hətta dördüncüülü quruluşu da əmələ gətirə bilir.

Birincili quruluşlu zülal aminturşuların birləşmə ardıcılığından ibarət uzun sap şəklində olur. Adətən, belə sap sonradan spiral halında burulur. Sapın spiral şəklində burulması *zülalin ikincili quruluşu* adlanır. Belə formanın meydana gəlməsinin əsas səbəbi spiralin hər burumları arasında *hidrogen rabitələrinin* yaranmasıdır. Yaranan spiral sap daha da sıx burularaq çox mürəkkəb fəza quruluşu (konfiqurasiya) yaradır. Belə çoxsaylı burulmalar nəticəsində zülal molekulu kürəcik və ya yumaq (globula) şəklini alaraq daha da kiçilir. Bu, *üçüncüülü qurulus* adlanır. Üçüncüülü quruluşda olan züləl həm də bioloji cəhətdən aktivləşir.

Zülalların üçüncüülü quruluşu, əsasən, hidrofob qarşılıqlı təsirlərin, zəncirdə olan və üst-üstə yerləşən amin turşuları arasında yaranan (məsələn, sisten amin turşusu radikalında olan) disulfid (-S-S-) və s. rabitələrin hesabına meydana gəlir.



- Zülal molekullarından bir çoxu molekul kütləsinə görə böyük olur. Belə ki, insulin zülalının molekl kütlesi 5700, ribonukleaza zülal-fermentinin 127000, albuminin (yumurta zülali) 36000, hemoglobinində isə 65000 a.k.v.-dir. Müxtəlif zülalların tərkibinə müxtəlif aminturşu qalıqları daxildir;

Məsələn, ribonukleaza fermentində 19, insulində 18 növ aminturşu qalıqları mövcuddur.




Beləliklə, zülalların əksəriyyəti öz bioloji funksiyasını üçüncüülü quruluşa malik olduqda yerinə yetirir. Bununla yanaşı, orqanizmdə müəyyən funksiyaları yerinə yetirmək üçün daha yüksək quruluş səviyyəsinə malik züləller tələb olunur. Belə bir

Açar sözlər

- aminturşu
- radikal
- polipeptid zəncir

quruluş *dördüncüülü quruluş* adlanır. Bu quruluş üçüncülü struktura malik bir neçə zülal zəncirinin birləşməsi hesabına yaranır. Dördüncüülü quruluşlu zülalların tərkibinə, adətən, qeyri-zülali komponent də daxil ola bilir; məsələn, hemoqlobin 4 qlobuladan ibarət olmaqla yanaşı, tərkibində həm də “hem” adlanan qeyri-zülali hissə vardır.




ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Cədvəli tamamlayın.

Strukturun tipi	Quruluşu	Xüsusiyyətləri
Birincili		
İkincili		
Üçüncülü		
Dördüncülü		

2. Zülalların və mürəkkəb karbohidratların oxşar və fərqli xüsusiyyətlərini qeyd edin:



3. Cümchlərdəki səhvleri müəyyən edərək düzgün cümlelər qurun:

- Zülalların monomeri monosaxaridlərdir.
- Aminturşu qalıqları amin qruplarına görə fərqlənir.
- Zülal molekullarının tərkibinə yalnız aminturşular daxildir.
- Zülal molekulunun ilkin quruluşu polipeptid zəncirin spirallaşması ilə bağlıdır.
- Zülalın ikincili quruluşu aminturşu qalıqlarının ardıcılılığı ilə təyin olunur.
- Hemoqlobinin polipeptid zənciri yalnız aminturşu qalıqlarından təşkil olunmuşdur.

4. Bir aminturşu qalığının molekul kütləsinin təxminən 110 a.k.v. olduğunu nəzərə alaraq məsələni həll edin:

- İnsanın qan zərdabında olan albumin zülalının nisbi molekul kütləsi təxminən 68400-dür. Bu zülalın tərkibindəki aminturşu qalıqlarının təxminini miqdarını tapın.

7

ZÜLALLARIN XASSƏLƏRİ VƏ BIOLOJİ FUNKSİYALARI

Canlı orqanizmlərdə rast gəlinən albumin (yumurta züləli), mədəaltı vəzinin hormonu olan insulin, həzm prosesində iştirak edən tripsin və ağız suyunda olan lizosim fermentləri zülallara aiddir. Onlar müəyyən xüsusiyyətlərə malik olub hüceyrədə müxtəlif funksiyaları yerinə yetirir.



- Nə üçün canlı orqanizmlərin həyatında zülallar xüsusi əhəmiyyətə malikdir?
- Niye "zülal" anlayışını bəzən "həyat" anlayışı ilə eyniləşdirirlər?

Fəaliyyət

Laboratoriya işi

Zülalların denaturasiyası prosesinin öyrənilməsi.

Təchizat: içərisində yumurta züləli və süd olan sınaq şüşələri, sirkə turşusu, spirt lampası, pipet.


İşin gedisi:

1. Sınaq şüşəsinə 10–15 ml yumurta züləli töküb spirt lampası üzərində qızdırın.
2. İçərisində süd olan sınaq şüşəsinə pipetlə bir neçə damcı sirkə turşusu əlavə edin.

- Nə müşahidə etdiniz?
- Aparğıınız tədqiqatdan hansı nəticə çıxara bilərsiniz?

Zülalların xassələri. Bir çox fiziki və kimyəvi amillərin (spirtin, turşuların, qələvilərin, yüksək temperaturun, radiasiyanın və s.) təsirindən züləl molekulunun quruluşu pozulur və spiral açılmağa başlayır. Zülalların təbii quruluşunun bu cür dəyişməsi prosesi *denaturasiya* (lat. “de” – yoxluq, aradan qaldırmaq, “natura” – təbii) adlanır. Denaturasiya döñər və ya dönməz ola bilər.

Denaturasiya zamanı əvvəl dör-düncülü, sonra üçüncüülü, daha sonra ikincili quruluş pozulur. Əgər müəyyən təsirdən birincili (ilkin) quruluş da pozularsa, denaturasiya dönməz olar. Məsələn, yumurta züləli 60–70°C-də denaturasiyaya uğrayır. Birincili quruluş pozulmadıqda isə züləl molekulu yenə də burularaq əvvəlki təbii vəziyyətini və xüsusiyyətlərini ala bilir və bu, *döñər denaturasiya* və ya *renaturasiya* adlanır. Buradan belə nəticə çıxır ki, züləl molekulunun bütün quruluş və funksiyaları onun ilkin quruluşu ilə müəyyən olunur.



Zülalların funksiyaları. Bir çox zülallar hüceyrədə *bioloji katalizator* rolunu oynayaraq kimyəvi reaksiyaları sürətləndirir və burada baş verən proseslərin tənzimlənməsində iştirak edir. Belə zülallar *fermentlər* adlandırılır.

Açar sözlər

- denaturasiya
- renaturasiya
- ferment

Canlı hüceyrələrdə fermentin iştirakı olmadan heç bir reaksiya gedə bilməz. Zülallar hüceyrədə *fermentativ* (katalitik) funksiya ilə yanaşı, *inşaat, nəqliyyat, qoruyucu, tənzimləyici, hərəkət* və bu kimi bir çox funksiyaları yerinə yetirir. Orqanizmdə karbohidrat və yağlar çatışmadıqda zülallar parçalanır. Bir qram zülalın tam parçalanması zamanı 17,6 kC enerji ayrılır.



- Orqanizmimizdə baş verən stress zamanı, mütləq müəyyən aminturşuya ehtiyac yaranır. Əgər lazımlı olan aminturşu olmazsa, immunitet pozulur.
- İnsan orqanizmində ən böyük aminturşu zəncirinə malik zülal *titindir*. O, 38138 aminturşu qalığından ibarətdir.
- İnsanda 5–6 ay ərzində zülalların bir çoxu yenisi ilə əvəz olunur.
- Osminoqlar və digər molyuskların, hörümçəklərin qanı göyümtürlərində olur. Buna səbəb tərkibində dəmir olan və qana qırmızı rəng verən hemoglobin deyil, mis atomlarına malik hemosianının olmasıdır.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Sxemi tamamlayın.



2. Hansı halda denaturasiya döñər və ya dönməz olur?

3. Verilmiş anlayışların iştirakı ilə baş verən prosesləri təsvir edin. polimer, ferment, aminturşu, hemoglobin

4. Suallara cavab verin:

- Yunun tərkibində keratin zülalı olur. Nə üçün yunu $90^{\circ}\text{--}100^{\circ}\text{C}$ temperaturda yuduqda yun yapixır?
- 1 qram zülalın oksidləşməsi zamanı ayrılan enerji 1 qram karbohidratın tam parçalanması zamanı ayrılan enerjiyə bərabərdir. Niyə orqanizmin zülalları enerji mənbəyi kimi yalnız bəzi hallarda istifadə edir?
- Antitellər adlanan xüsusi zülallar orqanizmə düşən yad cisimcikləri möhv edir. Bu, zülalların hansı funksiyasını nümayiş etdirir?

8 NUKLEİN TURŞULARI


Nuklein (lat. "nukleus" – nüvə) turşuları ilk dəfə hüceyrənin nüvəsində tapıldığı üçün bu cür adlandırılmışdır. Lakin sonralar onların mitokondri, plastidlər və ribosomlar kimi organoidlərin də mövcudluğu məlum olmuşdur.



- Hüceyrədə nüvənin rolü nədən ibarətdir?
- İrsi əlamətlərin nəslə ötürülməsi hüceyrənin hansı strukturları ilə bağlıdır?

Nuklein turşuları – irimolekullu təbii üzvi maddələrdir. Bu molekullar canlı organizmlərdə irsi məlumatın saxlanılmasını və nəslə ötürülməsini təmin edir. Öz quruluşuna görə nuklein turşuları biopolimerlərdir.

Onların monomer halqası *nukleotidlərdir*. Hər nukleotid azotlu əsasdan, karbohidratdan, ortofosfat turşusu qalığından ibarətdir.



Müzakirə üçün


- Nuklein turşularında nukleotidlərin yerləşmə ardıcılılığı hüceyrənin hansı xüsusiyyətini müəyyən edir?

Nuklein turşularının növləri. Hüceyrədə iki növ nuklein turşusu – *dezoksiribonuklein* (DNT) və *ribonuklein* (RNT) turşuları olur.

Fəaliyyət

Nuklein turşularının (DNT və RNT) zəncirlərinin sxematik quruluşuna diqqət yetirin.
Onların quruluşunda oxşar və fərqli cəhətləri qeyd edin.

- DNT-nin ikiqat zəncirində hansı qanunauyğunluq müşahidə edilir?



Açar sözlər


- nukleotid
- azot əsasları
- dezoksiribonuklein turşusu (DNT)
- ribonuklein turşusu (RNT)

bilavasitə sitoplazmada yerləşir.

DNT-nin quruluşu prinsipi, demək olar ki, bütün orqanizmlərdə eynidir. O, spiral halında burularaq bir-birinə sarılmış iki polimer zəncirdən ibarətdir. DNT-nin hər bir zəncirini nukleotidlər təşkil edir. Nukleotiddə 4 növ azot əsası – adenin (A), quanin (Q), sitozin (S) və timin (T) olur. DNT-nin ikiqat zəncirində azot əsasları spirala daxilinə doğru yönələrək bir-biri ilə hidrogen rabitəsi ilə birləşir. Nukleotidlərin bir-biri ilə birləşməsi təsadüfi deyil, müəyyən qanuna uyğunluqla baş verir. Bu zaman həmişə adeninin qarşısında timin, quaninin qarşısında isə sitozin durur. Nukleotidlərin bir-birinə belə uyğun cütler şəklində birləşməsi *komplementarlıq* (lat. “*complementum*” – tamamlama) adlanır.

F – ortofosfat turşusu qalığı
P – Karbohidrat (pentoza)

Dezoksiribonuklein turşusunun quruluşu (sxem)




Ribonuklein turşusu (RNT). Monomerləri nukleotidlər olan polimer birləşmədir. Quruluşuna görə DNT-yə oxşar olsa da, birzəncirli olması ilə ondan fərqlənir.

Nukleotidində olan azot əsaslarında timinin (T) əvəzinə quruluşca ona oxşar olan urasil (U) olur. Bundan başqa, RNT-də DNT-dən fərqli olaraq karbohidrat dezoksiribozadır, ribozadır. Bu səbəbdən onu *ribonuklein turşusu* adlandıırlar. RNT molekulu nüvədə, sitoplazmada və hüceyrənin bəzi orqanoidlərində olur.

RNT-nin növləri. Hüceyrədə RNT-nin *ribosom*, *məlumat*, *nəqliyyat-RNT-si* adlandırılan bir neçə növü vardır ki, onlar da zülal sintezində iştirak edir. Hər üç növ RNT, DNT üzərində sintez olunur.

Ribosom-RNT-si (r-RNT) ribosomun əsas tərkib hissəsini təşkil edir. *Məlumat-RNT-si* (m-RNT) zülalın ilkin quruluş haqqında məlumatı DNT-dən zülalın sintez edildiyi yerdə



RNT-nin quruluşu (sxem)

aparır. *Nəqliyyat-RNT-si* (n-RNT) isə özünə aminturşu birləşdirərək onları zülalların sintez olunduğu yerə – ribosoma daşıyır. Beləliklə, RNT-nin bütün növləri zülal sintezində iştirak edir.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN


1. Cədvəli tamamlayın.

Xüsusiyyəti	DNT	RNT
Hüceyrədə yeri		
Molekulun quruluşu		
Nukleotidin quruluşu		

2. 1) DNT molekulunda bir zəncirdəki A-Q-T-S-A-Q-T-A-S-S-Q-T-Q-S-T nukleotid ardıcılığına uyğun ikinci zəncirdəki ardıcılılığı təyin edin.
- 2) DNT molekulunun strukturunda olan səhvələri tapın:



3. Sxemi tamamlayın.



4. Məsələləri həll edin:

- 1) DNT molekulunda S nukleotidləri 27% təşkil edərsə, qalan nukleotidlərin faizlə miqdarını hesablayın.
- 2) DNT molekulunda 680 Q nukleotidi ümumi nukleotid sayının 16%-ni təşkil edir. Həmin DNT molekulunda A, T, S nukleotidlərinin sayı nəyə bərabərdir?

Layihə

1. Ekskursiya müşahidələri, elmi-populyar ədəbiyyat, yaxud internet resurslarından istifadə edərək canlı təbiətin müxtəlif quruluş səviyyələrində insan orqanizmini (yaxud digər canlı orqanizmləri) öyrənən metodlar haqqında məlumat toplayın. Aşağıdakı plan əsasında Power Point programında elektron təqdimat hazırlayın:
 - Canlı orqanizm
 - Quruluş səviyyəsi
 - Tədqiq olunan sistem
 - İstifadə olunan metod
 - Tədqiqatın əhəmiyyəti
2. İnsan orqanizmində hər hansı kimyəvi elementlərin çatışmazlığı ilə əlaqədar yaranan xəstəliklər barədə internetdən məlumat toplayın. Orqanizm üçün zəruri olan kimyəvi elementlərin siyahısı və onların orqanizmə necə daxil olması barədə ailə üzvləriniz və tanış həkimlərlə də söhbət edin. Kimyəvi elementlərin çatışmazlığı ilə bağlı xəstəliklər, onların profilaktikası və müalicəsi mövzusunda çıxış hazırlayın, məlumatları müxtəlif təqdimat formalarında tərtib edin.
3. Müvafiq ədəbiyyat (jurnal, qəzet məqaləsi və s.), yaxud internet resurslarından istifadə edərək “İnsan tərəfindən təbii və süni karbohidratlardan, lipidlərdən, zülal mənşəli təbii maddələrdən istifadə olunması” mövzusunda A3 ölçülü vərəqdə fotokollaj tərtib edin.
4. Əylən məftildən və plastilindən istifadə edərək zülal molekulunun fəza quruluşunu modelləşdirin. Düzəldiyiniz modeldə denaturasiya və renaturasiya proseslərini nümayiş etdirin, zülalın təbii strukturunun pozulması səbəblərini izah edin.

Ümumiləşdirici tapşırıqlar

1. Düzgün ifadələri seçin.

- 1) Kəpənək orqanizm səviyyəsində canlı sistemdir.
- 2) Malyariya ağcaqanadı növü populyasiya səviyyəsində sistemdir.
- 3) Müəyyən ərazidə birgə yaşamağa uyğunlaşan müxtəlif canlı qrupları və onların yaşayış mühitinin birgə cəmi biosfer əmələ gətirir.
- 4) Xloroplast hüceyrə səviyyəsində sistemdir.
- 5) Qaraciyər sorucusu parazitlik etdiyi qaraciyər kimi eyni səviyyəyə aid sistemdir.
- 6) Toxuma səviyyəsində canlıları histologiya elmi öyrənir.

2. Düzgün variantı müəyyən edin:

- 1) Aminturşular bir-birindən *radikala/azotlu əsasa* görə fərqlənir.
- 2) Hemoqlobin zülalının tərkibinə *Mg/Fe* ionları daxildir.
- 3) Zülalın ikincili quruluşu *zəncir/spiral* şəklində olur.
- 4) DNT molekulunda adenin *urasil/timin* ilə komplementardır.
- 5) *Sellüloza/Qlükoza* monosaxaridlərə aid edilir.
- 6) 10 qram *zülalin/yağın* parçalanmasından daha çox enerji ayrılır.
- 7) Əgər DNT zəncirinin 28%-i adenin nukleotidindən ibarətdirsə, belə halda quanin nukleotidinin miqdarı 28% / 22% olar.
- 8) Zülalın təbii strukturunun pozulması *renaturasiya/denaturasiya* adlanır.

3. DNT və RNT molekülləri üçün hansı əlamətlər səciyyəvidir? Cədvəli dəftərinizə köçürüün və tamamlayın.

- 1) İrsi məlumatın daşıyıcısıdır
- 2) Bir polinukleotid zəncirdən ibarətdir
- 3) A, U, S, Q nukleotidləri var
- 4) Spiral şəklində burulmuş iki polinukleotid zəncirdən ibarətdir.
- 5) A, T, S, Q nukleotidləri var.
- 6) İrsi məlumatı nüvədən ribosoma ötürür.

DNT	RNT

4. İki nukleotid ardıcılılığı verilmişdir:

1....SAS ASA STQ AQA TQQ...

və

2. SQA AQQ USQ AUA AQS...

Verilmiş ardıcılıqların hansının DNT və hansının m-RNT moleküllerinin fragmentini olduğunu müəyyən edin.

5. Ultrabənövşəyi şüalanmanın kiçik dozasının təsiri nəticəsində zülalın denaturasiyası baş vermişdir. Şüalanmanın təsiri kəsildikdən sonra zülalın funksiyaları yenidən bərpa olunmuşdur. Şüalanmanın təsiri nəticəsində zülalın hansı quruluş səviyyəsi pozula bilərdi?

- A) yalnız ikincili quruluşu
- B) yalnız birincili quruluşu
- C) yalnız üçüncülü quruluşu
- D) İkincili və üçüncülü quruluşu
- E) üçüncülü, ikincili və birincili quruluşu

6. Suallara cavab verin:

- Maddələr mübadiləsi dedikdə nə başa düşülür? Ona hansı proseslər daxildir?
- Qıcıqlanma qabiliyyətinin itirilməsi orqanizm üçün nə ilə nəticələnə bilər?
- Niyə alınan nəsil bir çox əlamətlərə görə valideyn nəslə benzeyir?

II fəsil

2

HÜCEYRƏ CANLININ QURULUŞ VƏ İNKİŞAF VAHİDİDİR

9

HÜCEYRƏNİN ÖYRƏNİLMƏSİ. HÜCEYRƏ NƏZƏRİYYƏSİ



Sitologiya (yun. "sitos" – hüceyrə, "lopos" – elm) hüceyrə haqqında elmdir. Thksər canlılar hüceyrələrdən təşkil olmuşdur. Hüceyrə canlı organizmlərin quruluş, inkişaf və funksional vahidiidir.



- Hüceyrə nədir?
- Yer üzərində yaşayan orqanizmlərin hamısı hüceyrəli quruluşa malikdirmi?
- Hüceyrenin quruluşuna görə orqanizmləri hansı qruplara bölmək olar?

Fəaliyyət


Mikroskopla bitki, heyvan və göbələk hüceyrəsinə baxılması.

Məqsəd: müxtəlif hüceyrələrin quruluş xüsusiyyətlərinin öyrənilməsi və bir-biri ilə müqayisə edilməsi.

Təchizat: mikroskop, bitki, heyvan və göbələk hüceyrələrinin mikropreparatları və müxtəlif hüceyrələrin şəkli olan tablolar.

İşin gedisi:

1. Mikroskopla bitki, heyvan və göbələk hüceyrələrini müşahidə edin.
2. "Birhüceyрeli və coxhüceyрeli orqanizmlərin müxtəlif formalı hüceyrələri" şəklində diqqətə baxın.
3. Mikroskopla müşahidə etdiyinizi şəkildəki obyektlərlə müqayisə edin. Mikroskopla müşahidə etdiyiniz hüceyrələrin şəklini dəftərinizə çəkin və şəkildə görünən hüceyrə hissəciklərinin adlarını qeyd edin.
4. Hüceyrələri bir-biri ilə müqayisə edin.



Hüceyrə növü	Hüceyrenin sxematik şəkli	Hüceyrenin quruluş xüsusiyyətləri

– Hüceyrələrin oxşar və fərqli cəhətləri hansılardır?

Sitologiya orqanizmlərin hüceyrələrinin quruluşunu, kimyəvi tərkibini, funksiyalarını, onların çoxalma və inkişafını, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini öyrənir. Müasir dövrdə sitologiya kompleks elm hesab olunur. O, digər bioloji

elmlərlə yanaşı, fizika, riyaziyyat, kimya və s. təbiət elmləri ilə də sıx bağlıdır. Bu səbəbdən onu *hüceyrə biologiyası* deyilən daha geniş elm sahəsi kimi ayıırlar.

Hüceyrənin öyrənilməsi tarixi. Sitologiya elmi mikroskopun kəşfi ilə əlaqədar inkişaf etmişdir. İlk mikroskoplar hələ XVI əsrə Hollandiyada yaradılmışdır. Mikroskopdan ilk dəfə tədqiqat işlərində istifadə edən ingilis fiziki və botaniki Robert Huk olmuşdur. O, 1665-ci ildə düzəltdiyi mikroskopda nazik mantar kəsiyinə baxarkən onun arı şanına bənzəyən ayrı-ayrı gözcükklərdən təşkil olunduğunu görmüş və bunu “sitos” – *hüceyrə* adlandırmışdır. R. Huk canlı hüceyrəni deyil, onun yalnız qılıfinı görsə də, “*hüceyrə*” terminini sonradan biologiyada geniş işlədilməyə başlandı.

Açar sözlər

- sitologiya
- hüceyrə biologiyası
- hüceyrə nəzəriyyəsi

Müzakirə üçün

– Hüceyrənin quruluşu və fəaliyyətini hansı üsullarla öyrənmək mümkündür?

Canlı bir hüceyrəli orqanizmləri ilk dəfə 1680-ci ildə kəşf edən *Anton van Levenhuk* olmuşdur. Onun mikroskopu obyekti 270 dəfəyə qədər böyütmüştür. Mikroskopun getdikcə təkmilləşdirilməsi sayəsində XIX əsrə bitki və heyvan hüceyrələrinin quruluşu barədə çoxlu məlumatlar əldə etmək mümkün oldu. Bu dövrdə bitki hüceyrəsinin quruluşu haqqında əsas materialları alman alimi *Mattias Sleyden* toplamış və ümumiləşdirmişdir. Hüceyrə haqqında toplanan biliklər hüceyrə nəzəriyyəsinin yaradılmasına əsas verdi və 1839-cu ildə *Teodor Schwann* tərəfindən formalasdırıldı. T. Schwann öz məlumatlarını *M. Sleyden*in tədqiqatları ilə müqayisə edərək heyvan və bitki hüceyrələrinin quruluşca oxşar olduğunu müəyyənləşdirdi.



- İnsan orqanizmində təxminən 10^{14} hüceyrə olur.
- Hər saniyə 3 mln eritrosit mehv olur və yenisi ilə əvəz olunur.
- Adətən, bitki və heyvan hüceyrələrinin ölçüsü 5–20 mikrometr arasında dəyişir. Lakin bəzi nazik bitki liflərinin və sinir hüceyrələrinin uzun çıxıntılarının ölçüsü 1 metrə çata bilər.
- Ən iri hüceyrə – quş yumurtasıdır; məsələn, dəvəquşunun yumurta sarısının kütləsi 0,5 kq-a çata bilər.

Bununla o göstərdi ki, orqanizmlərin ümumi quruluş vahidi hüceyrədir. Lakin həm T. Schwann, həm də M. Sleyden səhvən belə hesab edirdilər ki, hüceyrələr orqanizmdə qeyri-hüceyrəvi quruluşa malik maddələrdən yaranır. Bu fikir alman alimi R. Virchov tərəfindən təkzib edildi. O, 1858-ci ildə hüceyrə nəzəriyyəsinin əsas müdafiəsi olan ”Bütün hüceyrələr bölünmə yolu ilə ana hüceyrədən yaranır” fikrini irəli sürdü. Daha sonra XX əsrin əvvəllərində K. Ber məməlilərin yumurta-hüceyrəsini kəşf etdi və bütün çox hüceyrəli orqanizmlərin mayalanmış bir hüceyrədən – *ziqot*-dan başlangıç götürdüyüünü göstərdi. Bununla da o sübut etdi ki, hüceyrə təkcə canlı orqanizmlərin quruluş vahidi deyil, həm də inkişaf vahididir. Əksər orqanizmlərin

LAYHE

hüceyrəvi quruluşa malik olmaları, quruluşuna və funksiyasına görə oxşarlıqları isə onların mənşəcə vahidliyini sübut edir.

Hüceyrə nəzəriyyəsi. T.Şvannın hüceyrə nəzəriyyəsinin sonradan yeni müdəəalarla zənginləşdirilməsi nəticəsində müasir hüceyrə nəzəriyyəsi yaranmışdır. Müasir hüceyrə nəzəriyyəsinin aşağıdakı əsas müddəəaları vardır:

1. Hüceyrə bütün canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir.
2. Bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə və maddələr mübadiləsinin gedişinə görə oxşardır.
3. Hüceyrələrin çoxalması onların bölünməsi yolu ilə baş verir. Hər bir yeni hüceyrə bölünmə yolu ilə ana hüceyrədən yaranır.
4. Mürəkkəb quruluşlu çox hüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funksiyalarına görə ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirir.
5. Toxuma və orqanlar bir-biri ilə sinir və humorall yolla tənzimlənir.

Hüceyrənin öyrənilməsinin xəstəliklərin səbəblərinin müəyyənləşdirilməsi baxımdan müstəsna əhəmiyyəti var. Məsələn, şəkərli diabet xəstəliyi mədəaltı vəzi hüceyrələrinin funksiyalarının pozulması nəticəsində yaranır.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Alımların söylədikləri fikirlərə müvafiq olaraq adlarını qeyd edin:

1. Hüceyrə canlıların quruluş vahididir ...
2. Hüceyrə canlıların inkişaf vahididir ...
3. Hüceyrələr bölünmə yolu ilə ana hüceyrədən başlangıç götürürler ...

2. Düzgün cavabı seçin:

- “Hüceyrə” terminini ilk dəfə R.Huk / A.Levenhuk işlətmüşdür.
- İlk dəfə R.Huk / A.Levenhuk öz düzəldiyi mikroskopla mantar kəsiyinə baxaraq onun xırda gözcükklərdən ibarət olduğunu görmüşdür.
- Canlı bir hüceyrəli orqanizmləri ilk dəfə kəşf edən R.Huk / A.Levenhuk olmuşdur.

3. Müasir hüceyrə nəzəriyyəsinin müddəəalarını düzgün ardıcılıqla düzün:

- A. Mürəkkəb quruluşlu çox hüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funksiyalarına görə ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirirlər.
- B. Hüceyrə canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir.
- C. Hüceyrələrin çoxalması onların bölünməsi yolu ilə baş verir.
- D. Bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə və maddələr mübadiləsinin gedişinə görə oxşardır.
- E. Toxuma və orqanlar bir-biri ilə sinir və humorall sistemlə tənzimlənir.

1	2	3	4	5

10 HÜCEYRƏSİZ ORQANİZMLƏR. VİRUSLAR




- Hansı virus xəstəliklərini tanıyırsınız?
- İnsan virus xəstəliklərinə necə yoluxa bilər?

Viruslar (lat. "virus" – zəhər) kiçik ölçülərə malik hüceyrəsiz həyat formalarıdır. Onlar irsi məlumatları daşıyan *ırsı materialdan* (DNT və ya RNT) və *qoruyucu zülal örtükdən* – *kapsiddən* təşkil olunmuşlar. Virus üzvi maddə yaradan xüsusi struktura malik deyil. Bu səbəbdən həyat fəaliyyəti prosesləri üçün sahibin hüceyrə resurslarından istifadə edir. Virusun əsas xüsusiyyəti yalnız canlı orqanizmlərin hüceyrələrində çoxala bilməsidir. Onun çoxalması hüceyrənin məhvi ilə nəticələnir. Hüceyrəyə düşmüş virusun irsi materialı sahib orqanizmin irsi materialına daxil olaraq onu dəyişir. Canlı orqanizmlər bir neçə virus növləri ilə yoluxa bilər.


Fəaliyyət

Bakteriya və yosun hüceyrələrinin quruluşunu **tütün mozaikası virusunun** quruluşu ilə müqayisə edin. Onlarda rast gəlinən strukturları "+" işarəsi ilə qeyd edin.


Strukturlar	Bakteriya hüceyrəsi	Yosun hüceyrəsi	Tütün mozaikası virusu
Hüceyrə qılıfı			
Sitoplazma			
Nüvə			
İrsi material (DNT və ya RNT)			
Qamçılar			
Xromatofor			



Bakteriya hüceyrəsi



Yosun hüceyrəsi



Tütün mozaikası virusu

- Hansı əlamətlərinə görə viruslar canlı hesab olunur?

LAYIHƏ

İnsanın virus xəstəlikləri ilə yoluxma yolları. Viruslar insanda müxtəlif xəstəliklər əmələ gətirir. Onlar bir neçə yolla sahib orqanizmə düşə bilir. Məsələn, hepatitis A virusu keyfiyyətsiz qida və su vasitəsi ilə sahib orqanizmə daxil olur. Virusların bir qismi qanla, steril olmayan tibbi alətlərlə, anadan plasenta vasitəsilə döлə keçir.

Müzakirə üçün

- İnsan özünü virus xəstəliklərindən necə qoruya bilər?

Hepatitis B, quduzluq, immunçatışmazlığı və s. viruslar qan vasitəsilə bir insandan digərinə keçir.


Bir çox viruslar insanın tənəffüs yollarına nəfəs aldığı havadan, bəzən isə xəstə insanın tənəffüsü zamanı hava-damcı yolu ilə keçir. Belə viruslar uzaq məsaflərlə aparıllaraq epidemiyalar yarada bildiyi üçün təhlükəli hesab olunur. Bu yolla qrip, çiçək və s. xəstəliklər keçə bilir.

Qrip xəstəliyinin törədicisi *qrip virusudur*. Bu virus, əsasən, tənəffüs yollarını zədələyir. Xəstəlik xəstə insanın tənəffüsü zamanı hava-damcı yolu ilə digər insanlara kecir. İnsan hava-damcı yolu ilə həm də *çiçək virusuna* yoluxur. Çiçəklə yoluxma zamanı əvvəl tənəffüs yolları, sonra dəri zədələnir.

Qızılca xəstəliyi damcı infeksiyasıdır. Bu xəstəliyi törədən virusla yoluxma zamanı insanda əvvəl ağız boşluğunundan bronxlara qədər bütün tənəffüs yolları, daha sonra dəri və bağırsağın zədələnməsi müşahidə edilir.

Uşaqlarda *poliomielit* (*uşaq iflici*) adlanan virus xəstəliyinə daha tez-tez rast gəlinir. Poliomielit zamanı udlaq və bağırsaq, bəzən onurğa beyninin hərəki neyronları zədələnir. Poliomielit – hava-damcı yolu, su və ərzaq məhsulları, çirkənmiş əşyalar və xəstə insanın nəcisindən milçəklər vasitəsilə digər insana keçə bilir. Viruslar insandan başqa, bakteriyalarda, göbələklərdə, bitkilərdə, heyvanlarda da xəstəlik törədirler.

Hepatitis C virusu



Açar sözlər

- virus
- poliomielit
- hepatitis



Virus xəstəliklərinin profilaktikası

- **Vaksinləşdirmə.** Orqanizmdə müəyyən yoluxucu xəstəliklərin törədicilərinə qarşı onların antigen daşıyan preparatlardan istifadə edilməsidir. 1885-ci ildə fransız alimi Lui Paster quduzluq virusuna qarşı vaksin kəşf etdi. Bu vaksini orqanizmə daxil edildikdə xəstəlik töretmir, lakin xəstəliktərən mikroblara qarşı fəal immunitet yaradır.
- **Kimyəvi terapiya.** Bu üslub kimyəvi preparatların viruslara təsirinə əsaslanır. Çətinlik ondadır ki, viruslar hüceyrə daxilində onun strukturlarından istifadə edərək çoxalır və virusa bu üsulla təsir etdikdə hüceyrədə də maddələr mübadiləsi pozulur.
- **Interferon.** Hüceyrə tərəfindən virusun təsirinə qarşı sintez olunan qoruyucu zülaldır. Bu zülal hüceyrəyə daxil olan virusun çoxalmasının qarşısını alır. Müşahidələr göstərir ki, orqanizmdə interferon nə qədər az əmələ gələrsə, virus xəstəliyi də bir o qədər ağır keçər.

1. Uyğunluğu müəyyən edin:

Yoluxma yolları	Xəstəlik
A. Çırklənmiş su ilə	1. hepatitis A
B. Qan vasitəsilə	2. hepatitis B
C. Hava-damcı yolu ilə	3. immunçatışmazlığı 4. qrip 5. çiçək

2. Bakteriya və virusları müqayisə edin. Hər bir ifadənin bakteriyalara, viruslara və ya hər ikisinə uyğun gəldiyini müəyyən edin. Cavabları cədvəldə yazın.

- İnfeksiyon xəstəliklər və epidemiyalar törədirlər.
- Hüceyrəsiz həyat formasıdır.
- Bəziləri avtotrofdur.
- Qamçıların köməyi ilə hərəkət edirlər.
- Hüceyrə daxilində çoxalırlar.
- Nuklein turşularında genetik məlumatları saxlayırlar.
- Hüceyrə divarına malikdirlər.
- Zülal örtükə örtülürlər.
- Sahibin irsi materialına qoşula bilir.
- Formalaşmış nüvəsi olmur.
- Bölünmə yolu ilə çoxalır.

Yalnız viruslara aiddir	Yalnız bakteriyalara aiddir	Hər iki qrupa aiddir

3. Əlavə mənbələrdən istifadə edərək virus xəstəlikləri barədə məlumat hazırlayıın. Məlumatları cədvəldə qeyd edin.

İnsan xəstəlikləri	Heyvan xəstəlikləri	Bitki xəstəlikləri

4. Suallara cavab verin:

- Bozı viruslar insan orqanizminə bədənin selikli qişası ilə daxil olur. Buna əsaslanaraq virusların insan orqanizminə gözlərin selikli qişası ilə daxil ola bilməsini demək olarmı?
- Kompyuterlərin normal işini pozan zərərli proqramları nəyə görə “virus” adlandırırlar?

11 HÜCEYRƏ STRUKTURLARI VƏ ONLARIN FUNKSİYALARI



- Heyvan və bitki hüceyrələri üçün ümumi olan strukturlar hansılardır?
- Bu hüceyrələrdə bir-birindən fərqlənən strukturların olması nə ilə əlaqədardır?

Hüceyrə strukturlarının bir çoxu sitoplazmadan *membranla* (lat. “*membran*” – dəri, örtük) ayrılır. Membran iki lipid cərgəsi və zülallardan təşkil olunmuşdur. Membrana malik hüceyrə strukturları *membranlı organelərlər* adlanır. Bəzi orqanoidlər isə sitoplazmadan membranla ayrılmır. Bunlar *membransız organelərlər* adlandırılırlar.

Membranlı organelərlər. Belə organelərlər özləri də birmembranlı və ikimembranlı olmaqla iki qrupa ayrılırlar. Birmembranlı organelərlərə endoplazmatik şəbəkə, Holci kompleksi, lizosom, ikimembranlılara isə mitokondri və plastidlər aiddir.

Birmembranlı organelərlər. Endoplazmatik şəbəkə membranla əhatələnmiş kanal və boşluqlar sistemidir. Endoplazmatik şəbəkənin dənəvər və hamar tiplərini ayıırlar. Dənəvər endoplazmatik şəbəkənin membranı üzərində ona “dənəvərlilik” verən çoxlu ribosom yerləşir. Burada zülal sintez olunur. Hamar endoplazmatik şəbəkədə isə karbohidrat və lipidlər əmələ gəlir. Endoplazmatik şəbəkə təkcə maddələri sintez edərək kanal və boşluqlarında saxlamır, o həm də bu maddələrin hüceyrə daxilində daşınmasını təmin edir.

Holci kompleksi hüceyrədə müxtəlif lövhəşəkilli boşluqlardan, kanalcıqlar və qovuqcuqlardan təşkil olunmuşdur. Holci kompleksinin əsas funksiyası hüceyrədə yaranan maddələri toplamaq və onların hüceyrədən xaricə daşınmasında iştirak etməkdir. Membranın yenilənməsi burada sintez olunan yağ və karbohidratların hesabına baş verir. Bundan başqa, o, lizosomların formallaşmasında və plazmatik membranın yenilənməsində iştirak edir.

Lizosomlar (yun. “*lysis*” – həll edirəm, “*soma*” – bədən) içərisində zülalları, karbohidratları və lipidləri həll edən fermentlər olan qovuqcuqlardır. Əsas funksiyası hüceyrədaxili həzmində iştirak etməkdir.

İkimembranlı organelərlər. Bunlara mitokondrilər və plastidlər aiddir. *Mitokondri* (yun. “*mitos*” – tel, “*chondrion*” – dən, dənəvər) oval formalı organelidir. Mitokondri öz DNT-sinə malik olduğundan ikiyə bölünmə yolu ilə çoxala bilir. Hüceyrə tənəffüsündə iştirak edən mitokondridə yaranan enerjinin müəyyən hissəsi kimyəvi birləşmələr enerjisi şəklində ehtiyat halında saxlaya bilir. Bu enerjidən hüceyrənin digər strukturları istifadə edirlər.

Plastidlər (yun. “*plastis*”, “*plastos*” – formalılmış, düzəldilmiş) – əsasən, bitki hüceyrələrində rast gəlinən organelərlərdir. Mitokondri kimi öz xüsusi DNT-lərinə malik olduqları üçün bölünmə yolu ilə çoxala bilirlər. Plas-


Açar sözlər

- membran
- membranlı organelərlər
- membransız organelərlər

tidlərin 3 növünü ayıırlar: xloroplastlar, leykoplastlar, xromoplastlar. Leykoplastlar rəngsizdir və onlar ehtiyat qida maddələri toplaya bilir. Xromoplastlarda bitkiyə müxtəlif rənglər verən piqmentlər olur. Xloroplastlar yaşıl rəngdədir, ona yaşılıqlı verən xlorofil piqmentidir. Xlorofil işiq enerjisini udmaq qabiliyyətinə malikdir. İşiqda xloroplastlarda fotosintez gedir. Bu zaman işiq enerjisinin müəyyən hissəsi kimyəvi birləşmələr şəklində saxlanılır.

Fəaliyyət

Cədvəldə göstərilən orqanoidlərin adlarını müəyyənlaşdırın.

Membranlı orqanoidlər		
1		<ul style="list-style-type: none"> o Müxtəlifləçülü kanallar sistemindən təşkil olunub. o İki tipdə olur: dənəvər və hamar.
2		<ul style="list-style-type: none"> o Üst-üstə yiğilmiş yastı boşluqlardan ibarətdir. o Üzərində qovuqcuqlar əmələ gəlir.
3		<ul style="list-style-type: none"> o Tərkibində həzm fermentləri olan membranla əhatə olunmuş dəyirmi və ya uzunsov cisimciklərdir.
4		<ul style="list-style-type: none"> o İkimembranlıdır. o Hüceyrəni enerji ilə təmin edir.
5		<ul style="list-style-type: none"> o Üç növü var (leykoplastlar, xloroplastlar, xromoplastlar).

Membran quruluşu olmayan orqanoidlər. Bunlara ribosomlar və hüceyrə mərkəzi aid edilir.


Ribosomlar (yun. “*soma*” – bədən) membran quruluşu olmayan organoiddir. Hər bir ribosom iki – böyük və kiçik hissədən ibarət olur. Ribosomların funksiyası zülal sintez etməkdir. Zülal sintez etmək üçün onlar, adətən, *polisom* adlanan qruplar şəklində birləşir.

Hüceyrə mərkəzi bir-birinə perpendikulyar iki sentrioldan ibarətdir. Sentiollar mikroborucuqlardan təşkil olunub. Hüceyrə mərkəzi hüceyrənin bölünməsi prosesində iştirak edir. Ali bitkilerin hüceyrələrində sentiollar olmur.

Hüceyrənin hərəkət organoidləri. Bunlara kirpiklər, qamçılar, miofibrillər və yalançı ayaqlar aiddir. Hüceyrədə əsasən hərəkətdə iştirak edirlər.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Sxemi tamamlayın.




2. Düzgün variantı seçin:

- Fotosintez *xloroplastlarda / leykoplastlarda* baş verir.
- Zülalları, yağları, karbohidratları parçalayan fermentlərə *ribosumlarda / lizosmlarda* rast gəlinir.
- Yağlar və karbohidratlar *ribosumlarda / endoplazmatik şəbəkədə* əmələ gəlir.
- Zülallar, yağlar və karbohidratlar ehtiyat halında *Holci kompleksində / ribosumlarda* toplanır.
- *Nüvəcik / Hüceyrə mərkəzi* organooid deyil.

3. İfadələrin nömrəsini Venn diaqramının müvafiq hissələrində yerləşdirin.

1. DNT-yə malikdir.
2. Bəzi növləri ehtiyat qida maddələri toplaya bilir.
3. Bəzilərinin daxilində rəngli piqmentlər olur.
4. Bəzi növlərində fotosintez prosesi gedir.
5. İkimembranlı quruluşa malikdir.
6. Hüceyrə tənəffüsünü təmin edir.
7. Enerjini ehtiyat halında saxlaya bilir.
8. İkiyə bölünmə yolu ilə çoxala bilir.



Hansi hüceyrələrdə – prokariot, yoxsa eukariotlarda “vəzifa bölgüsü” problemi daha yüksək səviyyədə həll olunmuşdur? Cavabınızı əsaslandırın.


12

CANLI ORGANİZMLƏRDƏ MADDƏLƏR MÜBADİLƏSİ VƏ ENERJİ ÇEVİRİLMƏLƏRİ



- Orqanizmin həyat proseslərində enerji nə üçün lazımdır?
- Canlılar bu enerjini haradan alırlar?

Ətraf mühitdən hüceyrəyə daim maddələr daxil olaraq bir hissəsi mənimşənilir, son parçalanma məhsulları isə kənar edilir. Bu, *maddələr mübadiləsi* və ya *metabolizm* (yun. “metabole” – çevrilmə) adlanır.




Maddələr mübadiləsinin əsasını anabolizm və katabolizm prosesləri təşkil edir. *Anabolizm* (yun. “*anabole*” – qaldırmaq) və ya *assimilyasiya* (lat. “*assimilatio*” – birləşmək, mənimsemək) hüceyrənin və orqanizmin toxumalarının struktur hissələrinin yeniləşməsi – qurulması prosesidir. Bununla əlaqədar olaraq anabolizm həm də *plastik mübadilə* adlandırılır (yun. “*plastikos*” – yapmaq, düzəltmək). Anabolizm prosesində xarici mühitdən daxil olan və ya ilkin sadə moleküllərdən müəkkəb molekulların biosintezi gedir. Nəticədə orqanizmə lazım olan zülallar, nuklein turşuları, karbonhidratlar sintez olunur. Orqanizmin böyüməsi dövründə anabolizm daha intensiv gedir. Anabolizm zamanı yaranan birləşmələrdə enerji kimyəvi rəbitələr enerjisi şəklində toplanır. Bu enerji hüceyrədə bas verən parçalanma, yəni *katabolizm* reaksiyaları nəticəsində ayrılan enerjidən əldə olunur.

Katabolizm (yun. “*katabole*” – tullama, dağılma) və ya *dissimilyasiya* mürəkkəb üzvi molekulların sadə birləşmələrə parçalanması və bu zaman enerjinin ayrılmasıdır. Bütün biokimyəvi prosesləri enerji ilə təmin edən katabolizm prosesidir. Ona görə də, o həm də *enerji mübadiləsi* adlandırılır. Üzvi molekullarda olan kimyəvi rabitələrin qırılması zamanı azad olan enerjinin bir qismi *adenozintrifosfat turşusu (ATF)* adlanan kimyəvi madđədə ehtiyat halında toplanır.

Açar sözlər

- anabolizm
- katabolizm
- assimilyasiya
- plastik mübadilə
- energetik mübadilə
- dissimilyasiya




Fəaliyyət

ATF-in quruluşunu DNT və RNT nukleotidlərinin quruluşu ilə müqayisə edin.

– Onların oxşar və fərqli cəhətləri hansılardır?

ATF molekulunun quruluşu



Adenozintrifosfat turşusu (ATF). Hüceyrəni enerji ilə təmin edən üzvi madđədir. *ATF* universal enerji mənbəyi hesab olunur. *ATF* kimyəvi tərkibinə görə nukleotiddir. Onun tərkibini adenin azot əsası, riboza (karbohidrat) və 3 ortofosfat turşusu qalığı təşkil edir. *ATF*-də enerji, əsasən, ortofosfat turşusu qalıqlarının arasında olan və *makroerqik rabitə* adlanan kimyəvi rabitələrdə toplanmışdır. *ATF*-də bir makroerqik rabitənin qırılması zamanı bir ortofosfat turşusu qalığı qopur və nəticədə 40 kC-a qədər enerji ayrılır. *ATF*-də bir ortofosfat turşusu qalığının qopması nəticəsində *adenozindifosfat (ADF)* yaranır. Bu birləşmə yenidən *ATF*-ə çevrilə bilir. *ATF*-in *ADF*-ə və ya əksinə çevrilməsi hüceyrədə enerji hasil etmənin əsas mexanizmini təşkil edir.



Hüceyrədə baş verən bütün biokimyəvi reaksiyaların gəməsi üçün *ATF* enerjisi tələb olunur. Məsələn, əzələlərdə *ATF* ehtiyatı onun 20-30 dəfə yiğilmasına kifayət edir. Bu səbəbdən hüceyrələrdə daim *ATF* sintezi gedir.

Lazım gəldikdə ADF-dən də bir ortofosfat turşusu qalığı qopa bilir və bu zaman yenə də bir makroerqik rabitənin qırılması nəticəsində 40 kC enerji ayrılır və ADF tərkibində bir ortofosfat turşusu qalığı olan *adenozinmonofosfata* (AMF) çevrilir. ATP molekullarında olan enerji ilə zəngin makroerqik rabitələr hesabına hüceyrə enerji toplaya və lazım gəldikdə onu sərf edə bilir.

ATF-in hüceyrədə rolü. Hüceyrədə biosintez proseslərində hərəkət, istiliyin əmələ gəlməsi, sinir impulslarının yaranması və digər həyatı proseslərdə ATP enerjisindən istifadə edilir.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Uyğunluğu müəyyən edin:

A. ASSİMİLİYASIYA

- Üzvi maddələrin parçalanması
- Üzvi maddələrin sintezi
- Enerjinin ayrılması


B. DİSSİMİLİYASIYA

- Fotosintez
- Zülalların biosintezi
- Enerjinin udulması

2. Düzgün ifadələri seçin:

- ADF molekulunda 3 makroerqik rabitə olur.
- ATF enerjisindən bir çox həyatı proseslərdə istifadə edilir.
- Bir ortofosfat turşusu qalığı ayrıldıqda 17,6 kC enerji ayrılır.
- ATF molekullarında olan enerji ilə zəngin makroerqik rabitələrin hesabına hüceyrə enerji toplayır və ya onu sərf edir.
- ATF-in tərkibində dezoksiriboza karbohidratı olur.

3. Sxemdə ATF-in quruluşunu təşkil edən struktur elementləri göstərilmişdir.



Bu struktur elementləri nədən ibarətdir?

- A) ... ;
B) ... ;
C)

Sxemi diqqətlə nəzərdən keçirin. AMF, ADF, ATP nukleotidlərini müəyyənləşdirin və onların adlarını tam yazın:

- 1) ... ;
2) ... ;
3)

D hərfi ilə nə işaret olunmuşdur? ...

13 İRSİ MƏLUMATLAR VƏ GENETİK KOD



- Zülallar hansı quruluşa malikdir?
- Nə üçün hər bir orqanizmin zülalı bir-birindən fərqlənir?

Canlinin özünütörətmə, irsiyyət və dəyişkənlilik kimi xassələri molekulyar səviyədən başlayaraq meydana çıxır. Bu səbəbdən irsi məlumatların nəslə ötürülməsi prinsipinin müəyyən edilməsi DNT molekulunun öyrənilməsindən sonra mümkün oldu.


DNT və gen. İrsi məlumatların daşıyıcısı DNT molekuludur. Zülalın ilkin quruluşu barədə məlumatlar onun genlər adlanan müvafiq sahələrdə saxlanılır. Beləliklə, *gen* (yun. “*genos*” – mənşə, nəsil) bir zülal molekulunun ilkin quruluşu barədə məlumat daşıyan DNT sahəsidir.

Genetik kod. Genlərdə sintez olunacaq bu və ya digər zülalın aminturşular ardıcılılığı barədə məlumatlar saxlanılır. Bu məlumatlar sonradan komplementarlıq prinsipi əsasında m-RNT-yə köçürürlür və nəslə ötürülür.

Açar sözlər

- triplet
- genetik kod

DNT-də aminturşuların kodlaşmasının ümumi sxemi



DNT və RNT-də zülalın ilkin quruluşunu təşkil edən hər bir aminturşu barədə məlumat 3 nukleotidin kombinasiyası nəticəsində yaranır və *triplet* adlanır.

DNT və m-RNT-si moleküllərində zülalın ilkin quruluşu həqqında məlumatın nukleotidlər şəklində uyğun ardıcılıqla düzülmə qaydası *genetik kod* adlanır.

Fəaliyyət

Cədvələ diqqətlə baxıb komplementarlıq prinsipinə əsaslanaraq boş xanalarda müvafiq tripletləri qeyd edin. m-RNT-də valin və qlutamin aminturşuları hansı tripletlərlə kodlaşdırılmışdır?

DNT	I zəncir	TTT	QTT	?	?	SAS	?
	II zəncir	?	?	TTA	STT	?	AAT
m-RNT		UUU	?	AAU	?	SAS	UUA
Aminturşuları*	Fen	Val	Asp	Qlu	His	Ley	

* **Fen** – fenilalanin, **Val** – valin, **Asp** – asparagin, **Qlu** – qlutamin, **His** – histein, **Ley** – leysin.

– Hər bir kod neçə tripletdən ibarətdir və neçə aminturşusuna uyğundur?

Nüvə DNT-sində yerləşən genetik kodun xassələri. Genetik kod bir sıra xassələrə malikdir. Belə ki, kod triplet olur, yəni hər bir aminturşunun kodlaşdırılmasında 3 nukleotid iştirak edir.

Genetik kodda hər bir triplet yalnız bir aminturşuya müvafiq gəlir, lakin bəzi aminturşular bir və ya bir neçə kodla kodlaşa bilir. Genetik kodda genlər arasında onları bir-birindən ayıran və heç bir aminturşunu kodlaşdırmayan boş tripletlər də olur. Bütün canlı orqanizmlərdə eyni aminturşulara eyni tripletlər uyğundur.

Yadda saxlayın

- 1 nukleotidin uzunluğu = 0,34 nm
- 1 genin ölçüsü = 1 nukleotidin uzunluğu × n (nukleotidlərin sayı)
- Aminturşuların sayı = nukleotidlərin sayı : 3
- 1 genin kütləsi = nukleotidlərin sayı × 1 nukleotidin kütləsi
- 1 nukleotidin kütləsi ≈ 300 a.k.v.
- 1 aminturşu qalığının molekul kütləsi ≈ 110 a.k.v.
- DNT molekulunda nukleotidlərin say nisbəti : A+Q / T+S = 1.
- Zülal zəncirində bir aminturşusu halqasının uzunluğu – 0,35-0,37 nm.

LAYIHƏ

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. DNT molekulunun bir zəncirindəki ardıcılığa əsasən digər zənciri qurun.

DNT molekulunun 1-ci zəncirinə, müvafiq m-RNT-ni qurun.

DNT-nin 1-ci zənciri : ...

DNT-nin 2-ci zənciri : AAA – ASS – AQS – ATT – ATQ – AAQ.

2. DNT və RNT-nin monomeridir:

- a) azot əsası
- b) dezoksiriboza və ya riboza
- c) azot əsası və ortofosfat turşusu qalığı
- e) nukleotidlər

3. DNT-ni RNT-dən fərqləndirən cəhətlər hansı cavabda düzgün verilmişdir?

- a) birzəncirlidir, tərkibində dezoksiriboza var, irsi məlumatı saxlayır.
- b) ikizəncirlidir, tərkibində riboza var, irsi məlumatı ötürür.
- c) birzəncirlidir, tərkibində riboza var, irsi məlumatı ötürür.
- d) ikizəncirlidir, tərkibində dezoksiriboza var, irsi məlumatı saxlayır.

4. Məsələləri həll edin:

- İnsulin zülalının 51 aminturşu qalığından ibarət olduğunu nəzərə alaraq, onu kodlaşdırın nukleotidlərin sayını hesablayın.
- DNT molekulunda 80 000 A nukleotidi var. Bu, bütün nukleotidlərin 16%-ni təşkil edir. Qalan nukleotidlərin sayını və DNT molekulunun uzunluğunu müəyyən edin.

LAYIHƏ

14 ZÜLALLARIN BIOSİNTEZİ



- Zülallar və nuklein turşuları hansı komponentlərdən ibarətdir?
- Hüceyrədə zülalların strukturu nuklein turşularının quruluşundan necə asılıdır?

Hüceyrələrdə daim yeni maddələr əmələ gəlir. Bu proses *biosintez* (yun. “*bios*” – həyat, “*synthesis*” – birləşmə) adlanır. Biosintez prosesində zülallar, yağlar, karbohidratlar və digər üzvi maddələr sintez edilir.


Zülalların biosintizi. Hər bir hüceyrənin özünəməxsus zülalları olur. Onların ilkin quruluşu barədə məlumatlar DNT-də nukleotidlər ardıcılılığı şəklində kodlaşmışdır. Zülal molekulunun sintezi zamanı DNT-də olan məlumat *m-RNT*-si şəklində ribosomlara çatdırılır.

Fəaliyyət

Şəkilə baxıb suallara cavab verin:

1. DNT molekulu harada yerləşmişdir?
2. *m-RNT* harada və necə sintez olunur?
3. Zülalın quruluşu haqqında məlumat nüvədən sitoplazmaya necə ötürülür?
4. *m-RNT* sitoplazmada hara yönəlir?
5. *n-RNT* harada yerləşir?
6. *n-RNT* özüne nəyi birləşdirir?
7. Ribosomda nə sintez olunur?

Eukariot hüceyrəsində zülalın sintezinin sxemi



Bu proses iki mərhələdə baş verir: *transkripsiya* və *translyasiya*.

Transkripsiya. Züləlin sintezinə hazırlıq zamanı aminturşular ardıcılılığı haqqında kodlaşdırılmış məlumat DNT molekulunun bir zəncirindən komplementarlıq prinsipinə əsasən *m-RNT*-yə köçürürlür. Bu proses *transkripsiya* (lat. “*transkriptio*” – üzünүn köçürülməsi), yəni məlumatın üzünүn köçürülməsi adlanır.


Yaranan *m-RNT*-si nüvədən hüceyrənin sitoplazmasına keçir.

Translyasiya. Züləllərin biosintezinin ikinci mərhələsi *translyasiya* (lat. “*translatio*” – ötü-rülmə) adlanır. Translyasiya zamanı züləlin quruluşu barədə *mRNT*-sində nukleotidlər ardıcılılığı şəklində yazılın məlumat bu koda uyğun olaraq ribosumlarda sintez edilən aminturşular ardıcılığına çevrilir və sonda polipeptid zənciri yaranır. Translyasiya prosesi ribosumlarda həyata keçirilir.

Açıq sözlər

- transkripsiya
- translyasiya

Translyasiya



Sintez qurtardıqdan sonra polipeptid zəncir *mRNT*-sindən ayrıılır. Sonra spiral halında bükülərək əvvəl ikincili və daha sonra həmin zülələ xas olan üçüncülülə quruluş alır. Züləllərin yaranması prosesi yalnız canlı hüceyrədə baş verir.

Qeyri-züləl molekulunun hüceyrədə sintezi zamanı isə əvvəl spesifik züləl-ferment yaranır, sonra bu molekulun iştirakı ilə müvafiq karbohidrat və ya lipid sintez olunur.



- 1954-cü ildə ilk dəfə züləlin ilkin quruluşu müəyyən olundu. Bu, qanda qlükozanın miqdarını tənzimləyən insulin züləli idi. Bu tədqiqat 10 il davam etmişdi. İnsulin züləli 2 polipeptid zəncirdən təşkil olunub. Zəncirlərin biri 21, digəri isə 30 aminturşu qalığından təşkil olunmuşdur.
- Hazırda insulin züləlinin süni surətdə sintezi mümkündür. Süni yolla alınan bir zəncirin sintezi üçün 89, digəri üçün isə 138 kimyəvi reaksiya tələb olunmuşdur. Canlı orqanizmlərdə isə züləl sintezi çox sürətlə gedir.

1. Düzgün cavabı seçin:

- | | | |
|---|--|--|
| <ul style="list-style-type: none"> Hansı organoid-lərdə zülalın sintezi baş verir?
A. Holci aparatında
B. Ribosomlarda
C. Lizosomlarda | <ul style="list-style-type: none"> Nukleotid ardıcılılığı haqqında məlumatın DNT-dən m-RNT-yə köçürülməsi prosesi necə adlanır?
A. Komplementarlıq
B. Transkripsiya
C. Translyasiya | <ul style="list-style-type: none"> Zülalların tərkibinə neçə növ amin-turşusu qalğı daxildir?
A. 20
B. 25
C. 40 |
|---|--|--|

2. Hüceyrədə zülalın biosintezi prosesinin ardıcılığını müəyyən edin.

- A) m-RNT-nin sintezi
- B) aminturşuların n-RNT-si vasitəsilə ribosoma çatdırılması
- C) m-RNT-nin nüvədən sitoplazmaya keçməsi
- D) ribosomda polipeptid zəncirin sintez olunması
- E) ribosomun m-RNT molekulu ilə birləşməsi



3. Transkripsiya və translyasiya proseslərini müqayisə edin və onların əhəmiyyətini izah edin.

4. Cədvəli tamamlayın.

Molekullar	Biosintezdə rolu
m-RNT	...
n-RNT	...
Fermentlər	...
ATF	...

15 AVTOTROF ORGANİZMLƏRDƏ MADDƏLƏR VƏ ENERJİ MÜBADİLƏSİ




- Hansı orqanizmlər avtotrof sayılır?
- Fotosintez ali bitkilərin hansı orqanlarında gedir?
- Fotosintez nəticəsində nə baş verir?

Avtotrof orqanizmlər özləri üçün zəruri olan üzvi birləşmələri müstəqil sintez edə bilirlər. Onların bir qrupu üzvi maddə sintez etmək üçün günəş enerjisindən istifadə edir. Belə orqanizmləri *fototrof* və ya *fotosintezedici orqanizmlər* adlandırırlar.

Fəaliyyət

Təsvir olunmuş qrafikə əsasən suallara cavab verin:

- Fotosintez prosesinə hansı amillər təsir edir?
- Bu amillərin dəyişməsi fotosintezin sürətinə necə təsir göstərir?




Fotosintez. Bitkilər fotosintez (yun. “*photos*” – işıq, “*synthesis*” – birləşmə) zamanı günəş enerjisinin iştirakı ilə qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir. Bu proses yaşıl bitkilərin və xlorofilə malik bəzi bakteriyaların və heyvanların hüceyrələrində gedir, nəticədə hüceyrədə ilkin məhsul kimi monosaxarid (qlükoza) yaranır. Sonra bu məhsuldan müxtəlif polisaxaridlərin, mürəkkəb quruluşlu zülalların, yağların, nuklein turşularının və digər üzvi birləşmələrin biosintezində istifadə olunur.

Xloroplastlar. Bitkinin mürəkkəb quruluşlu orqanoidi olub sitoplazmadan ikiqat membranla ayrıılır. Daxili hissəsi stroma (yun. “*stroma*” – döşənək, xalça) adlanan rəngsiz maye ilə doludur. Xloroplastın daxili membranı stromannın içərisinə doğru

inkişaf edərək yastılaşmış struktur – tilakoidləri əmələ gətirir ki, bunlar da üst-üstə yığılaraq qranları formalasdır.


Qranların tilakoidlərində xlorofil və başqa köməkçi piqmentlər yerləşir. Xlorofil piqmentinin sayesində xloroplastlar yaşıl rəngli olur.

Xloroplastin quruluşu




Fotosintezin fazaları. Fotosintezi işiq və qaranlıq fazası adlanan iki mərhələyə ayıırlar.


Fotosintezin işiq fazası. Yarpağa düşən günəş işığının təsirindən qranlarda olan xlorofillin elektronları həyəcanlanır və ondan ayrılır. Fermentlər tərəfindən tutulmuş elektronların bir hissəsi ADF-ə bir ortofosfat turşusu qalığını birləşdirməklə ATP əmələ gətirir:



Elektronların digər hissələri suyun molekulyar oksigenə, hidrogen ionuna və elektronlara parçalanmasında iştirak edir. Suyun parçalanması prosesi *fotoliz* (yun. “fotos” – işiq, “lisis” – parçalanma) adlanır:



Fotosintezin ümumi sxemi



LAYİH

Parçalanmadan yaranan hidrogen ionu sonraki mərhələdə istifadə olunur və kimyəvi birləşmə əmələ gətirir. Belə kimyəvi birləşmədə enerji ehtiyat halında saxlanılır və fotosintezin birinci fazası başa çatır. Bu fazada işığın olması vacib şərt hesab edildiyi üçün mərhələ *ışiq fazası* adlandırılır. İşıq fazasının əsas məhsulu ATP saýılır.

Birinci mərhələdə suyun parçalanmasından ayrılan oksigen əlavə məhsul kimi xaricə çıxarılır və ya hüceyrənin tənəffüsü zamanı istifadə olunur.

Qaranlıq fazasının getməsi üçün işığın olması vacib deyil.

Bu mərhələ işığın iştirakı olmadan gedə bildiyindən onu *qaranlıq fazası* adlandırırlar. Qaranlıq fazasında havadan udulan karbon qazının mənimmsənilməsi və sadə karbohidratların yaranması baş verir. Bu zaman işıq fazasının məhsullarından istifadə edilir. $C_6H_{12}O_6$ molekulları yaranır. Qaranlıq mərhələsində yaranan sadə karbohidratlardan (qlükozadan) daha sonra müxtəlif polisaxarıdlar – nişasta, sellüloza və həmçinin digər üzvi birləşmələr yaranır.

Açar sözlər

- fototrof
- fotoliz
- qran
- stroma
- xemosintez


Bu maraq-lıdır...

- **Dəniz ilbizi (lat. *Elysia chlorotica*)** – udduqları yosunların xromatofillərdən aldığı qlükozanın hesabına yaşayır. İlbiz bu prosesdə xarici mühtədə aldığı maddələri öz daxilində mənimsəyir.

Bundan sonra fotosintez prosesi başlayır – ilbiz genlərin köməyi ilə bu prosesdə xromatofillər lazımlı züləlləri kodlaşdırır, əvəzində isə sintez olunmuş qlükozunu alır.



Fotosintezin əhəmiyyəti. Fotosintez prosesində az enerjili maddələr olan karbon qazı və sudan yüksək enerjili maddə – qlükoza yaranır. Bu zaman günəş enerjisi (bitki yarpağı üzərinə düşən enerjinin 1%-dən istifadə edir) bu maddədə kimyəvi rabbitələr enerjisi şəklində toplanır. Bundan başqa, fotosintez prosesində atmosferə oksigen xaric olur ki, bu da orqanizmlərin tənəffüsü zamanı istifadə edilir. Fotosintezin ümumi tənliyi belədir:



Heterotrof orqanizmlər fotosintez məhsullarından istifadə edərək karbohidratları parçalamaqla ATP əldə edirlər.

Xemosintez. Bakteriyaların bəziləri də qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edə bilir. Lakin bu zaman onlar enerji mənbəyi kimi günəş enerjisindən deyil, kimyəvi reaksiyalar enerjisindən istifadə edir. Bu proses *xemosintez* adlanır.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN


1. Cədvəli tamamlayın.

Xüsusiyyətləri	İşıq fazası	Qaranlıq fazası
Fotosintezin getdiyi yer		
Hansı proses gedir		
Alınan məhsul		

2. Düzgün cavabları seçin:

- Bitkilərdə xlorofil molekulu bilavasitə *stromada / qranlarda* yerləşir.
- Fotosintezdə alınan ilkin məhsul su və *oksigendir / karbon qazıdır*.
- Bitkilərdə fotoliz – *qlükozanın fermentativ parçalanmasıdır / xloroplastlarda işığın təsiri altında su molekullarının parçalanmasıdır*.
- Fotosintezin qaranlıq mərhələsində *suyun parçalanması / karbohidratların sintezi* baş verir.
- Sərbəst oksigen fotosintezin *qaranlıq / işıq* mərhələsində əmələ gəlir.
- Plastidlər hüceyrənin *birmembranlı / ikimembranlı* orqanoidlərinə aiddir.
- Yaşıl yosunlar / Kükürd bakteriyaları* xemotrofdur.
- Fotosintez zamanı sərbəst oksigen *ATF-in / suyun* parçalanmasından alınır.

3. Fotosintezin ümumi tənliyində 1 və 2 rəqəmləri ilə işaretlənmiş xanalarda nə olmalıdır?



4. Suallara cavab verin:

- Məlumdur ki, işıqlanmanın intensivliyi yüksək olduqda xlorofil dağıılmağa başlayır, fotosintez prosesi zəifləyir. Bitkilər intensiv günəş şüalarından necə qorunur?
- Nə üçün bitkilər qaranlıqda uzanır?
- Mülayim iqlim qurşağında fotosintez üçün optimal temperatur $+25^{\circ}\text{C}$ -dir. Temperatur $+35^{\circ}\text{C}$ -dən yuxarı olduqda fotosintez prosesi zəifləyir. Bunun səbəbi nədir?

16


HETEROTROF YOLLA QİDALANAN ORQANİZMLƏRDƏ MADDƏLƏR VƏ ENERJİ MÜBADİLƏSİ



- Maddələr mübadiləsini hansı proseslər təşkil edir?
- Maddələr mübadiləsinin hansı prosesi zamanı enerji sərf olunur?
- Hüceyrədə enerji hansı maddənin molekullarında ehtiyat halında toplanır?

Hüceyrədə enerji üzvi maddələrin parçalanmasından ayrılır. Fermentlərin köməyi ilə üzvi maddə molekullarının parçalanması reaksiyalarının cəmi *enerji mübadiləsi* (energetik mübadilə) adlanır. Orqanizmlər əsas enerji materialı kimi hər şeydən əvvəl karbohidrat və yağlardan istifadə edir. Zülallar hüceyrə üçün çox qiymətli materialdır. Onlar hüceyrədə nadir hallarda – digər üzvi maddələr çatışmadıqda enerji mənbəyi kimi istifadə edilir.

Mitoxondri. İkimembranlı quruşa malikdir. Daxili membranı qırışlıdır. Qırışlar *kristlər* (lat. “*krista*” – pipik, çıxıntı) əmələ gətirir. Mitoxondrinin daxili maye mühiti *matriks* adlanır. Üzvi maddələrin parçalanması prosesi matriksdə gedir.



Fəaliyyət

Cədvəli dəftərinizə çəkib tamamlayın. Xanalara orqanoidlərə uyğun cümlələrin nömrələrini daxil edin:

Mitoxondrilər	
Xloroplastlar	
Ribosomlar	

1 – eyni ölçüdə olmayan iki hissəcikdən ibarətdir; 2 – daxili membranı kristlər əmələ gətirir; 3 – daxili membran qranlar əmələ gətirir; 4 – endoplazmatik şəbəkənin membranlarında yerləşir; 5 – əsasen bitki hüceyrəsində rast gelinir; 6 – bütün hüceyrələrdə rast gelinir; 7 – əsas funksiyası ATP-in sintezidir; 8 – zülal sintezində bilavasitə iştirak edir; 9 – fotosintezi həyata keçirir.

– Xloroplast və mitoxondrilərin hansı oxşar və fərqli cəhətləri var?

Energetik mübadilənin mərhələləri. Parçalanma reaksiyalarının gedişində enerji ayrılır, üzvi maddələrin qeyri-üzvi maddələrə parçalanması zamanı ayrılan enerjinin bir hissəsi ATP şəklində ehtiyat halında toplanır. Enerji mübadiləsi bir neçə mərhələdə gedir.

Birinci mərhələ – hazırlıq mərhələsi adlanır. Bu mərhələdə mürəkkəb üzvi birləşmələr sadə birləşmələrə qədər parçalanır. Əmələ gələn kiçik molekullar toxuma hüceyrələrinə daxil olur. İlkin mərhələdə ayrılan enerji istilik şəklində ətrafa yayılır.


Açar sözlər

- qlikoliz
- oksigenli mərhələ
- krist
- matriks

Enerji mübadiləsinin ikinci mərhələsi hüceyrənin sitoplazmasında gedir. Oksigen iştirak etmədiyi üçün bu mərhələ *oksigensiz mərhələ* də adlandırılır. Bu mərhələdə qlükoza parçalandığı üçün buna *qlikoliz* (yun. “glycys” – şirin, “lysis” – parçalanma) də deyilir. Proses fermentlərin aktiv iştirakı ilə gedir. Qlikoliz prosesində bir molekul qlükozanın parçalanmasından iki molekul üçkarbonlu birləşmə – *pirozüm turşusu* ($C_3H_4O_3$) və 2 molekul ATP alınır.

Enerji mübadiləsinin üçüncü mərhələsi – oksigenli mərhələdir. Oksigenli mərhələ mitoxondridə gedir və burada mütləq oksigen iştirak edir. Bu mərhələdə pirozüm turşusu molekulyar oksigenin iştirakı ilə karbon qazı və suya qədər oksidləşir. Hər bir oksidləşən qlükoza molekulundan oksigenli mərhələ zamanı 36 molekul ATP yaranır. Bu mərhələ həm də *hüceyrə tənəffüsü* adlanır. Hüceyrə tənəffüsü mitoxondrilərin kristlərində yerləşən üzvi maddələrin oksidləşməsi reaksiyalarını aktivləşdirən fermentlərin iştirakı ilə həyata keçirilir.

Enerji mübadiləsinin mərhələləri



Beləliklə, hüceyrədə bir molekul qlükozanın tam parçalanması zamanı qlikoliz mərhələsində 2, oksigenli mərhələdə isə 36 molekul olmaqla cəmi 38 molekul ATF yaranır. Bu enerji sonra yeni maddələrin sintezi zamanı sərf olunur.

ATF-də olan makroerqik rabitələrdə saxlanılan enerji sonra digər enerji növlərinə çevrilə bilir. Məsələn, sinir hüceyrələrində sinir impulslarının ötürülməsində bu enerji – *elektrik*, ibtidailərdə qamçıların hərəkətində və digər heyvanların əzələlərinin yığılmásında isə *mexaniqi* və s. enerjiyə çevrilə bilir.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Uyğunluğu müəyyən edin:

A) Enerji
mübadiləsinin
II mərhələsi

B) Enerji
mübadiləsinin
III mərhələsi

1. Kimyəvi reaksiyalar oksigenin iştirakı olmadan gedir.
2. Qlikoliz baş verir.
3. Su əmələ gəlir.
4. 2 molekul ATF əmələ gəlir.
5. 36 molekul ATF əmələ gəlir.
6. Kimyəvi reaksiyalar oksigenin iştirakı ilə gedir.
7. Proseslər mitoxondridə gedir.
8. Proseslər sitoplazmada gedir.
9. Qlükoza piroüzüm turşusuna qədər parçalanır.

2. Düzgün cavab variantını qeyd edin:

- Energetik mübadilə sayəsində hüceyrə zülləllərlə/karbohidratlarla/ATF-lə təmin olunur.
- Hüceyrədə üzvi maddələrin parçalanması enerjinin ayrılması/günəş enerjisindən istifadə/biopolimerlərin yaranması ilə müşayiət olunur.
- Biopolimerlərin monomerlərə qədər parçalanması prosesi zamanı yalnız istilik formasında az miqdarda enerjinin ayrılması energetik mübadilənin hazırlıq mərhələsi/oksigensiz mərhələsi/oksigenli mərhələsi üçün səciyyəvidir.
- Qlükozanın oksidləşməsi prosesinin əhəmiyyəti hüceyrənin fermentlərlə/vitamin-lərlə/enerji ilə təmin olunmasından ibarətdir.
- Hüceyrədə ən çox enerji zülləllərin/polisaxaridlərin/lipidlərin parçalanmasından ayrılır.

3. Plastik və energetik mübadilənin qarşılıqlı əlaqəsinə aid misal göstərin.

17

HÜCEYRƏNİN HƏYAT DÖVRİYYƏSİ. NÜVƏ VƏ XROMOSOMLAR



- Xromosom nədir?
- DNT molekulu hansı quruluş xüsusiyyətlərinə malikdir?

Yaranandan ölenə qədər olan dövr ərzində hüceyrədə böyümə, inkişaf və çoxalma kimi həyat prosesləri baş verir. Bu, hüceyrənin *həyat dövrüyyəsi* və ya *hüceyrə tsikli* adlanır. Hüceyrələrdə həyat tsiklinin müddəti müxtəlif olur. Hətta eyni bir organizmin müxtəlif hüceyrələrində belə bir-birindən fərqlənir. Məsələn, insanın epiteli toxumasının bəzi hüceyrələrində bu tsikl 10–15 saat, qaraciyər hüceyrələrində isə bəzən 1 ilə qədər davam edir. Hüceyrə tsikli iki mərhələdən – *interfazadan* və *hüceyrənin bölünməsindən* ibarətdir.

Hüceyrənin həyat dövriyyəsinin davametmə müddəti temperatur, oksigenin və qidalı maddələrin olması kimi xarici faktorlardan və hüceyrənin tipindən asılıdır.


Məsələn, bakteriya hüceyrəsi əlverişli şəraitdə hər 20-30 dəqiqədən, sümük iliyi hüceyrələri hər 8-12 saatdan, soğanın kökünün uc hissəsində olan hüceyrələr hər 20 saatdan, leykositlər 4-5 gündən bir yeniləri ilə əvəz olunurlar. Sinir sisteminin bəzi hüceyrələri isə bölünmürlər.

İnterfaza. Hüceyrənin iki bölünməsi arasında olan mərhələdir. İnterfazada (lat. "inter" – arasında, yun. "phazis" – meydana gəlmə) hüceyrə aktiv fəaliyyət göstərir. Bu dövrdə hüceyrənin həyat fəaliyyəti ilə əlaqədar assimilyasiya və dissimilyasiya prosesləri baş verir. Hüceyrə sürətlə böyüyür – hüceyrə organoïdlərinin miqdarı artır. İnterfazanın əsas hadisi DNT-nin ikiləşməsidir. Bu dövrdə çoxlu miqdarda ATF sintezi nəticəsində enerji ehtiyat halında toplanır. İnterfazanın davametmə müddəti hüceyrənin tipindən asılıdır. İnterfazanın sonunda hüceyrə bölünməyə hazırlaşır.

Fəaliyyət

DNT-nin ikiləşməsinin sxemi

- Sxemdə rəqəmlərlə (1 – 4) işarələnən hissələrdə hansı nukleotidlər olmalıdır?
- DNT-də nukleotidləri arasındaki hidrogen rabitələrinin qırılması nəticəsində açılan zəncirə ətraf mühitdə olan sərbəst nukleotidlər birləşir, əvvəlki zəncirə müvafiq yeni zəncir yaranır. Bu hansı prinsip əsasında baş verir?



Eukariot hüceyrədə bölünmə zamanı, əvvəl nüvə, sonra sitoplazma bölünür (sitokinez).

Nüvə. Əksər eukariot hüceyrələrinin daimi komponentidir. Nüvə pərdəsi, nüvə şirəsi, nüvəcik və xromatindən ibarətdir.

Nüvə pərdəsi ikimembranlıdır. Quruluşca plazmatik membrana oxşayır. Lakin ondan məsamələrinin iri olması ilə fərqlənir. Bu səbəbdən buradan zülələr da keçə bilir. Membranlar arasında içərisi maye ilə dolu dar sahə vardır. Nüvə pərdəsi nüvə şirəsini xaricdən əhatə edir.

Açar sözlər

- interfaza
- hüceyrə tsikli
- kariotip
- autosom
- homoloji xromosomlar

Nüvə şirəsi tərkibində zülələr, amin turşuları, sərbəst nukleotidlər və bir çox fermentlər olan yarımmaye mühitdir. Hüceyrənin bölünməsinin ilkin mərhələsində nüvə pərdəsinin əriməsi nəticəsində sitoplazmaya qarışır.

Nüvəcisinin membran quruluşu yoxdur. Ribosom RNT-si və züləllərdən ibarətdir. Hüceyrədə sayı 1-dən 10 qədər olur.

Xromatin sapşəkilli hissələrdən ibarətdir. Bunlardan xromosomlar formalasılır.

Xromosomlar (yun. “chroma” – rəng, “soma” – bədən) membran quruluşuna malik deyil. İrsi məlumatları saxlamaq xüsusiyyətinə malikdirlər. Əsasən DNT və zülalardan təşkil olunmuşdur. Xromosomlar ilkin gərilmə ilə iki ciyinə və ya qola bölünür. İlkin gərilmədə *sentromer* adlanan sahə olur ki, buraya da bölünmə vətərləri birləşir. Bəzi xromosomlarda ikincili gərilmə də olur. Burada nüvəcik yerləşir və ribosom hissəcikləri sintez edir.

Xromosomlar hüceyrə tsiklində əsas rol oynayırlar. Onlar hüceyrədə mübadilə proseslərini tənzimləməklə yanaşı, həm də irsi materialə bir nəsildən digərinə ötürülməsində iştirak edir. DNT-nin ikiləşməsindən sonra hər bir xromosom iki DNT molekuluna malik olur.


Hər iki DNT molekulu ayrı-ayrılıqda *xromatidlər* (yun. “chroma” – rəng, “eidos” – görünüş, növ) adlanır. Xromatidlər bir-biri ilə *sentromer* (lat. “centrum” – mərkəz, “meros” – hissə) adlanan hissə ilə birləşir.

Hüceyrənin xromosom yiğimi. Hər bir orqanizmin hüceyrəsinin bir nüvəsi müəyyən xromosom yiğimina malik olur ki, bu da *kariotip* (yun. “karyon” – nüvə, “typos” – ölçü, nümunə) adlanır. Orqanizmlərin öz fərdi xromosom yiğimi olur; məsələn, insanın kariotipində 46, drozofildə isə 8 xromosom olur. Müxtəlif orqanizmlərin hüceyrələrində xromosom yiğiminin *birqat* (*haploid*) və ya *ikiqat* (*diploid*) olduğu müəyyən edilmişdir. Birqat xromosom yiğimi latin hərfi olan *n*, ikiqat yiğim isə *2n*-lə işarə olunur.

Homoloji xromosomlar. İkiqat (*diploid*) xromosom yiğimine malik orqanizmlərdə ölçüsünə, formasına və irsi məlumatların xarakterinə görə bir-birindən fərqlənməyən cüt xromosomlar olur. Belə cüt xromosomlar *homoloji* (yun. “homos” – eyni) *xromosomlar* adlandırılır. Homoloji xromosom cütləri zahirən bir-birinə oxşardır: onların sentromeri eyni yerdə olur və genlər eyni ardıcılıqla düzülür.

Belə ki, insanın bədən hüceyrələrində 46 xromosom 23 homoloji cüt yaradır. Onlardan 22 cütü qadın və kişilərdə eynidir və *autosom* adlanır. Bir cüt xromosom isə fərqlidir. Qadınlarda bu xromosom cütü latin hərfləri XX, kişilərdə isə XY ilə işarə olunur və *cinsiyət xromosomları* adlanır.


Orqanizmlərin cinsiyət hüceyrələrində haploid (*n*) xromosom yiğimi olur. Belə ki, insanın cinsiyət hüceyrələrində 23 xromosom var.



1. Düzgün cavabları müəyyənləşdirin:

- İki qız xromosomun (xromatidlərin) bir-biri ilə birləşən hissəsi *sentriol / sentromer* adlanır.
- *İnterfaza / profaza* – hüceyrənin iki bölünməsi arasında olan mərhələdir.
- Cinsiyyət hüceyrələrinin xromosom yığımı *haploid / diploid* olur
- Ölçüsünə, formasına və irsi məlumatların xarakterinə görə bir-birindən fərqlənəməyən cüt xromosomları *analoji / homoloji* xromosomlar adlandırılır.
- İnsanın kariotipində 23 cüt / 46 cüt xromosom olur.
- Kişilərdə cinsiyyət xromosom cütü latin hərfləri XX / XY ilə işarə olunur.

2. Şəkildə nə təsvir edilib? rəqəmlərlə onun hansı hissələri işaretə olunub?




3. İnterfaza üçün səciyyəvi olan prosesləri seçin:

- | | |
|---|--|
| A. Hüceyrə sürətlə böyüyür. | E. Hüceyrənin böyüməsi zəifləyir. |
| B. Hüceyrə organoidlərinin miqdarı azalır. | F. Hüceyrə organoidlərinin miqdarı artır. |
| C. Hüceyrənin həyat fəaliyyəti ilə əlaqədar assimilyasiya və dissimilyasiya prosesləri baş verir. | G. Hüceyrədə biosintez prosesləri dayanır. |
| D. ATP sintezi artır. | H. DNT ikiləşir. |

4. Nüvənin quruluş hissələrini göstərin.

1. Xarici membran
2. Daxili membran
3. Nüvə pərdəsi (qılaçı)
4. Nüvə pərdəsinin məsamələri
5. Xromatin
6. Nüvəcik



18 HÜCEYRƏNİN BÖLÜNMƏSİ. MİTOZ

-  - Hüceyrənin bölünməsinin organizmin həyatında nə kimi əhəmiyyəti var?
- Hüceyrənin hansı bölünmə üsulları mövcuddur?

Hüceyrənin bölünməsi onun əsas xassələrindən biridir. Hüceyrənin daha geniş rast gəlinən bölünmə üsulu *mitozdur* (yun. "mitos" – sap, tel).


Mitoz bölünmə. Mitoz bölünmə zamanı ana hüceyrə oxşar irsi xüsusiyyətlərə malik iki qız hüceyrəyə bölünür. Hüceyrələrin mitoz yolla bölünməsi nəticəsində organizmdə böyüyəm prosesləri, regenerasiya, köhnə hüceyrələrin yeniləri ilə əvəz olunması baş verir.

Mitozun mərhələləri. İnterfaza mərhələsindən sonra mitoz bölünmə başlayır. Bu bölünmə 4 ardıcıl fazadan ibarətdir: *profaza*, *metafaza*, *anafaza*, *telofaza*.


Profaza. Bu fazada DNT sapları spirallaşır, yoğunlaşır və işiq mikroskopu ilə yaxşı görünən xromosomlara çevirilir. İkiləşmiş sentriollar profazada qütblərə çəkilir və bölünmə vətərləri yaranmağa başlayır. Profazanın sonunda nüvə pərdəsi və nüvəcik itir. Xromosomlar sərbəst halda sitoplazmada olur.

Açar sözlər

- mitoz
- profaza
- metaphaza
- anafaza
- telofaza




Metafaza. Bu fazada bölünmə vətərləri tam formalaşır və xromosomların sentromerinə birləşir.




Xromosomlar hüceyrənin mərkəzinə (ekvatoruna) düzülərək *metafaza lövhəsini* əmələ gətirir. Metafaza dövründə xromosomlar aydın görünündüyü üçün onların

formasını, ölçüsünü müəyyənləşdirmək olur. Xromosumlarda xromatidlər bir-biri ilə yalnız sentromer olan hissədən birləşirlər.

Anafaza. Xromosomları təşkil edən xromatidlər bir-birindən ayrılaraq bölünmə vətərləri tərəfindən hüceyrənin qütblərinə çəkilir. Bu dövrdən başlayaraq xromatidlər sərbəst xromosomlar hesab olunur. Xromatidlərin ayrılması nəticəsində yaranan qız xromosomlar hesabına anafazada xromosomların miqdarı iki dəfə artır.



Telofaza. Mitozun son fazasıdır. Qütblərə çəkilən xromosomların spiralları açılır və onlar nazik sap şəklini alaraq görünməz olur. Telofazada nüvə pərdəsi və nüvəcik yaranır, bölünmə vətərləri itir.



Nüvə bölünməsindən sonra sitoplazma da bölünür və nəticədə bir ana hüceyrədən iki qız hüceyrə yaranır. Mitoz bölünmə orqanizmdən və hüceyrənin tipindən asılı olaraq bir neçə dəqiqədən bir neçə saatə qədər davam edə bilir. Mitoz bölünmənin davam etmə müddəti, adətən, interfazadan bir neçə dəfə az olur.

Fəaliyyət

Laboratoriya işi

Mitozun müşahidə edilməsi.

İşin məqsədi: bölünən bitki hüceyrələrinin hazır mikropreparatlarında mitozun öyrənilməsi.

Təchizat: mikroskop, soğan və kök hüceyrələrindən hazırlanmış mikropreparatlar.

İşin gedisi:


1. Hazır mikropreparatlara əvvəlcə kiçik, sonra isə böyük böyütmə dərəcəsində baxın.
2. Mikropreparatda bölünən hüceyrələri tapın. Mikropreparatda hansı bölünmə fazalarının göründüyüünü müəyyən edin.
3. Mitozun fazalarını hansı əlamətlərə görə təyin etdiniz?
4. Dəftərinizdə mitozun fazalarını sxematik olaraq təsvir edin.

Mitozun bioloji əhəmiyyəti. Mitozun əsas bioloji əhəmiyyəti irsi materialın qız hüceyrələr arasında bərabər bölünməsidir. Belə bölünmə nəticəsində diploid xromosom yığımına malik bir ana hüceyrədən onun tam oxşarı olan iki diploid qız hüceyrə yaranır.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. "Mitoz bölünmənin müxtəlif mərhələləri" sxemini nəzərdən keçirin.

- a) Verilən mərhələlərin işaret edilmiş hərflərini mitozun mərhələlərinə uyğun olaraq sxemdə yerləşdirin:



- b) Şəkildə 1-4 rəqəmləri ilə nə işaret olunmuşdur?
c) Xromosomların ikixromatidli olması hansı mərhələlərdə müşahidə edilir?

2. Uyğunluğu müəyyən edin:

- | | |
|--|---|
| I. Profaza

II. Metafaza

III. Anafaza

IV. Telofaza | a) Bölgünmə vətərləri itir.
b) DNT yüksək dərəcədə spirallaşır.
c) Xromosomlar hüceyrənin ekvatoruna düzülür.
d) Xromatidlərin ayrılması nəticəsində xromosomların miqdarı iki dəfə artır.
e) Nüvə pərdəsi və nüvəcik itir.
f) Bölgünmə vətərləri yaranmağa başlayır.
g) Bölgünmə vətərləri xromosomların sentromerinə birləşir.
h) Bir ana hüceyrədən iki qız hüceyrə yaranır.
i) Bölgünmə vətərləri tərəfindən xromosomları təşkil edən xromatidlər hüceyrənin qütblərinə çekilir.
j) Qütblərə çəkilən xromosomların spiralları açılır.
k) Hüceyrə mərkəzinin ikitəşmiş sentriolları qütblərə çekilir.
l) Bu dövrdən başlayaraq xromatidlər sərbəst xromosomlar hesab olunur.
m) Nüvə pərdəsi və nüvəcik yaranır. |
|--|---|

3. Məsələni həll edin:

- Hər birinin tərkibində 12 cüt xromosom olan 100 hüceyrə mitoz yolla bölgünmüştür. Bölgünmədən sonra hansı xromosom yığımına malik və neçə hüceyrə əmələ gələr?

4. Ətraf mühit şəraitini mitoz prosesinə təsir edə bilərmi? Bu, orqanizm üçün nə ilə nəticələnə bilər?

LAYİHƏ

19 HÜCEYRƏNİN BÖLÜNMƏSİ. MEYOZ




- Heyvanların cinsiyyət hüceyrələri hansı quruluşa malikdir?
- Niyə uşaqlar valideynlərinə bənzəsələr də, onların dəqiq surəti olmurlar?

Əksər orqanizmlərin bədən hüceyrələri, adətən, mitoz bölünmə yolu ilə meydana gəlir. Belə hüceyrələrin nüvələrində *ikigat* (diploid $2n$) xromosom yığımı olur. Lakin cinsiyyət hüceyrələrinin yaranması çox vaxt meyoz bölünmə yolu ilə gedir. Bu yolla yaranan hüceyrələrin nüvələrində xromosom yığımı, adətən, *birqat* (*haploid n*) olur.

Meyoz bölünmə bir-birini əvəz edən iki mərhələdən ibarətdir. Hər bir mərhələ mitozdakı kimi 4 fazadan – *profaza*, *metafaza*, *anafaza* və *telofazadan* ibarətdir. Meyoz bölünmədə də hüceyrə əvvəl interfazada mərhələsini keçirir. İnterfazada hüceyrənin ölçüləri böyüyür, xromosomların DNT-si ikiləşir.

I profaza. İlkən bölünmə (meyozun birinci bölünməsi) I profaza ilə başlayır. Bu fazada ikixromatidli xromosomlar spirallaşaraq yoğunlaşır və işıq mikroskopunda aydın görünür. Homoloji xromosomlar bir-birinə yaxınlaşaraq uzunluqları boyu sıx söykənir. Buna *konyuqasiya* deyilir. Onlar müəyyən hissələrində bir-birinə birləşən cütlər əmələ gətirir. Belə cütlər əmələ gətirən homoloji xromosomların bir-birinə yapışmış müəyyən hissələrinin DNT sapları arasında sahə mübadiləsi gedir. Nəticədə homoloji xromosom cütlərinin hər birində yeni gen kombinasiyaları yaranır.

Meyoz bölünmə



Bu proses *xromosom çarpazlaşması* və ya *krossinq-over* (ing. "crossing-over" – çarpazlaşma) adlanır. Bunun nəticəsində valideyn xromosomlarında olmayan kombinativ əlamətlər meydana gəlir. Mitozda olduğu kimi, burada da ikiləşmiş sentriollar qütblərə çökürlər və bölünmə vətrələri əmələ gəlir. Profazanın sonunda nüvə pərdəsi və nüvəcik itir və xromosomlar sərbəst halda sitoplazmada yerləşir.

LAYİHƏ

I metafazada xromosom cütləri hüceyrənin mərkəzində – ekvatorunda yerləşir.

Sonra *I anafazada* bölünmə vətərlərinin köməyi ilə hüceyrənin homoloji xromosomları bir-birindən ayrırlaraq tam şəkildə hüceyrənin əks qütblərinə çəkilir.

I telofazada meyozun ilkin bölünmə mərhələsi sona çatır və nəticədə haploid xromosom yığımlı iki hüceyrə yaranır. Burada hər bir xromosom ikixromatidli olur. Xromosom yığımı ikiqat azaldığı üçün bu bölünmə *reduksion bölünmə* də adlanır.

I bölünmə mərhələsindən sonra yenə interfaza baş verir. Bu mərhələ çox qısa olur və burada xromosomların DNT-si ikiləşmir.

Meyoz bölünmənin ikinci mərhələsi II profaza ilə başlayır. I telofazada yaranan qız hüceyrələr mitozun profazasındaki kimi dəyişilmələrə məruz qalır. Onlarda da profazanın sonunda nüvə pərdəsi ilə nüvəcik itir və bölünmə vətərləri yaranmağa başlayır. II metafazada da xromosomlar hüceyrənin ekvatoru boyunca düzülür. II anafazada mitozdakı kimi hər iki kız hüceyrənin qütblərinə xromatidlər çəkilir. Bu səbəbdən II anafazada xromosom yığımı artır. II telofazada qütblərə çəkilən xromosomların spiralları açılır və onlar nüvə pərdəsi ilə əhatə olunur. Nüvəcik əmələ gəlir. Sonra hüceyrələrin sitoplasmaları bölünür və nəticədə xromosom yığımı haploid olan 4 ədəd kız hüceyrə yaranır ki, bunlardan da cinsiyyət hüceyrələri formalaşır. Beləliklə, meyoz bölünmə zamanı bir diploid hüceyrədən 4 haploid hüceyrə yaranır.

Açar sözlər

- konyuqasiya
- krossinqover
- reduksion bölünmə

Fəaliyyət

Mitoz və meyoz proseslərini müqayisə edin.


Göstəricilər	Mitoz	Meyoz
1. Prosesin baş verdiyi yer		
2. Bölünmələrin sayı		
3. Hansı hüceyrələr əmələ gəlir		
4. Əmələ gələn hüceyrələrin sayı		
5. Krossinqoverin baş verməsi		
6. Qız hüceyrələrdə xromosomların sayı		

– Haploid cinsiyyət hüceyrələrinin yaranmasının nə əhəmiyyəti var?

Meyozun bioloji əhəmiyyəti. Meyoz prosesində xromosomların miqdarı ikiqat azaldığı üçün qametlərin birləşməsi zamanı bu miqdardı sonrakı nəsillərdə sabit qalır. Bundan başqa, ata və ana xromosomlarının ziqotda birləşməsi zamanı xromosomların yeni kombinasiyaları meydana gəlir ki, bu da yeni əlamətlərin yaranması ilə nöt-cələnir.

1. Şəklə diqqətlə baxın. Şəkillərin hansının mitoza və hansının meyoza aid olduğunu müəyyənləşdirin. Onları hansı əlamətlərinə görə fərqləndirdiyinizi izah edin. Rəqəmləri prosesin baş verdiyi ardıcılıqla cədvəldə qeyd edin.

Mitoz	Meyoz



2. Düzgün cavabları seçin:

- Meyoz nəticəsində bir diploid hüceyrədən dörd *diploid/haploid* xromosom yığımlı hüceyrə əmələ gelir.
- Heyvan hüceyrələrində krossinqover *mitoz/meyoz* prosesində baş verir.
- Xromosom çarpanlaşması *meyoz/transkripsiya* prosesində baş verir.
- Meyoz nəticəsində nüvədə xromosomların sayı iki dəfə *çoxalır/azalır*.
- Meyoz nəticəsində heyvan orqanizmində *əzələ/cinsiyət* hüceyrələri yaranır.
- Meyoz bölünmədə krossinqoverin mahiyyəti *homoloji sahələrlə mübadilədir/xromosomların sərbəst ayrılmasıdır*.
- Meyoz bölünmənin birinci metafasasında hər xromosomun tərkibinə *bir/iki* xromatid daxil olur.
- Hüceyrənin bölünməyə hazırlıq mərhələsi *anafaza/interfaza* adlanır.

3. Meyoz bölünmə zamanı hər fazaya uyğun prosesləri müəyyən edin.

MEYOZUN FAZALARI

- A) I profaza
B) I anafaza
C) I telofaza
D) II metaphaza
E) II anafaza

PROSESLƏR

- 1) Xromatidlərin ayrılması və qütblərə çəkilməsi.
- 2) Homoloji xromosomlar arasında konyuqasiya prosesinin baş verməsi.
- 3) Homoloji xromosomların əks qütblərə çəkilməsi.
- 4) Haploid yığımlı ikiləşmiş xromosomları olan hüceyrələrin yaranması.
- 5) Hüceyrədə xromosomların ekvatorda yerləşməsi.

LAYIHƏ

Layihə

1. Internet resurslarından istifadə edərək “Hüceyrənin kəşfi tarixi. Hüceyrə nəzəriyyəsi” mövzusunda məlumat toplayın. Məlumatları kartoteka formasında cədvəllər şəklində təqdim edin.

Kəşfin tarixi	Alim	Kəşfin mahiyyəti

2. Internet resurslarından istifadə edərək Publisher, yaxud WORD programında (A4 ölçülü kağızlarda) “QIÇS: yoluxma yolları və profilaktikası” yaxud “Hepatit virusu: yoluxma yolları və profilaktikası” mövzularında yaddaş kitabçası tərtib edin.
3. Populyar ədəbiyyat, yaxud internet resurslarından istifadə edərək qədim və müasir mikroskoplar haqqında məlumat tapın. Məlumatı aşağıdakı plan əsasında elektron təqdimat formasında tərtib edin:
- Mikroskopun şəkli, texniki imkanları
 - Yaranma tarixi
 - Müəllif
 - Mikroskopun köməyi ilə edilən kəşflər
4. Internet resurslarından istifadə edərək “Fotosintezin kəşfi tarixi” mövzusunda məlumat toplayın. Məlumatları kartoteka formasında cədvəllər şəklində təqdim edin.

Kəşflərin tarixi	Alim	Elmə verdiyi töhfə

5. Dörslikdən və <http://festival.1september.ru/articles/515676/> ünvanında yerləşən məlumatlardan istifadə edərək “Mitoz” model-applikasiyasını hazırlayın.


LAYİHƏ

Ümumiləşdirici tapşırıqlar

1. Düzgün variantları müəyyən edin:

- 1) Bir hüceyrəli organizmləri ilk dəfə mikroskop altında müşahidə edən A. Levenhuk/T. Švann olmuşdur.
- 2) Qeyri-hüceyrəvi quruluşa malik olan canlılar *bakteriyalardır/viruslardır*.
- 3) İnsanın immun sisteminin işini pozan *poliomielit/QIÇS* virusudur.
- 4) Məməlilərin yumurtahüceyrəsini öyrənən K. Ber/R. Virchow olmuşdur.
- 5) Nüvənin əsas komponenti *ribosomlardır/xromosomlardır*.
- 6) Hüceyrə ilə ətraf mühit arasında maddələr mübadiləsi *plazmatik membran/sitoplazma* ilə tənzimlənir.

2. Əvvəlcə heyvan və bitki hüceyrələrini, sonra isə onlarda fərqlənən orqanoidləri qeyd edin.



3. Dəftərinizdə cümlələrin qarşısına müvafiq strukturun nömrəsini qeyd edin.

- a) Maddələrin hüceyrə daxilində daşınmasını təmin edir _____
- b) Hüceyrədə yaranan maddələri toplayır _____
- c) Hüceyrədaxili həzmədə iştirak edir _____
- d) Yaranan enerjini ATP enerjisi şəklində ehtiyat halında saxlayır _____
- e) Günəş enerjisini udmaq qabiliyyətinə malikdir _____
- f) Funksiyası zülal sintez etməkdir _____

- 1) Holci kompleksi
- 2) lizosom
- 3) ribosom
- 4) endoplazmatik şəbəkə
- 5) plastid
- 6) mitoxondri

4. Fotosintez zamanı mərhələlərin ardıcılığını müəyyən edin. Cədvəli dəftərinizə köçürün və tamamlayın.

- a) Suyun fotolizi
- b) Xlorofil molekulu tərəfindən işıq enerjisinin tutulması
- c) Sərbəst oksigenin xaric edilməsi
- d) Karbon qazının hidrogen protonları ilə birləşməsi
- e) Qlükozanın əmələ gəlməsi
- f) Xlorofil molekulunun elektron itirməsi

1	2	3	4	5	6

5.Uyğunluğu müəyyən edin:

1. Transkripsiya

- a) m-RNT-nin sintezi
- b) n-RNT-nin aminturşuları ribosoma daşımıası
- c) Ribosomda məlumatın m-RNT-dən oxunması
- d) m-RNT-nin ribosoma çatdırılması
- e) m-RNT-də nukleotid ardıcılığının aminturşular ardıcılığına çevrilməsi

2. Translyasiya

6. Translyasiya prosesində 45 molekul n-RNT iştirak etmişdir. Sintez olunan zülalın tərkibinə daxil olan aminturşuların, gəndə olan tripletlərin və nukleotidlərin sayını müəyyən edin:

Aminturşular: ...

Tripletlər: ...

Nukleotidlər: ...

7. Mitozun mərhələlərinin düzgün ardıcılığını müəyyən edin. Sxemi dəftərinizə çəkin və tamamlayın.

- a) Xromatidlərin hüceyrənin eks qütblərinə çəkilməsi
- b) Xromosomların spirallaşması
- c) Qız nüvələrin yaranması
- d) Xromosomların hüceyrənin ekvatorunda yerləşməsi
- e) Xromosomların bölünmə vətərinin tellərinə birləşməsi
- f) Nüvə pərdəsinin dağılması



ORQANİZM TAM BİR SİSTEmdir

20 ORQANİZMLƏRİN ÇOXŞƏKİLLİLİYİ



– Orqanizmlər hansı aləmlərə bölünür?

Orqanizm tam bir vahid kimi fəaliyyət göstərən bioloji sistem hesab olunur. Yer üzərində quruluşuna və qidalanma tipinə görə bir-birindən fərqlənən çoxlu orqanizmlər yaşayır. Onlardan ən sadə quruluşlu olanlar birhüceyrəlilərdir.

Fəaliyyət

Bu və ya digər aləmə mənsub olmasından asılı olaraq sadalanan orqanizmləri qruplaşdırın. Aləmlərin adını çəkin və hansı orqanizmlərin birhüceyrəli olduğunu qeyd edin.

- 1) qov göbələyi;
- 2) xlamidomonada;
- 3) boz canavar;
- 4) quş mamırı;
- 5) vərəm çöpü;
- 6) vəba vibriyonu;
- 7) ağı planarı;
- 8) mukor;
- 9) mayböcəyi;
- 10) xlorella;
- 11) ulva;
- 12) penisil;
- 13) tütün mozaikası virusu;
- 14) çöl qatırquruğu;
- 15) askarid;
- 16) amöb.

Aləm	?	?	?	?
Orqanizmlər				

– Sadalananlardan hansılar heç bir aləmə aid edilmir?

LAYIHƏ

Canlıların eksəriyyəti hüceyrəvi quruluşa malikdir.

Birhüceyrəli orqanizmlər. Bir hüceyrəlilərdə bədən yalnız bir hüceyrədən təşkil olunmuşdur. Hüceyrə canlıya xas olan bütün əlamətlərə malik olur. Onların hüceyrələrində olan organelidər müxtəlif funksiyaları yerinə yetirir.

Bir hüceyrəlilər əlverişli şəraitdə sürətlə çoxalırlar. Şərait əlverişsiz olduqda isə onların eksəriyyəti qalın qabığla örtülərək *sista* və ya *spor* əmələ gətirir. Bir hüceyrəlilərin nümayəndələrinə bakteriyalar, bitkilər, göbələklər və heyvanlar arasında rast gəlinir.

Bitkilər arasında bir hüceyrəlilərə *xlorella*, *xlamidomonada* və *plevrokokk* yosunlarını, göbələklərdən – *maya* göbələklərini, heyvanlardan isə *amöb*, *evqlena*, *infuzor* və s.-ni misal göstərmək olar. Bunlar eukariot orqanizmlərdir. Prokariot orqanizmlər olan bakteriyalarda bədən yalnız bir hüceyrədən ibarət olur.



Biz elə düşünməyə alışmışıq ki, bir hüceyrəli orqanizmləri yalnız mikroskop altında görmək mümkündür. Lakin Dünya okeanının oksigen az olan, işıq düşməyən dərin yerlərində nəhəng bir hüceyrəli orqanizmlər – *ksenofioforlar* yaşayır. *Syringammina fragilissima* növünə aid olan bir hüceyrəlilərin diametri 20 santimetrə çatır bilir.

Alımlar bu nəhəng bir hüceyrəliləri foraminiferlərə aid edirlər. Ksenofioforların sitoplazmasında bərabər paylanmış çoxsaylı nüvələr var. Xarici görünüşünə görə də onlar diskəkilli, tetraedr formasında ola bilər.

Ksenofiofora



Çox hüceyrəli orqanizmlər. Bitkilər, heyvanlar və göbələklərin eksəriyyətinin bədəni çoxlu hüceyrədən və hüceyrəarası maddədən təşkil olunmuşdur. Onların bədənlərini təşkil edən hüceyrələr qrupu müəyyən funksiyaları yerinə yetirməyə uyğunlaşmışdır. Çox hüceyrəlilərin bir çoxu üçün bir hüceyrədən – ziqotdan və ya spordan başlayan fərdi inkişaf xarakterikdir. Qidalanma tiplərinə görə onlar *avtotrof*, *heterotrof* və *miksotroflara* bölünür. Avtotroflara yaşıł bitkilər, heterotroflara isə eksər heyvanlar, göbələklər və xlorofilsiz bitkilər aiddir. Heterotroflar arasında saprofit (eksər göbələklər) və ya başqa orqanizmin hesabına yaşayaraq onlara zərər vuran parazitlər (ləşəkilli qurdalar, sorucu qurdalar və s.) mövcuddur. Miksotroflar həm *avtotrof*, həm də *heterotrof*

Açar sözlər

- *sista*
- *spor*
- *miksotrof qidalanma*

yolla qidalana bilir. Məsələn, *həşəratyeyən nepentes* bitkisi fotosintez edərək avtotrof qidalanmaqla bərabər, həm də həşərat tutmaqla heterotrof yolla qidalanır.



Həzm sisteminə malik heterotrof orqanizmlərin qidalanması **holozoy yolla** baş verir. *Holozoy qidalanmanın* əsas xüsusiyyəti qidanın tutulması, udulması, onun həzm olunması və bədənə sorulmasıdır. Holozoy qidalananlar əgər bitki mənşəli qida ilə qidalanarsa – **bitkiyeyən**, digər heyvanlarla qidalanarsa – **ətyeyən**, həm heyvan, həm də bitki ilə qidalanarsa – **hərşeyyeyən** adlanır.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Müxtəlif aləmlərə aid olan birhüceyrəlilərə misal göstərin.

Aləm	Birhüceyrəli orqanizmlər

2. Düzgün ifadələri seçin:

- 1) Saprofitlər başqa orqanizmin hesabına yaşayaraq onlara zərər vururlar.
- 2) Canlı orqanizmlərdə də cansız təbiətin cisimlərində olan kimyəvi elementlərə rast gəlinir.
- 3) Maddələr mübadiləsi yalnız çoxhüceyrəli orqanizmlərə xasdır.
- 4) Nepentes bitkisi fotosintez edərək yalnız avtotrof yolla qidalanır.
- 5) *Homo sapiens* – heyvanlar aləminin nümayəndəsidir.
- 6) Viruslar prokariotlara aiddir.
- 7) Qıcıqlanma yalnız heyvanlara xasdır.
- 8) Zülallar, yağlar, nuklein turşuları canlıların əsas komponentləridir.

3. Suallara cavab verin:

- a) Nə üçün çoxhüceyrəli orqanizmlərin hüceyrələri birhüceyrəlilərlə müqayisədə daha sadə quruluşa malikdir?
- b) İnsan orqanizmi misalında çoxhüceyrəli orqanizmin hüceyrə toplusu deyil, tam bir sistem olduğunu sübut edin.

21 ORGANİZMLƏRİN ÇOXALMA FORMALARI

Canlı orqanizmlərin əsas xüsusiyyətlərindən biri çoxalmadır. Çoxalma zamanı orqanizmlər özlərinə oxşar nəsil təredilərlər.



- Çoxalma nədir?
- Təbiətdə hansı çoxalma formalarına rast gəlinir?

Orqanizmlərdə iki tip çoxalma – *qeyri-cinsi* (*cinsiyətsiz*) və *cinsi* çoxalma müşahidə olunur.

Fəaliyyət

Laboratoriya işi

Orqanizmlərin qeyri-cinsi çoxalma formalarının öyrənilməsi

İşin məqsədi: müxtəlif bitki orqanizmlərində təsadüf olunan qeyri-cinsi çoxalma formalarının öyrənilməsi.

İşin gedisi:

1. Bitki herbarilərini nəzərdən keçirin.
2. Həmin bitkilərin cinsiyətsiz çoxalma üsullarını təklif edin.
3. Cədvəli tamamlayın.

Nö	Bütünlik adı	Qeyri-cinsi çoxalma üsulları
1	Bağ çiyələyi	
2	Soğan	
3	Bənövşə	
4	Sürünən ayrıqotu	
5	Kartof	

– Qeyri-cinsi çoxalmanın bioloji rolü nədən ibaretdir?

Qeyri-cinsi çoxalma. Bu çoxalmada, adətən, bir valideyn iştirak edir və cinsiyət hüceyrələri – qametlər yaranmır. Valideyn forma öz əlamət və xüsusiyyətini bütünlükə nəslə ötürə bildiyindən nəsildə onun tam oxşarı olan qız fəndlər meydana gəlir. Qeyri-cinsi çoxalmanın *bölünmə*, *vegetativ*, *tumurcuqlanma* və *sporəməlagatılmə* kimi formaları var.

Bölünmə yolu ilə çoxalma. Bəzi orqanizmlər bölünmə yolu ilə çoxalırlar. Bölünmə hüceyrənin ikiyə və ya çoxlu hüceyrələrə bölünməsi ilə başa çatır.

Bölünmə yolu ilə çoxalma

Adi amöb



Yaşıl evqelen




Bir hüceyrəli orqanizmlərin bir çoxu, məsələn, adi amöb, yaşıl evqelen hüceyrələrini ikiyə bölmə yolu ilə çoxalırlar. Lakin malyariya parazitləri və bəzi qançılıqlarda qeyri-cinsi çoxalma bir hüceyrənin çoxlu hüceyrəyə bölünməsi yolu ilə (şizoqoniya) baş verir.

Vegetativ çoxalma. Bəzi orqanizmlər bədən hissələri ilə çoxala bilirlər. Bu, *vegetativ çoxalma* adlanır. Vegetativ çoxalma, əsasən, bitkilərdə müşahidə olunur. Bu çoxalmadan kənd təsərrüfatında ana bitkilərin əlamətlərini saxlamaq və onlardan tez bir zamanda nəsil almaq üçün istifadə edilir.

Bitkilərin vegetativ çoxalması

- 1 – inciçəyi (kökümsovla)
- 2 – qarağat (gövdə ciliyi ilə)
- 3 – çiyələk (biğciqla)
- 4 – dağlaləsi (soğanaqla)
- 5 – begoniya (yarpaqla)



Süngərlər, bağırsaqboşluqlular, yasti qurdalar (planarilər), dərisitikanlıarda bəzən bədənin qopmuş hissələrindən tam orqanizm inkişaf edə bilir. Bu cür bədən hissələri ilə çoxalma *fragmentasiya* adlanır. Belə çoxalma, əsasən, oturaq həyat tərzi keçirən orqanizmlər arasında daha çox rast gəlinir.


Tumurcuqlanma yolu ilə çoxalma. Maya göbələklərində, süngərlərdə və bağırsaqboşluqlularda tumurcuqlanma yolu ilə çoxalmaya rast gəlinir. Bu zaman ana orqanizmin bədənin müəyyən hissəsində tumurcuğabənzər şışkinlik yaranır. O, inkişaf edərək yeni orqanizmə başlanğıc verir.

Tumurcuqlanma yolu ilə çoxalma



Spor vasitəsilə çoxalma. Yosunlar, mamırlar, qılıckimilər və göbələklər sporla çoxalır. Sporlar qalın qılafla örtülmüş bir haploid hüceyrədən ibarətdir. Uzun müddət əlverişsiz şəraitdə yaşaya bilir. Əlverişli şəraitə düşdükdə cücerərək yeni orqanizmə başlanğıc verir.

Spor vasitəsilə çoxalma



Cinsi çoxalma. Cinsi çoxalmada, adətən, iki valideyn fərd iştirak edir və onlarda cinsi hüceyrələr – qametlər yaranır. Cinsi çoxalma zamanı qametlərin birləşməsi nəticəsində sonda hər iki valideynin əlamətlərini daşıyan yeni orqanizm meydana gəlir. Belə orqanizmlər ətraf mühitin dəyişən şəraitinə daha dözümlü olur.

Açar sözlər

- vegetativ çoxalma
- tumurcuqlanma
- sporəmələgətirmə

Bu
maraq-
lidir...




Misirdə tapılan qədim əlyazmalara görə, orada kənd təsərrüfatı yaxşı inkişaf etmişdi. Həmin dövərə aid olan şəkillərdə üzüm bitkisinin yetişdirilməsi göstərilmişdir. Artıq o dövrlərdə qəlem və s. üsullardan istifadə olunurdu. Bunun üçün kiçik oraqsəkilli bıçaqlardan istifadə edirdilər.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Şəkildə göstərilən çoxalma üsulu qeyri-cinsi çoxalmanın hansı növüdür?

A, B və C orqanizmlərinin adını və çoxalma formasını qeyd edin.



2. Sual işarəsinin yerinə uyğun olan anlayışı məntiqə əsasən müyyəyən edin.

Spor – qeyri-cinsi çoxalma

Qamet – ?

? – spor

Kükner – toxum

İnfuzor tərlik – iki hüceyrə

? – çoxlu hüceyrə

Maya göbeləkləri – tumurcuqlanma

Adı amüb – ?

Cinsi çoxalma – iki valideyn

Qeyri-cinsi çoxalma – ?

Bölünmə – yaşıl evqlen

? – hidra

3. Nə üçün bəzi orqanizmlərdə cinsi və qeyri-cinsi nəsil növbələşməsi baş verir?

Misallar göstərin.

CİNSİ HÜCEYRƏLƏRİN YARANMASI VƏ MAYALANMA



- Erkek cinsiyet hüceyrələri dişi cinsiyet hüceyrələrindən nə ilə fərqlənir?
- Bu fərqli cəhətlər nə ilə əlaqədardır?

Fəaliyyət

Laboratoriya işi

Cinsiyet hüceyrələrinin quruluşu.

İşin məqsədi: cinsiyet hüceyrələrinin fərqli quruluş xüsusiyyətlərini öyrənmək.


İşin gedisi: 1. Hazır mikroprepəratlardan istifadə etməklə cinsiyet hüceyrələrinin quruluşunu öyrənmək. 2. Müqayisə cədvəlini doldurun.

Əlamətlər	Spermatozoid	Yumurta hüceyrə
Quruluşu və forması		
Hərəkətliliyi		
Ehtiyat qida maddələri		
Ölçüsü		
Sayı		
Xromosom yiğimi		

- Cinsiyet hüceyrələrinin bioloji əhəmiyyəti nədir?

Qametlərin (cinsiyet hüceyrələrinin) yaranması və inkişafi. Qametlərin yaranması prosesi *qametogenet* adlanır. Cinsi hüceyrələr valideyn orqanizmlərin xüsusi orqanlarında – heyvanlarda cinsiyet orqanlarında – yumurtalıqda və toxumluqda əmələ gelir. Öz inkişafının birinci mərhələsində ilkin cinsiyet hüceyrələri mitoz yolla bölünür və bu zaman onların miqdarı artır.

CİNSİ HÜCEYRƏLƏRİN YARANMASI VƏ İNKİŞAFI



LAZİH

İkinci mərhələdə ilkin cinsiyət hüceyrələri sonrakı bölünməyə hazırlaşır. Bu zaman həmin hüceyrələrdə DNT-nin miqdarı iki dəfə artır və onlar böyükülür. Sonrakı mərhələ *yetişmə mərhələsi* adlanır. İlkin cinsiyət hüceyrələri meyoz yolla bölünürler. Meyoz zamanı ilkin dişi cinsiyət hüceyrəsinin sitoplazmasının qeyri-bərabər bölünməsi sayəsində sonda bir böyük və üç kiçik hüceyrə (yönləndici cisimciklər) yaranır, kiçik hüceyrələr məhv olurlar. Beləliklə, inkişaf edən ilkin dişi cinsiyət hüceyrəsi yalnız bir ədəd tam iri hüceyrəyə başlangıç verir ki, buna da coxlu miqdarda ehtiyat qida maddəsi toplanmış olur. Sonradan bu hüceyrə yumurta-hüceyrəyə çevirilir.

İlkin erkək cinsi hüceyrələrindən meyoz nəticəsində eyni cür 4 hüceyrə yaranır ki, onlardan da spermatozoidlər yetişir.

Mayalanma. Ziqotun yaranması ilə nəticələnən erkək və dişi qametin birləşməsi prosesi *mayalanma* adlanır. Mayalanma spermatozoidin yumurta-hüceyrəyə daxil olması nəticəsində baş verir. Mayalanma prosesindən sonra ziqot bölünməyə başlayır və diploid xromosom yığımı çıx'hüceyrəli rüşeym əmələ gəlir. Sonradan ondan yeni orqanizm formalasılır.

Cinsi çıxalmanın formaları. Əksər heyvanlarda, məsələn, bir çox sap qurdarda, ikitaylılarda, bugumayaqlılarda dişi və erkək cinsiyət orqanları ayrı-ayrı fərdlərdə olur. Bunlar *ayricınslı heyvanlar* adlanır. Lakin yastı və bəzi həlqəvi qurdalar kimi heyvanlarda bir fərddə hər iki cinsiyət orqanı olur ki, belə orqanizmlər *hermafrodit* adlanır. Hermafroditizm və partenogenez çıxalma zamanı cinsi hüceyrələr yaranır. Odur ki, onları çıxalma formaları kimi göstərirlər.

Bəzi hallarda cinsi çıxalma zamanı mayalanma prosesi getmir. Lakin mayalanma getməmiş qametdən tam formalasmış yeni fərd əmələ gelir.

Mayalanma baş vermədən, qametdən yeni orqanizmin yaranması – *partenogenez* (yun. “*parthenos*” – qız, “*genesis*” – doğulma) adlanır. Partenogenez erkək bal arılarında, dafniyalarda, mənənələrdə və s. heyvanlarda müşahidə olunur.

Açar sözlər

- qametogenez
- partenogenez
- hermafrodit




Mənənələrin çıxalması, adətən, partenogenez və ya diribaladoğma ilə gedir. Bəzi nümayəndələri doğulanda artıq bədənlərində yumurta-hüceyrə inkişaf edir və anadan 10–15 gün sonra dünyaya gəlir.



ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Qametogenezdə dişi cinsi hüceyrənin yaranması zamanı baş verən hadisələrin ardıcılığını göstərin:



- iri hüceyrə yumurta hüceyrəyə çevirilir.
- ilkin cinsiyət hüceyrələrində DNT-nin miqdarı iki dəfə artır.
- ilkin cinsiyət hüceyrələri böyükülür.

- d) ilkin cinsiyet hüceyrələri meyoz yolla bölünürler.
- e) inkişaf edən ilkin dişi cinsiyet hüceyrəsi yalnız bir ədəd tam iri sarılıq toplanmış hüceyrəyə başlangıç verir.
- f) ilkin cinsiyet hüceyrələri mitoz yolla bölünür.
- g) ilkin dişi cinsiyet hüceyrəsinin bölünməsi sayəsində, sonda böyük hüceyrə və üç kiçik yönəldici cisimcik yaranır.


2. Səhv cümleləri tapıb düzəliş edin.

- A. Böyümə mərhələsində DNT-nin ikiləşməsi baş verir.
- B. Həlqəvi qurdalar hermafrodit orqanizmlərə aiddir.
- C. Mayalanma getmədən qametdən yeni orqanizmin yaranması partenogenez adlanır.
- D. Yetişmə fazasında meyoz prosesi nəticəsində 3 yumurta-hüceyrə və bir yönəldici cisim əmələ gəlir.
- E. Meyozun ikinci bölünməsi zamanı ilkin erkək cinsi hüceyrədə eyni cür 4 hüceyrə yaranır və onlardan spermatozoidlər formalaşır.
- F. Partenogenezə yastı qurdarda rast gəlinir.
- G. Qametogenez nəticəsində diploid xromosom yığımlı spermatozoidlər və yumurta-hüceyrələr yaranır.
- H. Ziqotun yaranması ilə nəticələnən erkək və dişi qametin birləşməsi prosesi qametogenez adlanır.

3. Sxemə diqqət yetirin. Sxemdə A, B hərfləri və 1–9 rəqəmləri ilə nə işarə olunmuşdur?

Ⓐ homoloji xromosomlar

Ⓑ ikiləşmiş homoloji xromosomlar



23 Bitkilərdə cinsi çoxalma

- Mamırların və qızıkimilərin çoxalması necə baş verir?
- Bu bitkilərin çoxalmasının örtülütoxumlardan fərqi nədədir?




Yosunlar əlverişsiz şəraitdə, adətən, cinsi yolla çoxalır. Bu zaman onların bəzi nümayəndələrində (xlamidomonada, ulotriks və s.) eyni tipli, haploid xromosom yığımına malik qametlər yaranır. Qametlərin birləşməsi nəticəsində ziqot əmələ gəlir. Ziqt qalın qabıqla örtülərək qışlayır və əlverişli şəraitdə meyoz yolla bölünərək sonda 4 ədəd yeni fərdə başlangıç verir.

Çoxhüceyrəli yaşıl yosun olan spirogirada cinsi proses konyuqasiya tipində baş verir. Konyuqasiya edən yosun hüceyrələrinin birinin möhtəviyyatı digərinə keçir. Onların nüvələrinin birləşməsi nəticəsində yaranan ziqtadan yeni yosun inkişaf edir.

Bəzi çoxhüceyrəli yosunların (laminariya, porfira) çoxalması prosesində nəsil növbələşməsi, yəni cinsi və qeyri-cinsi nəslin bir-birini əvəz etməsi müşahidə olunur.

Fəaliyyət

- A və B şəkillərində hansı bitkilərin çoxalması göstərilmişdir?



Qametofit* – cinsi nəsil. Sporofit* – qeyri-cinsi nəsil.

Şəkillərə diqqətlə baxın, biologiyadan aldiğiniz əvvəlki biliklərinizə əsaslanaraq cədvəli doldurun.


	Bitkinin adı	Sporofit	Sporofitin xromosom yığımı	Qametofit	Qametofitin xromosom yığımı
A					
B					

- Bu bitkilərin həyat tsiklində oxşar və fərqli cəhətlər hansılardır?

Ali bitkilərdə nəsil növbələşməsi. Ali sporlu bitkilərdə spordan haploid cinsi nəsil inkişaf edir, cinsi nəsildə cinsiyət hüceyrələri yaranır. Mamırlarda (quş mamırında) cinsi nəsil yetkin bitkidir və uzun ömürlüdür. Bu səbəbdən mamırlarda cinsi nəsil üstünlük təşkil edir. Qızılarda və toxumlu bitkilərdə isə cinsi nəsil zəif inkişaf edir və ömrü az olur. Belə ki, qızıkimilərdə spordan cüberti inkişaf edir. Cüberti

rizoid vasitəsilə torpağa bərkiyir. Cüçərtinin üzərində cinsiyyət hüceyrələri formalıdır. Mamırlarda və qıjikimilərdə cinsi çoxalma su mühiti ilə sıx bağlıdır. Suyun iştirakı ilə spermatozoid yumurta-hüceyrəyə doğru hərəkət edə bilir.

Ali bitkilərdə nəsil növbələşməsi



Əgər mamırlarda cinsi nəsil üstünlük təşkil edirdi, qıjikimilərdə o, cüçəti şəklində olur. Toxumlu bitkilər müxtəlif sporlardan inkişaf edən ayriçinsli qametofitlərə malikdir. Mikrosporlar erkək cinsi hüceyrələrə, makrosporlar isə dişi cinsi nəslə başlangıç verir. Toxumlu bitkilərdə cinsi nəsil (qametofit) güclü reduksiyaya uğramışdır.

Çiçəkli bitkilərdə erkək qametofit tozcuq dənəcisiyi olub erkəkcik tozluğunda yetişir və mikrospordan əmələ gəlir. Yetişmə dövründə tozcuq dənəcisiyində iki nüvə – vegetativ və generativ nüvə yaranır.

Dişi qametofit makrospordan yaranır və yumurtacığın içərisində yerləşən rüseyim kisəsindən ibarətdir. Rüseyim kisəsində bir sıra bölünmələr baş verir. Nəticədə rüseyim kisəsində arasında yumurta-hüceyrə olan altı haploid hüceyrə və bir ədəd diploid mərkəzi hüceyrə əmələ gəlir.


Açar sözlər

- qametofit
- sporofit
- ikiqat mayalanma

İkiqat mayalanma. 1898-ci ildə rus alimi S.Q.Navaşın örtülütoxumlularda (çiçəkli bitkilərdə) xüsusi tip mayalanma kəşf etdi ki, bu da *ikiqat mayalanma* adlandırıldı.

Tozlanma zamanı erkəkcik tozcuğu dişiciyin ağızçıığına düşərək cürcərməyə başlayır. Tozcuq borusunda generativ nüvə bölünərək iki erkək qameti – spermiləri əmələ gətirir. Spermilərin qamçısı olmadığı üçün aktiv hərəkət edə bilmir. Tozcuq borusu uzanaraq yumurtacığın tozcuq girəcəyi olan hissədə rüseyim kisəsinə birləşir. Bundan sonra borunun ucu dağılır və hər iki spermə rüseyim kisəsinə daxil olur. Onlardan biri yumurta-hüceyrə ilə birləşərək ziqot əmələ gətirir. Digər spermə isə mərkəzi hüceyrə ilə birləşir və triploid ($3n$) endospermi əmələ gətirir. Belə mayalanma prosesi *ikiqat mayalanma* adlanır. İkiqat mayalanma yalnız çiçəkli bitkilər üçün səciyyəvidir.

İkiyat mayalandma



İkiqat mayalanma nəticəsində çiçəkli bitkilərin rüseyimləri ehtiyat qida maddələri ilə təmin olunur ki, cücərən zaman bu maddələri sərf edir. Meyvəyanlığı toxumu qoruyur və onların daha yaxşı yayılmasını təmin edir.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN


1. Cümlələrdəki səhvələri müəyyən edərək düzəldin.

- 1) Yosunlar əlverişli şəraitdə, adətən, cinsi yolla coxalır.
- 2) Ali bitkilərdə cinsiyət hüceyrələri spordan inkişaf edən diploid cinsi nəsildə yaranır.
- 3) Mamırlarda qeyri-cinsi nəsil üstünlük təşkil edir.
- 4) Quş mamırında qeyri-cinsi nəsil yetkin bitkidir.
- 5) Çiçəkli bitkilərdə tozluq erkək qametofitdir.

2. Düzgün cavabı seçin:

- Ciçəkli bitkilərdə tozlanma zamanı erkəkcik *tozcuğu/saplağı* dişiciyin ağızçığına düşərək cücməyə başlayır.
- Tozcuq borusunda generativ nüvə bölünərək iki erkək qameti – *spermili/sperrmatozoidləri* əmələ gətirir.
- Tozcuq borusu uzanaraq *dişiciyin ağızçığına/yumurtacığın rüseyim kisəsinə* birləşir.
- Rüseyim kisəsinə daxil olan spermilərdən biri mərkəzi hüceyrə ilə birləşir və onun xromosom yiğimi *diploid/triploid* olur.
- İkiqat mayalanma *ciçəkli/çilpaq toxumlu* bitkilər üçün səciyyəvidir.
- Mayalanmadan sonra *yumurtacıqdan/yumurtalıqdan* meyvə yaranır.
- Mayalanmış mərkəzi hüceyrədən *endosperm/toxumun rüseyimi* yaranır.

3. "Tozcuq borusunun böyüməsi və ikiqat mayalanma" şəklində baxın. 1-dən 9-a qədər hansı strukturlar, 10 və 11 rəqəmləri ilə hansı proseslər işarələnmişdir?



4. Suallara cavab verin:

- Adı şəmin tozcuq hüceyrəsi və spermiləri üçün hansı xromosom yiğimi səciyyəvidir?
- Ciçəkli bitkilərin spermiləri və endosperm hüceyrələri hansı xromosom yiğimini malikdir?

24 ORQANİZMLƏRİN FƏRDİ İNKİŞAFI

- Mayalanmış yumurta-hüceyrə necə adlanır?
- Həşəratların, baliqların, suda-quruda yaşayanların rüseyminin inkişafı necə gedir?




Orqanizmin mayalanmadan ölenə qədər olan fərdi inkişaf dövrü *ontogenez* (yun. "ontos" – mövcud, "genesis" – mənşə, doğulma) adlanır. Cinsi yolla çoxalan orqanizmlərdə fərdi inkişaf mayalanmadan sonra ziqotun bölünməsi ilə başlayır.

Ontogenezin dövrləri və mərhələləri. Çox hüceyrəli heyvanların ontogenezi *embrional* və *postembrional* dövrlərə bölünür.

Embrional dövr. Mayalanmadan yeni orqanizmin yumurtadan və ya rüseyim qışasından çıxmamasına qədər olan dövrü əhatə edir.

Ontogenezin embrional dövrü

1 – ziqot, 2–5 – blastomerlər, 6 – birqatlı rüseyim, 7 – rüseyim qatlarının yaranması



Mayalanmadan müəyyən müddət keçidkən sonra ziqot bölünməyə başlayır. Bir-birinin ardınca baş verən mitoz bölünmə nəticəsində bir iri mayalanmış hüceyrədən – ziqotdan – çoxlu miqdarda kiçik hüceyrələr – *blastomerlər* yaranır. Bu hüceyrələrdən daha sonra çox hüceyrəli *rüseyim* formalaşır. Rüseyimin hüceyrələrinin bölünməsi nəticəsində rüseyim qatları, orqan və orqanlar sistemi meydana gəlir.

Postembrional dövr. Doğuluğu andan sonrakı və ya rüseyimin yumurta qabığından çıxan dövründən başlayır. Ontogenezin postembrional dövrünün də öz mərhələləri – formalaşma və böyümə, yetkinlik, ölümlə başa çatan qocalıq mərhələləri olur.

Heyvanlarda inkişaf tipləri. Heyvanlarda postembrional inkişafı iki tipə ayıırlar: *dizinə* və *dolayı*.

**Bu
maraq
lidir...**

Təxminən 1980-ci illərdə nəslə kəsilmiş, Avstraliyada yaşayan *Rheobatrachus silus* qurbağası nəsil qayğısına xüsusi bir üsulla qalırdı.



Mayalanmış yumurtaları mədəyə ötürürdü. Yumurtaları əhatə edən *protoqlandin* maddəsi mədə şirəsinin ifrazına mane olurdu. Buna görə həmin dövrdə mədə əsas vəzifəsini yerinə yetirmirdi. Vaxtı çatanda isə qurbağa cömçə-quruqları xaric edirdi.

LAYIHƏ

Fəaliyyət


Müvafiq xanalara “+” və ya “-” işaretini qoymaqla cədvəli dəftərinizdə tamamlayın. Hər bir orqanizmə xas olan inkişaf tipini qeyd edin.

	Ziqot	Sürfə	Pup	Yetkin fərd
Düzqanadlılar				
Pulcuqqanadlılar				
Suda-quruda yaşayınanlar				
Quşlar				
İnsan				

– Canlı orqanizmlərin inkişaf tipləri hansı səciyyəvi xüsusiyyətlərinə görə fərqlənir?

Düzüñə inkişaf tipində sürfə mərhələsi olmur və yetkin fərdə oxşayan orqanizm meydana gəlir. Bu inkişaf tipi bir çox canlılar, məsələn, sürünenlər, quşlar, məməlilər üçün səciyyəvidir. Sürünen və quşlarda yumurta-hüceyrə sarılıqla zəngin olur. Rüşeymin inkişafı yumurtanın içərisində gedir. Onun qida maddələri ilə təmin olunması yumurtada olan sarılığın hesabına baş verir. Plasentalı ali məməlilərdə yumurta-hüceyrədə, demək olar ki, qida maddələri olmur. Rüşeymin qida maddələri ilə təmin olunması ana orqanizmin hesabına həyata keçirilir. Bu səbəbdən də belə inkişaf *bəndaxili inkişaf* adlanır.

Heyvanlarda dolayı inkişafın formaları



Dolayı inkişaf tipində sürfə mərhələsi olur. Yumurtadan çıxan sürfə bir sırə çevrilmədən sonra yetkin ferdə oxşayır. Sürfə mərhələsinin öz inkişafını tamamlaması üçün yumurta-hüceyrə lazımı sarılığa malik olur. Dolayı yolla inkişaf su-da-quruda yaşayanlar, sifoid meduzaları, həşəratlar, bəzi başqa heyvanlar üçün səciyyəvidir. Bunlarda sürfə mərhələsi öz inkişafını həyata keçirmək üçün xüsusi uyğunlaşma əlamətlərinə malik olur. Məsələn, qurbağa sürfəsi olan çömcəqyruğun suda yaşamasını təmin etmək üçün axıcı bədən forması, qəlsəmə tənəffüsü, qyruq, yan xətt orqanı xarakterikdir. Bunların köməyi ilə o, suda üzə bilir. Sonra sürfə çevrilmələrə məruz qalaraq uyğunlaşma əlamətlərini itirir və yetkin qurbağaya çevirilir.

Bir çox heyvanlardan fərqli olaraq bitkilərdə orqan və toxumaların formalması təkcə rüseymin inkişafı dövründə deyil, həm də bütün postembrional inkişaf zamanı davam edir.

Açar sözlər

- embrional dövr
- postembrional dövr
- blastomer
- düzüne inkişaf
- dolayı inkişaf
- bətdəxili inkişaf

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Cədvəli tamamlayın.


Ontogenezin dövrləri	Dövrün xüsusiyyətləri
Embrional	
Postembrional	

2. Düzgün ifadələri müəyyən edin:

- Plasentalı ali məməlilərin yumurta-hüceyrəsi sarılıqla zəngin olur.
- Düzünə inkişaf tipində sürfə mərhələsi olmur.
- Quşlar üçün dolayı yolla inkişaf səciyyəvidir.
- Mitoz bölünmə nəticəsində ziqtodan çoxlu miqdarda blastomerlər əmələ gəlir.
- Dolayı inkişaf edən heyvanlarda postembrional dövrdə yetkin ferdə oxşayan orqanizm meydana gəlir.
- Bitkilərdə haploid cinsi nəsil – qametofit adlanır.
- Örtülütoxumlu bitkilərin həyat dövriyəsində sporofit nəsil üstünlük təşkil edir.

3. Ontogenezin prosesinə aid ifadələri sxemin müvafiq xanalarına yerləşdirin:

- Tam metamorfoz;
- Cinsi yetişkənlik dövrünə çatması;
- Bırqat çoxhüceyrəli rüseymin yaranması;
- İntensiv böyümə, bədən nisbətlərinin dəyişməsi;
- Ziqotun əmələ gəlməsi;
- Çoxqatlı rüseymin formalması;
- Toxumaların və orqanların formalması;
- Yetkinlik;
- Qocalma və təbii ölüm.




Layihə

- Müvafiq ədəbiyyat, yaxud internet resurslarından istifadə edərək Publisher, yaxud WORD programında (A4 ölçülü kağızlarda) "Azərbaycanın bioloq alimləri" mövzusunda buklet hazırlayıın. Məlumatı aşağıdakı plan əsasında təşkil edin:
 - Alimin S.A.A.
 - Fotoşəkli
 - Yaşadığı illər
 - Qisa tərcüməyi-hali
 - Elmi xidmətləri
- Elmi-populyar ədəbiyyat, yaxud internet resurslarından istifadə edərək müxtəlif aləmlərin nümayəndələrinin quruluşu və həyat fəaliyyəti barədə maraqlı faktlar toplayın. Məlumatı elektron təqdimat formasında təqdim edin.
- İnternet resurslarından istifadə edərək "Klonlaşdırma: mahiyyəti və əhəmiyyəti. Klonlaşdırmanın müasir aspektləri" mövzusuna dair məlumat toplayaraq referat yazın. "Klonlaşdırma" mövzusunda (müsbət və mənfi cəhətləri) debat təşkil edin.
- Müvafiq ədəbiyyatdan və resurslarından istifadə edərək Azərbaycanda yeni bitki sortlarının alınmasına dair məlumatlar toplayın. Məlumatı sistemləşdirin və elektron təqdimat formasında təqdim edin.
- Müvafiq ədəbiyyat (jurnal, qəzet məqaləsi və s.), yaxud internet resurslarından istifadə edərək "Müxtəlif taksonomik qrupların (suda-quruda yaşayanlar, sürünenlər, quşlar və ya məməlilər) ontogenezinin xüsusiyyətləri" mövzusunda A3 ölçülü və rəqdə fotokollaj tərtib edin.

Ümumiləşdirici tapşırıqlar

- Sxemi dəftərinizə çəkin və tamamlayın:



LAYİHƏ

2. Düzgün variantı müəyyən edin:

- Yaşıl evqən *tumurcuqlanma/ ikiyə bölmə* yolu ilə çoxalır.
- *Ağ planarinin/ infuzor-tərliyin* bədəninin qopmuş hissələrindən tam orqanizm inkişaf edə bilər.
- Qeyri-cinsi çoxalmada adətən *bir/iki valideyn* iştirak edir.
- Bitkilərdə vegetativ çoxalma *gövdə/toxum* vasitəsi ilə aparılır.
- *Yosunlar/Birləşən bitkilər* sporla çoxalır.
- Cinsi çoxalma zamanı meydana gələn orqanizm ətraf mühitin dəyişən şəraitinə dözümlü olur/olmur.

3. Verilən açar sözlərindən istifadə edərək ifadələri tamamlayın:

- a) Qametlərin yaranması prosesi __ adlanır.
- b) Öz inkişafının birinci mərhələsində ilk cinsiyət hüceyrələri __ yolla bölünür.
- c) İlk cins hüceyrələrindən __ nöticəsində eyni cür 4 hüceyrə yaranır.
- d) Erkek və dişi qametin birləşməsi prosesi __ adlanır.
- e) Mayalanma getmədən qametdən yeni orqanizmin yaranması __ adlanır.
- f) Bir fəddə hər iki cinsiyət orqanı olan orqanizmlər __ adlanır.

Açar sözlər: *meyoz, mayalanma, qametogenez, hermafrodit, partenogenez, mitoz*

4. İkiqat mayalanma prosesinin mərhələlərini düzgün ardıcılılığını müəyyən edin.

Sxemi dəftərinizə çəkin və tamamlayın.

- a) Spermilərdən biri yumurta hüceyrə ilə birləşərək ziqot əmələ gətirir.
- b) Erkəkcik tozcuğu dışıcıyin ağızçığına düşərək cürcərməyə başlayır.
- c) Tozcuq borusunda generativ nüvə bölünərək iki erkək qameti – spermiləri əmələ gətirir.
- d) İkinci spermİ mərkəzi hüceyrə ilə birləşir və triploid xromosom yığını endospermi əmələ gətirir.
- e) Borunun ucu dağılır və hər iki spermİ rüşeym kisəsinə daxil olur.
- f) Tozcuq borusu uzanaraq yumurtacığın tozcuq gırəcayı olan hissədə rüşeym kisəsinə birləşir.



5. Düzgün ifadələri müəyyən edin:

- 1) Həşəratyeyən nepentes bitkisi avtotrof orqanizmdir.
- 2) Şərait əlverişsiz olduqda bir hüceyrəlilərin eksəriyyəti qalın qabıqla örtülərək sistə əmələ gətirir.
- 3) Heterotroflar arasında saprofit və parazitlər mövcuddur.
- 4) Dolayı inkişaf tipində sürfə mərhələsi olur.
- 5) Poliomielit virusu qaraciyəri zədələyir.
- 6) Bir hüceyrəli orqanizmlərə bir hüceyrəli yosun olan xlorella və yaşıl evqən aid edilir.
- 7) Düzünlə inkişaf tipi sürünenlər və quşlar üçün səciyyəvidir.
- 8) Orqanizmin mayalanmadan ölenə qədər olan fərdi inkişaf dövrü qametogenez adlanır.

II bölmə

ÜZVİ ALƏMİN TƏKAMÜLÜ

2

IV fəsil

- Populyasiya. Növ •

V fəsil

- Ali sinir fəaliyyəti •

LAYİH

POPULYASIYA. NÖV

25 Növ və ONUN KRİTERİLƏRİ



- Hansı əlamətlərinə görə fərdləri bir növdə birləşdirilir?
- Nə üçün növ sistematikanın əsas struktur vahidi hesab edilir?

Növlər morfoloji, fizioloji və biokimyəvi xüsusiyyətlərinə görə bir-birinə oxşar olan fərdlər cəmidir. Onlar təbiətdə müəyyən arealı tutur və sərbəst çarpanlaşaraq döllü nəsil verir. Hər bir növ müəyyən əlamət və xüsusiyyətlərinə görə digərindən fərqlənir. Bu xüsusiyyətlərin cəmi *kriterilər* adlanır.

Fəaliyyət

Laboratoriya işi


Morfoloji kriterinin öyrənilməsi

İşin məqsədi: İki müxtəlif növə aid olan bitkinin morfoloji xüsusiyyətlərini təyin edib müqayisə aparmaq, oxşar və fərqli cəhətləri barədə nəticə çıxarmaq.

İşin gedisi:

1. Təklif olunan bitkilərin və ya onların şəkillərinin nümunələrinə diqqətlə baxın.
2. İki bitkinin morfoloji xüsusiyyətlərini cədvəldə qeyd edin. Oxşarlıq və fərqləri barədə nəticə çıxarın.

Bitkinin təsvir planı	Paxla	Günəbaxan
1. Kök sistemi		
2. Gövdə (dikduran, sərilən və s.)		
3. Yarpaqların yerləşməsi		
4. Yarpağın quruluşu: sadə və ya mürəkkəb		
5. Çiçək, çiçək qrupu		
6. Meyvə		



Paxla



Günəbaxan

- Morfoloji əlamətlərə görə bitkinin hansı növə aid olduğunu müəyyən etmək olarmı?

LAYIHƏ



Qarağat növləri

Əkiz növlər

Morfoloji cəhətdən bir-birindən fərqlənməyən qara sıçovulun 38 və 42 xromosom yığımı növləri



38 xromosomlu

42 xromosomlu

Genetik kriteri ilə bəzən növü dəqiq müəyyən etmək olmur. Paxlaların əksər növlərinin xromosom yığımı 22-dir.



Paxla

Yonca

fərqlərə görə müəyyən edilir. Hər bir növün özünəməxsus sayda, ölçüdə, formada xromosomları olur. Morfoloji cəhətdən bir-birindən fərqlənməyən qara sıçovulun 38 və 42 xromosom yığımı növləri bu kriteri ilə müəyyən edilmişdir. Lakin genetik kriteri ilə də bəzən növü dəqiq müəyyənləşdirmək olmur. Belə ki, sağlam insanda 46 xromosom olduğu halda, Daun sindromu olan insanlarda 47 xromosom olur.

Fizioloji kriteri – növlər arasında olan həyat proseslərində, xüsusən çoxalmada olan fizioloji

Coğrafi kriteri – hər bir növün müəyyən coğrafi ərazidə yasaması və coğrafi areal tutmasına əsaslanır. Bununla yanaşı, bəzən *kosmopolit* (hər yerdə yayılan) növlərə (məsələn, dam sərcəsi, boz sıçovul) də rast gəlinir. Həmin növlərin isə dəqiq yayılma sərhədi olmadığı üçün bu kriteri də ayrlıqla özünü doğrultmur.

LAYHƏ

Ekoloji kriteri – növün müəyyən ekoloji mühit şəraitində yaşamasına əsaslanır. Növlər müəyyən həyat şəraitində yaşamağa uyğunlaşmışdır. Məsələn, dalayıcı qaymaqcıçəyi çəmən və tarlalarda, sürünen qaymaqcıçəyi çay və nohurların kənarında, yandırıcı qaymaqcıçəyi isə bataqlıqlarda bitir. Lakin dəqiq ekoloji uyğunlaşmaya malik olmayan növlər də rast gəlinir. Bunlara insanlarla birgə yaşayış tarakanlar, milçəklər, sıçanlar və ev heyvanları, bəzi alaq otları da aiddir. Bu səbəbdən ekoloji kriteri də bəzən mütləq olmur.

Biokimyəvi kriteri – növləri biokimyəvi parametrlərinə, yəni zülal və nuklein turşularının tərkibi və quruluşuna görə fərqləndirməyə imkan verir. Lakin bu kriteri çox əziyyətli və qeyri-universal olduğu üçün öz geniş tətbiqini tapa bilməmişdir.

Bundan başqa, bəzən növ daxilində baş verən mutasiyalar (ırsı dəyişkənliliklər) nukleotidlərin zəncirdən düşməsinə səbəb olur ki, bu da yeni zülalın və son nəticədə yeni əlamətin yaranmasına gətirib çıxarır. Buna görə biokimyəvi kriteri bəzi hallarda özünü doğrultmur.

Beləliklə, heç bir kriteri ayrı-ayrılıqda növün təyini üçün kifayət deyil. Ona görə də növü müəyyənləşdirmək üçün bütün kriterilərin cəmindən istifadə etmək lazımdır.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Uyğunluğu müəyyən edin:

- | | |
|-----------------------|--|
| A) Fizioloji kriteri | a) Zülal və nuklein turşularının tərkibi və quruluşu |
| B) Genetik kriteri | b) Müəyyən ərazidə yayılması |
| C) Morfoloji kriteri | c) Həyat fəaliyyəti proseslərində oxşarlıq |
| D) Coğrafi kriteri | d) Xarici quruluşuna görə |
| E) Ekoloji kriteri | e) Xromosom yığımı |
| F) Biokimyəvi kriteri | f) Müəyyən mühit şəraitində yaşaması |

2. Əlamətlərin nömrələrini cədvəlin müəyyən xanalarında qeyd edin.

- 1) kələm hüceyrələrinin nüvəsində 18 xromosom olur
- 2) adı şam işıqsevən bitkidir
- 3) qış süküntə zamani qonur ayının maddələr mübadiləsi zəifləyir
- 4) ağcaqayının yarpaqları sadədir, damarlanması torvarıdır
- 5) insan qanında qlükozanın miqdarı $80\text{--}120 \text{ mg/dl}$
(1dekalitr= 10^6);
- 6) ağ ayı arktik zonada yaşayır
- 7) şimpanzenin hüceyrələrində 48 xromosom olur
- 8) aptek birəotunun çiçək qrupu səbətdir, dilcikşəkilli çiçəkləri ağ rəngdədir
- 9) soxulecanın qan-damar sistemi qapalıdır
- 10) qarğı su hövzələrinin kənarında bitir
- 11) insanın qanında zülallar plazmanın 7–8%-ni təşkil edir
- 12) findiq bitkisi erkən yazda çiçəkləyir
- 13) hemoqlobində bir aminturşunun digəri ilə əvəz olunması eritrositlərdə dəyişikliyə səbəb olur

Açar sözlər

- kriteri
- əkiz növlər

Morfoloji kriteri	
Genetik kriteri	
Fizioloji kriteri	
Coğrafi kriteri	
Ekoloji kriteri	
Biokimyəvi kriteri	

LAYİH

3. Sualları müzakirə edin:

- 1) Zubr və bizon eyni cinsə aid olan iki növdür. Onlar xarici görünüşünə görə bir-birinə oxşardırlar, qeyri-təbii şəraitdə birlilikdə saxlanıldıqda çarpazlaşır və döllü nəsil verirlər. Təbiətdə isə onlar çarpazlaşdırır. Çünkü zubr Avropada, bizon isə Şimali Amerikada yaşayır. Hansı kriteriyə görə bu növləri fərqləndirmək olar?
- 2) Arktikada yaşayan ağ ayı balıqlarla və dəniz məməliləri ilə qidalanır. Onun tük örtüyü ağ rəngdədir. Qonur ayı müləyim iqlim qurşağında, meşələrdə yaşayır, tük örtüyü qonurdur, həm bitki, həm də heyvani qida ilə qidalanır, qışda qış yuxusuna gedir. Hansı kriteri əsasında bu növlərin çarpazlaşa bilməməsi haqqında nəticə çıxarmaq olar?
- 3) Təbiətdə mövcud olan ağ və boz dovşanları nə üçün iki növə aid edirlər? Sualın cavab verən zaman hansı kriterilərə əsaslandınız?
- 4) Niyə yalnız bir kriteri ilə fərdin bu və ya digər növə aid olduğunu müəyyən etmək olmaz?

26

POPULYASİYANIN QURULUŞU VƏ MÜXTƏLİFLİYİ



- Növ və populyasiya nədir?
- Nə üçün bioloji növlər populyasiya formasında mövcuddur?

Açar sözlər

- **populyasiya**
- **genofond**
- **ırsı dəyişkənlilik**
- **mutasiya**

Təbiətdə eyni növə mənsub olan fəndlər ayrı-ayrılıqda deyil, qruplar şəklində yaşayırlar. Hər bir qrupun özünün müəyyən yaşayış sahəsi olur və onun fəndləri arasında sərbəst çarpazlaşma baş verir. Qrupların bir-birinə qarışmamasının səbəbi onlar arasında müxtəlif maneələrin (təcridlərin) olmasıdır. Bu cür maneələr bir qrupun fəndlərinin digəri ilə çarpazlaşmasına çətinlik törədir və bunlar arasında çarpanlaşma nadir hallarda baş verir.

Populyasiya. Növün bir-birindən tam və ya qismən təcrid olunmuş halda yaşayan fərd qrupları *populyasiya* (lat. “*populus*” – xalq, əhali) adlandırılır.

Eyni növə mənsub fəndlər növün arealı daxilində populyasiyalar şəklində yayılırlar. Növlərin populyasiyalar şəklində yaşamasının əsas səbəbi xarici mühit şəraitinin müxtəlifliyidir. Populyasiyaların miqdarı və fəndlərinini sayı arealın əlverişli həyat şəraiti olan hissəsində daha çox olur.

Populyasiyaların tutduğu ərazi. Populyasiyalar növün arealı daxilində müəyyən ərazini tuturlar. Bu ərazi ölçüsünə görə ayrı-ayrı növ populyasiyalarında müxtəlif olur. İri heyvanlarda populyasiyanın tutduğu ərazi kiçik heyvanlarda olduğundan daha iri olur. Populyasiyanın arealı daimi deyil, onun ölçüsü fəndlərin sayından və hərəkətlilik dərəcəsindən asılı olaraq dəyişə bilər.

Fəaliyyət

Cədvəldə bitkinin sayının zaman ərzində dəyişməsinin göstəriciləri verilmişdir. Bitkinin populyasiyadakı sayının zamandan asılılıq qrafikini və ya histogramını qurun.

İllər	0	1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14
Bitkinin sayı	10	12	15	19	23	27	30	33	35	37	39	40	41	42	42

- Müəyyən növün canlı orqanizmlərin populyasiyadakı sayının dəyişməsi hansı amillərlə əlaqəlidir?


Populyasiyalarda fəndlərin miqdarı. Hər bir növ populyasiyalarda fəndlərin miqdarı müxtəlif olsa da, müəyyən hüduddan az və ya çox ola bilməz, yəni nisbi sabitdir. Lakin populyasiyada həyat şəraitinin dəyişməsindən, doğum və ölüm hallarından, fəndlərin miqrasiya etməsindən, həmçinin orqanizmlərin inkişafı xüsusiyyətlərindən asılı olaraq onların sayı bəzən dəyişə bilir. Populyasiyanın ümumi fərd sayının miqdarını analiz edərkən bəzən populyasiyada sahə və ya həcm vahidinə düşən populyasiyanın sıxlıq göstəricisindən istifadə edilir. Populyasiyada fəndlərin sayının dəyişməsi ilə əlaqədar olaraq onun sıxlığı da dəyişir. Sayın dəyişməsi bəzən ilin müxtəlif fəsillərindən asılı olur. Belə dəyişkənlilik, adətən, qısa ömrü olan kiçik heyvanlarda daha kəskin nəzərə çarpir. Ömrü uzun olan və az nəsil verən iri orqanizmlərdə (məsələn, fildə) populyasiyada fəndlərin miqdarı və sıxlığı daha stabil olur.

Populyasiyanın tərkibi. Hər bir populyasiyanı cinsinə və yaşına görə fərqlənən fəndlər təşkil edir.

Populyasiyanın cins tərkibi *dışı* və *erkəklərdən* ibarət olur. Bunların nisbəti, adətən, 1:1 nisbətində olur. Lakin fərdi inkişafın müxtəlif mərhələlərində *dışı* və *erkəklərin* miqdarı onların həyat qabiliyyətindən asılı olaraq dəyişə bilər.

Populyasiyada müxtəlif yaş strukturuna malik fəndlər olur. Əgər populyasiyada cinsi yetişkənlilikə malik fəndlər üstünlük təşkil edərsə, populyasiya daha da inkişaf edər. Lakin yaşlı fəndlər daha çox olarsa, populyasiya məhvə doğru gedər.

Populyasiyada fəndlərin cins tərkibi



- Afrika fillərinin populyasiyadakı sıxlığı 1 fərd üçün 40 km^2 -dir. Onurğasızlardan olan rotatorilərin (sap qurdalar) populyasiyasının sıxlığı hər 1 ml-də təxminən 1000 fərdə bərabərdir.

Populyasiyaların genetik müxtəlifliyi. Populyasiya daxilində cinsi yolla çoxalan fəndlər arasında daim genetik materialların mübadiləsi baş verir. Buna baxma yaraq ayrı-ayrı populyasiyalar arasında genetik mübadilə məhduddur. Lakin az da olsa, müxtəlif populyasiyanın fəndləri arasında çarpzalaşma gedir. Hər bir populyasiyanın özünəməxsus spesifik gen yiğimləri – *genofond* olur.

Populyasiya növün elementar vahididir. Növlərin dəyişməsi ilə əlaqədar olan bütün proseslər populyasiya daxilində gedir. Nəticədə təbii seçmə prosesi baş verir. Təbii seçmə nəticəsində sağ qalanlar öz genlərini nəslə ötürür. Nəslə ötürülmə zamanı valideyn genlər dəyişmir. Lakin onlarda bəzən *irsi dəyişkənlik – mutasiya* baş verir. Belə mutasiyalar populyasiyada genetik müxtəliflik yaradır və bu da təkamül üçün irsi material verir.


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Düzgün cavabı seçin.

Müəyyən növə aid olan fəndlər qrupu populyasiya hesab olunur.
Ona görə ki onlar:

- A) sərbəst çarpzalaşış döllü nəsil verə bilir.
- B) bir neçə nəsil ərzində növün digər qruplarından təcrid olunmuş şəraitdə yaşayır.
- C) fenotipə görə və fizioloji cəhətdən oxşardır.
- D) genetik cəhətdən bir-birinə tam yaxındır.

2. Böcəklərin bir cütdən başlayaraq populyasiyada sayıı əks etdirən qrafiki nəzərdən keçirin. Böcək populyasiyasında fəndlərin miqdarının günlərdən asılı olaraq necə dəyişdiyini şərh edin.



3. Məsələni həll edin.

- Maralların populyasiyası 2000 fəddən ibarətdir. Canavarlar marallarla qidalanırlar. İlin axırına qədər sağ qalan marallar öz sayılarını 40% artırırlar. Canavarların öz populyasiyalarında miqdarı 15 fərd olur. Hər bir canavar il ərzində təqribən 30 maral yeyir. Maral və canavarların başqa səbəblərdən ölümü sıfır bərabərdir.
 - A) Yırtıcılar olmazsa, müvafiq olaraq 1,2,3 ildən sonra maralların sayını hesablayın. Aldığınız nəticələri qrafikdə əks etdirin.
 - B) Yırtıcıların ilkin sayı 15 fərd olarsa və həmin illər ərzində dəyişməzsə, 1,2,3 ildən sonra maralların sayını hesablayın.
- Verilən dövr ərzində maralların sayının dəyişməsini qrafikdə əks etdirin və nəticələri A bəndindəki nəticələrlə müqayisə edin.

27 ÜZVI ALƏMIN TƏSNİFATI VƏ TƏKAMÜLÜ. TƏKAMÜL TƏLİMİNİN YARANMASI



- Üzvi aləmin müxtəlifliyinin səbəbi nədir?
- Mürəkkəb quruluşa malik orqanizmlər necə yaranmışdır?

XVIII əsrə qədər biologiyada insanın və digər canlıların ilahi qüvvə tərəfindən yaradılması ideyası üstünlük təşkil edirdi. Bu dövrün alimləri belə hesab edirdilər ki, ilahi qüvvə tərəfindən yaradılan canlı orqanizmlər daha mükəmməl və məqsədə uyğundur və yarandığı gündən dəyişilməmişdir. Belə baxışlar biologiyada *kreasionizm* adlandırılırdı. Bu dövrdə biologiyada bitki və heyvanların növ müxtəlifliyi barədə çoxlu faktik materiallər toplanırdı. Ayrı-ayrı alimlər bu materialları sistemləşdirməyə cəhd göstərsələr də, bu sistem əlverişsiz olduğu üçün uğursuzluqla nəticələnmişdir.

Üzvi aləmin nisbətən əlverişli süni sistemini ilk dəfə İsvəç təbiətşünası Karl Linney (1707–1778) yaratmışdır.

Karl Linneyin təsnifat sistemi. K.Linney öz təsnifat sistemində növü canlı təbiətin elementar vahidi kimi əsas götürmüdü. K.Linney yaxın növləri cinslərdə, cinsləri dəstələrdə, dəstələri siniflərdə yerləşdirməklə 4 sistematik kateqoriyani (növ, cins, dəstə, sinif) irəli sürmüdü. O, növü adlandırmak üçün ilk dəfə sələfləri tərəfindən irəli sürülen qoşa latin adlarından istifadə etmişdi. Sistematikada növlərin *qoşa latin adları* ilə adlandırılması bizim dövrümüzdə də davam edir. Linneyin sistematikasının çatışmayan cəhəti ondan ibarətdir ki, o, növlərin sistemləşdirilməsi zamanı yalnız bir-iki zahiri əlaməti (bitkilərdə erkəkciyin miqdarı, heyvanlarda tənəffüs və qan-damar sisteminin quruluş xüsusiyyətləri) əsas götürmüdü. Bu səbəbdən genetik cəhətdən bir-birindən uzaq olan növlər eyni qrupa, bir-birinə yaxın növlər isə müxtəlif qrupa düşürdülər. Linneyin sistematikası bitki və heyvanları müəyyənləşdirməyə kömək göstərsə də, üzvi aləmin tarixi inkişafını əks etdirə bilmədi. Linney təbiətdə növlərin ilahi qüvvə tərəfindən yarandığını və dəyişməz olduğunu göstərirdi. Lakin sonradan növlərin dəyişilməsi qənaətinə gəlmışdır.


J.-B.Lamarkın təkamül təlimi. 1809-cu ildə fransız alimi J.-B.Lamark “Zooloziyanın fəlsəfəsi” əsərində növlərin dəyişilməsi barədə fərziyyə irəli sürdü. O göstərdi ki, bitki və heyvanlar üzvi aləmin tarixi inkişafının – *təkamülün* (lat. “*evolutio*” – çevirmək) nəticəsidir.

“Təkamül” dedikdə orqanizmlərin sadədən mürəkkəbə doğru tarixi inkişafi prosesi nəzərdə tutulur.


J.-B.Lamark üzvi aləmin tarixi inkişafının ümumi istiqaməti kimi canlı orqanizmlərin quruluşunun tədricən mürəkkəbləşməsini – *qradasiyanı* (lat. “*gradacio*” – tədricən yüksəlmə) göstərməşdir. Onun fikrincə, qradasiyanın əsas hərəkətverici qüvvəsi orqanizmlərdə əvvəlcədən qoyulmuş tərəqqiyə doğru olan “daxili meyil”dir. Lamarka görə, orqanizmlərin mühit şəraitinə uyğunlaşması düzgün qradasiyadan

Açar sözlər


- *qradasiya*
- *kreasionizm*
- *təkamül*
- *qoşa latin adları*



kənara çıxmaga gətirib çıxarır. J.-B.Lamark K.Linneyin sistematikasını təkmilləşdirərək bir deyil, çoxlu əlaməti əsas götürdü, ən başlıcası isə organizmin qohumluğunu və mənşeyini əsas götürməklə elmi sistematikanı yaratdı.



Lamark təkamül barədə iki fikir irəli sürmüştür. Bunlardan birincisi məşqetmədir. Lamarka görə, orqanizm özünü həyat şəraitinə uyğunlaşdırmaq üçün daim məşq edir. Məşq edən orqanlar daha yaxşı inkişaf edir, məşq etməyən isə sıradan çıxır.



İkincisi isə məşqetmə nəticəsində qazanılan əlamətlərin faydalı olması və ərsən nəslə keçməsidir. Lamark buna zürafələrin boyunlarının uzanmasını misal göstərmişdir. Bunun sayəsində uzunboyunlu zürafələr meydana gəlmişdir. Sonrakı tədqiqatlar Lamarkın fikrinin düzgün olmadığını sübut etmişdir.

Lamark təkamül haqqında söylədiyi fikirlərə tam dolğun cavab tapa bilməmişdir. Sübutların az olması, yaxşı əsaslandırılmaması səbəbindən Lamarkın təlimi müasirləri tərəfindən qəbul edilmədi və alimlərin tənqidinə məruz qaldı.

Lamardan sonra Carlz Darvin təkamül nəzəriyyəsini sübut etmək üçün müxtəlif dəlillərdən istifadə etmiş və təkamülün şərhini verməyə çalışmışdır.

- !** • Qazanılmış əlamətlərin irsən nəslə keçməsi ideyası səhv olmuş və sonradan genetik məlumatlarla təzkiz edilmişdir. Məsələn, A.Veysman qazanılan bütün əlamətlərin irsən nəslə keçməsini sıçanlarla etdiyi təcrübə ilə yoxlamışdır. O, sıçanlardan bir neçə nəsil almış və hər nəsildə balaların quyuğunu kəşmişdir. Lakin buna baxmayaraq quyuğu kəsilmiş sıçanlardan doğulan balalar quyuqlu olmuşlar. Bu da sonradan qazanılan əlamətin irsən nəslə keçmədiyini sübut etmişdir.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Cümlələrdəki səhvləri müəyyən edərək düzgün ifadələr qurun:

- J.-B.Lamark "Zoologiyannın fəlsəfəsi" əsərində heyvanları quruluşun sadələşməsinə görə 14 sinifdə və 6 pillədə yerləşdirmişdir.
- J.-B.Lamark hesab edirdi ki, qradasiyanın əsas hərəkətverici qüvvəsi ətraf mühitin orqanizmlərə təsiridir.
- J.-B.Lamarka görə, məşqetmə nəticəsində qazanılan faydalı əlamətlər irsən nəslə keçmir.
- K.Linneyin təkamül təlimində ilk dəfə olaraq növlərin dəyişilməsi barədə ideya irəli sürüldü.
- J.-B.Lamarkın təlimi müasirləri tərəfindən müvəffəqiyyətlə qəbul edilmişdir.

2. İfadələrdən istifadə edərək cümlələri tamamlayın:


sıradan çıxır, məşq edir, daha da inkişaf edir, irsən nəslə keçir

Lamarka görə:

- "Orqanizmlər özünü xarici mühit şəraitinə uyğunlaşdırmaq üçün ..."
- "Məşqetmə nəticəsində qazanılmış əlamətlər faydalıdır və ..."
- "Məşq edən orqanlar ..."
- "Məşq etməyən orqanlar ..."

3. Verilmiş məlumatlardan istifadə edərək Lamarka görə təkamül proseslərinin ardıcıl mexanizmini müəyyənləşdirin:

- Orqanların məşq etdirilməməsi –
- Mühit şəraitinin dəyişilməsi –
- Yeni "vərdişlər" in meydana gəlməsi –
- Qazanılmış əlamətlərin irsən nəslə keçməsi –
- Heyvanın tələbatının dəyişməsi –
- Orqanların güclü inkişafı –
- Orqanların zəifləməsi və ya itməsi –
- Orqanların güclü məşq etdirilməsi –



LAYİH

• 11. fəsil • Populyasiya. Növ •

Ç.DARVINİN TƏKAMÜL TƏLİMİ




- Təkamül nədir?
- Təkamül prosesi zamanı nə baş verir?

Fəaliyyət

Şekilləri nəzərdən keçirərək suallara cavab verin:

- Müasir it cinsləri, əsasən, hansı ümumi əcdaddan meydana gəlmişdir?
- İt cinslərini yetişdirərkən insan qarşısına hansı məqsədlər qoyur?
- Bu həmin heyvanların quruluş xüsusiyyətlərində özünü necə bürüzə verir?
- Sizce, buna bənzər proses təbiətdə mümkündürmü? Bu prosesi necə adlandırmaq olar? Hansı əlamətə görə təbiətdə müxtəlif fəndlər seçilə bilərlər?



XIX əsrin ortalarında təkamül ideyalarını möhkəmləndirən bir sıra vacib kəşflər edildi. Bütün bunlar Carlz Darwin təliminin yaranmasına təkan verdi. Ç.Darvin bioloji və geoloji tədqiqatlar aparan “Biql” gəmisi ilə 5 illik (1831–1836) dünya səyahətinə çıxmış və bu səyahət zamanı Atlantik okeanındakı adalarda, Cənubi Amerikada, Qalapaqos adalarında, Yeni Zelandiyada, Avstraliyada, Cənubi Afrikada olmuş və tədqiqatlar aparmışdır. Ç.Darvin öz ideyalarını sübuta yetirmək üçün bu səyahət zamanı aldığı bəzi məlumatlardan istifadə etmişdir. Ç.Darvinə görə, populyasiya daxilində bu mühitdə yaşamağa üstünlük qazandıran əlamətlərə malik fəndlər seçilirlər.



- Ç.Darvinin tədqiqatlarının əsasında Tomas Maltusun insan populyasiyaları baredə irəli sürdüyü ideyalar durur. Maltusa görə, insanların sayı adı halda hər 25 ildən bir həndəsi silsilə ilə artır. Lakin müxtəlif amillərin (mühərribələr, aqlıq, təbii fəlakətlər, yoluxucu xəstəliklər və s.) təsiri altında əhali artımının qarşısı alınır.

Uzun illərin tədqiqatlarına istinad edən Ç.Darvin təkamül nəzəriyyəsini irəli sürmiş, bunu ilk dəfə 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” əsərində əsaslaşdırılmışdır.

Ç.Darvinin təkamül təliminin əsas müddəələri bunlardır:

1. Hər bir növün yetkin fəndləri çoxlu sayıda nəsil əmələ gətirir, yəni *intensiv çoxalır*.
2. İntensiv çoxalma şəraitində qida çatışmazlığı ilə əlaqədar rəqabət yaradılıq və xəstəliklər meydana çıxır ki, nəticədə fəndlər arasında *yaşamaq uğrunda mübarizə* baş verir.
3. Yaşamaq uğrunda mübarizə sayəsində mühitə uyğunlaşa bilməyən fəndlər cinsi yetkinliyə çatmadan məhv olur. Mühitə uyğunlaşanlar isə həyatda salamat qalaraq nəslini davam etdirir. Bir sözlə, *təbii seçmə* baş verir.

LAYİT

4. Təbii seçmə nəticəsində müəyyən vaxtdan sonra əvvəlki nəsillə sonrakı nəsillər arasında fərqlər yaranır. Belə fərqlər yüzlərlə və ya minlərlə nəsil ərzində davam edir və yeni növün yaranmasına gətirib çıxara bilər. Fərdlər arasında nəsildən-nəslə keçən belə dəyişkənlilikə *ırsı dəyişkənlilik* deyilir.

5. İrsı dəyişkənliliklər fərdin həyatda yaşamaq şansını artırıb-azalda bilir. Bu xüsusiyyətlər canlıların müxtəlif mühit şəraitiñə uyğunlaşmasını təmin edir.

Müasir dövrdə təkamül barədə müzakirələr hələ də davam etməkdədir. Darwinin o vaxtlar irəli sürdüyü fikirlər indiki dövrdə də araşdırılır və fərqli fikirlər söylənilir.

Açar sözlər

- intensiv çoxalma
- yaşamaq uğrunda mübarizə
- təbii seçmə
- ırsı dəyişkənlilik

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. İfadələrin hansı alimin baxışlarına uyğun olduğunu müəyyən edin və cədvəli tamamlayın.


K.Linney	J.-B.Lamark	Ç.Darvin

- Növlər dəyişməzdır, daimidir, təkamül yoxdur.
- Növlərin çoxşəkilliliyi müxtəlif şəraitdə baş verən təkamülün nəticəsidir.
- Təbii seçmə təkamülün hərəkətverici qüvvəsidir.
- Təkamülün təbiətdə əsas hərəkətverici qüvvəsi orqanizmin tərəqqiyə doğru olan meylidir.
- İlk dəfə orqanizmlərin elmi sistematikasını yaratmışdır.
- Heyvanların sistematikasını sadədən mürəkkəbə doğru təkamül qaydası ilə yaratmışdır.
- İlk dəfə üzvi aləmin təkamülü barədə elmi nəzəriyyə yaratmışdır.
- İkiqat latin adlarını elmə daxil etmişdir.



2. Düzgün variantı müəyyən edin:

- Ç.Darvin nəzəriyyəsinin əsas ideyası *təbii/süni* seçimdir.
- Təkamül prosesinin vahidi *populyasiyadır/növdür*.
- Təkamül ideyasını irəli sürən *Lamarkdır/Linneydir*.
- Təkamülün nəticəsi – *orqanizmlərin mühitə uyğunlaşmasıdır/ırsı dəyişkənlilikdir*.

3. J.-B.Lamarkın və Ç.Darvinin nəzəriyyələrinin oxşar və fərqli cəhətlərini müəyyən edin.



4. A və B şəkillərində təsvir edilənlərin hansının – Ç.Darvinin, yaxud J.-B.Lamarkın fikirlərinə uyğun olduğunu göstərin və fikrinizi əsaslandırın.



~~LAYIHƏ~~

• İnfəsiyət • Populyasiya. Növ •

29

YAŞAMAQ UĞRUNDA MÜBARİZƏ



- Mühitin hansı amilləri canlı orqanizmlərə təsir edir?
- Bu və ya digər amillərin fərdə, növə və ya populyasiyaya təsiri nəticəsində nə baş verir?

İntensiv çoxalma. Hər bir fərdin təbiətdə yaşaması üçün müəyyən yaşayış sahəsi lazımdır. Lakin onların doğulan balalarının sayı yaşayış üçün zəruri olan sahədən çox olur, yəni intensiv çoxalır.

Fəaliyyət

Məsələni həll edin:

- Bir milçək hər 20 gündən bir 120 yumurta qoyur. Əger yumurtadan çıxan milçəklərin yarısının dişi olduğunu nəzərə alsaq, yayda 2 ay ərzində nə qədər milçək əmələ gələ bilər?
- Doğrudan da bu qədər milçək əmələ gələ bilərmə? Bunun səbəbi nədir?



- V.İ. Vernadskiyə görə planetin səthində orqanizmlərin mümkün yayılma sürəti.

Orqanizmlər	Yer səthini tam örtmə müddəti
Vəba bakteriyaları	1,25 gün
Yatalaq bakteriyaları	1,8 gün
Ağcaqanad	203 gün
Milçək	366 gün
Siyənək	7-12 il
Toyuq	7-12 il
Ev donuzu	8 il
Hindistan fili	1000 il

Açıq sözlər

- növdaxili mübarizə
- növarası mübarizə
- əlverişsiz mühitlə mübarizə

Kütləvi surətdə çoxalan orqanizmlərin bir qismi əlverişsiz mühit şəraitinin təsirindən, digər qismi isə başqa heyvanlar tərəfindən məhv edildiyindən onların çox az bir hissəsi cinsi yetkinliyə çatır. Məsələn, bir dəniz tısbağası yüzlərə yumurta qoyur, lakin bu yumurtalardan çıxan balaların heç də hamısı sağ qalmır. Qida və su çatışmazlığı, habelə yaşayış məskənlərinin məhdudluğu, yaranan rəqabət, yırtıcıların hücumu, xəstəliklər onların yaşamaq qabiliyyətinə mane olur və *yışamaq uğrunda mübarizə* getirib çıxarır.

Yaşamaq uğrunda mübarizə. Yaşamaq uğrunda mübarizə dedikdə təkçə açıq şəkildə birbaşa mübarizə deyil, bir növ daxilində, növlər və mühit amilləri arasında olan mürəkkəb, çoxcəhətli münasibətlər nəzərdə tutulur. Darwin *yışamaq uğrunda*

LAYİHƏ

mübarizənin üç formasını – *növdaxili, növarası və əlverişsiz mühitlə mübarizə* formalarını ayırmışdır.

Növdaxili mübarizədə fəndlər eyni həyat şəraitinə möhtac olurlar. Bu səbəbdən də növdaxili mübarizə digər mübarizə formaları ilə müqayisədə daha kəskin gedir. Buna misal kimi şam ağaclarının işıq uğrunda mübarizəsini göstərmək olar.

Növdaxili mübarizə

- Eyni növdən ibarət şam meşəliyində geniş çətirə malik ağaclar günəş işığının qarşısını kəsir. Onların kök sistemi torpaqdan su və mineral duzları yaxşı sorduğundan qonşu şam ağaclarına ziyan vurur.
- Populyasiyanın sıxlığı və qida çatışmazlığı zamanı növdaxili mübarizə daha da kəskinleşir.



Növdaxili mübarizə yalnız fəndlər arasında açıq mübarizədən ibarət olmur. Bəzi hallarda bu mübarizə qarşılıqlı yardım şəklində də ola bilər; məsələn, at ilxılarda balaların birgə yemləndirilməsi və qorunması onların əməkdaşlığını göstərir. Fəndlərin qarşılıqlı yardımını növdaxili mübarizənin kəskinliyini azaldır.

Növlərarası mübarizə ayrı-ayrı növlər arasında gedir. Növlərarası mübarizəyə yırtıcı ilə şikar arasındaki münasibətləri misal göstərmək olar.

Növlərarası mübarizə

(yırtıcı və şikar arasındaki münasibət)

- Yırtıcılarda hücum üçün xüsusi hücum vasitələri – iri və iti dişlər, caynaqlar, sürətli hərəkət, qoruyucu davranış formaları, şikarda isə xüsusi müdafiə formaları, qoruyucu rəng, qorunma nümayişetdirmə və s. xüsusiyyətlər olur.



Əlverişsiz mühitlə mübarizə – yaşamaq uğrunda mübarizənin üçüncü formasıdır. Orqanizmlər daim mühitin quraqlıq, nəmişlik, soyuqluq və bu kimi əlverişsiz təsirlərinə məruz qalırlar. Bu səbəbdən əlverişsiz mühitin təsirinə qarşı onlarda müxtəlif uyğunlaşmalar yaranır; məsələn, quraqlıq bitkilərində su qılığının qarşısının alınması üçün bəzən kök daha dərinə gedir, yarpaqlar pulcuğa və ya tikana çevrilir. Bəzi bitkilər (məsələn: sukkulentlər) isə gövdə və ya yarpaqlarına su toplayır.

Əlverişsiz mühitlə mübarizə

- Ağ ayıda soyuğa uyğunlaşma ilə əlaqədar iri bədən, qalın xəz dəri və piy təbəqəsi mövcuddur.



Yaşamaq uğrunda mübarizənin bütün formaları bir-biri ilə qarşılıqlı əlaqədardır.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN



1. Bir zəncirotu bitkisi 1 m^2 sahədə yetişə bilir və il ərzində 100 uçağanlı toxum verir. Adı zəncirotunun bir çox fərdlərinin məhv olması və Yer üzərini bütövlüklə tutmamasının səbəbləri aşağıdakılardır:

1. adı zəncirotu bitkilərinin bəzilərinin kök sisteminin daha yaxşı inkişaf etməsi;
2. yemlə birlikdə toxumların qoyunun mədəsinə düşməsi;
3. toxumlar cücmək üçün əlverişsiz şəraitə düşdükdə məhv olur;
4. toxumlarla bir çox quşlar qidalanır;
5. adı zəncirotunun daha hündür formaları digərlərinə mane olur;
6. toxumlar səhrada, qayalarda məhv olur;
7. adı zəncirotu ilə otyeyən heyvanlar qidalanır;
8. adı zəncirotu xəstəliklərən orqanizmlərin təsirindən məhv olur;
9. adı zəncirotu güclü şaxta və quraqlıq şəraitində məhv olur.

Yaşamaq uğrunda mübarizənin formalarının şərti işarələrindən istifadə edərək səbəbləri doğru göstərən sıranı seçin.

D – növdaxili mübarizə

A – növlərarası mübarizə

M – əlverişsiz mühitlə mübarizə

A)

D
M
A
A
M
A
A
M
D

B)

D
A
M
A
D
M
A
A
M
D

C)

M
A
M
A
D
A
M
A
M
D


D)

A
A
D
A
M
M
D
M
A
A

LAYITH

2. Sxemi dəftərinizə çəkin. Yaşamaq uğrunda mübarizənin formalarına aid olan ifadələrin nömrələrini onun müvafiq xanalarında yerləşdirin:

- 1) növ fədlərinin ərazi uğrunda mübarizəsi;
- 2) Avstraliya arısının Avropa arısı tərəfindən sıxışdırılması;
- 3) bəzi heyvanlarda yay və qış yuxusunun olması;
- 4) dişilər uğrunda mübarizə;
- 5) şam və tozağıçı arasında işıq uğrunda mübarizə;
- 6) fəsil tülməsi;
- 7) parazitizm;
- 8) quşların müəyyən fəsillərdə köçməsi;
- 9) sürüdə başçı olmaq uğrunda mübarizə;
- 10) şikar uğrunda mübarizə;
- 11) səhra bitkilərində kök sisteminin güclü inkişafı və yarpaqların şəklinin dəyişməsi;
- 12) yırtıcılıq.



3. Suallara cavab verin:

- 1) Bayquşların yuvasında müxtəlif yaşda balalar olur. Bəzi bayquş növlərində balaların yumurtadan çıxmazı arasında 5–7 gün fərq olur. Bunun bioloji əhəmiyyəti nədir?
- 2) Treska balığının körpələri bəzi meduzaların zəhərli qolcuqlara malik çötür altında yaşayırlar. Balıq körpələrinin belə yaşayış yeri seçməsinin səbəbi nə ola bilər?
- 3) Az miqdarda bala dünyaya gətirən canlı növlərinin təbiətdə sağ qalması necə mümkün olur?

30

TƏBİİ SEÇMƏ VƏ ORGANİZMLƏRİN MÜHİT ŞƏRAİTİNƏ UYĞUNLAŞMASI



- Süni seçmə nədir?
- Təbiətdə buna bənzər proses baş verirmi?

İntensiv çoxalma zamanı növdaxili və ya növlərarası münasibətlər yaşamaq uğrunda mübarizə ilə müəyyən edilir. Bu mübarizədə, adətən, mühit şəraitinə daha yaxşı uyğunlaşan fəndlər salamat qalır və nəsil verir, digərləri isə çıxdaş edilir. Bir sözlə, onlar təbii surətdə seçilir. Beləliklə, yaşamaq uğrunda mübarizənin nəticəsi *təbii seçimədir*.

Təbii seçimə. Təbii seçimə populyasiya daxilində baş verir və istənilən yaş dövründə olan orqanizmə təsir edir. Həyat şəraitinin tədricən dəyişməsi əlamətin orta həddən kənara çıxmına səbəb olur; məsələn, İngiltərədə sənaye şəhərləri yaxınlığında havanın tüstülü olması tozağacının gövdəsinin qaralmasına səbəb olmuşdur.



Tozağacı qarışcası

kəpənəkləri. Qaralmış tozağacı gövdəsində ağ rəngli kəpənəkləri quşlar daha tez görür.

Nəticədə ağ rəngli kəpənəklər daha tez nəzərə çarpığı üçün quşlar tərəfindən yeyilmiş, bu isə, öz növbəsində, *tozağacı qarışcası kəpənəklərinin* tünd-rəngli formaları üstünlük təşkil etməsinə gətirib çıxarmışdır. Mühit şəraiti dəyişdikdə müəyyən əlamətli fəndlər yaşamaq uğrunda mübarizədə qalib gelir, kənara çıxan əlamətli fəndlər isə çıxdaş olur.

Əgər şərait sabit qalırsa, burada yaşayan populyasiyalarda əlamətlər də bir çox iller ərzində dəyişməz qalır. Dəyişməz şəraitdə kənara çıxan əlamətli fəndlərin sayı azalır. Məsələn, firtina zamanı İngiltərədə uzun və qısa qanadlı sərcələr məhv olmuş, orta qanadlılar isə salamat qalmışdır.

Fəaliyyət

Alimlər belə bir təcrübə aparmışlar: yaşıl örtük üzərinə 1200 qonur və 1200 yaşıl rəngli adı dəvədələyi buraxırlar. Təcrübə nəticəsində quşlar 75% qonur, 25% isə yaşıl həşəratları yemişlər. Qonur və yaşıl dəvədələyinin (həşəratlarının) məhvolma intensivliyini müəyyən edin. Məhvolma intensivliyi aşağıdakı düsturla hesablanır:

$$E = \frac{m - n}{m}$$

m – fəndlərin ilkin sayı;

n – növbəti çoxalmaya qədər sağ qalan fəndlərin sayı;

E – məhvolma intensivliyi.

– Bu həşəratların sağ qalmasını nə təmin etdi?

– Təcrübə vasitəsilə nə müəyyən olundu?



LAYIHƏ

Uyğunlaşma. Təbii seçmə nəticəsində hər bir növ yaşadığı şəraitdə yaşama və çoxalma qabiliyyətini artırı bilən xüsusiyyətlər qazanır. Bunlar uyğunlaşma sayəsində mümkün olur. Məsələn, quraqlıq şəraitində yaşayan bitkilərdə yarpaq üzərində tükcükler, mum örtüyü, sukkulent bitkilərdə gövdə və yarpaqların su toplaması və bu kimi uyğunlaşmalar olur. Heyvanlarda mühitə uyğunlaşmalar bədənlərinin rəng və quruluşunda, instinktlərdə olan dəyişikliklər şəklində özünü bürüzə verir. Düşmənlərdən qorunmaq, yaxud şikarını tutmaq üçün bəzi orqanizmlərin rəngi mühitin rənginə uyğunlaşmışdır; məsələn, yaşıł şala otlar arasında yaşayır və mühitdən seçilmir. Bəzi heyvanların isə düşmənlərdən müdafiə üçün zəhəri olur. Bu səbəbdən onların təhlükəli olduğunu bildirmək üçün kəskin nəzərəçarpan parlaq rəngləri olur.

Parlaq rəngli parabizən

düşməndən xilas olmaq
 üçün pis iylli maye buraxır.



Tozağacı qarışcasının


tırtılı bədənin formasına və
rənginə görə kiçik budaqcılqlara
bənzeyir.



Hər bir uyğunlaşma orqanizm üçün mühitin müəyyən şəraitində əlverişli olur. Mühit şəraitini dəyişdikdə isə həmin uyğunlaşma öz əhəmiyyətini itirə bilir və bəzən orqanizmin məhvi ilə nəticələnir. Bu, uyğunlaşmaların mütləq xarakter daşımadığını göstərir.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

- Təkamül prosesində tozağacı qarışcasının mühit şəraitindən asılı olaraq qanadlanın rənginin dəyişmə mərhələlərini ardıcılıqla müəyyən edin:
 - seçmə nəticəsində tünd qanadlı kəpənəklərin sağ qalması;
 - ətraf mühitin çirklənməsi nəticəsində tozağacı ağaclarının gövdəsinin rənginin dəyişməsi;
 - tünd qanadlı kəpənəklərin çoxalması və belə əlamətin bir neçə nəsil ərzində saxlanması;
 - açıqrəngli qanadları olan kəpənəklərin quşlar tərəfindən tutulması;
 - müəyyən vaxtdan sonra populyasiyada açıqrəngli fərdlərlə müqayisədə tundrənglilərin üstünlük təşkil etməsi.



LAYIHƏ

• II fəsildə Populyasiya. Növ •

2. Uyğunluğu müəyyən edin:

- A) Təbii seçmə
- 1) Yeni növlər yaranır.
 - 2) İnsanın tələbatını ödəməyə xidmət edir.
 - 3) Təbiət yarandığı dövrdən təsir göstərir.
- B) Süni seçmə
- 4) Növ üçün faydalı əlamətlər seçilir.
 - 5) Sort və cinslər yaranır.
 - 6) İnsan əhliləşdirmə apardığı dövrdən təsir göstərir.


3. Dərslikdəki mətndən, şəkillərdən və əlavə məlumatlardan istifadə edərək cədvəli tamamlayın:



Nö	Orqanizm	Yaşayış mühiti	Uyğunlaşmanın xüsusiyyətləri	Uyğunlaşmanın nisbi xarakteri
1				
2				
3				
4				
5				

4. “?” işaretlərinin yerində müvafiq anlayışları qeyd edərək sxemi tamamlayın:

irsiyət; təbii seçmə; yaşamaq uğrunda mübarizə; dəyişkənlik



31 MİKROTƏKAMÜL. YENİ NÖVLƏRİN ƏMƏLƏ GƏLMƏSİ



– Növ nədir?

– Növün meyarlarının ayrılması zəruriliyi nə ilə əlaqədardır?

Həyat şəraitinin dəyişməsi növ populyasiyaları arasında fərqlərin meydana gəlməsinə səbəb olur. Bu isə son nəticədə növəmələgəlmə prosesinə şərait yaradır.

Fəaliyyət

Qalapaqos birebitdənlərinin növləri 2-3 milyon il bundan əvvəl adalara materikdən düşmüş ümumi əcdaddan əmələ gəlmişdir. Növlər bir-birindən dimdiklərin ölçüsünə və formasına, ləleklərinin rənginə görə fərqlənir.

- Sizin fikrinizcə, müxtəlif növlərə aid olan birebitdənlərdə yaranan bu xüsusiyyətlər nə ilə əlaqədardır?



Mikrotəkamül. Populyasiya daxilində yeni növlərin yaranması ilə nəticələnən təkamül prosesləri gedir. Həyat şəraitinin dəyişməsi nəticəsində bunlarda *divergensiya*, yəni əlamətlərin ayrılması baş verir. Nəticədə əvvəl yaşamış ilkin növdən yeni növlərin əmələ gəlməsi prosesinə şərait yaranır. Növ daxilində baş verən təkamül prosesləri *mikrotəkamül* adlanır. Mikrotəkamül növün təkamülünün ilkin mərhələsidir. O, nisbətən qısa tarixi dövr ərzində baş verdiyi üçün insan tərəfindən müşahidə edilə bilir. Mikrotəkamül prosesi növün yaranması ilə başa çatır.

Növəmələgəlmə. Yeni növlərin yaranmasının iki formasını – *coğrafi* və *ekoloji* növəmələgəlməni ayıırlar.

Coğrafi növəmələgəlmə iki yolla baş verir: *arealin genişlənməsi* və *arealin hissələrə parçalanması* ilə.


Arealin genişlənməsi zamanı populyasiyaların sayı artır və növün fəndləri areallarını genişləndirmək hesabına yeni həyat şəraitinə düşür. Nəticədə populyasiya daxilində irsi dəyişkənlilik yaranmağa başlayır. Təbii seçimə ilə əlaqədar populyasiyanın gen tərkibi zaman keçdikcə dəyişir və divergensiya nəticəsində mikrotəkamül baş verir. Sonralar populyasiyanın təkamülü yeni növlərin yaranması ilə nəticələnə bilir. Məsələn, Uraldan Baykala qədər ərazidə arealını genişləndirmiş Sibir qaraşamının yeni şəraitə düşməsi populyasiya fəndlərində irsi dəyişkənliliklərin (mutasiyaların) meydana gəlməsinə səbəb olmuş və çarpanlaşma nəticəsində yeni gen kombinasiyaları yaranmışdır. Bu, Daur qaraşamı növünün yaranması ilə nəticələnmişdir.

Açıq sözlər

- coğrafi növəmələgəlmə
- ekoloji növəmələgəlmə
- mikrotəkamül

Arealın hissələrə parçalanması. Bəzən bir növün arealı müxtəlif amillərin təsiri ilə hissələrə parçalanır. Meşə inciçiçeyində areal əvvəl tam olmuş və sonradan buzlaqlar nəticəsində hissələrə parçalanaraq yeni cavan növlərin yaranmasına səbəb olmuşdur.

Coğrafi növəmələgəlmə



Arealın hissələrə parçalanması

Bu maraqlıdır...


- 1971-ci ildə İtaliyanın Pod Msaru adasına qonşu adadan 10 divar kərtənkələsi gətirilir. Bir neçə onillikdən sonra onları ilkin koloniyanın nümayəndələri ilə müqayisə edib görürler ki, divar kərtənkələləri yeni mühitə uyğunlaşaraq yaşıl bitkilərlə qidalanırlar.

Sərt yarpaqları çeynədiklərinə görə onların çəneləri daha da möhkəmlənmiş, başları isə böyümüşdü. Divar kərtənkələlərinin bağırşaqlarını kameralara bölən əzələlər inkişaf etmişdi.

Bunun nəticəsində qida bağırşaqda daha yavaş hərəkət etdiyi üçün bakteriyaların qidaşa təsir vaxtı da uzanmışdı.



Ekoloji növəmələgəlmə



Ekoloji növəmələgəlmə zamanı növün populyasiyaları öz arealında qalır, lakin areal daxilində həyat şəraiti və populyasiyaların gen tərkibi dəyişir. Bu proses o qədər dərinləşir ki, nəticədə bioloji təcrid yaranır; məsələn, qida ixtisaslaşma ilə arıquşunun beş növü yaranmışdır. İri arıquşu, qara arıquşu və abıca kiçik həşəratlarla, kəkilli arıquşu isə iynəyarpaqlı ağacların toxumları ilə qidalanır.

Növəmələgəlmə prosesləri müasir dövrdə də davam edir. Mikrotəkamülün müxtəlif vaxtlarında növəmələgəlmənin bir yolu digərini əvəz edə və ya birgə fəaliyyət göstərə bilir. Yeni növün əmələ gəlməsi ilə mikrotəkamül başa çatır.


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Növəmələgəlmə prosesləri barədə biliklərinizə istinad edərək cədvəli tamamlayın:

Növəmələgəlmənin yolları	Prosesin mahiyyəti	Misallar

2. Misallardan istifadə etməklə növəmələgəlmənin hansı yollarla baş verdiyini müəyyənləşdirin və nəticələri sxemdə qeyd edin:

- 1) Meşə incicicəyinin arealı əvvəl tam olmuş, sonradan buzlaqların təsiri nəticəsində yeni növlərə başlangıç vermişdir.
- 2) Arealın genişlənməsi nəticəsində güləbətin bitkisi müxtəlif şəraitə düşmüş və nəticədə onun şərq və qərb formaları yaranmışdır.
- 3) Sibir qaraşamının Uraldan Baykala qədər öz arealını genişləndirməsi nəticəsində populyasiya daxilində irsi dəyişkənlilik baş vermiş və Daur qaraşamı yaranmışdır.
- 4) Qidaya ixtisaslaşma ilə əlaqədar arıquşun 5 növü – böyük arıquşu, abica, kəkilli arıquşu, göy arıquşu, qara arıquşu növləri yaranmışdır.
- 5) Buzlaqlar Mərkəzi Asiya dağlıq yayları ətrafında olan arıquşu arealını Avrasiya, Cənubi Asiya və Şərqi Asiya kimi yarımnövlərə parçalamışdır.
- 6) Tradeskansiya bitkisinin şəraitdən asılı olaraq güney və kölgəli yerlərdə bitən növləri yaranmışdır.



3. Düzgün cavabı müəyyən edin:

- 1) Mikrotəkamül nisbətən uzun/qısa tarixi dövr ərzində baş verir.
- 2) Mühit şəraiti *dəyişdikdə/dəyişmədikdə* növ öz əcdadına nisbətən dəyişməz qalır.
- 3) Mikrotəkamül insan tərəfindən müşahidə edilə *bilir/bilmir*.
- 4) Həyat şəraitinin dəyişməsi nəticəsində populyasiya daxilində əlamətlərin *ayrılması/yaxınlaşması* prosesi divergensiya adlanır.
- 5) Mikrotəkamül *cinsin/növün* yaranması ilə başa çatır.

LAYİH

• 11 fəsil • Populyasiya. Növ •



– İnsan bioloji və sosial fərd kimi hansı xüsusiyyətlərə malikdir?

Fəaliyyət

İnsanın təkamülünü göstərən şəkillərə əsasən suallara cavab verin.

Meyarlar	Avstralopitek	Pitekantrop	Neandertal	Kromanyon	Müasir insan
Dikyerime					
Beyinin həcmi					

– İnsanın quruluşunda tədricən hansı dəyişkənliliklər baş vermişdir?

- Bu dəyişkənliliklər nə ilə əlaqədar idi?
- Onlar hansı nəticələrə gətirib çıxardı?

Bir neçə minillik ərzində ilk insanlardan müasir insanlar formalaşmışdır. İnsanın formalaşmasında bioloji amillərlə yanaşı, sosial amillər də böyük rol oynamışdır. Sosial amillərə əmək, ictimai həyat tərzi, nitq və təfəkkür aiddir.

Əmək. İnsanın formalaşmasında başlıca rol oynayan əməkdir. Əmək, əmək alətlərinin yaradılması ilə başlayır. Meymənlərdən fərqli olaraq yalnız insan əmək alətləri yarada bilir. Əmək alətlərini təkmilləşdirməsi nəticəsində insanda bir çox dəyişkənliliklər meydana gəlmİŞ və onun təbiətə təsiri güclənmişdir. Əməyin təsiri ilə insanlarda morfoloji dəyişkənliliklər baş vermişdir. Belə dəyişkənliliklər *antropomorfozlar* (yun. “*antropos*” – insan) adlanır.

Antropomorfozların bir çoxu dikyerimə sayəsində meydana gəlmİŞdir. Dikyerimənin meydana çıxmاسının insanın inkişafında mühüm əhəmiyyəti olmuşdur.

LAYIHE

Dikyerimə nəticəsində insanda ağırlıq mərkəzi arxa ətraf üzərinə keçərək orqanların nisbətini kəskin surətdə dəyişmişdir. Bununla əlaqədar döş qəfəsi yanlara doğru genişlənmiş, onurğa S-varı əyilmiş, oma sümüyü möhkəmlənmişdir. Ön ətrafların yerimə funksiyasından azad olması əllərin müxtəlif hərəkətlilik qazanmasına gətirib çıxarmış, əmək fəaliyyətinin artması sosial amillərin güclənməsi ilə nəticələnmişdir.

Açar sözlər

- antropomorfoz
- ictimai həyat tərzi
- təfəkkür

İctimai həyat tərzi. Əmək fəaliyyəti nəticəsində insanların *ictimai həyat tərzinə* keçdiyi güman olunur. Belə ki, cəmiyyət halında yaşamaq onların düşməndən birgə qorunmasına və heyvanların asan ovlanmasına şərait yaradırdı. Onlar vulkan püşkürməsi zamanı meşə yanğınlarından od əldə edərək bişmiş qida ilə qidalanmağa başlamışlar. Odda bişirilmiş qida ilə qidalanma meymunabənzər əcdadlarda iri çeynəmə əzələlərinin bitişdiyi əmgək çıxıntısının öz bioloji əhəmiyyətini itirməsi və çeynəmə aparatının yüngülləşməsi, bitki qidasından qarışq qidaya keçmək isə bağırsağın qısalması ilə nəticələnmişdir.



1843-cü ildə Hindistanda, canavar yuvasının yaxınlığında bir uşaq tapıldı. Uşağa insan kimi qida qəbul etməyi, danışmağı öyrətmək mümkün olmadı.

O, həmişə insan cəmiyyətindən qaçmağa çalışırdı. Nəhayət, 1851-ci ildə buna müvəffəq oldu. O, cəngəllikdə itərek bir daha insanların arasına qayıtmadı.



Nitqin yaranması. Cəmiyyət halında yaşamaq onun üzvlərinin birgə fəaliyyət, səs vasitəsilə ünsiyyət zərurətini doğurmuş, nəticədə nitq yaranmışdır. Getdikcə mürəkkəbləşən əmək prosesləri aydın nitqin və hiss orqanlarının inkişafına kömək edirdi. Nəticədə insan onu əhatə edən aləmdən siqnalları həm hiss orqanları (birinci siqnal sistemi), həm də nitq vasitəsilə (ikinci siqnal sistemi) almağa başladı. Nitqin yaranması ilə əlaqədar qırtaq və ağız aparatı dəyişərək nitq orqanına çevrildi.

Təfəkkürün yaranması. Nitq şüurun daha da inkişaf etməsinə və təfəkkürün yaranmasına səbəb oldu. Əmək, nitq və şüurun qarşılıqlı təsiri cəmiyyəti inkişaf etdirdi. Əgər birinci siqnal sistemi obyektiv təfəkkürün yaranmasına səbəb olmuşdursa, ikinci siqnal sistemi mücərrəd təfəkkürün yaranması ilə nəticələndi. Mücərrəd təfəkkürün olmasına görə insan heyvanlardan fərqlənir. İnsan mücərrəd təfəkkür sayəsində real olmayan şeylər barədə mühakimə yürüdə bilir.

LAYITH

1. İnsan təkamülünün bioloji və sosial amillərini ayırin:

- 1) ictimai həyat tərzi
- 2) mutasiya
- 3) nitq
- 4) yaşamaq uğrunda mübarizə
- 5) təcridlər
- 6) əmək
- 7) irsi dəyişkənlik
- 8) şürur
- 9) təfəkkür
- 10) təbii seçmə

İnsanın təkamül amilləri



2. **SƏBƏB** → **NƏTİCƏ** prinsipi əsasında verilən anlayışları və təyinləri cüt-cüt ayırin və səbəbini izah edin.

dikyerimə

bağırsağın qısalması

onurğanın S-varı əyilməsi

ictimai həyat tərzi

nitq

çeynəmə aparatının yüngülləşməsi

əmək fəaliyyəti

bitki qidasından qarışiq qidaya keçmə

hiss orqanlarının inkişafı

mürəkkəbleşən əmək prosesləri

odda bişirilmiş qida ilə qidalanma

şüurun inkişaf etməsi

3. Düzgün cavab variantını seçin:

- Əməyin təsiri ilə insanlarda yaranan morfofizioloji dəyişikliklər *antropomorfolar/mutasiyalar* adlanır.
- Aydın nitqin yaranmasının səbəbi *irsi dəyişkənlik və təbii seçmədir/əməyin ictimai xarakteri və beyinin yüksək inkişaf səviyyəsidir*.
- İnsanın ictimai xüsusiyyətləri nəsillərə ötürürlür/ötürülmür.
- Odda bişirilmiş qida ilə qidalanma meymunabənzər əcdadlarda *əmgək çıxıntısının möhkəmlənməsinə/zəifləməsinə* səbəb olmuşdur.
- İnsan mücərrəd təfəkkür sayəsində *real/qeyri-real* şəylər barədə mühakimə yürüdə billir.
- *Birinci/Ikinci* siqnal sistemi mücərrəd təfəkkürün yaranmasına səbəb olmuşdur.

LAYİH

Layihə

- İnternet resurslarından istifadə edərək “Canlı orqanizm populyasiyalarının sayına insan fəaliyyətinin müsbət və mənfi təsiri. Tarixi faktlar və müasir dövr” mövzusu ilə bağlı məlumat toplayın və məruzə hazırlayın.
- Müvafiq ədəbiyyatdan və internet resurslarından istifadə edərək “Antik dünyada və orta əsrlərdə təkamül ideyalarının inkişaf tarixi” mövzusunda plan üzrə elektron təqdimat hazırlayın:
 - Alim
 - Yaşadığı dövr
 - Ölkə
 - Elmi ideyaları
- İnternet resurslarından istifadə edərək “Yer üzərində həyatın yaranması və canlı orqanizmlərin çoxşəkilliliyi haqqında müasir elmi nəzəriyyələr” adlı referat yazın. Mövzu ilə bağlı debat təşkil edin.

Ümumiləşdirici tapşırıqlar

1. Düzgün variantı müəyyən edin:

- Əsasında fəndlərin həyat fəaliyyəti proseslərinin oxşarlığı olan növün kriterisi *fizioloji/morfoloji* adlanır.
- Fəndlərin xarici əlamətlərinin cəmi növün *çəgərafi/morfoloji* kriterisini aiddir.
- Əkiz növlərin quruluşu oxşar olduğuna görə onları yalnız növün *genetik/fizioloji* kriterisine görə fərqləndirmək olar.
- Şimal maralının yayıldığı ərazi *ekoloji/fizioloji* kriteriyə aiddir.
- Bitkilərin çəpazlaşışib döllü nəsil vermək qabiliyyəti *cinsin/növün* əsas əlamətidir.

2. Verilən açar sözlərdən istifadə edərək ifadələri tamamlayın:

- Növün bir-birindən tam və ya qismən təcrid olunmuş halda yaşayan fərd qrupları __ adlandırılır.
 - Hər bir populyasiyanın özünəməxsus spesifik genotip yiğimləri, yəni __ olur.
 - Populyasiyaların bir-birinə qarışmamasının səbəbi onlar arasında müxtəlif __ olmasıdır.
 - Populyasiyalar növün __ daxilində müəyyən ərazini tutur.
 - __ prosesi populyasiyada genetik müxtəliflik yaradır.
- Açar sözlər:** *genofond, təcrid, populyasiya, mutasiya, areal*

3. Düzgün ifadələri seçin.


- K.Linney öz təsnifat sistemində növü canlı təbiətin elementar vahidi kimi əsas götürmüdü.
- Linney təbiətdə növlərin ilahi qüvvə tərəfindən yarandığını və dəyişməz olduğunu göstərirdi.

LAYİHƏ

• II fəsildən • Populyasiya. Növ •

- 3) Ç.Darvinə görə, mühitə uyğunlaşa bilənlər həyatda salamat qalaraq nəslini davam etdirir, yəni *təbii seçmə* baş verir.
- 4) K.Linney öz əsərində növlərin dəyişməsi barədə fərziyyə irəli sürdü.
- 5) J.-B.Lamarkın fikrincə, qradasiyanın əsas hərəkətverici qüvvəsi orqanizmlərdə əvvəlcədən qoyulmuş tərəqqiyə doğru olan “daxili meyil”dir.
- 6) İrsi dəyişkənlik canlıların müxtəlif mühit şəraitinə uyğunlaşmasını təmin edir.

4. Sxemi dəftərinizə çəkin və tamamlayın:



5. Düzgün cavabları müəyyən edin.

- *Hansi təkamül amilinin təsiri altında orqanizmlərdə faydalı əlamətlər saxlanılır?*
 - A) mutasiyaların
 - B) növdaxili mübarizənin
 - C) növlərarası mübarizənin
 - D) təbii seçmənin
- *Növün mühit şəraitinə uyğunlaşması nəyin nəticəsidir?*
 - A) nəsil qayğısına qalmanın
 - B) orqanların məşq edilməsinin
 - C) təsadüfi irsi dəyişkənliklərin seçilməsinin
 - D) populyasiyanın fördlərinin çoxsaylı olmasına
- *Təbii seçmənin təsiri nəyə gətirib çıxarır?*
 - A) mutasiya dəyişkənlilikinə
 - B) insan üçün xeyirli əlamətlərin qorunmasına
 - C) təsadüfi çarpazlaşmaya
 - D) yeni növlərin yaranmasına

6. Uyğunluğu müəyyən edin:

1. **Coğrafi növəmələğəlmə**
2. **Ekoloji növəmələğəlmə**

- a) Arealın genişlənməsi
- b) Arealın sabitliyi
- c) Arealın müxtəlif maneələrlə parçalanması
- d) Arealın daxilində növlərin dəyişkənlilikinin çoxşəkilliliyi
- e) Dəyişməyən areal sərhədlərində yaşayış məskənlərinin çoxluğu

ALİ SİNİR FƏALİYYƏTİ

33 ALİ SİNİR FƏALİYYƏTİ. ŞƏRTSİZ REFLEKSLƏR

İnsan çoxlu sayıda anadangəlmə reflekslərlə doğulur; məsələn, güclü işqda biz gözlərimizi qiyırıq, səs eşitdikdə başımızı həmin istiqamətə çeviririk, əlimiz isti cismə toxunan kimi onu çekirik, gözümüzə yad cism düşdükdə gözlərimizi qırrıraq və s. Bu reflekslər həm körpədə, həm də yetkin insanda mövcuddur.

 – Fikrinizcə, belə reflekslərin əhəmiyyəti nədir?

Fəaliyyət

İşarələnmiş xanalarda XVII əsrдə elmə “refleks” anlayışını gətirən fransız aliminin adı verilmişdir. Krossvordda təqdim olunan digər anlayışların təyinini verin.

1	D	E	N	D	R	I	T
2	N	E	Y	R	O	N	
3	A	K	S	O	N		
4	Q	A	B	I	Q		
5	R	E	F	L	E	K	S
6	R	E	S	E	P	T	O

- Refleks nədir və necə baş verir?

Ali sinir fəaliyyəti. İnsan və ali heyvanların davranışının əsasını ali sinir fəaliyyəti təşkil edir. Ali sinir fəaliyyəti dedikdə organizmin sinir sisteminin xarici mühitlə qarşılıqlı münasibətini təmin edən fəaliyyəti nəzərdə tutulur. Bu fəaliyyət mərkəzi sinir sisteminin ali şöbələrinin – beyin qabığı və qabiqaltı nüvələrin iştirakı ilə baş verən sinir proseslərinin cəmidir. Ali sinir fəaliyyətində reflekslər mühüm rol oynayır.

Davranışın reflektor nəzəriyyəsi. İ.M.Seçenov özünün “Bəyinin refleksları” əsərində insanın davranışını və psixi fəaliyyətini sinir sisteminin reflektor işi ilə izah etmişdir. M.Seçenova görə, baş beyin reflekslərinin 3 mərhələsi var: xarici təsirlərdən duyğu orqanlarında əmələ gələn oyanma, mərkəzi sinir sistemində baş

Açar sözlər

- Şərti refleks
- Şərtsiz refleks

verən oyanma və tormozlanma nəticəsində hissiyyat, təsəvvür və qavrayışların meydana gəlməsi və onlara qarşı insanda yaranan davranış hərəkətləri. İ.M.Seçenovun işlərini İ.Pavlov davam etdirmiş, şərtsiz və şərti reflekslər təlimini yaratmışdır.

Şərtsiz reflekslər. İrsən nəslə ötürülür və insanın ömrü boyu qalır. Bu reflekslərin mərkəzi onurğa beynində, beynin kötüyündə və baş beyinin ağ maddəsində olan boz maddədən ibarət düyünlərdə yerləşir. Şərtsiz reflekslərə *qida*, *müdafia*, *cinsiyət* və *səmt refleksləri* aiddir.

Qida refleksinə ağız suyu, mədə və bağırsaq şirəsi ifrazı, çeynəmə, udma, yeni doğulmuş uşaqda əmmə kimi reflekslər, müdafia reflekslərinə asqırma, öskürmə, qusma, gözqırpmə və s. aiddir.

Çoxalma proseslərinin əsasını cinsiyyət refleksləri təşkil edir. Şərtsiz reflekslərdən işiq və səs qıcıqlarına qarşı yaranan səmt refleksləri xüsusi əhəmiyyət kəsb edir. Səmt refleksləri sayəsində insan başını qıcıqlara doğru döndərir, gözlərini qyrır, əşyani diqqətlə nəzərdən keçirir və s. Şərtsiz reflekslər orqanizmin daxili mühitinin sabitliyini təmin edir.

Anadangələmə davranış reflekslərinin daha mürəkkəb forması *instinktlər* adlanır. Fasiləsiz dəyişən mühit şəraitində şərtsiz reflekslərlə yanışı, hər bir orqanizmdə fərdi təcrübəyə əsaslanan reflekslər də olur. Bunlar *şərti reflekslər* adlanır.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. “Şərtsiz reflekslər”in xüsusiyyətləri cədvəlini tamamlayın.

Şərtsiz refleks	Qıcıq	Cavab reaksiyası
Qida		
Müdafia		
Səmt		

2. Düzgün cavab variantını seçin:

- Şərti və şərtsiz reflekslər haqqında təlimi yaranan İ.P.Pavlovdur/İ.M.Seçenovdur.
- Pişiyin *giçlü səsə/sahibi tərəfindən çağırılmasına* qarşı cavab reaksiyası şərtsiz refleksə misaldır.
- Şərtsiz reflekslərin mərkəzləri şərti reflekslərdən fərqli olaraq insanın *beyin yarımkürələrinin qabığında/uzunsov beyində* yerləşir.
- İnsanda şərtsiz reflekslərin yaranması *fərdi inkişaf dövründə/anadangəlmə* meydana gəlir.
- Müdafia refleksi olan asqırma irlənən *nəslə keçir/nəslə keçmir*.
- İnsanın işıqforun yaşıl rənginə cavab reaksiyası *şərtsiz/şərti* refleksdir.
- Ağız boşluğununda yerləşən reseptörələrin qida ilə qıcıqlandırılmasına qarşı mədə şirəsinin ifraz olunması *şərti/şərtsiz* refleksdir.

34

SƏRTİ REFLEKLƏR. REFLEKLƏRİN TORMOZLANMASI

Siz hər gün səhər eyni vaxtda saatın zəngi ilə yuxudan oyanaraq dərsə gedirsiniz. Lakin yay tətli zamanı məktəbə getməsəniz də, müəyyən bir dövr ərzində yenə həmin vaxtda, amma saatın zəngi çalınmadan yuxudan oyanırsınız.



- Fikrinizcə, bunun səbəbi nədir?

Fəaliyyət

Praktik iş

Sərtsiz və şerti reflekslərin müəyyən edilməsi

Cədvəli dəftərinizə çəkin. Təklif olunan ifadələri cədvəlin müvafiq sütunlarında yerləşdirin.

Sərtsiz reflekslər	Şerti reflekslər
...	...
...	...

1. Anadangəlmə olur. 2. İnsanın ömrü boyunca dəyişə və itə bilər. 3. Orqanizmi mühitin dəyişməyən şəraitinə uyğunlaşdırır. 4. Refleks qövsü onurğa beynindən və ya beyin kötüyündən keçir. 5. İnsanın hayatı boyu dəyişmir və itmir. 6. Bir növə aid olan bütün canlılarda eynidir. 7. Hər orqanizm üçün fərdidir. 8. Həyatı boyunca yaranır. 9. Orqanizmi mühitin dəyişən şəraitinə uyğunlaşdırır. 10. Əli isti çaydanadan çəkmek. 11. İnsanın öz adına cavab reaksiyası. 12. Yeni doğulmuş körpənin döş əmməsi. 13. 6 aylıq uşağın içərisində süd olan butulkaya cavab reaksiyası.

- Fikrinizcə, şerti reflekslər necə yaranır?
- Nə üçün onları "şerti" adlandırırlar?

Şerti reflekslər. İrsən nəslə keçmir. Bu reflekslərin yaranması üçün müəyyən şərtlər – yəni təsisiz qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı ilə möhkəmləndirilməlidir. Şerti reflekslərin mərkəzi beyn qabığında yerləşir. Bu reflekslərin öyrənilməsi üçün itlər üzərində təcrübələr aparılmışdır. İtə yemək verdikdə (şərtsiz qıcıqlandırıcı) onda reflektor olaraq ağız suyu ifraz edilir. Lakin yeməkdən əvvəl onun qarşısında lampa yandırıldıqda (təsisiz qıcıqlandırıcı) onda ağız suyu ifraz olunmur. Şerti refleks yaratmaq üçün yemək verməzdən yarımdəqiqə əvvəl lampanı yandırırlar. Proses bir neçə dəfə təkrar edildikdən sonra o, şerti qıcıqlandırıcıya çevrilir və itdə lampanın yanmasına qarşı ağız suyu ifraz olunur. Lampanın yanması ilə əlaqədar ağız suyunun ifrazına səbəb beyn qabığında görmə mərkəzi ilə qida mərkəzi arasında "müvəqqəti əlaqə" deyilən əlaqənin yaranmasıdır.

Şerti reflekslər təlim nəticəsində formalasdır və insani mühitin dəyişən şəraitinə uyğunlaşdırır. İnsanın hayatı boyu bir çox mürəkkəb şerti reflekslər yaranır. Bunun nəticəsində insan yeni hərəki bacarıqlara yiyələnir və yeni davranış forması əldə edir. Belə hərəki şerti refleksləri *vərdişlər* və ya *avtomatlaşmış fəaliyyət* adlandırırlar. Beləliklə, bizim davranışımız daxili tələbatla, konkret xarici şəraitlə, şərtsiz və şerti reflekslərlə idarə olunur.

Açar sözlər


- Sərtsiz tormozlanma
- Şerti tormozlanma

LAYİHƏ

• V-fasil • Ali sinir fəaliyyəti •


• **Şərtsiz ağız suyu ifrazı refleksi**

1. Dilin reseptorları.
2. Ağız suyu ifraz edən mərkəz.
3. Ağız suyu vəzisi.
4. Böyük beyin yarımküreləri qabığının qida mərkəzi.




• **Şərtsiz səmt refleksi**

5. Böyük beyin yarımküreləri qabığında işığı qəbul edən görmə mərkəzi.




• **Lampanın yanmasına qarşı şərti ağız suyu ifrazı refleksinin yaranması**

1. Dilin reseptorları
2. Ağız suyu ifraz edən mərkəz.
3. Ağız suyu vəzisi.
4. Böyük beyin yarımküreləri qabığının qida mərkəzi.
5. Böyük beyin yarımküreləri qabığında işığı qəbul edən görmə mərkəzi.



• **Şərti refleksin meydana gelmesi**

2. Ağız suyu ifraz edən mərkəz.
3. Ağız suyu vəzisi.
4. Böyük beyin yarımküreləri qabığının qida mərkəzi.
5. Böyük beyin yarımküreləri qabığında işığı qəbul edən görmə mərkəzi.
6. Qida və görmə mərkəzləri arasında müvəqqəti əlaqənin yaranması.



Reflekslərin tormozlanması. Həm şərtsiz, həm də şərti reflekslər tamş olmayan qıcıqların təsirindən tormozlana bilir. Yeni güclü qıcığın təsirindən səmt ref-

leksi yaranır. Bu zaman qıcığın zərərlı və ya faydalı olması ayırd edilir. Qıcığın təsiri müddətində fəaliyyət dayanır. Məsələn, lampanı yandırıqda itdə ağız suyu ifrazı baş verir. Lakin bu zaman güclü zəng səsi eşidildikdə itdə səmt refleksi yaranğından ağız suyu ifrazı kəsilir. Belə tormozlanma *xarici* və ya *şərtsiz tormozlanma* adlanır.

Şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı ilə möhkəmləndirilmədikdə yaranan şərti refleks tədricən zəifləyir və sönür. Bu, *daxili* və ya *şərti tormozlanma* adlanır. Məsələn, lampanı yandırıb bir neçə dəfə yemək vermədikdə itdə lampanın yanmasına qarşı ağız suyu ifrazı dayanır. Lampa yenidən təsirsiz qıcıqlandırıcıya çevrilir. Buna səbəb beyin qabığında qida və görmə mərkəzi arasında yaranan *müvəqqəti əlaqənin* qırılmasıdır. Lakin belə halda şərti refleks tam itmir. Əgər təcrübə təkrarlanarsa, refleks yenidən bərpa olunur.

Bələliklə, şərti reflekslərin əmələ gəlməsi və tormozlanması sayəsində orqanizm mühitin daim dəyişən həyat şəraitinə uyğunlaşır.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Uyğunluğu müəyyən edin.

Nümunə: D – 1 – b

A. Lampanın qida verməzdən əvvəl yandırılması. B. Ağız boşluğununda qidanın olması. C. Lampanın qidalanmadan bir qədər əvvəl yandırılması. D. Ağızdakı qidaya qarşı ağız suyunun ifrazı. E. Lampanın işığına qarşı ağız suyunun ifrazı.	1. Şərtsiz qıcıqlandırıcı 2. Təsirsiz qıcıqlandırıcı 3. Şərtsiz refleks 4. Şərti refleks	a) Bu, təsirsiz qıcıqlandırıcı ilə şərtsiz qıcıqlandırıcının uzlaşmasıdır. b) Belə qıcıqlandırıcılar olmadan şərti ağız suyu refleksi əmələ gəlmir. c) Beyin yarımkürələri qabığının görmə nahiyyəsini oyandıran qıcıqlandırıcı. d) Beyin yarımkürələri qabığının dad nahiyyəsini oyandıran qıcıqlandırıcı. e) Bu şərtlə beyin yarımkürələri qabığında görmə və qida mərkəzləri arasında müvəqqəti əlaqə yaranır.
---	---	---

2. Suallara cavab verin. Cavablarınızı əsaslandırın.

- İki uşaq yolda gedərkən baxdıqları filmi müzakirə edirdi. Gözləmədikləri anda arxadan maşın siqnalı eşidildi. Uşaqlar arxaya baxmayı düşünmədən cəld yoldan kənara çəkildilər. Uşaqlar bu hərəkəti şərti, yoxsa şərtsiz refleks nəticəsində etdilər?
- Gecədir və otaqda qaranlıqdır. Siz oyanmışınız və vaxtı bilmək istəyirsiniz. Siz səhvə yol vermədən elektrik açarının yerini müəyyən edirsiniz və işığı yandırırsınız. Sizin elektrik açarına tərəf hərəkətiniz şərti, yoxsa şərtsiz refleksdir?
- Çox vaxt kiçikyaşlı uşaqlar ağxalatlı insan gördükdə ağlamağa başlayırlar. Bu niyə baş verir?
- Vaxtilə dişlərini müalicə etdirərkən ağrı hissi keçirmiş insanlar stomatoloğun kabınetinə daxil olduqda rəngləri avazlıyır, əlləri titrəyir və onları soyuq tər basır. Bunu necə izah etmək olar?
- Bəzən startda dayanan idmançı işaretni gözləyə bilməyərək qaçmağa başlayır. Belə idmançıda tormozlanmanın hansı növü zəifləmişdir?

Bizim hamımız insan cəmiyyətində yaşayırıq. Belə yaşayış bir-birimizlə ünsiyyətdə olmaq zərurəti yaradır və biz bunu nitqimiz vasitəsilə edirik.



- Nitq nədir?
- Nitq hansı funksiyaları yerinə yetirir?

Fəaliyyət

İşin gedisi:

1. Gözünüz qarşısında olan cisimləri (əşyaları) sadalamadan 1 dəqiqə ərzində ağlınıza gələn istənilən sözləri yazın.
2. Yazdığınız sözlərin sayını müəyyən edin.
 - Fəal, sağlam, öz dilini yaxşı bilən insan 19–21 söz yazır.
 - Göstəricilərin daha aşağı olması (dəqiqədə təqribən 10 söz) yorğunluq, dili pis bilmək və təfəkkürün bir az yavaş tempdə olması deməkdir.
 - Yüksək göstəricilər (dəqiqədə 35–40 söz) çox hərəkətliliyin, sürətli nitqin, təfəkkürün yüksək templi olması deməkdir.
- Bəs sizin öz nəticələriniz nə ilə bağlıdır?

Düşüncəli fəaliyyət. Ali sinir fəaliyyətinin öyrənilməsi göstərmişdir ki, insan və heyvanlarda şərti reflekslərin yaranması və tormozlanması ümumi qanuna uyğunluqlarına görə oxşardır. Lakin bəzi hadisələri şərti reflekslərlə izah etmək çətinlik törədir. Məsələn, otaqda tavandan asılan banani ac meymunun bambuk çubuqlarını bir-birinə keçirərək götürməsini yalnız şərti refleks adlandırmaq olmaz.



Düşüncəli fəaliyyət


Tavandan asılan banani götürmək üçün şimpanze bambuk çubuqlarını bir-birinə calayır.

Heyvanların əşya və hadisələr arasında qanunayğunluqları duyaraq yeni şəraitdə tətbiq etmək xüsusiyəti *düşüncəli fəaliyyət* adlanır. Orqanizmdə düşüncəli fəaliyyətin səviyyəsi sinir sisteminin inkişaf dərəcəsindən asılıdır. Düşüncəli fəaliyyət – ətraf mühitə uyğunlaşmanın ali formasıdır. Bunun vasitəsilə orqanizm nəinki dəyişən həyat şəraitinə uyğunlaşır, o həm də bu dəyişikliyi əvvəlcədən görərək öz davranışında nəzərə alır.

Nitq. Heyvanlar görme, eştitmə, qoxu və dad, göz analizatorlarının, yəni birinci siqnal sisteminin köməyi ilə ətraf mühitdə rast gəldikləri əşya və hadisələri duyur. Lakin heyvanlardan fərqli olaraq insanlar bu məqsəd üçün həm də ikinci siqnal sistemindən – nitqdən istifadə edir. Nitq əşya və ya hadisələri ifadə edən sözlərdən təşkil olunmuşdur. Hər bir söz ətraf mühitdəki əşya və hadisələrin səslə ifadə edilmiş siqnallarıdır. İnsan duyğu orqanları vasitəsilə qavradığı hər şeyi sözlə ifadə edir. Nitq insanda anadangəlmə qabiliyyətdir. Lakin insan uşaq yaşlarından cəmiyyətdən təcrid edilərsə, danışa bilmir. Uşaq danışmağı 5–6 yaşına qədər öyrənir. Bu vaxta qədər danışa bilmirsə, o, əqli inkişafdan qalır. Uşaqların gələcəkdə hansı dildə danışmaları onun ətrafindakı adamların hansı dildə danışmasından asılıdır. İnsanda nitq funksiyaları beyinin bir çox hissəsi ilə əlaqədardır. Sağaxay insanlarda şifahi nitqin formalaşmasında sol yarımkürənin alın payı, yazılı nitqin formalaşmasında isə gicgah və təpə payları iştirak edir.

Şifahi və yazılı nitq insana digər insanlarla məlumatları bölüşməyə, öz biliklərini sonrakı nəslə ötürməyə imkan verir.

Təfəkkür. Düşüncəli fəaliyyət insanda ən yüksək səviyyədə inkişaf edərək təfəkkür şəklində özünü bürüzə verir.



Təfəkkür – insanın əşya və hadisələrə qarşı münasibətlərini sözlər və obrazların köməyi ilə digər insanlara təqdim etmək və ötürmək xüsusiyətidir. Söz, təfəkkürü

Açar sözlər

- düşüncəli fəaliyyət
- nitq

konkret gerçeklikdən uzaqlaşdırır, nəticədə insanın nitqi mücərrəd təfəkkür vasitəsinə çevirilir. Mücərrəd təfəkkür ikinci siqnal sisteminin iştirakı ilə baş verir. Sözlər vasitəsilə insanlar hər hansı bir prosesi təsvir etməyi, öz təəssüratlarını ifadə etməyi və mücərrəd hadisələrdən obrazlar yaratmağı bacarırlar. Məsələn, siz “limon” sözünü eşitdikdə onun sarı rəngli, şirəli və turş olduğunu təsəvvür edirsiz. Bu zaman ağızınız sulanır və çoxlu selik ifraz edirsiz. Nəticədə, insan sözlər vasitəsilə əşya və hadisələri tam təsəvvür edir. Təfəkkür özündə analiz, sintez, mücərrədləşdirmə, ümumiləşdirmə, yaddaşa olan etalonla müqayisə və bu kimi bir sıra əməliyyatları birləşdirir.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Düzgün cavab variantını seçin.

- *Gicgah/Ənsə payı* yazılı nitqin formalaşmasında iştirak edir.
- İkinci siqnal sistemi yalnız *heyvanlara/insanlara* xasdır.
- Şifahi nitqin formalaşmasında *sol/sağ* yarımkürələrin alın payı iştirak edir.
- Əşyaların oxşar və fərqli xüsusiyyətlərinin üzə çıxarılması *ümumiləşdirmə/müqayisə prosesi* sayəsində baş verir.
- Mücərrəd təfəkkür *birinci/ikinci siqnal sisteminin* iştirakı ilə baş verir.
- Təsəvvürümüzdə əşyaların hissələrinin və ya xassələrinin birləşdirilməsi *sintez/analiz* adlanır.

2. Cədvəli tamamlayın.

Təfəkkür əməliyyatları	Təsvir	Misal
Analiz		
Sintez		
Ümumiləşdirmə		
Müqayisə		

3. Nitq və təfəkkür bir-biri ilə necə əlaqədardır?

LAYİH

36 EMOSİYALAR. YADDAŞ

Dərsdə müəllimi dinləyən zaman siz onun izah etdiklərini yadda saxlamağa çalışırsınız. Növbəti dərsdə siz yaddaşınızda nəyi saxlamışınızsa, onu təkrar edə bilirsiniz.



- Nə üçün məlumatların hamısı yadda qalmır?
- Nə qədər məlumatı və hansı müddətə yadda saxlaya bilirsiniz?

Emosiyalar. İnsan ətraf aləmə və ya əşyalara qarşı daim öz hislərini təzahür etdirir. Bu, emosiyalar (lat. “*emoveo*” – sarsılmaq, həyəcanlanmaq) adlanır. Emosiyalar olmasaydı, insanda sevinc, kədər duyğusu olmazdı. Emosiyalar, adətən, iki qrupa bölünür: müsbət (şənlənmək, sevinmək, şad olmaq, məmənnun qalmaq) və mənfi emosiyalar (qəm, qüssə, kədər, acıqlanmaq, qorxu, nifrat və s.). İstənilən emosional vəziyyətlərdə bədəndə qan təzyiqinin artması, ürək döyüntülərinin sürətlənməsi kimi dəyişikliklər yaranır. Nəticədə qanda bioloji fəal maddələrin miqdarı artır. Emosiyalar yaranan belə reaksiyaların fizioloji rolü böyükdür. Belə ki, bu zaman orqanizm öz qüvvəsini səfərbərliyə alır.

Hər bir emosiyaldan sonra ifadəli hərəkətlər olur. Bunlar emosiyaların yaratdığı gərginliyi azaldır. İfadəli hərəkətlər nəticəsində səsin tonu, intonasiyası, insanın yerişi, bədən vəziyyəti dəyişir. Belə halda insanın hansı emosional vəziyyətdə olduğunu müəyyənləşdirmək mümkündür. İfadəli hərəkətlər etməklə də müvafiq emosiyalar yaratmaq olur. Bunu artistin obrazı girməsində görmək mümkündür. O, qəhrəmanın obrazını yaratmaqla özü də həmin qəhrəmanın hislərini yaşayır və onda müvafiq emosiyalar yaranır.

Bəzən valideynlər istənilən ifadəli hərəkətləri etməməsi üçün uşağın istəyini yerinə yetirməyə çalışırlar. Növbəti dəfə uşağın arzusu yerinə yetməyəndə isə o, ifadəli hərəkətlərini bilə-bilə artırır. Nəticədə uşaqda getdikcə ərköyünlük yaranır.

Emosiyaların yaranmasında böyük yarımkürələr qabığının alın və gicgah payı, həmçinin ara beyin iştirak edir. Emosiyalar, əsasən, alın payı ilə idarə olunur.

Fəaliyyət

Yaddaşın tədqiqi (iş cütlərde aparılır).

İşin gedisi (növbə ilə hər iki şagird yerinə yetirir):

- A) 1. Kağız vərəqin üzərində istənilən 10 sözü qeyd edin.
2. Sözləri 30 saniyə ərzində yoldaşınıza göstərin və onları yadda saxlayıb ucadan təkrarlamağı xahiş edin.
- B) Müəllimin sıra ilə söylədiyi 10 sözü 5 saniyədən sonra vərəqə yazın. Nəticələri araşdırın.
(Əger 6 sözdən az yadda saxlamışınızsa, deməli, yaddaşınız zəifdir və siz onu məşq etdirmelisiniz, 6–9 söz – yaxşı, 10 söz – əla yaddaşınızın olduğunu göstərir.)
- Birinci təcrübə ikincidən ne ilə fərqlənir? Təkrar etdiyiniz məlumatın keyfiyyəti nədən asılıdır?

LAYIHƏ

Yaddaş. İnsanın mərkəzi sinir sisteminin köməyi ilə fərdi məlumat toplamaq, onu yadda saxlamaq və lazımlı gəldikdə istifadə etməklə səciyyələnən proseslər məcmusu *yaddaş* adlanır. Yaddaşın formallaşmasında beyin qabığı iştirak edir. Onun xüsusi mərkəzi yoxdur. Lakin qabığın alın və gicgah payı zədələndikdə yaddaş itir.

Müasir təsəvvürlərə görə, yaddaşla əlaqəli olan beyin şöbələri bir-biri ilə qapalı zəncirlər sistemi ilə əlaqədardır. Belə zəncirlər sistemindən keçən sinir impulsları buradakı sinir hüceyrələrində baş verən biosintez proseslərində dəyişikliklər yaradır. Nəticədə yaddaşın izini daşıyan xüsusi maddələr əmələ gəlir. İmpulslar bu neyronlardan nə qədər çox keçərsə, bu maddələr bir o qədər çox yaranır. Bu səbəbdən materialın yadda yaxşı qalması üçün o, daim təkrar olunmalıdır.

Yaddaşın növləri. Yaddaş – *xatırlama*, *yaddasaxlama* və *təkraretmə* kimi proseslərdən ibarətdir. Bu proseslərin müddətindən asılı olaraq 3 tip yaddaş ayıırlar.

Sensor və ya *ani yaddaş* reseptörlardan gələn məlumatın təsir izlərini bir neçə saniyə saxlaya bilir. Əgər daxil olan siqnallar beyinin ali şöbələrini cəlb etmirsə, yaddaş izləri silinir və reseptörler yeni siqnalları qəbul edir.

Əgər reseptörlardan gələn məlumat vacib olarsa, o, *qisamüddətli yaddaşa* keçir. Onlarda hazırlı anda insanın fikirləşdiyi məlumat saxlanılır. Əgər məlumat təkrar daxil olmazsa, o, yaddaşdan silinir. Yalnız təkrarla və ya digər yadasalmalarla möhkəmləndirilən məlumatlar *uzunmüddətli yaddaşa* daxil olur və uzun müddət ərzində – aylarla, illərlə yadda qalır.

Məlumatın yaddaşalma xüsusiyyətinə görə iki cür yaddaş var: *iradi* və *qeyri-iradi yaddaş*. Qeyri-iradi yaddaşda məlumatın yadda saxlanması üçün heç bir cəhd olunmur. Bu yaddaş şüurun nəzarəti olmadan formallaşır. İnsanın əksər həyat təcrübəsi belə yaddaş nəticəsində qazanılır.

Iradi yaddaşda məlumatın yadda saxlanması zamanı şüur işə qoşulur. İnsan məlumatı yadda saxlamaq üçün öz qarşısına məqsəd qoyur. Qeyri-iradi yaddaş, əsasən, uşaqlarda daha güclü olur.

Yadda qalan məlumatın xüsusiyyətlərinə görə yaddaş aşağıdakı növlərə bölünür: *hərəkət yaddaşı*, *obrazlı yaddaş*, *emosional yaddaş* və *söz yaddaşı*.

Hərəkət yaddaşı hərəki vərdişlər əsasında hər hansı hərəkətlərin yadda saxlanması və təkrar edilməsidir; məsələn: idman hərəkətləri, rəqs etmək, yazı yazmaq.

Obrazlı yaddaş insanların üzlərini, səsini, təbiət lövhələrini, qoxuları, musiqini yadda saxlamaq və təsvir etməkdir. Obrazlı yaddaş artistlərdə, şairlərdə, rəssamlarda, yazıçılarında daha yaxşı inkişaf edir. Görmə, eşitmə, qoxubilmə, dadbilmə orqanları obrazların yadda saxlanması və təsvir olunmasına imkan verir.

Emosional yaddaş insanların keçirmiş olduğu hislerinin daha yaxşı yadda saxlanmasıdır. Emosional vəziyyətdə insanda yaranan bioloji fəal maddələr məlumatın daha yaxşı yadda saxlanılmasına səbəb olur. Emosional yaddaş hislər yaddaşıdır. Bu səbəbdən müsbət və ya mənfi emosiyalarla əlaqədar olan şeylər daha yaxşı yadda qalır.

Söz yaddaşı insanın oxuduğu, eşitdiyi, danışdığı sözləri yadda saxlamaq və təkrar etmək qabiliyyətidir.

Açar sözlər

- **emosiyalar**
- **yaddaş**


Yaddaşın tipləri bir-biri ilə əlaqəlidir. Bəzən məlumatın yadda saxlanılmasında bir neçə yaddaş növləri iştirak edir. Analizatorlarla əlaqəli yaddaş növləri də var.

Yaddaş 25 yaşlarında daha yaxşı inkişaf edir. 50 yaşından sonra zəifləyir. Peşə yaddaşı ahıl yaşda da qalır. Məşq etdirməklə yaddaşı daha da gücləndirmək mümkündür.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN


1. Sxemləri tamamlayın.

YADDAS TIPLERI



2. İstənilən iki emosiyani plan üzrə təsvir edin.

- A) Emosiyanın adı
- B) Emosiyanın tipi (müsbat və ya mənfi)
- C) Yaranma səbəbi
- D) Xarici görünüşdə dəyişiklik (göz, üz ifadəsi, jestlər və s.)
- E) Seçdiyiniz emosiyaya uyğun sxematik təsviri seçin və dəftərinizdə şəklini çekin.



3. Məşhur insanların portretlərinin reproduksiyalarını seçin. Onlarda təsvir olunan insanların emosional vəziyyətini şifahi təsvir edin.

4. Məktəblinin yaddaşını məşq etdirmək üçün effektiv üsullar təklif edin.

LAYIHƏ

İnsan öz həyatının 1/3 hissəsini yuxuda keçirir. Yuxu insana qida və su kimi zəruridir. Əgər insan 3 sutka ərzində yatırısa, onun diqqəti, yaddaşı pozulur, emosiyaları kütləşir, əmək qabiliyyəti aşağı düşür. Bəzi halarda onda müxtəlif qarabasmalar da baş verir.



– İnsan niyə yuxusuz yaşaya bilməz?

Fəaliyyət

“Müxtəlif yaşı insanların yuxusunun davametmə müddəti” cədvəlindəki göstəriciləri analiz edin.

İnsanın yaşı	Sutka ərzində yuxunun müddəti (saatla)
Yeni doğulmuş	21
6 ay – 1 yaş	15
4 yaş	12
10 yaş	10
14 yaş	8–9
Yaşlı	7–8

– İnsan yaşa dolduqca yuxunun davametmə müddəti necə dəyişir? Bunu nə ilə izah etmək olar?

Yuxu insanların dövri olaraq baş verən funksional vəziyyətidir. Bu zaman onun məqsədönlü fəaliyyəti və ətraf mühitlə aktiv əlaqəsi olmur. Yuxu zamanı beyinin aktivliyi azalmır, lakin beyin öz işini yenidən qurur.

İnsanda yuxu normal fizioloji prosesdir. Onun müddəti insanların fizioloji vəziyyətindən və yaşıdan asılı olaraq dəyişir.

Yuxu fazaları. Ortayaşlı adamlarda 7–8 saatlıq yuxu 4–5 tsikldən ibarət olur. Hər tsikli 2 fazaya – ləng və tez yuxu fazalarına ayıırlar.

Açar sözlər

- ləng yuxu
- tez yuxu

Ləng yuxu fazası insan yuxuya gedən andan başlayır və 1–1,5 saat davam edir. Bu zaman maddələr mübadiləsinin intensivliyi azalır, əzələlər boşalır, ürək, tənəffüs və həzm orqanlarının fəaliyyəti zəifləyir, temperatur aşağı düşür.

Tez yuxu fazası ləng yuxu fazasından sonra başlayır və 10–15 dəqiqə davam edir. Bu zaman daxili orqanların aktivliyi güclənir, nəbz vurğusu, tənəffüs hərəkətləri artır, bədən temperaturu yüksəlir, gözü hərəkət etdirən əzələlər, mimiki və ayrı-ayrı əzələlər yığılırlar. Səhərə yaxın tez yuxunun müddəti artaraq 20–30 dəqiqəyə çatır. Tez yuxu müddətinin uzanması yuxudan oyanma anında orqanizmin funksiyalarının fəallaşmasına səbəb olur.

Yuxunun fizioloji təbiəti. Beyin kötüyündə elə mərkəzlər var ki, yuxu, ayıqlıq və yuxuda ikən hərəkətlərin tormozlanmasına cavabdehdır. Məsələn, ayıq halda olan pişiyin yuxuya cavabdeh olan mərkəzini qıcıqlandırıldıqda o büzüşərək yatır. Ayıqlığa cavabdeh hüceyrələri qıcıqlandırıldıqda isə pişik oyanır və qulaqlarını şəkləyir. Yuxuda ikən hərəkətlərin tormozlanması mərkəzinin hüceyrələri dağıdıldıqda onlar gördükərini yuxunun hərəkətlərini təkrar edir.

Yuxugörmə. Yuxugörmə zamanı görmə sisteminde əmələ gələn oyanma beyin qabığının ənsə payına gəlir. Nəticədə burada olan sinir hüceyrələrinin fəaliyyəti artır. Nadir hallarda yuxular eşitmə, qoxu və başqa duyğularla əlaqədar olur. İnsan həm tez, həm də ləng yuxu fazalarında yuxular görür. Tez yuxu fazasında görülən yuxular, adətən, əfsanəvi yuxular olur. Ləng yuxu fazasında görülən yuxular isə real həyata yaxın və az emosional olması ilə fərqlənir. Müəyyən olunmuşdur ki, yuxugörmənin xarakteri adamın keçirdiyi hissələrdən və gün ərzində baş vermiş hadisələrdən asılıdır.

Yuxunu pozan amillər. Parlaq işıq, səs-küy, müxtəlif qoxular, daxili orqanlardan gələn siqnallar (mədənin boş olması və ya sidik kissəsinin dolu olması kimi səbəblər) yuxuya mane olan əsas səbəblərdir. Az hərəkət etmək, gün ərzində yorulmamaq da yuxunu pozan amillərdən biridir. Yuxu pozulmasına səbəb olan digər amil müasir həyatda informasiya vasitələrinəndə çoxlu məlumatların alınmasıdır.

Yuxunun gigiyenası. Sağlamlığının və iş qabiliyyətinin saxlanması üçün insan yuxunun müddəti və şərtlərinə qoyulan gigiyenik tələblərə əməl etməlidir. Yemək ən azı yatmadan iki saat qabaq yeyilməlidir. Ağır fiziki və zehni işlər gecəyə saxlanılmamalıdır. Yatmadan qabaq açıq havada olmaq, iliq vanna qəbul etmək, ən əsası isə çox yeməmək məsləhət görülür.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Düzgün ifadələri seçin.

- İnsan həyatının yarısını yuxuda keçirir.
- Tez yuxu fazasında görülən yuxular, adətən, əfsanəvi yuxular olur.
- Gün ərzində alınan məlumat, adətən, yuxuda dəyişmir.
- Sinir yorğunluğu yuxusuzluğa səbəb olur.
- Yuxugörmə zamanı görmə orqanında əmələ gələn oyanma beyin qabığının gicgah payına gəlir.



2. Göstərilən əlamətləri cədvəlin müvafiq sütununda yazın.

- 1) Orqanizmin bütün sistemlərinin fəallığı azalır.
- 2) 10–15 dəqiqə davam edir.
- 3) Əzələlər yiğilir.
- 4) Bədən temperaturu aşağı düşür.
- 5) Əzələlər boşalır.
- 6) Bədən temperaturu yüksəlir.
- 7) Orqanizmin bütün sistemlərinin fəallığı artır.
- 8) 1–1,5 saat davam edir.

Ləng yuxu fazası	Tez yuxu fazası

3. Dəftərinizdə cədvəli tamamlayın.

Yuxuya mane olan amillər	Yuxuya getməyə kömək edən amillər
1...	1...
2...	2...
3...	3...
4...	4...

4. Məsələ. Əgər insanın yuxusu gecə ərzində 5 tsikldən ibarət olmuşsa, ləng yuxu maksimum nə qədər davam etmişdir?

38 ALI SINIR FƏALİYYƏTİNİN ƏSAS TIPLƏRİ

-  – Niyə eyni həyatı situasiyada müxtəlif insanlar özlərini fərqli aparırlar?
 – Sinir sisteminin tipi, insanın xarakteri, qabiliyyətləri ixtisas seçimində və ətrafdakılarla münasibətlərinə necə təsir edə biler?

Hər bir insan özünəməxsus fərdi xüsusiyyətləri ilə digərlərindən seçilir. Belə ki, ayrı-ayrı insanlar müəyyən elmi öyrənməyə qeyri-bərabər münasibət nümayiş etdirir, ayrı-ayrı peşələrə yiyələnir, mühit şəraitinə müxtəlif cür uyğunlaşırlar. İnsanın ali sinir fəaliyyətinin müvafiq tiplərinə uyğun gələn əsas şəxsi keyfiyyətləri bilmək onun həyatda davranışını daha yaxşı müəyyən etmək olur. İnsanın fərdi xüsusiyyətləri barədə təlim *temperamentlə* bağlıdır.

Temperament (lat. “*temperamentum*” – hissələrin müəyyən nisbəti) insanların psixi fəaliyyətinin dinamik xüsusiyyətlərini xarakterizə edir. Temperamentin əsas komponenti fərdin ümumi fəallığı, onun hərəki aktivliyi və emosionallığıdır.

Fəaliyyət

Cədvəli doldurun.

- Hər mülahizənin qarşısında 0-dan 10-a qədər bal qoyun. Əgər mülahizənin bütövlükə sizə uyğun olduğunu düşünürsünüzsə, onu 10 balla qiymətləndirin. Əgər uyğun deyilsə, 0 bal qoyun. Lakin siz 0-dan 10-a qədər də bal qoya bilərsiniz.
- Aşağıda verilən düstura əsasən öz ballarınızı hesablaya bilərsiniz. Balları toplayın.
- “Temperamentin düsturu”nu dəftərinizə köçürün. Ən çox bal topladığınız hərfi birinci yerə qoyun. İkinci yere ondan az bal olanı və s. Müvafiq simvolları (M, X, S, F) balların azalması sırası ilə düzün.
- Hərflərdən ibarət bir düstur alınır. Bu sizin temperamentinizin “düsturudur”.

Mülahizələr	Ballar
1. Mən hər hansı bir vacib işdən qabaq əsəbilibəşirəm.	
2. Mən sıçrayışlı, mütəmadi olmayıaraq işləyirəm.	
3. Bir işdən digərinə çox tez keçə bilirəm.	
4. Əgər lazımdırsa, mən sakit gözləyə bilərəm.	
5. İşlərim alınmayanda, çətinliklərdə təsəlliyyə və köməyə ehtiyacım var.	
6. Həmyaşıdlımla söhbət zamanı tez özümdən çıxıram.	
7. Mənim üçün seçim etmək çətin deyil.	
8. Mən öz emosiyalarımı gizlətmirəm, bu öz-özünə baş verir.	

“Temperamentin düsturu”:

$$\text{M (melanolik)} = 1+5 \quad (1\text{-ci sualın balı} + 5\text{-ci sualın balı}) = \underline{\hspace{2cm}}$$

$$\text{X (xolerik)} = 2+6 \quad (2\text{-ci sualın balı} + 6\text{-ci sualın balı}) = \underline{\hspace{2cm}}$$

$$\text{S (sanqvinik)} = 3+7 \quad (3\text{-cü sualın balı} + 7\text{-ci sualın balı}) = \underline{\hspace{2cm}}$$

$$\text{F (fleqmatisik)} = 4+8 \quad (4\text{-ci sualın balı} + 8\text{-ci sualın balı}) = \underline{\hspace{2cm}}$$

– Apardığınız işlərdən hansı nəticəyə gəlmək olar?

LAYİHƏ

Açar sözlər

- temperament
- xolerik
- fleqmatik
- sanqvinik
- melanxolik

Temperament haqqında təlimin banisi qədim yunan həkimi Hippokrat hesab olunur. Sonralar məşhur həkim Klavdi Qalen temperamentin ilk təsnifatını işləyib hazırlamışdır. Onun tərəfindən irəli sürürlən 4 tip – *sanqvinik, fleqmatik, xolerik və melanxolik* hazırda psixologiyada geniş istifadə edilir.

Ali sinir fəaliyyətinin əsas tipləri qrafik təsvirlərdə

Yad şəxs tərəfindən şlyapasının əzilməsinə qarşı müxtəlif temperamentə malik insanların tipik reaksiyası (Danimarka rəssamı Herluf Bidstrupun karikatürü).



Qıcıqlı
Nikbin
Enerjili
Qətiyyətli
İnadkar
Tezcoşan
Öz hərəkətlərinə fikir verməyən

XOLERİK
(çoşqun)



Passiv
Canyandırın
Dərindüşüncəli
Dinc
Etibarlı
Rəvan
Sakittəbiətli
İnadçı

FLEQMATIC
(ətalətli)



Küsəyən
Bədbin
Passiv
Depressiyaya meylli
Qətiyyətsiz
Əsasən mənfi emosiyalı
Höcət
Adamayovuşmaz
Səksəkəli
Ehtiyatlı

MELANXOLİK
(zəif)



Ünsiyyətcil
Təmkinli
Təşəbbüskar
Hər şeyi bilmək istəyən
Dünyagörüşlü
Enerjili
Soyuqqanlı
Qayğısız

SANQVINİK
(qıvrıq)

İnsanın temperamentini elmi cəhətdən əsaslandıran İ.P.Pavlov olmuşdur. İ.P.Pavlov oyanma və tormozlanmanın fərdi xüsusiyyətlərini öyrənməklə müəyyən

etmişdir ki, insan və heyvanların sinir sistemi sinir proseslerinin oyanıqlığı və tərəzliyi ilə bir-birindən fərqlənir.

Sanqvinik (yun. “sanquis” – qan, həyat qüvvəsi) tipli sinir sistemində malik insanlar hər şeyi bilmək istəyən, geniş maraq dairəsinə malik, enerjili, soyuqqanlı və təmkinli xarakterə malik olur.

Fleqmatik (yun. “flegma” – şirə, selik) tipli sinir sistemində malik insanlar emosional, təmkinli, sakit, inadkar, daim müəyyən vərdişlərə meyilliliyə malik olurlar.

Xolerik (yun. “chole” – öd) tipli sinir sistemində malik insanlar enerjili, inadkar, qətiyyətli hərəkət edən, lakin öz hərəkətlərinə fikir verməyən olur. Onlarda müsbət emosiyalar üstünlük təşkil edir.

Melanxolik (yun. “melainachole” – qara öd) tipli sinir sistemində malik insanlar passiv, tez küsən, depressiyaya meyilli, qətiyyətsiz olur. Onlarda, əsasən, mənfi emosiyalar üstünlük təşkil edir.

İnsanların bir çoxunda bütün tiplərə məxsus cəhətlər olur. Lakin bunlardan biri üstünlük təşkil edir. Sinir sisteminin tipləri anadangəlmə olur və insanın psixi fəaliyyətinin, onun temperamentinin əsasını təşkil edir. O həmçinin bu və ya digər xarakterik cəhətlərin formalşması sürətinə müəyyən təsir edir. Lakin sinir sisteminin tipləri fərdi inkişaf prosesində xarici mühitin təsiri ilə kəskin surətdə dəyişə bilir. Daha çox təsir edən amillərdən biri sosial mühitudur. Bu səbəbdən tərbiyə sinir sisteminin tipinin formalşması üçün vacib əhəmiyyətə malik olur. Fiziki hərəkətlər və idmanla məşğul olmaq təkcə sağlamlığın möhkəmləndirilməsinə deyil, həmçinin ali sinir fəaliyyətinin güclü, səbirli və hərəkətli tipinin formalşmasına səbəb olur.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Verilmiş xüsusiyyətlərinə görə temperament tiplərini müəyyən edin:

- 1) Fəridə işlədiyi təşkilatda ən yaxşı katib-referent sayılır. Həmkarları ilə həmişə mehriban və qonaqpərvərdir. Təmkinli xarakteri ona münaqışlərdən kənar olmağa imkan verir. Fəridə yaxşı icraçıdır, öz vaxtını düzgün böldüyüne görə tapşırılan işləri vaxtında və tələsmədən yerinə yetirir.
- 2) Azər programçı işləyir. Həmişə sakitdir, təkdir və tutqundur. Əgər inciyirsə, uzun müddət qəzəblənir. Əgər həmkarı ilə mübahisə edirsə, bütün günü onunla danışır. Sakit tempdə işləməyi, bildiyi işləri yerinə yetirməyi üstün tutur. Tez yorulur, günün axırına işgörmə qabiliyyəti azalır.
- 3) Fərhad çertyoju-konstruktur işləyir. Tapşırılan işləri yavaş, lakin səliqəli, ardıcıl, hərtərəfli yerinə yetirir. Onu güldürmək və ya əsəbiləşdirmək çətindir. Azdanışdır. İş stolunun üzərində hər şey öz yerindədir, qaydasındadır. İş yoldaşları ilə dostluq edir.

Fleqmatik	Sanqvinik	Melanxolik

LAYIHƏ

2. Bu və ya digər temperamentə malik olan insanların göstərilən xüsusiyyətlərini cədvəldə qeyd edin.

1. *Təmkinli*
2. *İnadkar*
3. *Passiv*
4. *Hər şeyi bilmək istəyən*
5. *Qətiyyətsiz*
6. *Geniş maraq dairəsinə malik*
7. *Enerjili*
8. *Qətiyyətli hərəkət edən*
9. *Sakit*
10. *Soyuqqanlı*
11. *İnadkar*
12. *Daim müəyyən vərdişlərə meyilli*
13. *Mənfi emosiyalar üstünlük təşkil edir*
14. *Tez küsən*
15. *Öz hərəkətlərinə fikir verməyən*
16. *Müsbat emosiyalar üstünlük təşkil edir*
17. *Depressiyaya meyilli*

Temperamentin tipi	Xüsusiyyətləri
Sanqvinik	
Fleqmatik	
Xolerik	
Melanxolik	

3. Suallara cavab verin:

- 1) Niyə melanxoliklər arasında məşhur sərkərdələr yoxdur?
- 2) İxtisas seçən zaman öz temperament tipinizi nəzərə almalısınız. Sizin fikrinizcə, hansı ixtisaslarda sanqviniklər (xoleriklər, fleqmatiklər, melanxoliklər) daha müvəffəqiyyətli ola bilər? Hansı qabiliyyətlər bu və ya digər ixtisasa yiyələnməkdə onlara kömək edə bilər?

39 XARAKTER VƏ QABİLİYYƏT



- Xarakter nədir?
- Xarakteri dəyişmək olarmı?
- Hansı ilkindir: xarakter, yoxsa temperament?

İnsanın inkişaf prosesində xarici mühitin, təlim və tərbiyənin, irlən keçən xüsusiyyətlərin təsirindən müəyyən davranış tipi və ya xarakter formalaşır.

Xarakter – şəxsiyyətin tipik davranışları – hərəkətləri, vərdişləri, baş verən hadisələrə münasibəti şəklində *irlən* və ya *sonradan qazanılmış* davamlı xüsusiyyətləridir. İnsanın xarakterinin formalaşmasında ali sinir fəaliyyətinin tipləri böyük rol oynayır.

Xarakter insanın özünəməxsus təkrarolunmaz fərdi xüsusiyyətlərini eks etdirir. Hər bir insan üçün yalnız ona xas olan principallıq, mərdlik, saflıq, məsuliyyətlilik və bu kimi xarakterik cəhətlər səciyyəvidir. İnsanın xarakteri onun inkişafı prosesində formalaşır.

Xarakter, əsasən, insanların uşaqlıq və gənclik yaşlarında tərbiyənin təsiri altında formalaşır. Xarakterin formalaşmasında əsas rolu sosial amillər oynayır. Xarakterə həmçinin insanların fiziki vəziyyəti də təsir edir.

Fəaliyyət

Sizin xarakteriniz necədir?

1. Siz kəskin ədviyyatlı yeməyi xoşlayırsınız mı? 2. Məclisde özünüüzü yaxşı hiss edirsinizmi? 3. Sevincdən atılıb-düşürsünüz mü? 4. Öz qonaqlarınızı əyləndirə bilirsinizmi? 5. Sizin tez-tez başınız ağrıyırmı? 6. Dişlerinizi fırçalamağı bəzən unudursunuz mu? 7. Saç düzümnünüz həmişə eyni cür olurmu? 8. Krossvord həll etməyi xoşlayırsınız mı? 9. İdmanla məşğul olursunuz mu? 10. Sizdə melanxolik əhvali-ruhiyyəsi tez-tez baş verirmi? 11. Sakit və rahat şəraitdə işləməyi xoşlayırsınız mı?

	1	2	3	4	5	6	7	8	9	10	11
Hə	3	2	4	3	1	4	3	1	3	1	4
Yox	2	1	2	2	2	1	1	4	1	4	1

20 baldan aşağı	<ul style="list-style-type: none"> • Siz kompaniyani xoşlamırsınız, sakitliyi, təbiətdə gəzintini üstün tutursunuz. Ev şəraitində dostlarınızla ünsiyyət, hay-küylü məclislərdə olduğundan siz daha çox sevindirir. Bu səbəbdən bəzi dostlarınız fikirləşir ki, siz cansızçı adamsınız.
21–25 bal	<ul style="list-style-type: none"> • Siz kifayet qədər yüngülxəsiyyət adamsınız, adamlarla asan dil tapırsınız. Lakin əhvalınız tez-tez dəyişir: gah qəmli, gah da hedədən çox şən olursunuz.
25-dən yuxarı bal	<ul style="list-style-type: none"> • Kompaniyada əvəzolunmaz adamsınız. Sizdə yumor hissi güclüdür. Adamları güldürməklə və ya onlara maraqlı hadisələr danışmaqla onlarda xoş əhvali-ruhiyyə yaratmağa qabilsiniz.

~~LAYİHƏ~~

• Vəfəsi! Ali sinir fəaliyyəti •

Açar sözlər

- xarakter
- qabiliyyət
- vərdiş

Qabiliyyət bir və ya bir necə fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün vacib olan xüsusiyyətlərin cəmidir. Qabiliyyətin yaranması, ilk növbədə, baş beyinin və analizatorların irsi quruluş xüsusiyyətlərindən, onların funksional xassələrindən asılıdır. İnsanın qabiliyyəti həm irsən, həm də tərbiyə yolu ilə müəyyən olunur. Qabiliyyət, əlbəttə, insan onun inkişaf etdirilməsi üzərində işlədikdə reallaşır. Bütün qabiliyyətləri 2 tipə bölmək olar:

- bir çox fəaliyyət növündə meydana çıxan ümumi qabiliyyətlər;
- konkret fəaliyyət növündə meydana çıxan xüsusi qabiliyyətlər.


Bundan başqa, insanda fiziki və zehni qabiliyyətləri də ayıırlar. Fiziki qabiliyyət bədənin quruluş və təbii xüsusiyyətlərindən asılıdır.

Bir qabiliyyətin hüdudunda onların müxtəlif dərəcələrini – aşağı, normal və yuxarı dərəcələrini ayırmak olar. Xüsusi qabiliyyətlərin yüksək dərəcəsi *istedaddır*. O hamida müxtəlif cür inkişaf edir.

Meyillilik – insanların hər hansı bir fəaliyyət növünə səyi, can atmasıdır. Bu zaman insanların bu fəaliyyət növünə qabiliyyəti olmaya da bilər. Baxmayaraq ki meyillilik və qabiliyyət eyni zamanda meydana çıxır və bir-birinə müvafiq gəlir, məhz meyillilik və qabiliyyət insanlara peşə seçməkdə yardım edir. Qabiliyyət daha çox uşaqlıqda nəyəsə maraq göstərdikdə üzə çıxır. Bu və ya digər meyillilik yalnız uşaqlıqda deyil, ola bilsin ki, istənilən yaş dövründə də meydana çıxa bilər. Məsələn, bütün həyatı boyu mühasib işləyən insan birdən-birə şeir yazmağa başlayır və ya futbol azarkeşi özündə xarici dil öyrənməyə meyilliliyi müşahidə edir.



- Dahi Avstriya bəstəkarı Mozart 3 yaşında ikən musiqiçiləri öz musiqi qabiliyyətinin olması ilə heyran etmişdi. 8 yaşında isə o, ilk simfoniyasını yazmışdır.



- Alimlər siyaset və ictimai həyatda bütün dahilər barədə məlumat toplayarkən məlum olmuşdur ki, onlar coğrafi cəhətdən qeyri-bərabər paylarınlar: belə ki, Afrikada – 3, Latin Amerikasında – 1, Asiyada – 18, ABŞ-da – 7 dahi olmuşdur. Digər – 71 dahi isə Avropada doğulmuşdur.

Ayrı-ayrı fiziki göstəricilər irsən müəyyən olunur. Adətən, fəza təsəvvürləri, yəni rəssamlıq və konstruktur qabiliyyəti daha çox irsən keçir. Yaddaşın xüsusiyyətləri az keçir. Bu səbəbdən onu daim inkişaf etdirmək lazımdır.

Qabiliyyətsiz insan olmur. Əsas qabiliyyət vaxtında üzə çıxarıllaraq inkişaf etdirilməlidir. Bunun üçün *iradə* lazımdır. İradə – çətinliklərin aradan qaldırılması üçün insanın düşüncəli fəaliyyətini həyata keçirmək qabiliyyətidir.

Cəmiyyətin inkişafı göstərmişdir ki, daim zəhmət çəkməyən şəxslərdə qabiliyyət inkişaf edə bilməz.

LƏRİHƏ

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Göstərilən anlayışları müəyyənləşdirin. Müvafiq anlayışlar arasında əlaqəni əks etdirən sxem və ya cümlələr tərtib edin.

Meyillilik

İstedad

Xarakter


İrade

Temperament

Qabiliyyət

- Nizami Gəncəvi, Səttar Bəhlulzadə, Volfqanq Mosart, Müslüm Maqomayev, Viktor Hüqo, Bülbül, Çarli Çaplin, Ömər Xəyyamda hansı istedadın olduğunu göstərin.
- Öz qabiliyyət və meyilliliyinizi müəyyən edin. Onlar bir-birinə müvafiq gəlirmi?
- Şəkildə göstərilən insanlarda hansı qabiliyyətin olduğunu müəyyən edin.

A)



B)



Layihə

- Internet resurslarından istifadə edərək Publisher, yaxud WORD programında (A4 ölçülü kağızlarda) “Uşağın inkişafının bioloji və sosioloji amilləri”, yaxud “Şəxsiyyətin formallaşmasına təsir edən amillər” mövzusunda buklet və yaddaş kitabçası tərtib edin.
- “Məktəblilərdə şərti reflekslərin yaranması və yox olubitməsi” mövzusunda məlumat toplayın. Məlumatı sistemləşdirin və cədvəl formasında təqdim edin:

Şərti refleks	Yaranma səbəbi	Əhəmiyyəti	Yox olmasının səbəbi

- Müvafiq ədəbiyyatdan və internet resurslarından istifadə edərək işanın yaddaşını öyrənən (tədqiq edən) metodlar haqqında məlumat toplayın. Məlumatı müvafiq bildiyiniz formada təqdim edin. Metodları tətbiq etməklə sinif yoldaşlarınızla praktik məşğələ apara bilərsiniz.

LAYIHƏ

- Müvafiq ədəbiyyatdan və internet resurslarından istifadə edərək aşağıdakı mövzulardan birinə dair məlumat toplayın. Məlumatı sistemləşdirin və elektron təqdimat formasında tərtib edin.
 - Yuxu və yuxugörmə barədə maraqlı faktlar
 - Somnambulizm (lunatizm)
 - Hipnoz
 - Letargik yuxu
- Müvafiq ədəbiyyatdan və internet resurslarından istifadə edərək tarixi şəxsiyyətlərin, məşhur ədəbi və nağıl qəhrəmanlarının temperamentləri, xarakter və qabiliyyətlərinə dair məlumat toplayın. Məlumatı şəkilli divar qəzeti, yaxud buklet formasında təqdim edin.
- Ailə üzvlərinizin temperament növünü müəyyən edin və öz temperamentinizin xüsusiyyətlərini nəzərə alaraq onlarla münaqişəsiz münasibətlər üçün istənilən formada program hazırlayın.
- “Temperament tipi və qabiliyyətlərimə uyğun olan hansı peşəni seçərdim?” mövzusunda esse yazın.

Ümumiləşdirici tapşırıqlar

1. Düzgün cavab variantını seçin:

- İnsanda ləng yuxu zamanı tənəffüs tezliyi və nəbz vurğusunun sayı azalır/artır.
- İnstinkt şərti/şərtsiz reflekslərin məcmusudur.
- İ.P.Pavlovun it üzərində apardığı təcrübədə işıq şərti/şərtsiz qıcıqlandırıcıdır.
- Mühitin dəyişən şəraitinə uyğunlaşmağa kömək edən şərtsiz/şərti reflekslardır.
- İnsan yuxuya gedən zaman *tez/ləng* yuxu fazası başlanır.
- İnsanın özünə və xarici mühitə qarşı münasibətlərində üzə çıxan hislər *yaddaş/emosiya* adlanır.

2. Uygunluğu müəyyən edin:

- Analiz**
- Sintez**
- Müqayisə**
- Ümumiləşdirmə**

A. Cisimlərin, əşyaların və hadisələrin oxşarlığının və fərqlərinin axtarış prosesi.

B. Ümumi xassələrə malik olan əşyaların və hadisələrin fikrimizdə xəyalən birləşdirilməsi.

C. Fikrimizdə əşyaların və cisimlərin hissələrə bölünməsi, onun hissələrinin, əlamətlərinin və xassələrinin ayrılməsi.

D. Bəzi element hissələrinin əlamətlərini, xassələrini fikrimizdə bütövləşdirib birləşdirmək.

3. Şərti refleks yaratmaq üçün hansı şərtlər zəruridir? Uyğun cavabları seçin.

- A. Şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı ilə möhkəmləndirilməlidir.
- B. Şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcıdan bir qədər əvvəl verilməlidir.
- C. Şərtsiz qıcıqlandırıcı şərti qıcıqlandırıcıdan bir qədər əvvəl verilməlidir.
- D. Şərti qıcıqlandırıcını şərtsiz qıcıqlandırıcı ilə bir dəfə möhkəmlətmək kifayətdir.
- E. Şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı ilə dəfələrlə möhkəmləndirilməlidir.

4. Düzgün cavabı seçin.

1. Mücərrəd təfəkkür həmişə nə ilə bağlı olur?

- A. Görmə duyğusu ilə
- B. Eşitmə duyğusu ilə
- C. Qoxu duyğusu ilə
- D. Nitqlə
- E. Analizatorların iştirakı ilə

2. Nitq addır:

- A. Birinci siqnal sisteminə
- B. İkinci siqnal sisteminə
- C. Ağlılın xüsusiyyətlərinə

3. Uşağın hansı dildə danışması nədən asılıdır?

- A. Milliyyətindən
- B. İrsiyyətdən
- C. Onu əhatə edən mühitdə hansı dildə danışmaqdan

4. Rəqs hərkətlərini öyrənən zaman yaddaşın hansı forması fəaliyyət göstərir?

- A. Hərəkət yaddaşı
- B. Obrazlı yaddaş
- C. Emosional yaddaş
- D. Qısamüddətli yaddaş

5. Uzunmüddətli yaddaşa addır:

- A. Bloknota baxaraq telefon nömrəsinin yiğilması
- B. Şagirdin dərsdə dinlədiyi məlumat
- C. Yuxarı sinif şagirdinin yaddaşında qalan vurma cədvəli

5. Suallara cavab verin:

- a) Hansı amillər yuxusuzluğa səbəb olur?
- b) Nə üçün insan yaşa dolduqca yuxunun davametmə müddəti dəyişir? Bu nədən asılıdır?

LAYİH

• Vəfəsi • Ali sinir fəaliyyəti •

III bölmə

EKOLOJİ SİSTEMLƏR. İNSAN VƏ ƏTRAF MÜHİT

3

VI fəsil

- Canlılar və ətraf mühit •

VII fəsil

- İnsan sağlamlığına ətraf mühitin təsiri •

LAYİH

CANLILAR VƏ ƏTRAF MÜHİT

40 ORQANİZMİN YAŞAYIŞ MÜHİTİ. EKOLOJİ AMİLLƏR



- Ekoloji faktorlar necə qruplaşdırılır?
- Bitkilər və heyvanlara ekoloji amillərin təsirinin nəticəsi nədir?

Orqanizmlərin yaşayış mühiti və ekoloji amillər. Canlı orqanizmləri əhatə edən hər bir şey yaşayış mühiti adlanır. Hər bir canlı orqanizm yaşayış mühiti ilə sıx bağlıdır. Yaşayış mühitində orqanizmlər müəyyən mühit amillərinin təsirinə məruz qalırlar. Mühitin orqanizmə təsir edən ayrı-ayrı elementləri *ekoloji amillər* adlanır. Canlı orqanizmə göstərdiyi təsirinə görə ekoloji amillər 3 böyük qrupa bölünür: *abiotik, biotik və antropogen amillər*.

Abiotik amillər (yun. “*a*” – inkar, “*bios*” – həyat) cansız təbiət amilləridir. Bunnalara *ışıl, rütubət, atmosfer təzyiqi, havanın temperaturu, torpaqda mineral duzların miqdarı, torpağın nəmişliyi və aerasiya* (yun. “*aer*” – hava) kimi amillər aiddir.

Biotik amillər. Canlı orqanizmlərin bir-birinə təsiridir. Məsələn, bitkilərin həşəratlarla tozlanması, orqanizmlər arasında rəqabət, yrticılıq, simbioz və s. biotik amillərdir.

Antropogen amillər (yun. “*anthropos*” – insan, “*genisisum*” – doğulma, mənşə) canlı orqanizmlərin həyat şəraitini dəyişməsi ilə müşayiət olunan insan fəaliyyətidir. Belə ki, insanın təsərrüfat fəaliyyəti nəticəsində Yer səthinin relyefi, kimyəvi tərkibi, atmosferi və canlılar aləmi dəyişir.

Fəaliyyət

Cədvəldə verilən göstəricilərə əsaslanaraq qurbağanın tənəffüs hərəkətləri tezliyinin suyun temperaturundan asılılıq qrafikini qurun.


Suyun temperaturu, °C	+5	+10	+15	+25	+30	+40	+45
Tənəffüs hərəkətlərinin tezliyi	3	40	75	110	120	32	15

- Hansı temperaturda maksimum tənəffüs hərəkətləri müşahidə edilir?
- Hansı temperaturda minimum tənəffüs hərəkətləri müşahidə edilir?
- Aşağı temperaturda nə müşahidə edilir? Bu nəyi göstərir?
- Yuxarı temperaturda nə baş verir?
- Ətraf mühitin temperaturunun aşağı düşməsi (və ya yuxarı qalxması), nəyə gəlinib çıxarıbilər?

Ekoloji amillərin orqanizmə təsir intensivliyi. Hər bir ekoloji amil – orqanizmə müyyən intensivlikdə təsir edir. Məsələn, otağın cənuba baxan pəncərəsində yerləşdirilmiş otaq bitkisinin yarpağının işıqlanma intensivliyi şimal pəncərəsindəki ilə müqayisədə daha yüksək olacaq.

Amilin həyat üçün əlverişli intensivliyi *optimal intensivlik* və ya *optimum* adlanır. Məsələn, baş kələmin optimal inkişaf temperaturu $15\text{--}18^{\circ}\text{C}$ -dir. Amilin təsiri optimuma nə qədər yaxın olarsa, orqanizmdə həyat prosesləri bir o qədər əlverişli baş verər. Əksinə, optimumdan uzaqlaşdıqca orqanizm zəifləyir.

Orqanizmin həyat fəaliyyətinin ekoloji amilin intensivliyindən asılılığı



Hər bir amilin təsirinin maksimal və minimal kritik həddi mövcuddur. Amilin orqanizm üçün yaşama sərhədi *dözümlülük həddi* adlanır. Amilin kritik həddə yaxın olan təsir sahəsi orqanizmin normal həyat fəaliyyətinə mane olur və onun inkişafını və yaşama qabiliyyətini məhdudlaşdırır. Bu, *məhdudlaşdırıcı amil* adlanır.

Mühitin abiotik amilləri. Quru orqanizmləri üçün *ışık*, *temperatur* və *rütubət* kimi *abiotik amillər* mühüm əhəmiyyət kəsb edir.


İşıq. Yer üzərində əsas işıq mənbəyi Günəşdir. Gün ərzində, ilin müxtəlif fəsilərində işığın spektral tərkibi, dalğa uzunluğu, intensivliyi dəyişir. İşıq şüaları ultrabənövşəyi, görünən və infraqırmızı şüalara bölünür.

Ultrabənövşəyi şüalar qısa və uzundalğalı olur. Bu şüalar yüksək kimyəvi fəallığa malikdir. Onlar böyük dozalarda canlılara məhvədici təsir göstərsə də, az miqdardı orqanizm üçün zəruri olub D vitamininin əmələ gəlməsində iştirak edir.

İşıq spektrinin görünən şüaları atmosfer tərəfindən, demək olar ki, tutulmur. Görünən şüalar fotosintez üçün böyük əhəmiyyətə malikdir. Heyvanların əksəriyyəti bu işığı görür.

İnraqırmızı şüalar insan gözü tərəfindən qəbul edilmir. Onlar istilik mənbəyidir.

Mühitin abiotik amilləri



Temperatur. Əksər orqanizmlər üçün temperaturun yuxarı həddi +40–45°C olur. İstiqanlı heyvanlardan başqa, əksər canlıların 0°C temperaturda isə həyat fəaliyyətləri zəifləyir. Bədən temperaturu sabit olmayan orqanizmlər üçün mühitin temperaturunun müəyyən həddə qədər yüksəlməsi onlarda maddələr mübadiləsinin, böyümə və inkişafın sürətlənməsinə səbəb olur.

Rütubət. Orqanizmlərin rütubətə tələbatı ilin fəsilərindən və yaşayış yerindən asılıdır. Onlarda təkamüləcə bədəndə suyun miqdarının sabit səviyyədə saxlanması üçün fizioloji uyğunlaşmalar yaranmışdır. Rütubətin çatışmaması onların həyat fəaliyyətini və coğrafi yayılmasını məhdudlaşdırır.

Açar sözlər

- ekoloji amillər
- optimal intensivlik
- dözümlülük həddi
- məhdudlaşdırıcı amil

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Açıar sözlərdən istifadə edərək cümlələri tamamlayın:

ekoloji amil, biotik amil, abiotik amil, antropogen amil, məhdudlaşdırıcı amil, optimum, dözümlülük həddi

1. Orqanizmə və yaşadığı mühitə təsir edən cansız təbiətin fiziki və kimyəvi amillərinin cəmi ... adlanır.
2. Amilin həyat üçün əlverişli intensivliyi ... adlanır.
3. ... amilin kritik həddə yaxın olan təsir sahəsi orqanizmin normal həyat fəaliyyətinə mane olur.
4. Təbii mühitin orqanizmin, populyasiyaların, təbii birləklərin vəziyyətinə təsir edən bütün komponentləri ... adlandırılır.
5. Bitkilərin həşəratlarla tozlanması ... aiddir.
6. Amilin orqanizm üçün yaşama sərhədi ... adlanır.
7. Torpağın radioaktiv çirkəndirilməsi ... aiddir.

2. Uyğunluğu müəyyən edin:

- A. Abiotik amil
- B. Biotik amil
- C. Antropogen amil

- 1) torpağa üzvi gübrələrin verilməsi
- 2) su hövzələrində dərinə getdikcə işıqlanmanın azalması
- 3) yağıntıların düşməsi
- 4) vulkanik fəaliyyətin dayanması
- 5) pomidor şitillərinin seyrəkləşdirilməsi
- 6) meşələrin qırılması nəticəsində çayların dayazlaşması
- 7) havanın temperaturunun aşağı düşməsi
- 8) paxlalı bitkilərin yumrucuq bakteriyaları ilə simbiozu
- 9) morluğun ayılar tərəfindən yeyilməsi
- 10) insanın vəba vibriyonu ilə yoluxması
- 11) zərərli maddələrin atmosferə buraxılması.

3. Cədvəli tamamlayın.

İşıq şüaları	Xüsusiyyətləri	Əhəmiyyəti
ultrabənövşəyi		
görünən		
infraqırmızı		

4. Bitki və heyvanlarda rütubətin çatışmazlığına olan uyğunlaşmalara misal göstərin (4–5 misaldan az olmamaq şərti ilə).

41 Təbii birliliklər və ekoloji sistemlər




- Ekoloji amil nədir?
- Hansı ekoloji amillər var?
- Təbiətin canlı və cansız amilləri arasında hansı qarşılıqlı əlaqələr mövcuddur?

Təbiətdə ayrı-ayrı növlərə aid olan fəndlər tək-tək deyil, qruplar şəklində yaşayırlar. Uzun müddət ərzində müəyyən ərazidə birgə yaşayan belə qruplar *təbii birliliklər* və ya *biosenozlar* adlanır. Biosenozlara – bataqlıq, çəmənlik, enliyarpaqlı meşə və bu kimi təbii birlilikləri misal göstərmək olar.

Biosenozun strukturu. Birgə yaşayış sayəsində biosenozu təşkil edən ayrı-ayrı növlərə məxsus populyasiyalar arasında müəyyən münasibətlər (rəqabət, yırtıcı-şikar, parazit – sahib, simbioz və s.) formalaşır.


Meşə biosenozunda yaruslar



Bir çox təbii birliliklərin əsasını bitkilər təşkil edir. Bitkilər bəzən mərtəbələrlə, yəni *yaruslarla* yerləşir. Məsələn, enliyarpaq meşədə olan ağac, kol və otlar fəzada müxtəlif sahə tutur. Belə ki, üst iki yarusu ağaclar, orta yarusu kollar, aşağı iki yarusu isə əsasən otlar tutur. Bunlarla sıx bağlı olan heyvanlar da yaruslar üzrə paylanırlar. Yuxarı yarusda sincab, quşlar, aşağı yarusda dovşanlar, kirpilər, tülküller, qarışqalar və digər bugumayaqlılar yaşayırlar.

Təbii birliklərin üzvləri özləri müəyyən mühit yarada bilir; məsələn, məşədə iri bitkilər küləyin gücünü zəiflədir, meşə döşənəyinin əmələ gəlməsində iştirak edir, mikroiqlimi dəyişir, kölgə və nəmişlik yaradır. Nəticədə xüsusi mühit formalasdıraraq digər orqanizmlərin burada birlikdə yaşamasını təmin edir. Bunun nəticəsində növ populyasiyalarının yaşaması üçün şərait əlverişli istiqamətdə dəyişir.

Təbii birliklər



Fəaliyyət

Praktik iş

Akvariumun növ müxtəlifliyinin və qida zəncirlərinin öyrənilməsi.

Təchizat: içərisində canlı sakınları olan akvarium.

İşin gedisi:

1. Akvariumda hansı su bitkiləri yaşayır?
2. Onurğasızların hansı nümayəndələrini gördünüz (molyusklar, xərçəngkimilər)?
3. Akvariumda hansı balıqlar yaşayır? Müşahidələrinizə əsasən cədvəli doldurun:

- Akvariumdan molyuskları çıxarsaq, nə baş verər?

Bitkilər		Heyvanlar		
Yosunlar	Örtülütoxumlular	Molyusklar	Xərçəngkimilər	Balıqlar

4. Akvariumda mümkün olan bütün qida zəncirlərini qurun.

LAYİHƏ


Ekoloji sistem. Yaşayış mühiti ilə birgə götürülmüş canlıların istənilən təbii birlikləri (biosenozları) *ekoloji sistemləri* (*biogeosenozları*) əmələ gətirir. Ekoloji sistemlərdə maddələr və enerji dövranı baş verir. Maddələr dövranı zamanı qeyri-üzvi maddələr – su, karbon qazı, azot birləşmələri canlılar tərəfindən tutularaq istifadə edilir və onlar öləndən sonra isə yenidən torpağa qaytarılır.

İstənilən ekosistemə daim enerji daxil olmalıdır. Yer üzərində əsas enerji mənbəyi günəşdir. Lakin günəş enerjisini yalnız avtotrofların bir qrupu – fototroflar istifadə edə bilir. Avtotroflara fotosintezedici bitkilər, sianobakteriyalar və xemosintezedici bakteriyalar aiddir ki, bunlar da *produsentlər* adlanır. Digər orqanizmlər hazır üzvi maddələrlə qidalanan heterotroflara aid edilirlər. Heterotroflar produsentlər tərəfindən sintez olunmuş üzvi birləşmələri mənimsəyir, digər maddələrə çevirir və minerallaşdırır. Heterotrof orqanizmlər üzvi maddələrin istehlakçıları olan *konsumentlərə* və üzvi maddələri mineralallaşdırıran *redusentlərə* bölünür. Konsumentlərə bir çox heyvanlar, bütün parazit orqanizmlər və həmçinin bəzi göbələklər aiddir.

Produsent və konsumentlər məhv olduqdan sonra onların üzvi maddələri *redusentlərin* (əsasən, bakteriyalar və göbələklər) iştirakı ilə qeyri-üzvi maddələrə qədər parçalanması nəticəsində maddələr təbiətə qaytarılaraq bitkilər tərəfindən yenidən istifadə olunur, yəni maddələr dövranı baş verir.

Qida zənciri. Ekoloji sistemdə orqanizmlərdən biri digərinin qidasını təşkil edir və nəticədə qida da olan enerji bir orqanizmdən digərinə ötürülür. Beləliklə, qida zənciri yaranır.

Ekoloji sistemde qida zənciri



Açar sözlər

- təbii birlik
- biosenoz
- biogeosenoz
- yarus
- ekoloji sistem
- produsent
- konsument
- redusent
- biosfer

Qida zəncirinə daxil olan ilkin halqa produsentlərdən ibarət olur. Produsentlər birinci dərəcəli konsumentlərin, bunlar isə, öz növbəsində, ikinci dərəcəli konsumentlərin və s.-nin qidasını təşkil edir. Qida zəncirinin hər bir sonrakı halqasında qidada olan enerjinin 80–95%-i istilik şəklində ətraf mühitə yayılır. Bunun nəticəsində enerji itkisi baş verdiyindən qida zənciri 4–5 halqadan çox olmur.

Süni biogeosenozlar. Biogeosenozlar insanlar tərəfindən də süni surətdə yaradılırlar. Süni biogeosenozlara tarlalar, bağlar, bostanlar və s. aiddir. Süni biogeosenozlar insanların qayğısı olmadan yaşaya bilmir. Təbii biogeosenozlar isə davamlı olub bir çox illər ərzində, demək olar ki, dəyişmir.

İnsan tərəfindən yaradılan süni biogeosenozlar



Bağça



Park

Biosfer. Bütün təbii ekosistemlər bir-biri ilə qarşılıqlı əlaqədədir və onların hamısı birlikdə Yerin canlı təbəqəsini əmələ gətirir. Bu səbəbdən Yer üzərində yaşayan canlı aləmə daha iri ekosistem kimi baxmaq olar ki, bu da *biosfer* adlandırılır.


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Düzgün ifadələri müəyyən edin:

- A. Bitkilərin yarislarda yerləşməsi onlara ətraf mühitin imkanlarından (resurslarından) daha çox istifadə etməyə imkan verir.
- B. Sürüdə canavarların qarşılıqlı münasibətləri növlərarası rəqabətə misaldır .
- C. Yırtıcıların fəaliyyəti, adətən, şikarların populyasiyası üçün faydalı olur.
- D. Parazitləri redusentlərə aid edirlər.
- E. Meşə ekosistemlərində biokütlenin əsas hissəsini ağaclar əmələ gətirir.
- F. Əksər ekoloji sistemlərdə produsentlər olur.
- G. İstənilən biosenoz ekosistemdir.
- H. Bitkilərin əksəriyyəti produsentdir.


2. Akvariumu təbii su hövzəsi ilə müqayisə edin.

Bu ekosistemlər arasında ümumi və fərqli cəhətləri Venn diaqramında qeyd edin.



3. Qida zəncirinə diqqətlə baxın. Cədvəldə verilən hansı sıralar:

A – ot bitkisinə; B – dovşana; C – canavara aid edilə bilər?



No	Avtotrof	Heterotrof	Produsent	Birincidərəcəli konsument	İkincidərəcəli konsument
1	Yox	Bəli	Yox	Bəli	Yox
2	Bəli	Yox	Bəli	Yox	Yox
3	Yox	Bəli	Yox	Yox	Bəli
4	Bəli	Yox	Bəli	Yox	Yox



42 BIOLOJİ RİTMLƏR



- Abiotik amillər nədir?
- Onlar canlı organizmlərə necə təsir göstərir?

Fəaliyyət

Müxtəlif tədqiqatların nəticələrini əks etdirən qrafikləri nəzərdən keçirin. Hər birini şifahi şərh edin.



b) İnsanın sutka ərzində zehni iş qabiliyyəti



a) Qum sıçanının müxtəlif aylarda sutkalıq fəaliyi

- Qrafikləri hansı ümumi xüsusiyyət birləşdirir?
- Qrafiklərdən hansı nəticə çıxarmaq olar?
- Alınan nəticələrdən harada və necə istifadə etmək olar?

c) Məktəblilərin həftə ərzində zehni iş qabiliyyəti

Biooji proseslərin intensivliyinin dövri olaraq dəyişməsi *biooji ritmlər* adlanır. **Biooji ritmlər.** Yer üzündə yaşayan bütün canlılar biooji ritmə uyğunlaşmışdır. Biooji ritmlər Yerin öz oxu və Güneş ətrafında fırlanmasından asılı olaraq işiqlanma və temperaturun dəyişməsi nəticəsində yaranmışdır. Bu amillər sutka, il ərzində dövri olaraq dəyişir. Bu səbəbdən canlı organizmlərdə sutkalıq, fəsil, illik və bu kimi

ritmlər meydana gəlmişdir. Bioloji ritmlər orqanizmin “bioloji saat” adlanan xüsusi daxili mexanizmləri ilə saxlanılır. “Bioloji saat” orqanizmlərin günün vaxtlarını hiss etmək qabiliyyətidir. Əksər orqanizmlərdə sutkalıq və fəsil ritmləri aydın nəzərə çarpır.

Sutkalıq ritmlər. Yerin öz oxu ətrafında fırlanması nəticəsində gecə və gündüz növbələşməsi baş verir. Bitkilərdə gün ərzində işıqlanmanın dəyişməsi fotosintez, transpirasiya, çiçəklərin açılıb-yumulması kimi dövri olaraq təkrarlanan proses yaradır. Temperatur sutka ərzində dəyişir. Bu, bitkilərin inkişafı üçün vacib amillərdən biridir; məsələn, pomidor bitkisi gündüz orta temperatur $+26^{\circ}\text{C}$, gecə isə təxminən $+18^{\circ}\text{C}$ olduqda yaxşı inkişaf edir.

Heyvanlarda gün ərzində fəallıq və dinclik fazaları bir-birini əvəz edir. Gündüz həyat tərzi keçirən heyvanlar (məsələn: sərçəkimilər, qarış-qalar və s.) sutkanın işıqlı şəraitində fəal olurlar. Yarasalar isə əksinə, gecə fəal olduqlarından laboratoriyyada hətta işıqlanma şəraitində saxlanıqdırda belə gecə sığınacaq yerlərini tərk edir.

Fəsil ritmləri. Yerin Günəş ətrafında fırlanması ilə əlaqədar baş verir. Bu və ya digər fəslin yaxınlaşması üçün siqnal rolunu temperaturun illik gedisi ilə müsayiət olunan günün uzunluğunun dəyişməsi oynayır. Orqanizmin günün uzunluğuna qarşı verdiyi cavab reaksiyası *fotoperiodizm* adlanır. Günün uzanmasına orqanizmlər həyat aktivliyinin artması ilə cavab verir.

Yaz fəslində günün uzanması ilə əlaqədar təbiət tamamilə oyanır. Yayın ikinci yarısında gövdələrə, kök və digər qışlayan orqanlara güclü qida maddələrinin axını baş verir, meyvə və toxumlar yetişir. Günün uzunluğunun qısalması qısa hazırlıqla siqnal olur. Bu zaman bəzi heyvanlarda tüləmə başlayır və köçəri quşlar uçub gedir.

Açar sözlər

- bioloji ritmlər
- bioloji saat
- fotoperiodizm




• İnsan orqanizmində bioloji saatla idarə olunan 300-dən çox funksiya və proses olduğu müəyyən edilmişdir. Məsələn, sutka ərzində insanın nəbz vürğusu artıb-azala bilər:

səhər saat 9–10-da normaya çatır;
saat 13–14-də azalır;
saat 16–18 arası tezleşir;
saat 22–23-də isə yavaşışır.

- İnsanın qan təzyiqi saat 12–13 arası və 18-də maksimum olur. On aşağı göstəricilər isə səhər tezdən və saat 23–24-də olur.
- Qanda qlükozanın miqdarı sutka ərzində dəyişir. Maksimal miqdardır saat 2, 9, 14, 18 və 22-də olur.
- Bədənimizin temperaturu da sutkalıq ritmdə asılıdır. Səhər minimum, günün ikinci yarısında isə (saat 18-də) maksimal olur.

İnsanın bioritmi



1. Aşağıda sadalanan hadisələri əks etdirən bioloji (sutkalıq, illik) ritmləri müəyyən edin:

1. Quşların cənub rayonlarına uçub getməsi
2. Qonur ayıların qış yuxusuna getməsi
3. Çiçəklərin subhdən açılması
4. Məməlilərdə tüləmə
5. Bitkilərin yazda oyanması
6. İnsanda yuxu və ayıqlıq
7. İnsanda avitaminozlar
8. Payızda xəzan hadisəsi
9. Kirpilərin gecə fəallaşması
10. Quşların yuva qurməsi
11. İnsanın tənəffüs ritmi
12. Bitkilərdə tumurcuqların şışməsi
13. Novruzgülünün çiçək açması
14. Bitkilərdə meyvə və toxumların əmələ gəlməsi
15. Həşəratlarda inkişaf mərhələlərinin bir-birini əvəz etməsi (yumurta – sürfə – pup – yetkin həşərat)

Bioloji ritmlər	
Sutkalıq ritmlər	Fəsil ritmləri

2. Düzgün cavabı seçin:

- Zaman ərzində bioloji proseslərin növbələşməsi *fotoperiodizm/bioloji ritm* adlanır.
- Əksər heyvanların qış yuxusuna hazırlıq dövrünü müəyyən etməsi *gecə və gündüz temperaturunun fəsillər üzrə dəyişməsindən/sutkada işıq və qaranlıq növbələşməsindən asılıdır.*
- *Canavar/Ayi*- Fotoperiodizm – *gecə və gündüzün ritmik dəyişməsidir/orqanizmin fəsillərə görə günün uzunluğunun dəyişməsinə reaksiyasıdır.*
- *Zəlzələ və sellər/Bitkilərdə xəzan hadisəsi* tsiklik proseslərə aid deyil.
- Bitkilərin və heyvanların həyatında fəsil dəyişkənliliyinin əsas tənzimləyicisi *günün uzunluğunun dəyişməsidir/qidanın miqdarıdır.*
- Heyvanlarda tüləmə hadisəsi *tsiklik/qeyri-tsiklik* prosesdir.

3. Suallara cavab verin:

1. Nə üçün insanda Yerin digər yarımkürəsinə təyyarə ilə uçması zamanı yuxunun və iştahın pozulması, depressiya, başağrıları halları müşahidə edilir?
2. Niyə istehsalatda və yolda qəza hadisəleri, əsasən, 22–04 və 13–15 saat radələrində daha çox müşahidə olunur?
3. Orqanizmin fizioloji vəziyyətinin periodik dəyişkənlilikləri insanın sosial fəaliyyətinə necə təsir edir?
4. Qış fəslində virus xəstəliklərinə yoluxma hallarının artmasının səbəbi nədir?

LAYİH

43 ETRAF MÜHİTİN ÇIRKLƏNMƏSİ

- Etraf mühitin çirkənməsinin səbəbləri hansılardır?
- Etraf mühitin çirkənməsi insan üçün hansı təhlükə yaradır?

Yer üzərində əhali durmadan artır. Artan əhalinin tələbatının ödənilməsi üçün texnologiya da sürətlə inkişaf edir, daim yeni istehsalat sahələri, yeni müəssisələr yaradılır. Bu proses etraf mühitin çirkənməsinə şərait yaradır. Mühitin çirkənməsi ekoloji tarazlığın pozulmasına səbəb olur. Bu isə, öz növbəsində, insan sağlamlığına mənfi təsir göstərir.

Fəaliyyət

Cədvəli (göstəricilər 2014-cü ilə aiddir) təhlil edin, verilənlərə əsasən diaqram qurun ve suallara cavab verin:

- Fikrinizcə, cədvəldə göstərilən çirkəndirici maddələrin mənbəyi hansı müəssisələr olabilir?
- Volqa çayı ilə və Azərbaycan çaylarının Xəzəri çirkəndirmə nisbəti necədir?
- Xəzər dənizinin çirkənməsinin qarşısını almaq üçün hansı tədbirlər görmək olar?

Rusyanın Volqa çayı və Azərbaycanın çayları vasitəsilə Xəzərin çirkənməsi səviyyəsi


Çirkəndiricilər	Volqa çayından		Azərbaycan çaylarından	
	min ton	%	min ton	%
Neft məhsulları	242,56	96,7	8,332	2,9
Fenollar	2,447	88,0	1,092	3,7
Sintetik səthi aktiv maddələr	6,72	77,0	1,225	21,3
Ağır metallar	12,644	45,97	1,213	2,2

Atmosferin çirkənməsi. Böyük istehsal sahələri olan fabrik və zavodların, neft-kimya sənayesi sahələrinin və istilik-elektrik stansiyalarının havaya buraxdığı zə-hərli maddələr atmosferi çirkəndirir. Zərərli qazların miqdarının artması Yeri öldürücü ultrabənövşəyi şüaların təsirindən mühafizə edən atmosferin qoruyucu ozon qatının dağılımasına səbəb olur. Son zamanlar atmosferə daha çox ziyan vuran amillerdən biri sayı durmadan artan avtomobillərdən çıxan zərərli qazlardır. Bütün bunlar insanlarda ağciyər xərçəngi, qanazlığı və bu kimi xəstəliklərin yaranması ilə nəticələnir.

Suyun çirkənməsi. İstənilən zərərli komponent və maddələrin okeanlar, dənizlər, çaylar, göllər kimi su hövzələrinə tökülməsi nəticəsində suyun çirkənməsi baş verir. İnsanın bir çox fəaliyyəti, o cümlədən yuma, kimyəvi təmizləmə, tullanıltıların atılması suyun çirkənməsinə şərait yaradır. Bizim hər gün istifadə etdiyimiz sabun, yuyucu vasitələr də kimyəvi maddələrdən və sintetik materialdan hazırlanmışından su hövzələrini güclü surətdə çirkəndirir.

Torpağın çirklenməsi. Hazırda kənd təsərrüfatında müxtəlif süni gübrələrdən, kimyəvi maddələrdən, pestisidlərdən istifadə olunur. Onların miqdalarının normadan artıq olması torpağın çirklenməsi ilə nəticələnir. Bu isə torpaqda yaşayan orqanizmlərin böyümə və inkişafına mənfi təsir göstərir. Torpağın çirklenməsinin digər səbəbi insanın fəaliyyəti nəticəsində yaranan zərərli (məsələn, radioaktiv maddələrin) və məişət tullantılarının torpağa basdırılmasıdır. Torpaq məişət və sənaye tullantılarını qismən zərərsizləşdirə bilir. Lakin onun bu qabiliyyətinin də müəyyən hüdudları var. Tullantıların miqdarı bu hüdudları keçdikdə onların parçalanma məhsulları müxtəlif zəhərlənmələr törədə bilir.

İnsan organizmine antropogen amillərin mənfi təsiri



Növ müxtəlifiyyinin saxlanması. İnsanların dağdıcı fəaliyyəti səbəbindən həzırkı dövrdə bitki və heyvanların növ müxtəlifiyi azalmışdır. Bəzi növlərin isə küt-ləvi surətdə ovlanması (vəhşi turların, dəniz inəklərinin) onların nəslinin kəsilməsinə səbəb olmuşdur. Daha təhlükəli hal insanlar tərəfindən təbii mühitdə dəyişikliyin edilməsi və növlərin yaşayış məskənlərinin dağılımasıdır. İnsan digər canlılardan fərqli olaraq şüurlu surətdə fəaliyyətini yenidən qura bilir. Növ müxtəlifiyyinin saxlanması və təbiətin qorunması üçün müxtəlif vasitələrdən istifadə edir.

**Bu
maraq
lidir...**


- Ekoloqların məlumatına görə, orta hesabla hər adam gün ərzində 0,5 kq zibil yaradır. Bu, il ərzində 182,5 kq tullantı deməkdir.
- Kağızın təbii mühitdə parçalanmasına 10 il, konserv bankasının – 90 il, polietilen torbanın – 200 il, plastmasın – 500 il, şüşənin parçalanmasına isə 1000 il lazımdır. Adı sıqaret filtrinin parçalanmasına 5 ildən 15 ilə qədər vaxt lazımdır.

Tullantısız texnologiya. Yaşayış evlərində, demək olar ki, hər gün məişət tullantıları yaranır. Tullantılar yiğilaraq ekoloji tarazlığın pozulmasına təsir göstərir. Bunun qarşısını almaq məqsədilə məişət tullantılarının təkrar emal edilməsi üçün yeni texnologiyalar – *tullantısız texnologiyalar* yaradılmışdır. Tullantısız texnologiyalar – enerji və təbii mənbələrdən daha səmərəli istifadə olunmaqla ətraf mühitin mühafizəsini təmin edən texnologiyalardır.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Şəklə əsasən suallara cavab verin:

- Ətraf mühitin çirkənməsinin hansı növləri göstərilmişdir? _____
- Suyu çirkəndirən mənbələri qeyd edin. _____
- Torpağı çirkəndirən mənbələri qeyd edin. _____
- Hansı mənbələr suyu mineral gübrələr və pestisidlərlə çirkəndirir? _____
- Hansı sayılı mənbələr atmosferi çirkəndirir? _____
- Hansı müəssisə su hövzəsinə qaynar su axıdır? _____
- Hansı mənbələr suyu məişət tullantıları ilə çirkəndirir? _____



2. Cədvəli dəftərinizə köçürün və verilmiş anlayışları uyğun xanalara yazın.

Alkoqol, konflikt, vibrasiyalar, sənayenin zəhərli tullantıları, müxtəlif təbiətli şüalanmalar, zəhərli kimyəvi maddələr, müharibə, səs-küylər, gübrələr, siqaret, narkotiklər, stress.

ANTROPOGEN AMİLLƏR		
Fiziki amillər	Kimyəvi amillər	Sosial amillər

**3. Cədvəldə insanın istifadə etdikdən sonra tulladığı əşyaların siyahısı verilib.
Onlardan təkrar istifadə üsullarını fikirləşin və qarşısındaki xanada qeyd edin.**

Tullantı	Təkrar istifadə
Boş dəmir konserv bankaları	
Qida qalıqları	
Polietilen torbalar	
Köhnə jurnal və qəzetlər	
Geyimlmiş paltar	
Qırılmış qab-qacaq	
Plastmas butulkalar	

44 BIOLOJİ MÜXTƏLİFLİYİN SAXLANILMASI. AZƏRBAYCANDA EKOLOJİ PROBLEMLƏR



– İnsan biomüxtəlifliyin qorunması üçün hansı vasitələrdən istifadə edir?

Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı ilə əlaqədar insan fəaliyyətinin ətraf mühitə mənfi təsiri artmış və təbii sərvətlər həddindən artıq istismar olunmuşdur.

Ekoloji standartlar. İnsan fəaliyyəti nəticəsində təbiətə güclü mənfi təsir göstərilir. Belə ki, hər bir istehsal növü müəyyən tullantılarla bağlıdır. Bunlara sənaye və avtonəqliyyatın xaric etdiyi tullantılar aiddir.

Təbiətin mühafizəsi istiqamətində əsas tənzimləyici normativ sənədlər *ekoloji standartlar* (ekoloji normalar) qəbul olunmuşdur. Ətraf mühitin vəziyyətini qiymətləndirmək və müxtəlif tullantıların insan organizminə göstərə biləcək təsirini müəyyən etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı hər bir cirkəkdirici maddənin *yolverilən qatılıq həddini* müəyyən etmişdir. Bu hədd maddələrin insan organizminə mənfi təsir göstərməyən maksimal qatılıqlardır. Əgər hər hansı bir maddənin miqdarı yolverilən qatılıq həddini aşarsa, bu zaman o, insan organizmi üçün təhlükə mənbəyinə çevirilir.

Fəaliyyət

Otaqda $0,5 \text{ m}^3$ havanın tərkibində $0,05 \text{ q}$ ammonyak müəyyən olunmuşdursa, obyektiñ ekoloji vəziyyətini qiymətləndiririn. Ammonyakin yolverilən qatılıq həddi (YQH) $0,2 \text{ mq/m}^3$ -ə bərabərdir. **Qazın otaqdañı tərkibini YQH ilə müqayisə edərək hesablama aparmaqla cavabınızı təsdiqləyin (düzgün cavabı seçin):**

- ekoloji cəhətdən təhlükəsizdir (ammonyakin havada tərkibi YQH-yə uyğundur);
- ekoloji cəhətdən təhlükəsizdir (ammonyakin havada tərkibi YQH-dən 2 dəfə çoxdur);
- ekoloji cəhətdən təhlükəlidir (ammonyakin havada tərkibi YQH-dən 100 dəfə çoxdur);
- ekoloji cəhətdən təhlükəlidir (ammonyakin havada tərkibi YQH-dən 500 dəfə çoxdur).

Bütün dünya ölkələri kimi Azərbaycan da müxtəlif xarakterli ətraf mühit problemləri ilə üzləşir. Bu baxımdan ekoloji siyasetin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində müsbət nəticə əldə etmək məqsədilə respublikamızda dünya qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir. Respublika üçün aktual olan ekoloji problemlərin dayaniqli inkişaf prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür.

Lakin uzun illerdən bəri yiğilib qalmış ekoloji problemləri təkcə iqtisadi keçid dövründə olan Azərbaycan Respublikasının daxili imkanları hesabına həll etmək mümkün deyildir.

Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir:

- su ehtiyatlarının tullantı suları ilə çirkəndirilməsi, o cümlədən transsərhəd çirkənməyə məruz qalması;
- yaşayış məntəqələrinin keyfiyyəti su ilə təminatının aşağı səviyyədə olması, şirin suların tələbat yerlərinə çatdırılana qədər itkiyə yol verilməsi, kanalizasiya xətlərinin azlığı;
- sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkənməsi;
- münbit torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.);
- bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunmaması;
- meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması;
- biomüxtəlifliyin azalması.

Biooji müxtəlifliyin qorunması. *Biooji müxtəliflik* dedikdə, adətən, növ müxtəlifliyi başa düşülür. Lakin biooji müxtəliflik bir-birindən fərqlənən 3 anlayışdan – *genetik, növ* və *ekosistem* müxtəlifliyindən ibarətdir. Biooji müxtəliflik ekosistemlərin yaranmasını və onlarda ekoloji tarazlığın formalşamasını təmin edir. Bu olmadıqda maddələr və enerji mübadiləsi kəsilih, nəticədə ekoloji tarazlıq pozulur. Biooji müxtəlifliyin qorunması üçün, ilk növbədə, nəslə kəsilməkdə olan və sayı azalan növlər müəyyən edilərək “Qırmızı kitab”a salınır.

Azərbaycan Respublikasının “Qırmızı kitab”ı. Azərbaycanın “Qırmızı kitab”ı nadir və nəslə kəsilmək təhlükəsi olan vəhi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması, mühafizə tədbirləri haqqında məlumatları özündə eks etdirir.

Mövcud “Qırmızı kitab” 6 hissədən ibarətdir. Bu hissələr nadir və nəslə kəsilmək təhlükəsi olan 42 növ – məməlini, 71 – quşu, 5 – balığı, 16 – amfibini, 14 – reptilini, 40 – həşəratı və 140 bitki növü haqda olan məlumatı özündə birləşdirir.

Respublikanın “Qırmızı kitab”na bitki və heyvan növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmək təhlükəsi olan növlər və nadir növlər.

Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri (fərdlərin tələf olması və yaşıdıgı yerlərin dağdırılması) nəticəsində sayı azalan və arealı kəskin dərəcədə kiçilərək böhran səviyyəsinə çatan növlər daxildir. *İkinci kateqoriyaya* isə sayı azalmağa doğru Meyil edən və kiçik ərazilrdə rast gəlinən növlər, həmçinin təbiətdə sayı və ehtiyatları haqqında lazımi məlumat olmayan, az öyrənilmiş, mühafizəsinin təşkili işində müəyyən çətinliklər olan heyvan və bitki növləri də daxildir.

Nəslə kəsilməkdə olan növlərin qorunub saxlanılması. Azərbaycan Respublikasında nadir, nəslə kəsilməkdə olan növlərin qorunub saxlanması məqsədilə milli parklar, qoruq və yasaqlıqlar yaradılır. Burada qorunan bitki və heyvan növlərinin

yaşayış şəraiti yaxşılaşdırılır. Respublikamızda Kiçik və Böyük Qafqazın subalp zonasında Qafqaz tətrəsi, Xəzərin sahilində, sututarlarda yaşılbaş ördəklər olur. Hazırda Naxçıvan MR-də qaya keçisi və Cənubi Qafqaz muflonu, Şirvan qorugunda, Bəndovan və Korçayda ceyrana rast gəlinir. Dağıstan turu Böyük Qafqazın ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qeydə alınmışdır.

Respublikanın çaylarında və Xəzərdə bir çox vətəgə əhəmiyyətli balıqlar ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğuların tikilməsi, Xəzər dənizi suyunun çirkənməsi və s. səbəblərdən qiymətli balıq növlərinin sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədilə respublikada geniş miqyasda meliorasiya işləri aparılır. Balıq yetişdirmək üçün – “Kürağzi”, “Şirvan” və “Kür” təcrübə-nərəyetişdirmə “Xillî” balıqartırma zavodunu və s. müəssisələri istifadəyə verilmişdir.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Yolverilən qatılıq həddi nədir?

2. Məsələni həll edin:

Hövzədən götürülmüş 1 l suda 1 mq fenolun olduğu müəyyən edilmişdir. Fenolun yolverilən qatılıq həddi (YQH) 10^{-3} mq/l -dir. Bu sudan məişət məqsədləri üçün istifadə etmək olarmı?

3. Azərbaycan Respublikasında nadir, nəсли kəsilməkdə olan növlərin qorunub saxlanması məqsədilə görülən tədbirləri sadalayın.

Layihə

1

“Nəqliyyatın havaya buraxdığı zərərlərin miqdarına görə ekoloji vəziyyətin qiymətləndirilməsi”.

Məqsəd:

1. Zərərlə maddə tullantılarının miqdarnın hesablanması.
2. Alınmış nəticələrin işlənilməsi.
3. Nəqliyyatın havanın cırklənməsinə təsirinin öyrənilməsi.

Təchizat: qələm, kalkulyator.

İşin gedisi:

1. Yaşadığınız evin və ya məktəbin yaxınlığında müəyyən uzunluqda avtomobil yolunu seçin. Həmin yer evin və ya məktəbin pəncərəsindən yaxşı görünməlidir.
2. Avtomobilərin daha az hərəkət etdiyi vaxtda bu yoluñ uzunluğunu metrlə ölçün (L).
3. Gün ərzində 2 dəfə – günorta (12:00–13:00 radələrində) və axşam (18:00–19:00 radələrində) həmin küçədən keçən minik, yük, avtobus və mikroavtobusları sayın.

Nəqliyyat növü	1 saat ərzində keçən avtomobilərin sayı (12:00–13:00)	1 saat ərzində keçən avtomobilərin sayı (18:00–19:00)
Minik maşınları		
Yük maşınları		
Avtobuslar		
Mikroavtobuslar		

Qeyd. 1 saat ərzində keçən avtomobilərin sayını hesablamaq üçün göstərilən zaman intervalında 15 dəqiqə ərzində keçən avtomobilərin sayını 4-ə vurub təqribi sayı hesablamaq olar.

4. Təklif olunan göstəricilərdən istifadə edərək həmin küçədə 1 saat ərzində günün fərqli vaxtlarında müxtəlif avtomaşınların xaric etdiyi dəm qazının miqdarnı aşağıdakı düsturla hesablayın:

$$M_m = \frac{L}{1000} \cdot G_m \cdot k_m$$


Burada L – yoluñ uzunluğu (metrlə), G_m – avtomaşının hərəkət zamanı 1 km məsafədə xaric etdiyi qazın miqdarı (q/km) cədvəldə verilmişdir, k_m – orta hesabla 1 saat ərzində yoluñ seçilmiş hissəsindən keçən avtomobilərin sayı, 1000 – bir kilometrdə metrlərin sayıdır.

Minik və yük avtomaşınlarının, həmçinin avtobus və mikroavtobuslar üçün G_m qiyməti cədvəldə verilmişdir.

LAYİHƏ

Nəqliyyat növü	k – 1 saat ərzində keçən avtomaşınların sayı		G_m	M – 1 saat ərzində atmosferə tullanan dəm qazının miqdarı	
	12:00–13:00	18:00–19:00		12:00–13:00	18:00–19:00
Minik maşınları			19		
Yük maşınları			75		
Avtobuslar			97		
Mikroavtobuslar			57		
Cəmi:					

5. Cədvəldəki rəqəmlərdən istifadə edərək günorta və axşam saatları üçün müqayisəli diaqramlar qurun.



(M/m – minik maşınları, Y/m – yük maşınları, A – avtobuslar, M/a – mikroavtobuslar)

6. Tədqiqat apardığınız sahənin yaşayış binalarına yaxın olduğunu nəzərə alaraq həmin ərazinin ekoloji vəziyyəti haqqında nəticə çıxarın.

Layihə 2

Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilən nadir və mühafizəyə ehtiyacı olan bitki və heyvanların öyrənilməsi

Məqsəd:

1. Tədqiq olunan rayonda nadir və mühafizəyə ehtiyacı olan bitkilərin və heyvanların yaşadıqları yerlərin təpiləsi və öyrənilməsi.
2. Nadir növlərin morfoloji və bioloji xüsusiyyətlərinin, onların mühit şəraitinə uyğunlaşmasının öyrənilməsi.
3. Öyrənilən nadir növlərin yaşayış yerlərinin kiçilməsinin, sayılarının azalmasının səbəblərinin araşdırılması.
4. Öyrənilən nadir növlərin mühafizə tədbirlərinin hazırlanması.

Mənbələr:

1. Azərbaycan Respublikasının “Qırmızı kitab”ı
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytı: <http://www.eco.gov.az/anket4.php>
3. Diger elektron və çap mənbələri

İşin gedisi:

1. Biliklərinizdən, müşahidələrinizdən, əlavə mənbələrdən, o cümlədən “Qırmızı kitab”dakı məlumatlardan istifadə edərək sizin rayonda yaşayan nadir və mühafizəyə ehtiyacı olan heyvan və bitki növlərinin siyahısını tərtib edin. Onların şəklini (fotosunu) çəkin.
2. Bitki və ya heyvan növünü təsvir edib cədvəldə qeydlər aparın.

Növün adı	Morfoloji xüsusiyyətləri	Bioloji xüsusiyyətləri	Yaşayış yeri	Mühit şəraitinə uyğunlaşmalar

3. Öyrənilən nadir növlərin yaşayış sahələrinin, sayılarının azalması səbəblərini araşdırın.
4. Öyrənilən nadir növlərin qorunma tədbirlərini təklif edin.
5. Apardığınız iş barədə elektron təqdimat, buklet və ya fotoalbum formasında hesabat hazırlayın.

Layihə**3**

“Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ilə bağlı proqramlar” (yaxud “Azərbaycanda həyata keçirilən ekoloji proqramlar”)

Məqsəd:

- Son 10 il ərzində Azərbaycanda həyata keçirilən dövlət ekoloji proqramlarının öyrənilməsi.
- Dövlət tərəfindən həyata keçirilən və planlaşdırılmış tədbirlərin təsnifi, məlumatların sistemləşdirilməsi.

Mənbələr:

- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytı:
<http://www.eco.gov.az/anket4.php>
- <http://eco.preslib.az/>
- Digər elektron və çap mənbələri

İşin gedişi:

- Əlavə mənbələrdən istifadə edərək son 10 il ərzində Azərbaycanda həyata keçirilən ekoloji proqramlar haqqında məlumat toplayın.
- Dövlət tərəfindən həyata keçirilən və planlaşdırılmış tədbirləri təsnif edin, nəticələri cədvəl şəklində sistemləşdirin:

	Tarix	Sənəd	Görülən işlər	Planlar
Su ehtiyatları				
Atmosfer havasının mühafizəsi				
Torpaq ehtiyatlarının qorunması				
Meşə ehtiyatlarının mühafizəsi				
Sənaye və məişət tullantılarının idarə edilməsi				
Biooji müxtəlifliyin qorunub saxlanılması				
Səhralaşmaya qarşı mübarizə				

- Apardığınız iş barədə elektron təqdimat, buklet və ya fotoalbum formasında hesabat hazırlayıın.

Layihə 4

Biooji modellər üzərində ekosistemlərdə baş verən dəyişikliklərin proqnozlaşdırılması haqqında internetdən məlumat toplayın. Məlumatı elektron təqdimat, yaxud divar qızəti formasında təqdim edin.

“Məişət tullantılarının təkrar istifadəsi”

1. Yoldaşlarınız, qohumlarınız və qonşularınız arasında aşağıdakı suallar əsasında anket sorğusu keçirin:
 - Zibili çeşidlərinə görə ayıırırsınız mı?
 - Məişət tullantıları hansı ekoloji problemlər yarada bilər?
 - Kağız, plastmas qablar, alüminium bankalar, polietilen paketlər, işlənmiş maşın təkərləri və köhnə qablardan təkrar necə istifadə etmək olar?
 - Sizə məişət tullantılarının hansı utilizasiya üsulları məlumdur?
 - Şəhərimizdə (rayonumuzda, yaxud kəndimizdə) ekoloji təmizliyi hansı üsullarla qorumaq olar?
2. Anketləri təhlil edin, lazımsız əşyalardan təkrar istifadə və ya emal üsullarını təklif edin.
3. Yaşadığınız ərazidə məişət tullantıları hansı fəsadlar törədir?
4. Ətraf mühitin qorunması üçün hansı tədbirlər təklif edə bilərsiniz?
5. Nəticələrinizi əyani olaraq əşyalar, fotoskillər, rəsmlər, plakatlar, elektron təqdimat formasında təqdim edin.

Layihə 5

“Antropogen faktorların doğma diyarımızın ətraf mühitinə təsiri”

1. Yaşadığınız ərazinin atmosferini çirkəndirən antropogen mənbələri müəyyən edin.
2. Yaxınlıqda yerləşən su mənbələrində hansı tullantılara (kağız, şüşə, metal, polietilen paketlər və s.) tez-tez rast gəlindiyini aydınlaşdırın.
3. Ərazidə torpağın əsas çirkənmə mənbələrini müəyyən edin.
4. Qohumlarınız, qonşularınız, dostlarınız və tanış həkimlər arasında sosioloji sorğu vəsitiylə ərazidə yaşayan əhalinin orta insan ömrü, ən çox yayılmış xəstəliklər barədə məlumat toplayın. Bunun üçün yaxınlıqdakı poliklinikaya da müraciət etmək olar.
5. Ərazinizdə yaşayan insanların sağlamlığının atmosfer, su və torpağın antropogen çirkənmə səviyyəsindən asılılığını müəyyən edin.
6. Bu problemlərin həlli üçün öz təkliflərinizi hazırlayın.

Nəticələrinizi elektron təqdimatlar, cədvəllər, qrafiklər, diaqramlar və s. formada təqdim edin.


Ümumiləşdirici tapşırıqlar

1. Uyğunluğu müəyyən edin:


- | | |
|---|---|
| 1) Abiotik amillər
2) Biotik amillər | a. suyun kimyəvi tərkibi
b. malyariya parazitinin çoxalması
c. rütubət, torpağın temperaturu
d. paxlalı bitkilərin kökündə kök-yumrucuq bakteriyalarının olması
e. su axınının sürəti
f. torpağın şoranhlığı |
|---|---|

2. Rəqəmlərlə (1-5) ekoloji sistemin hansı komponentləri göstərilmişdir?

- 1...
2...
3...
4...
5...



3. Bioloji ritmlərə aid nümunələri qruplaşdırın və hər qrupa ad verin.



- 1) *Bağayarpağının yarpaqları gündüz şaquli vəziyyət alır, gecə isə çətir formasında yiğilir.*
- 2) *Bəzi ot bitkiləri qışı yerüstü orqanları olmadan, şəklini dəyişmiş yeraltı zoğlar formasında keçirir.*
- 3) *Heyvanların əksəriyyəti gecə yatar, az qismi isə yalnız bu vaxt fəal olur.*
- 4) *Payızda qurdalar torpağın dərin qatlarına keçir (torpağın donmadığı hissəyə).*
- 5) *Günəş işığının bol olduğu yerdə zəncirotonunun çıxəkləri sarı və yumşaq, qaranlıqda isə ləçəklər bir-birinə sıx yaxınlaşmış vəziyyətdə olur.*
- 6) *Qışa yaxın məməlilərin bir çoxunda tükləri sıx və uzun olur, döri altında piy qatı əmələ gəlməyə başlayır.*
- 7) *Yayda adadovşanının rəngi tünd-qonur olur.*

4. Düzgün variantı müəyyən edin:

- Suyun kimyəvi çirkənməsinin əsas mənbəyi *insandır/bitkilərin çürüməsidir*.
- Kiçik çayların dayazlaşmasının səbəbi *meşələrin qırılmasıdır/yolların tikilməsidir*.
- İri şəhərlərdə havanın çirkənməsinin əsas mənbəyi *neft kimyası müəssisələridir/avtomobil nəqliyyatıdır*.
- Ekoloji təmiz enerji mənbəyi *günəş batareyalarıdır/atom- elektrik stansiyalarıdır*.
- İstixana effektinin yaranmasına səbəb Yerin atmosferində *karbon qazının/kükürd qazının* miqdarının artmasıdır.
- Su hövzələrində neftin dağıılması nəticəsində balıqların kütləvi məhv suda *karbon qazının/oksigenin* miqdarının azalmasıdır.

5. Suallara cavab verin:

- Ekoloji problemləri həll etmək üçün beynəlxalq həmrəylik niyə zəruridir?
- Nə üçün Dünya okeanı sularının neft və neft məhsulları ilə çirkənməsi təhlükəlidir?

45

İNSAN ORGANİZMİNƏ ƏTRAF AMİLLƏRİN TƏSİRİ. STRESS



- Hansı amillər insanın sağlamlığına mənfi təsir göstərir?
- Bu amilləri necə sistemləşdirmək olar?
- Bu amillərin təsiri nəyə səbəb olur?

İnsan daim ətraf mühit amillərinin təsirinə məruz qalır. Belə ki, insana fiziki (isti, soyuq) və ya psixi (təhlükə, konflikt) amillər təsir edir. Bu amillərin təsirinin aradan qaldırılması üçün onda birtipli biokimyəvi dəyişikliklər baş verir. Orqanizmin müxtəlif mühit amillərinin təsirinə qarşı ümumi neyrohumoral reaksiyası, onun əlverişli vəziyyətindən kənara çıxmazı halları *stress* adlanır.

Fəaliyyət

1

Test

“Menim stress seviyyem”

Suallara cavab verərək qarşısında (+ və -) işaretlərini qoynun.

Son aylarda sen:

1. Məktəbdə yoxlama işi yazmışam.
 2. Kiminləsə bərk mübahisə etmiş və yaxud dalaşmışam.
 3. Dərslərə və yaxud başqa yerlərə gecikmişəm.
 4. Səni həyecanlandıran nəsə baş vermişdir.
 5. Özünü tənha hiss etmişəm, qəmlənmişəm.
 6. Sınıf qarşısında çıxış etmişəm.
 7. Yeni gördüğün adamlı qarşılaşmışam.
 8. Validideynlərinlə münasibətlərdə problemlər yaşamışam.
 9. Yarışlarda var qüvvənlə qalib gəlməyə çalışmışam.
 10. İşlərin hədsiz çox olmuşdur.
 11. Dərslərinə hazırlaşanda problemlər olmuşdur.
 12. Üzərinə düşən vəzifələri yerinə yetirə bilməmişəm.
 13. Hər hansı bir işdə birinci olmalı idin.
 14. Böyük bir tədbirin təşkilinə kömək etmişəm.
 15. Özünü itirmişəm.
- Daha hansı amillər stressə gətirib çıxara bilər?

Müsbat cavabların sayı:

- 0 – 5 arası olarsa, stress seviyyəsi aşağıdır;
- 6-dan 10-a qədər orta seviyyədir;
- 11-dən 15-ə kimi stress seviyyəsi çox yüksəkdir.

LAYİH

Açar söz

• stress

Stress. Stress (ing. “stress” – təzyiq, gərginlik) anlayışı Kanada alimi Hans Selye tərəfindən irəli sürülmüşdür. O, stressi hər hansı qeyri-əlverişli amilin təsirinə qarşı orqanizmdə yaranan müdafiə refleksləri kimi müəyyən etmişdir. Stress – güclü qıcıqların təsirindən insanda yaranan gərginlik vəziyyətidir və bu gərginlik daha çox emosional qıcıqlara qarşı yaranır. İnsanın psixikasına edilən istənilən təsir cavab stress yaradır, yəni stress orqanizmin qıcıqlandırıcı amillərə qarşı cavabdır. Bu zaman orqanizmdə müəyyən fizioloji dəyişikliklər baş verir.


Stress yaradan amillər. Həyatda baş verən dəyişikliklər, emosional münaqişələr, qorxu, yorğunluq, fiziki zədələnmələr, havanın temperaturunun kəskin dəyişməsi, səs-küy, xəstəliklər və s. stress yaradan amillərdir. Bu amillərə qarşı cavab insanın fiziki və psixoloji vəziyyətindən, həmçinin onun bu qıcıqlara hazırlıq dərəcəsindən asılıdır. Emosional streslər həyat ritminin kəskin dəyişməsindən və münaqişələrdən yaranır. İnsanda intensivliyinə görə oxşar streslər həm ciddi təhlükədən, həm də yaradıcı müvəffəqiyyətdən baş verə bilər.



- Statistik məlumatılara görə, ABŞ (bu ölkə ilk dəfə stress problemini müəyyən etmişdir) əhalisi arasında 90%-i güclü stress keçirir. Onların 60%-i həftədə 1–2 dəfə, 30%-i isə hər gün stress vəziyyətinə düşür.

Stressin mərhələləri. Güclü stressin sağlamlığı təsiri. Stressin 3 mərhələsini ayıırlar: orqanizmin səfərbər edilməsi (*həyəcan mərhələsi*), qıcıqa qarşı müqavimət göstərilməsi (*uyğunlaşma mərhələsi*) və orqanizmin zəifləməsi (*zəifləmə mərhələsi*).

Orqanizmin səfərbər edilməsi mərhələsində insanda ürək döyüntüsü sürətlənir, qan təzyiqi yüksəlir, qanda adrenalinin miqdarı artır, əzələlərə çoxlu qan gəlir, həzm prosesi zəifləyir. İnsan fəvqəladə vəziyyətlərdə öz həyat və sağlamlığını xilas etməyə hazır olur. Nəticədə stress amilinin təsirinə qarşı həyəcan yaranır. Bu reaksiya orqanızmı müdafiəyə səfərbər edir.



Qıcıqqa qarşı müqavimət göstərilməsi mərhələsində orqanizm müqavimət göstərir və nəticədə bilavasitə baş verən təhlükə zəifləyir. Bu zaman streslərin təsirini dəf etmək üçün yüksək dərəcədə uyğunlaşma qabiliyyəti əldə edilir.

Orqanizmin zəifləməsi mərhələsində orqanizmin stressə qarşı müqaviməti azalır. Proses stress uzun müddət davam etdiğdə baş verir. Bu mərhələdə əsəbilik, aydın olmayan həyəcan, tezyorulma, qıcıqlılıq, ruh düşkünlüyü, yuxusuzluq, başağrısı və bu kimi hallar müşahidə edilir. Lakin streslər heç də həmişə orqanizmə ziyan vurmur. Məsələn, orta dərəcəli streslər orqanizmin daha effektiv fəaliyyətini təmin edir və insan bədənini zəiflətmədən lazım olan məqsadə çatır. Zərərli streslər orqanizmin müqavimətini zəiflədir, əhvalını pisləşdirir və xəstəliklərin inkişafına səbəb olur. Əgər orqanizmin dəyişən funksiyası öz əvvəlki səviyyəsinə tez qayıdırsa, stress hətta faydalı olur. Faydalı streslər orqanizmin imkanlarını səfərbər edir, onun müxtəlif xəstəliklərə qarşı müqavimətini və mühitin dəyişən vəziyyətinə uyğunlaşmasını artırır.

Fəaliyyət

2

Uyğunluğu müəyyən edin:

- Sizin xasiyyətinizin hansı xüsusiyyətləri var?

- A. Münaqişəyə sövq edir
B. Münaqişəni yaranmağa qoymur

Xasiyyətin əlamətləri:

1. Səbirli olmaq
2. Tez əsəbileşmək
3. Təvazökarlıq
4. Sadəlövhəlük
5. Özüne tənqidi yanaşmaq
6. Özüne nəzarət
7. Şübhəlilik
8. Küsəyənlik
9. Tez özündən çıxmaq
10. Bağışlaya bilmək
11. Xeyirxahlıq
12. Kobudluq
13. Lovğalıq
14. Hövsələsizlik
15. Mədənilik

Streslə mübarizə. İnsan stress vəziyyətinə düşməməsi üçün münaqişələrdən uzaq durmalı, təmiz havada gəzməli, yaxın insanlarla ünsiyyətdə olmalıdır. Bununla yanaşı, o, düzgün qidalanmalı, idmanla məşğul olmalı və aktiv fəaliyyəti üçün faydalı olan stresləri optimal səviyyədə saxlamağı bacarmalıdır.

1. Müvafiq anlayışlardan istifadə edərək sxemi tamamlayın:

1. Soyuq
2. Münəqişəli vəziyyət
3. Çoxlu dərmən qəbul etmək
4. Yorğunluq
5. Ətraf mühitin çirkənməsi
6. Zərərlü vərdişlər
7. Güclü fiziki yük
8. İsti
9. Qorxu

Orqanizmin gərginliyinə səbəb olan amillər

Psixoloji: ...

Fiziki: ...

2. Stressin mərhələlərini xarakterizə edən ifadələri ardıcılıqla düzün və mərhələləri adlandırın.

- a) Orqanizm stressə səbəb olan mühitin mənfi və güclü amilinə qarşı davam götirir. Lakin bu zaman orqanizmin digər mənfi amillərə qarşı dözümlülüyü və immuniteti aşağı düşür.
- b) Orqanizm bu amilə qarşı dura bilmir və müxtəlif xəstəliklər meydana çıxır.
- c) Stress amilinə qarşı mübarizə aparmaq üçün orqanizm bütün qüvvələrini səfərbər edir.

1	?	
2	?	
3	?	

3. Aşağıda təklif olunan formaların birində öz biliklərinizdən, müşahidələrinizdən və əlavə mənbələrdən istifadə edərək...

- “Stresdən necə qorunmalı?” mövzusunda radioverilişin ssenarisini hazırlayın.
- “Şagird stress vəziyyətindən necə qorunsun?” mövzusunda yeniyetmələr üçün jurnalı məqalə hazırlayın.
- “Stresdən müdafiə” mövzusunda reklam çarxı üçün ssenari yazın.

LAYİH

46 İNSAN İRSİYYƏTİ VƏ ONUN FORMALAŞMASINDA MÜHİTİN ROLU



- Gen nədir?
- Genin funksiyaları nədən ibarətdir?

İrsiyyət və dəyişkənlik. “İrsiyyət” anlayışı hələ qədim dövrlərdən insanlara məlum idi. Lakin əlamətlərin ırsən keçməsinin əsas qanuna uyğunluqları ilk dəfə Çex alimi Qregor Mendel tərəfindən XIX əsrədə kəşf edildi və genetika elminin əsası qoyuldu.

İrsiyyət – orqanizmin öz əlamət və inkişaf xüsusiyyətlərini saxlamaq və ırsən nəslə ötürmək qabiliyyətidir.

Orqanizmin yeni əlamətlər qazanmaq xüsusiyyəti və ya fərdlər arasında fərqlişin yaranması prosesi *dəyişkənlik* adlanır. İrsiyyət və dəyişkənliyin qanuna uyğunluqlarını *genetika* elmi öyrənir.

İrsiyyətin maddi əsası. Hər hansı bir əlamətin meydana çıxmamasına cavabdeh olan genlər xromosomlarda yerləşir. Bunlar ırsiyyətin maddi əsasını təşkil edirlər. Normal halda insanın genləri 46 xromosomda yerləşir. Bir nüvədə olan xromosom sayı *kariotip* adlanır. İnsan kariotipində olan 46 xromosomdan 22 cütü *autosom* (*qeyri-cinsi*), 1 cütü isə cinsi xromosomdur. Autosom xromosomlar kişi və qadında bir-birindən fərqlənməsə də, bir cüt cinsiyət xromosomları fərqlənir.

İnsanın xromosom yiğimində hər bir xromosomun özünə oxşar homoloji cütü olur. Homoloji xromosomların eyni sahəsində bir əlaməti tənzimleyən alternativ (bir-birinə əks olan) gen cütləri olur ki, bunlar da *allel genlər* adlanır.


Yalnız cinsiyət xromosomları istisnalıq təşkil edərək homoloji cütlər yaratmır. Homoloji cütlər yaratmayan belə xromosomlar *X və Y xromosomları* adlanır.

Genotip və fenotip. Orqanizmin bütün genlərinin cəmi *genotip* adlanır. Məsələn, müəyyən edilmişdir ki, insanın genotipində 20 mindən çox gen mövcuddur.

Genotipdə olan genlər mühitin təsirindən müxtəlif əlamətlərin yaranmasında iştirak edir. Əlamət orqanizmin təzahür olunan müəyyən xüsusiyyətidir. Orqanizmin zahirən görünən əlamətlərinin cəmi *fenotip* adlanır. İnsanda fenotip əlamətlərinə saçın rəngi, boyun uzunluğu, burunun forması və s. əlamətlər aiddir.

Dominant və resessiv əlamətlər. İnsanda (həmçinin məməlilərdə) mayalanma zamanı erkək fərdin spermatozoidi dişi fərdin yumurta-hücevrəsi ilə birləşir və ziqot əmələ gəlir. Bu zaman xromosomlarda olan genlərin təsadüfi birləşməsindən müxtəlif genetik kombinasiyalı əlamətlər meydana çıxır.

Allel genlərin homoloji xromosomda yerləşməsi



Uşaqda bu əlamətlərin formalaşmasında *dominant* (*güclü*) və *resessiv* (*zayıf*) genlər iştirak edir. Məsələn, qarasaç valideynlə sarısaç valideynlərin nikahından əksər hallarda qarasaç uşaqlar dünyaya gəlir. Nəsildə üzə çıxan bu əlamət *dominant*, özünü bürüzə verməyən “sarısaç” əlamət isə *resessiv* adlanır. İnsanda irsən keçən dominant və resessiv əlamətlərə aşağıdakılardır.

Dominant əlamətlər

Qara saç
Qıvrım saç
Qara göz
Dərinin tünd rəngi
Sifetdə çillərin olması
İri burun
Qanın normal laktalanması

Resessiv əlamətlər


Sarı saç
Düz saç
Mavi göz
Açıqrəngli dəri
Sifetdə çillərin olmaması
Kiçik burun
Qanın laktalanmaması (hemofiliya)

Dominant və resessiv genlər həmçinin bu və ya digər xəstəliklərə meyilliliyə də cavabdehdir.

Fəaliyyət

Şəkələ diqqətə baxın.

- İnsanın gözünün tünd və ya açıq rəngdə olması əlamətinin irsən ötürülməsində hansı qanuna uyğunluqlar müşahidə edilir?
- Bunu necə izah etmək olar?



İnsan irsiyyətinin formalaşmasında mühitin rolü. İnsanın xarakteri, temperamenti kimi xüsusiyyətlər irsi amillərə əsaslanır. İnsanda irsən keçən əlamətlərə həmçinin intellekt səviyyəsi, bu və ya digər elmlərə, musiqiye, rəqsə, idmanaya, riyazi təfəkkürə meyillilik və bu kimi xüsusiyyətlər daxildir.

**Bu
maraq
lidir...**

- Bəzi əlamətlər – məsələn, **qan qrupları** və bəzi **ırsı xəstəliklər** – ətraf mühitin təsiri ilə deyil, yalnız genotiplə müəyyən olunur. Digər əlamətlərin təzahürü isə həm genotipdən, həm də ətraf mühitin təsirindən asılıdır. Məsələn, insanın boyunun hündürlüyü genotipdən asılıdır. Eyni zamanda bu həm də ətraf mühitdən – böyümə dövründə qidalanmadan da asılıdır.



Lakin bununla yanaşı, insan ırsiyyətinə digər amilləri də müəyyən təsir göstərir. Belə ki, uşağın xarakteri təkcə ırsiyyətdən deyil, təlim-tərbiyədən, onu əhatə edən mühitdən, sosial vəziyyətdən və s.-dən asılı olur. Uşaqlar bəzi xarakterik cəhətləri valideynlərlə ünsiyyət zamanı götürür. Bu səbəbdən valideynlər bunu nəzərə alaraq öz davranışları ilə uşaqlara nümunə olmalıdırlar.

Açar sözlər

- **ırsiyyət**
- **dəyişkənlik**
- **autosom**
- **kariotip**
- **genotip**
- **fenotip**
- **dominant**
- **resessiv**

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Düzgün cavabı müəyyən edin:

1. Orqanizmin zahirən görünən əlamətlərinin cəmi *fenotip/genotip* adlanır.
2. Orqanizmin yeni əlamətlər qazanmaq xüsusiyyəti *ırsiyyət/dəyişkənlik* adlanır.
3. ırsiyyətin və dəyişkənliyin qanuna uyğunluqlarını öyrənən elm *sitologiya/genetika* adlanır.
4. İnsan kariotipində 22/23 cüt xromosom var.
5. Kişi və qadının bütün autosom xromosomlar bir-birindən *fərqlənir/fərqlənmir*.
6. Nəsildə üzə çıxan güclü əlamət *dominant/resessiv* adlanır.
7. Fərdin bütün ırsı xassələrinin cəmi *fenotip/genotip* adlanır.

2. Anlayışları izah edin və onların arasında olan əlaqələri sxemlərlə təqdim edin.

Gen

Fenotip

Genotip

Əlamət

Ətraf mühit amilləri

3. Əlavə məlumat mənbələrindən istifadə edərək heyvan və bitkilərin dominant və resessiv əlamətlərinə dair təqdimat hazırlayın.

İNSAN İRSİYYƏTİNİN ÖYRƏNİLMƏSİ ÜSULLARI



- İnsan hansı xromosom yığımına malikdir?
- Kadının və kişinin xromosom yığımı necə fərqlənir?
- Uşağın cinsiyyəti nə zaman və necə müəyyən olunur?

Digər orqanizmlərdə rast gəlinən irsiyyət qanuna uyğunluqları insan üçün də səciyyəvidir. Lakin bu orqanizmlərlə müqayisədə insanda irsiyyət və dəyişkənlilikin qanuna uyğunluqlarının öyrənilməsi çətinlik törədir.

İlk növbədə, insan üzərində birbaşa təcrübələr aparmaq mümkün deyil. Bundan başqa, insan gec çoxalır, az nəsil verir. Ona görə də insan irsiyyətini və onda baş verən dəyişkənlilikin öyrənilməsi üçün xüsusi üsullar hazırlanmışdır.

Genealoji üsul nəsil ağacının (şəcərəsinin) öyrənilməsinə əsaslanır. Bu zaman xüsusi simvollardan istifadə etməklə və qohumluq dərəcələrini göstərməklə öyrəniləcək əlamət qrafik təsvir olunur. Bununla nəsil ağacı tərtib edilir, öyrəniləcək əlamət qohum qruplarında azı 3 nəsildə izlənilir. Bununla əlamətin dominant və ya resessiv keçməsi müəyyənləşdirilir.

Nəsil ağacı tərtib edərkən aşağıdakı qaydalarə əməl edin:

- a) nəsil ağacının tərtib edilməsi öyrənilən insandan başlanılır;
- b) qardaş və bacılar anadanolma ardıcılılığı ilə soldan-sağda doğru yerləşdirilir;
- c) hər nəslin nümayəndələri bir sıradə verləşdirilir.




Fəaliyyət

Məsələni həll edin:

- Ailənin irsiyyətində saçın bir hissəsinin ağ rəngli olması ("ağ çəng") dominant əlamətinə rast gəlinir (sxemə bax). Valideynlərin hansında "ağ çəng" olur? Uşaqların necə faizində bu əlamətə rast gəlinir. Niyə 5 və 7-ci fərdlərdə "ağ çəng" əlaməti olmur?

Saçın "ağ çəng" xüsusiyyətinin ırsən ötürülməsi

Kişi Qadın Öyrənilən əlamət Nikah Uşaqlar



Əkizlik üsulu. Genealoji üsulla əlamətin dominant və ya resessiv olduğu müəyyənləşdirilsə də, mühitin bu əlamətlərə necə təsir göstərdiyini öyrənmək mümkün olmur. Mühitin genotipə təsirinin müəyyən edilməsi üçün əkizlik üsulundan istifadə olunur. Bu təsirlər bir və ya müxtəlif yumurta əkizləri üzərində öyrənilir və sonra nəticələr analiz edilir. Əkizlik üsulu ilə sifətdə çilliliyin, barmaq izlərinin keçməsi, infeksion xəstəliklərə meyillilik və bu kimi əlamətlər öyrənilmişdir.



Əkizlik üsulu

Bir yumurta əkizləri

- Mayalanmadə əkizin sayından asılı olmayaq bir yumurta-hüceyrə və bir spermatozoid iştirak edir.



- Əkizlər, adətən, eyni ciftə malik olurlar.





Müxtəlif yumurta əkizləri

- Mayalanmadə doğulan uşaqların sayından asılı olaraq iki və daha artıq yumurta-hüceyrə və spermatozoid iştirak edir.




- Əkizlərin hər birinin öz cifti olur.




Sitogenetik üsul. Bu üsul xromosomların miqdarının, quruluşunun öyrənilməsinə əsaslanır. İnsanın xromosom xəstəliklərinin əsas səbəbi xromosomda müəyyən sahələrinitməsi, onun quruluşunda baş verən dəyişikliklər, xromosom yiğimində artıq xromosomların olması və yaitməsidir. Xromosumlarda olan çatışmazlıqlar həm autosom, həm də cinsiyyət xromosomlarında baş verə bilir. Autosom xromosumlarda baş verən çatışmazlıqlara misal kimi *Daun sindromunu* göstərmək olar.

Sitogenetik üsul. İnsanın normal kariotipi

Qadında




Kişidə



Biokimyəvi üsul insan organizmində gedən maddələr mübadiləsində baş verən çatışmazlıqların səbəblərini öyrənmək üçün tətbiq edilir. İnsanda baş verən çatışmazlıqlar bəzən maddələr mübadiləsində irsi amillərlə müəyyən edilən patoloji pozuntularla əlaqədar ola bilir; məsələn, insandakı şəkərli diabet bu cür xəstəliklərdəndir.

Biokimyəvi üsul

Oraqşəkilli hüceyrə anemiyası
(qanazlığı)



İnsanın genetik müxtəlifliyi. İnsanın xarici görünüşü, fiziki və əqli imkanları, xarakteri, xəstəliklərə meylliliyi və ya döyümlülüyü, ömrünün təbii uzunluğu və s. valideynlərdən aldığı genlərdən asılıdır. Bu, genetik müxtəlifliyi yaradır.

Genetik müxtəliflik dedikdə növ daxilində baş verən müxtəlif dəyişikliklər başa düşülür. Belə müxtəliflik sayesində organizmdə xarici mühitin müxtəlif təsirlərinə

Açar sözlər

- genealoji üsul
- əkizlik üsulu
- sitogenetik üsul
- biokimyəvi üsul

qarşı döyümlülük yaranır. Məsələn, bəzi insanlar ətraf mühitin çirkənməsinə dözə bilsə də, digər gen yığımına malik olanlarda buna qarşı bədən müqaviməti zəifləyir, hətta ölüm halları baş verir. Bu səbəbdən insanın genetikasını öyrənərkən bir çox əlamətlərin ırsən keçməsi və onlara ətraf mühitin təsiri ciddi tədqiq edilir.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Şərti işarələri müvafiq anlayışların qarşısında qeyd edin.

G – genealoji üsul

Ə – əkizlik üsulu

S – sitogenetik üsul

B – biokimyəvi üsul

- Xromosomların miqdarı və quruluş xüsusiyyətlərinə əsaslanan insan ırsiyyətinin öyrənilməsi üsul.
- Uşağın inkişafına genotipin və mühitin təsirini öyrənən üsul.
- İnsanlarda əlamətlərin ırsən ötürülməsinin qanuna uyğunluqlarını öyrənən üsul.
- Bu üsul vasitəsilə xromosomların artıq və ya əskik olması ilə əlaqədar xəstəliklər öyrənilmişdir.
- İnsanın ırsiyyətinin öyrənilməsinə əsaslanan üsul.
- Sağlam və xəstə adamların xromosom yığımını tədqiq edən üsul.
- Maddələr mübadiləsindəki pozğunluqları öyrənən üsul.

LAYITH

2. Dörslikdəki mətndən və əlavə mənbələrdən istifadə edərək “İnsan irsiyyətinin və onda baş verən dəyişkənlilikin öyrənilməsi üçün istifadə olunan üsullar” cədvəlini tamamlayın.

Üsullar	Üsulun mahiyyəti	İstifadə nümunələri
Genealoji		
Əkizlik		
Sitogenetik		
Biokimyəvi		

3. Yaponianın qanunlarına görə, ata ailə quran qızına torpaq sahəsi bağışlamalıdır. Ailə torpaqlarının dağılmaması üçün çox zaman qızları üçün nişanlısı qohum ailələrdən seçirlər. Lakin belə ailələrdə irsi xəstəliklərin rastgelmə tezliyi yüksək olur. Bunu necə izah edə bilərsiniz?

LAYİH



- İnsanda irsən ötürülen hansı xəstəlikləri tanıyırsınız?


- İnsanda genetik pozğunluqları hansı üsullarla öyrənmək olar?

İnsanda normal əlamətlərlə yanaşı, müxtəlif patoloji əlamətlər də irsən keçə bilir. Bu cür xəstəliklərin meydana çıxması, adətən, insanların genlərində və ya xromosomlarında baş verən dəyişikliklərlə əlaqədar olur.

Fəaliyyət

Öyrənilən bir əlamətə görə ailənin nəsil ağacının sxemini araşdırın.

Həkimə müraciət edən ailə üzvü (proband) ox ilə işarələnmişdir.



Suallara cavab verin:

1. Sxemdə neçə nəsil göstərilmişdir?
2. Probandın ata tərəfdən nənəsinin və babasının neçə uşağı olmuşdur?
3. Probandın cinsi nədir?
4. Öyrənilən əlamət probandda varmı?
5. Probandda olan əlamət daha neçə ailə üzvündə var?
6. Öyrənilən əlamət dominant, yoxsa resessivdir?

Genlərdə baş verən dəyişilmələr. Belə dəyişilmələr müxtəlif gen xəstəliklərinin yaranması ilə nəticələnir.

İnsnlarda bəzi genlərin iştirakı ilə müəyyən aminturşu bədənin rəngini təmin edən melanin pigmentinə çevrilir. Bu genlərdə baş verən çatışmazlıqlar zamanı insanda pigmentlər yaranır və nəticədə *albinizm* meydana çıxır. Albinizmə malik insanların saçında, gözlərində, kirpik və qaşlarında, həmçinin dərisində pigment olmur (a). Genlərdə baş verən dəyişikliklərlə əlaqədar olan xəstəliklərə həmçinin “*toyuq korluğunu*”, bir çox maddələr mübadiləsi xəstəlikləri də aiddir. Hazırda, ümumiyyətlə, 4000-ə yaxın gen xəstəliyi müəyyən edilmişdir.

Xromosomlarla əlaqədar xəstəliklər. Belə xəstəliklər şüalanma, müxtəlif

(a)




dərman preparatlarının qəbulu, narkotik maddələrdən istifadə və digər səbəblərdən xromosomların quruluşunda, miqdardında yaranan dəyişikliklərlə əlaqədar olur. Xromosom xəstəlikləri zamanı insanlarda ecli çatışmazlıq, bədən qüsurları müşahidə edilir. Xromosom xəstəliyinə *Daun sindromunu* misal göstərmək olar (b). Bu xəstəlik hüceyrənin bölünməsi zamanı autosom xromosomların 21-ci cütündə artıq xromosomun olması

nəticəsində baş verir. Yaşlı ananın uşaq dünyaya gətirməsi ilə əlaqədar bu xəstəliyin meydana çıxmazı riski daha da artır.

(b) Xromosomlara əlaqədar xəstəliklər – Daun sindromu

Xromosomlar



- 21-ci cütdə artıq xromosomun olması.

- Sifətə yayılmış burun, yuxarıya doğru dərtilmiş büküşlü qapaqlara malik gözler.



- Digər barmaqlardan uzaqda yerləşən baş barmaq və dabanların inkişaf etmiş büküşləri.

- Eyni büküşlü ovuclar ("meymun ovcu"), qısa görünüşlü beşinci barmaq.



**Bu
barmaq
lidir...**

- İnsanlarda araxnodaktilya ("hörümçək barmaqlar" – barmaqlar çox nazik və uzun olur) adlanan ırslı xəstəliyə rast gəlinir. Bu xəstəliyi müəyyən edən gen birləşdirici toxumanın normal formalaslaşmasını pozur və el barmaqlarının quruluşu ilə yanaşı, gözdə büllürün quruluşuna təsir edir, həmçinin ürək-damar sisteminde anomaliyalara gətirib çıxarır. Məşhur skripkaçı Nikolo Paqanini, ABŞ-in mərhum prezidenti Avraam Linkoln, Fransanın sabiq prezidenti Şarl de Qolda da bu xəstəlik olmuşdur.

Talassemiya. ırslı qan xəstəliyi olan talassemiyaya Azərbaycanda geniş təsadüf olunur. Xəstəlik resessiv olub autosom xromosumlardakı bir gendə baş verən dəyişiklik zamanı meydana çıxır. Nəticədə qanda hemoqlobinin sintezi pozulur.

Açar sözlər

- talassemiya
- albinizm

Talassemiya xəstəliyinin iki forması var. Bunlardan birincisi *talassemiya daşıyıcılığıdır*. Belə insanlar zahirən tamamilə sağlam olsalar da, özlərində xəstə geni daşıyır və onları irsən öz uşaqlarına ötürə bilirlər. Talassemiya genini yalnız bir valideydən alan uşaq talassemiyanın daşıyıcısına çevirilir. Belə uşaqlarda yüngül formada qanazlığı olsa da, onlarda ciddi müalicə tələb olunmur və qanda dəmirin miqdarı, adətən, normada olur.

Talassemiyanın ikinci ən ağır forması *böyük talassemiya* adlanır. Böyük talassemiyyaya bu xəstəlik genini hər iki valideydən alan uşaqda rast gəlinir. Bu, erkən uşaqlıq dövründə inkişaf edən ağır irsi qan xəstəliyi hesab edilir. Talassemiya ilə doğulmuş uşaqlarda xəstəlik müəyyən müddət ərzində gizli keçir və 4 aylığına kimi onda heç bir xəstəlik hali müşahidə edilmir. Bu aylardan etibarən xəstə uşaqların qanında hemoqlobinin miqdarı azalmağa başlayır. Nəticədə qanda oksigen çatışmazlığı səbəbindən onlar tez yorulur, rəngləri solur, iştahları və yuxuları pozulur. İllər ötdükcə belə uşaqlar fiziki inkişafına görə həmyaşlılarından geri qalırlar. Onların qaraciyər, dalaq, ürək və s. daxili orqanlarında və sümüklərdə dəyişikliklər baş verir. Böyük talassemiya xəstəliyi olan uşaqları müalicə etmək üçün onlara ömürboyu hər ay qan köçürmək lazımdır. Ancaq bu özü də sonda xəstə uşaqda digər problemlərin yaranmasına gətirib çıxarıır. Belə müalicə alan uşaqların orqanizmində dəmirin miqdarı artır. Artıq dəmir xəstələrin daxili orqanlarında yığıılır, bu isə, öz növbəsində, daxili orqanların fəaliyyətini pozur. Bunun nəticəsində xəstələrdə ürək-damar çatışmazlığı, qaraciyər xəstəliyi və endokrin pozğunluqlar meydana gəlir. Buna görə də xəstələrin bədənində olan artıq dəmiri orqanizmdən xaric etmək üçün xüsusi preparatlardan istifadə edilir.

Azərbaycanda talassemiya xəstəliyinin geniş yayılmasının başlıca səbəblərindən biri qohum nikahlarıdır. Xəstəlik, əsasən, bu nikahlardan törənən övladlarda üzə çıxır.


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Məntiqə əsasən sual işarəsinin yerinə uyğun olan anlayışı müəyyən edin:

- | |
|--|
| <ul style="list-style-type: none">• Genlərdə baş verən çatışmazlıqlar – albinizm
? – Daun sindromu |
| <ul style="list-style-type: none">• Əlamətin dominant və ya resessiv olması – genealoji üsul
Mühitin genotipə təsirinin müəyyən edilməsi – ? |
| <ul style="list-style-type: none">• Daun xəstəliyi – ?
Hemofiliya (qanın laxtalanmaması) – cinsi xromosomlar |
| <ul style="list-style-type: none">• Biokimyəvi tədqiqat – şəkərli diabet
? – “Toyuq korluğu” |
| <ul style="list-style-type: none">• Sağlam insan – 46
Daun sindromu – ? |

LAYIHƏ

2. Sxemi dəftərinizdə çəkin. İrsi xəstəliklərin yaranması riskini artırın amillərin nömrələrini sxemin müvafiq xanalarında yerləşdirin.



3. İki eyni yumurta əkizi (A və B) müxtəlif uşaq evlərində böyümüşlər. C və D eyni yumurta əkizləri isə bir ailədə yaşamışlar. Bu əkizlərin müayinəsi nəticəsində növbəti nəticələr alınmışdır:

ƏLAMƏTLƏR	ƏKİZLƏR			
	Müxtəlif şəraitdə tərbiyə almışlar		Eyni şəraitdə tərbiyə almışlar	
	A	B	C	D
1. Boy (sm)	150	152	160	161,6
2. Çəki	50	51	54	56
3. Əyri pəncəlilik	+	-	-	-
4. Oxumağa meyillilik	-	+	+	+
5. Riyazi təfəkkür	-	+	+	+
6. Əqli inkişaf	orta	yüksək	orta	orta

Göstəriciləri analiz və müqayisə edərək nəticə çıxarın:

– Fikrinizcə, hansı əlamətlər irlərdir və genotipdən asılıdır?

4. Talassemiya resessiv olsa da, nəsildə irlər özünü fenotipcə bürüzə verə bilir. Bunun səbəbini genetik nöqteyi-nəzərdən izah etməyə çalışın.

49

INSİYYƏTİN XROMOSOM TƏYİNİ. INSİYYƏTLƏ İLİŞİKLİ İRSİYYƏT



– Orqanizmin bu və ya digər cinsə mənsub olduğunu genetik cəhətdən necə müəyyən etmək mümkündür?


Heyvanların əksəriyyətində iki cinsə mənsub – dişi və erkək fərdlər olur. Fərdlərin müəyyən cinsə mənsub olması onların əsas fenotip xüsusiyyətləridir.

Fəaliyyət

Sxemi nəzərdən keçirin. Cədvəli dəftərinizə çəkərək sual işarəsinin yerinə müvafiq termin və anlayışları qoymaqla onu tamamlayın.

– Tamamlanmış cədvəl əsasında hansı nəticələri çıxarmaq mümkündür?

44	..
22	..
x	..
y	..
44 + xy	..
44 + xx	..
22+X	..
22+X	..
22+Y	..



Cinsiyyətin xromosom təyini. Uşaqın cinsiyyəti qadın və kişinin qametlərinin birləşməsi zamanı müəyyən olunur. Xromosomlara görə orqanizmin cinsiyyətinin təyin edilməsi *cinsiyyətin xromosom təyini* adlanır.

İnsanda qadının yumurta hüceyrəsində 22-si autosom, biri X xromosomu olmaqla 23 xromosom olur. Deməli, istənilən yumurta-hüceyrə müvafiq olaraq bir X xromosomu daşıyır. Kişi də isə hər birində 22 autosom xromosom olmaqla X və ya Y-ə malik 2 tip spermatozoid yaranır. Y xromosomu uşaqın kişi cinsinə mənsub olmasına cavabdehdir.

Bələliklə, əgər qadının X xromosomuna malik qameti kişinin X xromosolu qameti ilə birləşərsə, qız, Y xromosomuna malik qametlə birləşərsə, oğlan doğulur.

Cinsiyyətlə ilişikli irsiyyət. Əgər hər hansı bir əlamətə cavabdeh olan gen autosom xromosomda yerləşərsə, onda irsən keçmə ata və yaxud ana

Açar sözlər

- cinsiyyətlə ilişikli irsiyyət
- hemofiliya
- rəng korluğу

kimi istenilen gen daşıyıcısından asılı olmayaraq oğlan və ya qızlara keçir (məsələn, gözün rəngi). Buna səbəb qadın və kişi hüceyrələrində autosom xromosomlarının oxşar olmasıdır.

Əlamətin X və ya Y xromosomlarında yerləşən genlərin iştirakı ilə irlənə nəslə keçməsi *cinsiyətlə ilişikli irsiyyat*, həmin genlər isə *cinsiyətlə ilişikli genlər* adlanır. Cinsiyətlə ilişikli keçmə zamanı əlamət ya qızlarda, ya da oğlanlarda üzə çıxır.

İnsanlarda müşahidə edilən *hemofiliya*, *rəng korluğunu* kimi xəstəliklərin yaranmasına səbəb olan genlər X xromosomunda yerləşir.


Qulaqda tüklülük, dərinin balıq dərisi kimi pulcuqlu olması əlamətlərini tənzimləyən genlər isə Y xromosomunda olur.



- İnsanda rəngli görmənin pozulmasını müayinə edərkən polixromatik (yun. "polys" – çox, "chroma" – rəng) cədvəl, xüsusi testlər və xüsusi aparatlardan istifadə edilir.


Polixromatik test parlaqlığına görə eyni, lakin rənginə görə fərqlənən nöqtə və dairələrdən ibarət şəkillərin köməyi ilə tərtib edilir.

Rəng korluğunu olan adamlar bu dairələr içərisində şəkilləri seçə bilmir. Onlar yalnız nöqtə və dairələrlə dolu olan sahə görürler.



Cinsiyətlə ilişikli keçən xəstəliklərdən hemofiliyanın irlənə keçməsini nəzərdən keçirək. İnsanın X xromosomunda dominant H geni qanın normal laxtalanmasını təmin edir. Resessiv h geni isə qanın laxtalanmasının azalmasına və hemofiliya xəstəliyinin yaranmasına səbəb olur.

Qanın normal laxtalanması geni – H Hemofiliya geni – h



Hemofiliyada **H** geni resessiv olsa da, **Y** xromosomunda bu genə allele olmadığından qanın laxtalanmaması əlaməti yalnız kişilərdə müşahidə edilir. Genotipində hemofiliya genini daşıyan qadınlar, adətən, fenotipə sağlam olur.

Hemofiliya insanda uşaq yaşlarından meydana çıxır. Hətta yüngül zədələnmələr dərialtı, əzələdaxili kəskin qanaxmala səbəb olur. Kəsiklər, dişlərin çəkdirilməsi həyat üçün təhlükəli qanaxmalarla və hətta ölümlə nəticələnir.

Xəstəliklərə qarşı irsi meyillilik. Xəstəliklərə qarşı irsi meyillilik bəzən xarici mühitin təsirindən baş verə bilir. Məsələn, ağciyər xərcənginə meyilli insanlarda bu xəstəliyin inkişafına siqaret çəkmək səbəb olur.

Əgər insan zərərli vərdişlərindən əl çəkərsə, xəstəliklərə qarşı irsi meyilliliyi zəifləyə və hətta itə bilər. İnsanlarda habelə diabet, hipertoniya, mədə yarası və s. xəstəliklərə qarşı irsi meyillilik də müşahidə olunur.

Tibbi-genetik məsləhətlər. Dünyanın inkişaf etmiş bir çox ölkələrində tibbi-genetik məsləhətxanalar fəaliyyət göstərir. Belə məsləhətxanalar gənc ailələrə irsi xəstəliklərə malik uşaqların doğulması riskinin azaldılması məqsədi daşıyır. Bu məqsədlə nəsil ağacının tərtibi, xromosom yiğiminin öyrənilməsi, biokimyəvi və s. tədqiqatlardan istifadə etməklə müəyyən məsləhətlər verilir. Belə məsləhətlərə qohumlarında oxşar xəstəliklər (məsələn, ürək qüsurları, əqli və fiziki cəhətdən geri-qalma) olan gənc ailələr daha çox ehtiyac duyur.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

1. Uyğunluğu müəyyən edin:

1. Kariotip
2. Cinsi xromosomlar
3. Autosomlar
4. Qadının cinsi xrosomları
5. Kişinin cinsi xrosomları

- A. Erkək və dişidə bir cüt fərqli xromosomlar.
- B. Orqanizmin bir hüceyrəsinin nüvəsində xromosomlarının ümumi miqdarı
- C. Ayricinsli orqanizmlərin hüceyrələrinin xarici görünüşcə eyni xromosomları
- D. XY
- E. XX

2. Düzgün ifadələri seçin:

- 1) Xromosumlara görə orqanizmin genotipinin təyin edilməsinə cinsiyətin xromosom təyini deyilir.
- 2) Allel genlər – homoloji xromosomların eyni sahəsində yerləşən bir genin müxtəlif alternativ formalarıdır.
- 3) X xromosomunda dərinin balıq dərisi kimi pulcuqlu olması əlamətlərini tənzimləyən gen yerləşir.
- 4) Qametlər – heyvan və ya bitki orqanizmində cüt allel genlərdən birini daşıyan cinsiyət hüceyrələridir.
- 5) Gen – zülal molekulunun hüceyrənin quruluşu haqqında məlumat daşıyan bir sahəsidir.

LAYİHƏ

- 6) Rəng korluğu kimi xəstəliyin yaranmasına səbəb olan genlər X xromosomunda yerləşir.
 7) Kişi və qadılarda bir-birindən fərqlənən xromosomları *autosom* adlandırılır.

3. Əlavə məlumat mənbələrindən istifadə etməklə hemofiliya və rəng korluğu barədə (kəşfi, öyrənilməsi, maraqlı faktlar və s.) təqdimat hazırlayın.

4. Normal rəngsəçmə qabiliyyəti X xromosomunda olan dominant D geni ilə, rəng korluğu isə resessiv d geni ilə tənzimlənir. Mövzuda göstərilən hemofiliya xəstəliyinin irsən keçməsi sxemini nümunə götürərək valideyn fərdlərin nəsillərinin genotipini yazın.


— X-xromosomu (rəng korluğunu daşıyan genə malikdir)

— X-xromosomu (normal görmə geni daşıyır)

— Y-xromosomu

👁️👁️ Rəng korluğu

👁️👁️ Normal görmə





– İnsanın sağlamlığı hansı amillərdən asılıdır?

İnsanın adət etdiyi qidalanma, əmək, istirahət və bu kimi gündəlik fəaliyyəti *həyat tərzi* adlanır. İnsan yalnız sağlam həyat tərzi keçirməklə öz sağlamlığını qoruya bilir. Bunun üçün o, müəyyən gigiyenik qaydalara əməl etməklə bərabər, sağlamlığının möhkəmləndirilməsinin qayğısına da qalmalıdır. Bu qaydalara əməl etmədikdə insanın sağlamlığı üçün təhlükə yaranır.

Fəaliyyət

Praktik iş

Etil spirtinin insan orqanizmine təsiri

İşin gedisi:

A. Rənglənmiş suya spirt əlavə edin.

- Nə müşahidə edirsiniz? Bu təcrübəyə görə spirtin həll olaraq insanın qanına təsir etməsi barədə hansı nəticəyə gələ bilərsiniz?

B. İçərisində yumurta ağı olan qaba spirt əlavə edin.

- Nə müşahidə edirsiniz? Bu təcrübəyə əsaslanaraq spirtin orqanizmin zülallarına (məsələn, fermentlərə) təsir etməsi barədə nə nəticə çıxara bilərsiniz?

Zərərli vərdişlər. İnsanın öz sağlamlığının pozulmasına yönələn fəaliyyəti *zərərli vərdişlər* hesab olunur. Onlar insanın şəxsiyyət kimi formalasmasına mane olur. Sağlamlığa əsas zərər vuran amillər – siqaret çəkmək, narkotiklərin və alkoqollu içkilərin qəbul edilməsidir.

Siqaret tüstüsündə nikotin, dəm qazı, sinil turşusu, ammonyak, az miqdarda radioaktiv maddələr, üzvi turşular, qatran, zəhərli qazlar olur. Siqaretçəkmənin geniş yayılmasının əsas səbəbi *nikotinin* sinir sisteminə oyandırıcı təsir göstərməsi hesab olunur. Belə təsir insanda yanlış zövqverici hissiyyatın meydana gəlməsinə səbəb olur ki, bu da siqaretdən asılılıq yaradır.


Nikotinin insan orqanizminə düşməsi zamanı, ilk növbədə, dilin dad reseptorları sıradan çıxır. Siqaret çəkənlərdə ağızın və qida borusunun epitelisi zədələnir, diş minası saralır və onda çatlar əmələ gəlir. Siqaret çəkənlərdə damarların daralması nəticəsində toxumalar qanla yaxşı təchiz olunmur. Uzun müddət siqaret çəkən adamlarda qastrit və xoralar inkişaf edir.

Orqanizmə zərər vuran vərdişlərdən biri də *spirtli içkilərə aludəçilikdir*. Orqanizmə düşən alkoqolun az miqdarı fermentlərin təsirindən parçalanır. Alkoqolun qanda çoxlu miqdarda olması zamanı ondan daha çox zərərli kənar məhsullar ayrıılır. Alkoqolun təsirinə ən çox həzm sistemi orqanları məruz qalır. Nəticədə mədənin qıcıqlanması səbəbindən çoxlu miqdarda mədə şirəsi ifraz olunur ki, bu da qastritin yaranmasına gətirib çıxarır. Həzm sistemində alkoqolun təsirinə ən çox məruz qalan

LAR

orqan qaraciyərdir. Burada alkoqolun 98%-ə qədəri zərərsizləşdirilir. Bu, qaraciyərdə gedən digər mübadilə proseslərinə təsir edir. Nəticədə qaraciyərdə çoxlu yağ damalarının toplanması ilə əlaqədar onun ölçüsü böyüyür, hüceyrələri tədricən birləşdirici toxuma hüceyrələri ilə əvəz olunur və *alkoqol hepatiti* yaranır ki, bu da sonda *sirroz* xəstəliyinin baş verməsinə səbəb olur. Alkoqoldan xüsusən sinir sistemi daha çox zərər çəkir. Bu onunla izah olunur ki, alkoqol yağabənzər maddədə yaxşı həll olur. Belə maddələr sinir sistemində daha çoxdur. Daim spirtli içkilər içən insanların beyin qabığının zədələnməsi nəticəsində əllər əsir, vaxtında müalicə olunmadıqda *ağ isitmə* deyilən kəskin psixi xəstəlik yaranır.

Nikotinin insan orqanizminə təsirini göstərən sxem



Narkotik maddələr bitki mənşəli maddələr və ya dərman preparatları olub güclü psixi dəyişikliklərə gətirib çıxarırlar. Onların qəbulu insanda asılılıq yaradır: insan psixi və fiziki cəhətdən narkotikdən asılı olur. Narkotik maddələrin qəbulu insan orqanizmində pozğunluqlar yaradır. Onu qəddarlığa sövq edir, kəməğilliliğə səbəb olur. Narkotik istifadəçisi olan insanlarda sifətin dərisi torpaq rəngi alır, dəri qırışır. İnsan öz sağlamlığını qorumaq üçün sağlam həyat tərzi keçirməlidir.

1. Dərslikdən və əlavə məlumat mənbələrindən istifadə edərək cədvəli tamamlayın.

SPİRTLİ İÇKİLƏRİN ORQANİZMƏ TƏSİRİ	
Orqan	Yaranan çatışmazlıqlar
Baş beyin	
Ürək	
Qaraciyər	
Mədə	
Böyrək	
Cinsiyyət hüceyrələri	

2. Suallara cavab verin:

- Zərərli vərdişlərin yaranma səbəbi nədir?
- Zərərli vərdişlərin yaranmasının qarşısını necə almaq olar?
- İnkişaf etmiş ölkələrdə zərərli vərdişlərə qarşı nə üçün daha fəal mübarizə aparırlar?

3. Narkotik maddələrdən istifadə və onun fəsadları barədə məlumat toplayın. Mövzu üzrə 5–6 slayddan ibarət elektron təqdimat hazırlayıın.

51 REPRODUKTİV SAĞLAMLIQ



- Hansı faktorlar irsi materiala, hüceyrələrin formalasmasına, dölün inkişafına təsir edə bilər?

Reproduktiv sağlamlıq. Ailə qurmaq, sağlam uşaqlıq dünyaya gətirmək, tam keyfiyyətli şəxsiyyət tərbiyə etmək hər iki valideyndən məsuliyyət tələb edir. Bu səbəbdən insanların reproduktiv sağlamlıq problemlərinə son dövrlərdə daha çox diqqət yetirilir. Reproduktiv sağlamlıq insanın əlverişli fiziki, əqli və sosial rifahı şəraitində çoxalma orqanlarının sağlam olmasıdır.

Fəaliyyət

Cədvəli dəftərinizə çəkin, dölün inkişafına təsir edən amilləri qruplaşdırın və cədvəldə qeyd edin: **mexaniki təsirlər, alkoqol, qida məhsullarında olan qidalı maddələr, viruslar, vibrasiya, nikotin, fiziki yük, havanın temperaturu, günəş şüaları, bakteriyalar, dərman preparatları.**

Fiziki	Bioloji	Kimyəvi

- Sadalanan meyarlar insanın reproduktiv sistemini və dölün inkişafına necə təsir edə bilər?

İnsanın fiziki və psixi sağlamlığının formalası hələ bətn daxilində ikən başlayır və müxtəlif amillərin təsiri altında ömrboyu davam edir. Belə amillərə düzgün qidalanma, gün rejiminə əməletmə, hərəkət aktivliyi və s. aiddir.

Zərərli vərdişlərin reproduktiv sağlamlığa təsiri. Reproduktiv sağlamlığa alkoqol, nikotin və narkotik maddələr kimi zərərli vərdişlər mənfi təsir göstərir. Zərərli vərdişlərə aludə olan hamilə qadılarda alkoqolun, siqaretin və ya narkotik maddələrin tərkibindəki zərərli maddələr dölün orqanızmində güclü dəyişikliklər yaradır və nəticədə onun normal inkişafı ləngiyir. Bu zaman sinir hüceyrələrinin formalası pozulduğundan müxtəlif çatışmazlıqlara malik fiziki və psixoloji inkişafdan geri qalan uşaqlar dünyaya gəlir. Məsələn, hamilə qadının siqaret çəkməsi zamanı qanın plasenta ilə axması zəifləyir. Nəticədə isə döl qida maddələri ilə az təmin olunur. Bu səbəbdən də doğulan uşaq cılız, zəif və çəkisi az olur.

Reproduktiv sağlamlığa infeksiyaların təsiri. Reproduktiv sağlamlığa həm də cinsiyyət orqanlarının xəstəlikləri təsir edə bilər. Cinsiyyət yolu ilə keçən xəstəliklər *zöhrəvi xəstəliklər* adlandırılır. Bu xəstəliklərə qarşı insanda immunitet yaranır. Bədənə daxil olan xəstəliyin törədiciləri, ilk növbədə, cinsiyyət orqanını zədələyir. Müalicənin vaxtında aparılmaması, adətən, sonsuzluqla nəticələnir.

Reproduktiv sağlamlığın və sağlam hayatı tərzinin əsas şərtləri. Reproduktiv sağlamlığın və sağlam hayatı tərzinin əsas şərtləri düzgün qidalanma, idman vərdişləri, əmək və istirahət rejiminin düzgün təşkil olunmasıdır. Qidalanma zamanı qida normalarına ciddi əməl olunmalıdır. Qida normaları dedikdə insanın normal halda qəbul etdiyi ümumi qidanın və ya onda olan komponentlərin miqdarı başa düşülür. Bu normalar insanın yaşından, cinsindən, işin növündən asılı olaraq onun bütün hayatı boyu dəyişir. Qida normalarına əməl olunmaması insanda müxtəlif xəstəliklərin meydana çıxmasına şərait yaradır. Məsələn, karbohidrat və yağlardan suistifadə nəticəsində insanda ateroskleroz, piylənmə, şəkərli diabet və s. xəstəliklər yarana bilər. Bədənin sağlam olması üçün insan daim idmanla məşğul olmalıdır. İdmanla müntəzəm məşğul olduqda ürəyin fəaliyyəti güclənir, əzələlərə çoxlu qan gəlir, tənəffüs prosesi yaxşılaşır.

Reproduktiv sağlamlığın qorunması üçün insan sağlam hayatı keçirməli, gələcək nəslin sağlamlığının qayğısına qalmalıdır.

ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

- Aşağıdakı suallardan və əlavə məlumat mənbələrindən istifadə edərək sağlam hayatı tərzinin əhəmiyyəti haqqında referat hazırlayın.**
 - Hansı əsas meyarlar insanın sağlamlığına təsir göstərir?
 - İnsanın sağlamlığına təsir edən fiziki və kimyəvi amillərin əhəmiyyəti nədən ibarətdir?
 - İnsanın sağlamlığına təsir edən sosial amillərin əhəmiyyəti nədən ibarətdir?
 - Sadalanan amillər gələcək ananın (dölün, yeni doğulmuş uşağın) reproduktiv sağlamlığına necə təsir edə bilər?
- Sağlam hayatı tərzinə həsr olunmuş “yaddaş kitabı” hazırlayın. Zərərli vərdişlər-dən qurtulmaq və sağlamlığınızı qorumaq məqsədilə qaydalar tərtib edin, sonra isə bu istiqamətdə təbliğat aparın.**
- Ananın qəbul etdiyi alkoqol, narkotik maddələr dölün inkişafını zəiflədir və ana bətnində onun inkişafını pozur. Belə dölün inkişafı və böyüməsi gec gedir, baş beyinin həcmi kiçilir, “ağıldankəmlik”, “dovşandodaqlılıq”, “qurdağızlılıq” xəstəlikləri üzə çıxa bilir.**
 - Dölün inkişafında belə dəyişikliklərin səbəbini izah etməyə çalışın.

Layihə

- Aşağıdakı mövzulardan biri barədə radioverilişdə çıkış, yeniyetmələr üçün jurnalda məqalə, yaxud da reklam çarxı üçün ssenari hazırlayın:
 - Stress nədir?
 - Şagird stress vəziyyətindən necə qoruna bilər?
 - Stress canlılara necə təsir edir?
 - “Zərərli vərdişlərin yaranmasının qarşısını almaq üçün tədbirlər siyahısını tərtib edin” (məktəbdə, dövlətdə, Yer kürəsində).
 - Siqaret çəkməyə, alkoqollu içkilər qəbul etməyə qarşı reklam xarakterli plakat düzəldin.
 - Hər hansı zərərli vərdişdən qurtulmağa çalışan insanlar üçün tövsiyələr siyahısı hazırlayın.
 - İnternetdən aşağıdakı mövzuların biri haqqında məlumat toplayın və elektron təqdimat formasında tərtib edin.
 - Daun sindromlu uşaqların adaptasiyasının bioloji və sosial aspektləri.
 - Müxtəlif dünya xalqlarının albinoslara münasibəti. Dünyanın müxtəlif ölkələrində albinosların adaptasiyasının sosial aspektləri.
 - “Ailənin genealoji ağacı”
- Tapşırıq:*
- Qohumlarınızla söhbət aparın, ailə şəkillərinə, sənədlərinə diqqət yetirin.
 - Aldığınız məlumatları təhlil edin və sxem şəklində nəsil ağacınızı qurun.
 - Qohumları birləşdirən xətlərin üzərində oxşar xarici əlamətləri, xasiyyətləri, qabiliyyətləri və ya sağlamlıq vəziyyətlərini qeyd edin.
 - Bütün qohumlar üçün ümumi (əgər varsa) əlamətləri müəyyən edin.
Nəticələrinizi illüstrasiyalı referatlar, elektron təqdimat, plakatlar formasında təqdim edin.

LAYİHƏ

• VII fəsil • İnsan sağlığınınə ətraf mühitin təsiri •

195

Ümumiləşdirici tapşırıqlar

1. Uyğunluğu müəyyən edin:

1. **Orqanizmin səfərbər edilməsi mərhələsi**
2. **Qıcığa qarşı müqavimət göstərilməsi mərhələsi**
3. **Orqanizmin zəifləməsi mərhələsi**

- A. Orqanizmin stressə qarşı müqaviməti azalır. Bu mərhələdə əsəbilik, aydın olmayan həyəcan, tezyorulma, qıcıqlılıq, yuxusuzluq, başağrısı və bu kimi hallar müşahidə edilir.
- B. Orqanizm müqavimət göstərir, nəticədə bilavasitə baş verən təhlükə zəifləyir. Bu zaman streslərin təsirini dəf etmək üçün yüksək dərəcədə uyğunlaşma qabiliyyəti əldə edilir.
- C. Ürək döyüntüsü sürətlənir, qan təzyiqi yüksəlir, qanda adrenalinin miqdarı artır, həzm prosesi zəifləyir, əzələlərə çoxlu qan gəlir.

2. "Spiriti içkilərin və siqaretçəkmənin orqanizmə təsiri" cədvəlini dəftərinizə köçürün və tamamlayın.

	Spiriti içkilər	Siqaretçəkmə
Tənəffüs sistemi		
Qan-damar sistemi		
Həzm sistemi		
Dayaq-hərəkət aparatı		
Sinir sistemi		
İfrazat və cinsiyət sistemləri		
Hiss orqanları		

3. Nümunələrə baxın. Sual işarələrinin yerinə anlayışa görə izahını, yaxud əksinə, izahına görə müvafiq anlayışı müəyyən edin.

- Sitologiya – hüceyrənin quruluşu
Genetika – ?

Bir nüvədə olan xromosom sayı – kariotip
? – genotip

- 44 xromosom – autosom
2 xromosom – ?

• Valideynin özünəoxşar nəsil törətməsi – irsiyyət
Orqanizmin yeni əlamətlər qazanmaq xüsusiyyəti – ?

- Resessiv əlamət – nəsildə özünü bürüzə verməyən əlamət
? – nəsildə üzə çıxan qüclü əlamət


- Qanın normal ləxtalanması – dominant əlamət
? – resessiv əlamət

LAYIHƏ

4. Düzgün variantı müəyyən edin:

- 1) Genealoji / Biokimyəvi üsul insanın nəsil şəcərəsinin öyrənilməsinə əsaslanır.
- 2) Mühitin genotipə təsirinin müəyyən edilməsi üçün sitogenetik / Əkizlik üsulundan istifadə olunur.
- 3) Əkizlik / Biokimyəvi üsul insan orqanizmində gedən maddələr mübadiləsində baş verən çatışmazlıqların səbəblərini öyrənmək üçün tətbiq edilir.
- 4) Xromosom yiğimində artıq xromosomların olması şəkərli diabet / Daun sindromu xəstəliyinin səbəbidir.
- 5) Əkizlik / Genealoji üsulu ilə sıfətdə çilliliyin, barmaq izlərinin keçməsi və s. əlamətlər öyrənilmişdir.
- 6) Autosom / Cinsi xromosomlarda baş verən çatışmazlıqlara misal kimi Daun sindromunu göstərmək olar.

5. Sxemdəki sual işarələrinin yerinə (1–8 rəqəmləri) X, Y, XX, yaxud XY işarələrindən hansılar olmalıdır?



LAYİH

• VII fəsil • İnsan sağlamlığına ətraf mühitin təsiri •

197

A

Adrenalin – böyrəküstü vəzinin ifraz etdiyi hormon; qanda glükozanın miqdarını, arterial təzyiqi artırır. Qaraciyərə qan axınını gücləndirir və maddələr mübadiləsinin tənzimlənməsində iştirak edir.

Albinizm (lat. “*albus*” – ağ) – orqanizmdə normal pigmentliliyin olmaması.

Allel genlər (yun. “*allelon*” – qarşılıqlı) – homoloji xromosomların eyni sahəsində (lokusunda) yerləşən və bir alternativ əlamətin inkişafına cavabdeh olan genlardır. Allel genlər və ya allellər eyni genin müxtəlif formalarıdır.

Anabolizm (yun. “*anabole*” – qaldırmaq) – maddələr mübadiləsi prosesinin bir mərhələsi; üzvi maddələrin əmələ gəlməsinə əsaslanır. Hüceyrənin qidanı mənimsəməsinə xidmət edir.

Anemiya – qanazlığı. Xəstəlik zamanı qanda eritrositlərin, ya-xud eritrositlərdə hemoqlobinin, bəzən də hər ikisinin miqdarı azalır.

Antibiotik (yun. “*anti*” – əksinə, “*bios*” – həyat) – mikroorganizmləri məhv edən və ya həyat fəaliyyətini zəiflədən maddə. Antibiotiklər kif göbələkləri, aktinomisetlər və ali bitkilər tərəfindən əmələ gəlir.

Assimilyasiya (lat. “*assimilation*” – oxşatma, bənzətmə) – maddələr mübadiləsinin bir tərəfidir. Orqanizmə daxil olan maddələrdən orqanizmin öz bədənini qurmaq üçün lazımlı olan maddələrin sintezidir. Bunun nəticəsində enerjinin toplanması gedir.

Autosom (yun. “*autos*” – özü, “*soma*” – bədən) – morfoloji cəhətdən erkək və dişi fərdlərdə fərqlənməyən və öz homoloji cütünə oxşar olan qeyri-cinsi xromosomlar.

Avtotrof (yun. “*autos*” – özü, “*trophe*” – qidalanma) – günəş enerjisi və ya kimyəvi rəbitələr enerjisindən istifadə edərək qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edən orqanizmlər.

B

Biogen maddələr (yun. “*bios*” – həyat, “*genos*” doğulmuş) – canlı orqanizmlər üçün vacib olan və ya onların tərkib hissəsini təşkil edən maddələr (kimyəvi elementlər).

Biogenez (yun. “*bios*” – həyat, “*genesis*” – mənşə, doğulma) – təkamülçə canlinin canlılardan yaranması prosesi.

Biogeosenoz (yun. “*bios*” – həyat, “*geo*” – yer, “*koynos*” – ümumi) – təkamülçə yaranan və məkanca məhdud olan, uzun müddət özünü saxlaya bilən bircinsli təbii sistem.

Biopolimerlər – canlı orqanizmlərin quruluşunu təşkil edən və həyat fəaliyyəti proseslərində iştirak edən irimolekullu təbii birləşmələr.

Biosintez – fermentlərin iştirakı ilə canlı hüceyrələrdə bədən üçün zəruri olan maddələrin sintezi.

D

Diploid (yun. “*diploos*” – cüt, “*eidos*” – növ) – somatik hüceyrələrdə xromosomların ikiqat yiğimi.

Dominanthıq (lat. “*dominans*”, “*dominants*” – hakim) – 1) müəyyən allelelin digərinin təsirini zəiflətməsi; 2) qruplaşmalarda müəyyən bitki növünün hakim mövqe tutaraq üstünlük təşkil etməsi; 3) qrupda qüvvətli fərdin hakim mövqe tutması.

E

Ekoloji piramida – biogeosenozlarda qida zəncirinin hər bir halqasının əvvəlki halqa ilə müqayisədə getdikcə azalmasını əks etdirən qrafik ifadə. Piramida biokütlə, enerji və növ sayına görə qurula bilər.

Ekosistem (yun. “*oikos*” – yaşayış yeri, “*systema*” – hissələrdən yaranmış vahid) – canlı orqanizmlər və onların yaşadığı mühitdə yaranmış qarşılıqlı əlaqədə olan təbii və ya təbii-antropogen kompleksi.

Ensefalit – baş beyinin eyniadlı virusunun qana düşməsi nəticəsində yaranan iltihabı. Ensefalitin keçiricisi otlaq gənəsidir.

Epidemiologiya – infeksion xəstəliklərin yaranması və qanuna uyğunluqlarının səbəblərini, onlara qarşı mübarizə tədbirlərinin qaydalarını öyrənən elm.

F

Fenotip – orqanizmin bütün əlamətlərinin cəmi.

Ferment – bütün canlı hüceyrələrdə olan zülal təbiətli bioloji katalizator; hüceyrədə baş verən kimyəvi reaksiyaların gedişinin sürətləndirilməsində iştirak edir.

Fotoperiodizm – günün uzunluğunun dəyişməsi ilə əlaqədar olaraq orqanizmlərin böyümə və inkişaf proseslərində baş verən tsiklik dəyişiklikləri.

G

Gen – ırsiyyətin elementar vahidi, bir polipeptid zənciri və ya bir RNT-molekulunu kodlaşdırıran DNT hissəsi.

Genom – orqanizmin haploid xromosom yiğimində olan bütün genlərinin cəmi.

H

Haploid (yun. “*haploos*” – tək, “*eidos*” – növ) – reduksion bö-lünmə (meyoz) nəticəsində yaranan tək xromosom yiğimli hüceyrə və ya fərd.

Hemofiliya – qanın laxtalanmaması ilə əlaqədar qanaxmaya səbəb olan irsi xəstəlik. Xəstəlik irsən anadan oğula ötürülür.

Heterotrof (yun. “*heteros*” – digər, “*trophe*” – qidalanma) – qidalanma üçün hazır üzvi maddələrdən istifadə edən orqanizmlər.

Hibrid (lat. “*hibrida*” – qarışışq) – bir və bir neçə əlamətinə görə fərqlənən valideyn formalarından alınan nəsil.

X

Xromatid (yun. “*chroma*” – rəng, “*eidos*” – növ) – xromosomun struktur elementidir. Hüceyrənin bölünməsi zamanı interfazada nüvədə xromosomların ikişəməsi nəticəsində formalasılır. Hər bir xromatid bir DNT molekulu daşıyır. Nüvənin bölünməsindən sonra xromatidlər sərbəst qız xromosomlar əmələ gətirir.

Xromatin – irsi materialları daşıyan nazik və sapşəkilli törəmə. Hüceyrənin bölünməsi zamanı ondan xromosomlar yaranır.

Xromosom (yun. “*chroma*” – rəng, “*soma*” – bədən) – tərkibində genetik məlumatı daşıyan DNT və zülaldan ibarət nüvə strukturu.

i

İnstinkt – orqanizmdə xarici və daxili qıcıqlara qarşı yaranan anadangəlmə cavab reaksiyalarının cəmi. İnstinktlərin əsasında şərtsiz reflekslər durur.

İnsulin – mədəaltı vəzinin ifraz etdiyi zülal mənşəli hormon; karbohidrat mübadiləsinə tənzimləyir və qanda qlükozanın miqdərini azaldır.

Q

Qametlər (yun. “*hamete*” – qadın, “*hametes*” – kişi) – haploid xromosom dəstинə malik dişi (yumurta hüceyrə) və ya erkək (spermatozoid və ya spermii) cinsiyyət hüceyrələri. Əsasən cinsi çoxalmada iştirak edirlər. Qametlərin birləşməsi nəticəsində hər iki valideynin genetik məlumatlarını özündə daşıyan diploid xromosom dəstинə malik ziqot yaranır.

Qida zənciri – ekosistemdə orqanizmlər arasında yaranan qida əlaqələri.

Qlikogen – molekulları qlükoza qalıqlarından təşkil olunmuş mürəkkəb polisaxarid. İnsanın və heyvanların ehtiyat qida mənbəyidir. Əsasən, əzələ və qaraciyardə toplanır.

Qoruq – təbii komplekslərin müəyyən komponentlərini mühafizə etmək məqsədilə yaradılmış və insanın bütün təsərrüfat

fəaliyyətinin qanunla qadağan edildiyi qorunan sahə (ərazi, akvatoriya).

L

Lipidlər (yun. “*lipos*” – yağ) – bioloji membranın tərkibinə daxil olan, suda pis həll olan yağ və ya yağabənzər maddələr.

Litosfer (yun. “*litos*” – daş, “*sphaira*” – küre) – Yer qabığının mantının yuxarı hissəsi də daxil olmaqla xarici bərk qatı.

M

Meliorasiya (lat. “*meliорatio*” – yaxşılaşdırmaq) – torpaqların faydalı istifadəsi üçün yararlı olmayan təbii şəraitin yaxşılaşdırılmasına yönəldilmiş təsərrüfat və texniki tədbirlər sistemi: əsasən torpağın su, hava, qida və istilik rejimlərini nizamlamaq yolu ilə həyata keçirilir.

Metabolizm – orqanizmdə maddələr mübadiləsi və enerjinin çevriləməsi proseslərinin cəmi.

Meyoz (yun. “*meiosis*” – azalma) hüceyrənin xüsusi bölünmə üsuludur. Belə bölünmə nəticəsində xromosomların reduksiyası (azalması) baş verir və xromosom yığımı diploid vəziyyətindən haploidə keçir. Meyozu bu səbəbdən reduksion bölünmə də adlandırırlar.

Milli park – müəyyən təbiət komponentlərinin qorunması ilə yanaşı, həm də insanların istirahətinin təşkili üçün nəzərdə tutulmuş geniş təbiət ərazisi və ya akvatoriya.

Mitoz (yun. “*mitos*” – sap) – somatik hüceyrələrin xromosom sayının azalmadan bölünməsi prosesi.

O

Ontogenez – orqanizmlərin fərdi inkişafı.

Orqanizm (yun. “*organoi*”, lat. “*organismus*” – silah, alət) – ümumi mənada “canlı varlıq” deməkdir.

P

Polisaxaridlər – monomerləri monosaxaridlər olan polimer birləşmələr.

Polimerlər – monomeri monosaxaridlər olan polimer birləşmələr.

S

Sentromer (lat. “*sentrum*” – mərkəz, orta nöqtə, yun. “*meros*” – hissə, sahə) – mitoz və meyoz prosesləri zamanı bölünmə və tərlərinin (mikroborucuqların) xromosoma birləşdivi sahə.

T

Təbii resursslar – insan tərəfindən istifadə olunan təbiət komponentləri (minerallar, torpaq, iqlim, su, bioloji komponentlər).

Tiroksin – qalxanabənzər vəzi tərəfindən hazırlanan hormon. Hüceyrədə oksidləşmə reaksiyalarının intensivliyini artırır. Uşaqlarda hormonun çatışmazlığı zamanı kretinizm xəstəliyi yaranır.

Triplet – züllə sintezi zamanı müəyyən aminturşunu kodlaşdırın 3 nukleotid ardıcılılığı.

Tumurcuqlanma – qeyri-cinsi çoxalmanın bir forması. Ana orqanizmdə şişkinlik – tumurcuq yaranır, həmin tumurcuqdan yeni orqanizm inkişaf edir.

Turqor (lat. “*turgere*” – dolu, şişkinlik) – bitki hüceyrəsinin möhtəviyyatının hüceyrə divarına təzyiqi nəticəsində yaranır və ona möhkəmlik verir.

U

Utilizasiya (lat. “*utilis*” – faydalı, yararlı) – məişət tullantılarının təkrar emalı.

V

Vegetativ çoxalma – qeyri-cinsi çoxalma forması; yaşlı orqanizmdən hissələrin ayrılması (qələm, tumurcuqlanma) və ya orqanizmin şəklini dəyişmiş vegetativ orqanları (kök, gövdə yumruları, soğanaq, kökümsov) vasitəsilə çoxalma.

Vitaminlər (lat. “*vita*” – həyat) – müxtəlif kimyəvi tərkibli kiçikmolekullu üzvi birləşmələr. Az miqdarı maddələr mübadiləsini və canlı orqanizmlərin həyat fəaliyyətinin normal getməsini təmin edir.

Y

Yağlar – qliserinin mürəkkəb efirləri və birəsaslı yağ turşularından ibarət üzvi birləşmə. Orqanizmdə enerji mənbəyi rolunu oynayır.

"Azərbaycanın "Qırmızı kitabı"na düşmüş
bəzi bitki və heyvanların adı"



"Qırmızı kitabı" a düşmüş bitkilər

Hirkan şümşadı	Budaqlı danaya	Şərq çinari
Şabalıdyarpaqlı palid	Hirkan bigəvəri	Qafqaz xədicəgülü
Hirkan ənciri	Eldar şəmi	Məxməri gərməşov
Hirkan armudu	Qafqaz rododendronu	Naxçıvan gevəni
Xəzər lələyi	Çoban sarmaşığı	Araz palidi
İpək akasiyası	Laqodex acıçıçayı	Xəzər zəferanı
Qafqaz xurması	Təmiz kladoxeta	Suzanbağı
Ürəkyarpaqlı qızılıağac	Qaraçöhrə	Qafqaz dəmirağacı



Qırmızı kitabı a düşmüş heyvanlar

Talış qırqovulu	Adi ilaneyən
Hirkan ariquşu	Xəzər uları
Qara leylek	Tetraçalan
Qırımlıləlek qutan	Türküstən tüviki
Çəhrayı qutan	Adi uzunqanad
Mərmər cürə	Suriya sarımsaqıyla qurbağası
Ağqurruq dəniz qartalı	Adi triton
Məzar qartalı	Karelin tritonu
Berkut	Adi (boz) quru qurbağası
Turac	Kiçik Asiya gürzəsi
Qafqaz tetrası	Eskulap ilanı
Qafqaz uları	Zaqafqaziya təlxəsi
Çöl qartalı	Aralıq dənizi tısbağası
Adi bəzgək	Xarabaliq kələzisi
Adi dovdaq	Qızılı mabuya
Bala dovdaq	Zolaqlı çilpaqqöz
Sultantoyuğu	Ox-ilan
Ərsindimdik	Zaqafqaziya takır girdəbaşı
Çəhrayı flaminqo	Qızılıxallı (forel balığı)
Qırmızıdırş qaz	Cölpisiyi
Fısıldayan qu	Ön Asiya bəbiri
Kiçik qu	Vaşaq
Çökəkburun cüllüt	Manul pişiyi
Ağqurruq çökəkburun	Cənub nalburnu
Çöl haçaquyruq cüllütü	Enliqulaq bükükddəq
Ağ durna	Sarıqlı safsar
Adi ütəgli	Dağkeçisi
Saqqlılı quzugötürən	Köpger (qarapaça)
Şahin	Cənubi Qafqaz muflonu
Qaraqarin bağrıqara	Ceyran
Ağboğaz bülbül	Kiçik Qafqaz bezoar keçisi
Səhra qar quşu	Qonur ayı
Çay qaraquşu	Zolaqlı kaftar
İncədimdik kronsənp	



LAYİH

BURAXILIŞ MƏLUMATI

BİOLOGİYA

Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün

Biologiya fənni üzrə

DƏRSLİK

Tərtibçi heyət:

Müəlliflər

Yaşar Mədət oğlu Seyidli

Nailə İlyas qızı Əliyeva

Xumar Elçin qızı Əhmədbəyli

Elmi redaktor

Qiyas Quliyev

Redaktor

Kəmalə Cəfərli

Bədii redaktor

Taleh Məlikov

Texniki redaktor

Zeynal İsayev

Dizayner

Taleh Məlikov

Rəssamlar

Məzahir Hüseynov, Elmir Məmmədov

Korrektor

Aqşin Məsimov

© Azərbaycan Respublikası Təhsil Nazirliyi (qrif ömrəsi: 2016-369)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi: 10,75. Fiziki həcmi: 12,75 çap vərəqi.

Formatı: 70×100^{1/16}. Səhifə sayı: 204.

Şriftin adı və ölçüsü: Times qarnituru 9-11 pt. Ofset kağızı. Ofset çapı.

Sifariş ___. Tiraj 130762. Pulsuz. Bakı – 2020.

Olyazmanın yiğima verildiyi və çapa imzalandığı tarix: 03.06.2016

Nəşriyyat:


“Bakı” nəşriyyatı (Bakı, H.Seyidbəyli küç., 30)

Çap məhsulunu istehsal edən:

“Şərq-Qərb” ASC (Bakı, Aşıq Ələsgər küç., 17)

LAYİH

Pulsuz



Əziz məktəbli !

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin. Sizə təhsildə uğurlar arzulayırıq!



LAYIHƏ